

AZƏRBAYCAN

3'2018

1923-cü ildən çıxır

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN AYLIQ ƏDƏBİ-BƏDİİ ORQANI

Baş redaktor: **İntiqam QASIMZADƏ**

Baş redaktor müavini: **Südabə AĞABALAYEVA**

Məsul katib: **Tofiq MAHMUDOV**

***REDAKSİYA HEYƏTİ:** Ağasəfa, Vilayət Quliyev, Firuzə Məmmədli,
Məmməd Oruc, Vaqif Bəhmənli, Vahid Əziz, Seyran Səxavət, Saday
Budaqlı, Əli Əmirli, Yaşar, Asim Yadigar, Elçin, Əjdər Ol, Musa Yaqub,
Afaq Məsud, Rüstəm Kamal, Ənvər Əhməd, Kamil Əfsəroğlu,
Vaqif Yusifli, Fəxri Uğurlu, Paşa Əlioğlu, Əli İldirimoğlu*

Redaksiyanın ünvani:

Bakı - Az1000
Xaqani küçəsi, 25

Çapa imzalanıb:

09.03.2018
Sifariş 708

E-mail:

intigam.gasimzade@gmail.com
qasimzadeh@azyb.az

Telefonlar:

Redaksiya –
498-78-10
493-28-32
493-28-34
Mühasibat –
493-29-41

Kağız formatı

70x108 1/16 - 6,5
kağız vərəqi
12 çap vərəqi
16,8 şərti çap vərəqi

Qiyməti

1 manat 50 qəpik

Bakı şəhəri,
“Azərbaycan”

nəşriyyatının mətbəəsində
ofset üsulu ilə çap olunur

Çap olunmuş yazılar qəbul edilmir.

Əlyazmalara rəy verilmir və qaytarılmır.

BU SAYIMIZDA:

Anarın 80 yaşı

İMDAT AVŞAR - Anar haqqında düşüncələr	3
TOFIQ MƏLİKLİ - “Nələr etmədik bu vətən üçün”	11
RÜSTƏM KAMAL - Tənha qəhrəman	15

P O E Z I Y A

ŞƏFƏQ SAHİBLİ - Şeirlər	85
ŞÖVKƏT ZƏRİN - Şeirlər	110
SƏNƏM SƏBAYEL - Şeirlər	118
GÜLNARƏ SADIQ - Şeirlər	120
TƏRANƏ VAHİD - Şeirlər	145
NƏZAKƏT MƏMMƏDLİ - Şeirlər	152
ƏFSANƏ RƏVAN - Şeirlər	156
FİRƏNGİZ SABIRQIZI - Şeirlər	157
RAMİZ DUYĞUN - Şeirlər	159

N Ə S R

MUSTAFA ÇƏMƏNLİ - Səhnə fədaisi (sənəddi povest).....	21
ZEMFİRA MƏHƏRRƏMLİ - Sevgimi neylədin, Daşaltı dərəsi?	80
MƏNSURƏ QAÇAYQIZI - Səs	84

Ə \$ R Ə F V E Y S Ə L L İ N İ N 8 0 Y A Ş I

ƏŞRƏF VEYSƏLLİ - Şeirlər	70
--------------------------------	----

T Ə N Q İ D V Ə Ə D Ə B İ Y Y A T Ş Ü N A S L I Q

VAQİF YUSİFLİ - Poeziya... Poeziya...	94
GÜLGÜN ƏLİYEVA - Klassik türkən poeziyasında Nəsimi obrazı	169

S Ə R H Ə D S İ Z S Ö Z S Ə R V Ə T İ M İ Z

ŞAHİN FAZİL - Mir Həmzə Seyid Nigari	123
--	-----

İ N C Ə S Ə N Ə T

İSRAFİL İSRAFİLOV - Teatr sənətinin “əzəl mübtədəsi”	163
--	-----

K L A S S İ K İ R S İ M İ Z D Ə N

ALXAN BAYRAMOĞLU - Abdulla bəy Divanbəyoğlunun bədii nəsri	178
--	-----

F O L K L O R D Ü N Y A M I Z

İLHAM QƏHRƏMAN - Tapmaca sehri	184
--------------------------------------	-----

K İ T A B L A R , R Ə Y L Ə R

ƏLƏDDİN ƏZİMLİ - Eşqin cazibəsində	188
--	-----

K İ T A B R Ə F İ

191

Anarın 80 yaşı



Anar haqqında düşüncələr

Ədəbiyyatın və sənətin zirvəsi Anar

Cağdaş Azərbaycan ədəbiyyatının dünyaya açılan ən önemli pəncərələrindən biri də, heç şübhəsiz, Azərbaycanın bu gün də yaşayıb yaradan ən böyük yazıçısı Anar və onun ölməz əsərləridir. Ədəbi şəxsiyyət kimi 1960-cı illərdə qədəm basdığı ədəbiyyat dünyasında keçdiyi mərhələlərə dərin izlər buraxaraq irəliləyən Anarın, atası Rəsul Rzanın deyimiyələ, "çinar ömrü"nə sığdırıldığı ədəbi irsi Azərbaycanın müxtəlif dövrlərinə işiq tutan qiymətli bir xəzinə olaraq qəbul edilməlidir. İsa Həbibbəylinin deyimiyələ: "Anarın sadəcə zəngin ədəbi yaradıcılığı deyil, geniş mənada elmin, mədəniyyətin və ictimai düşüncənin bütün sahələrini əhatə edən çoxyünlü və uğurlu fəaliyyəti Azərbaycanın söz sənəti və çağdaş mədəniyyətinin inkişaf səviyyəsini göstərən əsas parametrlərdən biridir". ("Qardaş qələmlər" dərgisi, yanvar, 2012, №61).

Azərbaycan ədəbiyyatının və sənətinin bayrağını aşılmaz zirvələrə ucaldan yazıçı, şair və sənətkarlar var. Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Bəxtiyar Vahabzadə, Cəfər Cabbarlı və Üzeyir Hacıbəyli bu görkəmli şəxsiyyətlərdən sadəcə bir neçəsidir. Bu zirvə şəxsiyyətlərdən irs olaraq aldığı sənət bayrağını fərqli bir zirvəyə sancan Anarın ən önemli özəlliklərindən bir də yuxarıda sadaladığımız abidəvi şəxsiyyətlər ilə yeni nəsillər arasında sağlam bir körpü olmasınaşıdır. Onun "Molla Nəsrəddin-66", "Yaxşı padşahın nağılı", "Anlamaq dərdi", "Sizi deyib gəlmışəm" və s. əsərləri nəsillər arasında sosializm

realizmi anlayışıyla qoparılan bağların və böyük ustad Mirzə Cəlil ənənəsinin yenidən bərpası yolunda atılmış böyük addımlardır.

Bir nasır kimi tanınsa da, əslində, çoxyönlü bir sənətçi olan Anarın nəsillər arasında körpü olma sahəsində əsas rolu sovet dönməndə uzun illər yasaq olan "Kitabi-Dədə Qorqud"u Azərbaycanda yenidən tanıtmasından və 1975-ci ildə ssenarisi əsasında "Dədə Qorqud" filmini çəkdirməsindən ibarətdir. 1923-cü ildən bu yana müstəqil olan Türkiyə Cümhuriyyətində "Dədə Qorqud" filmi çəkilmədiyi halda ilk filmin SSRİ tabeliyində olan Azərbaycanda Anar tərəfindən çəkilməsi diqqətəlayiq bir hadisədir. Mənə görə, Anarın "Dədə Qorqud" filmi minlərcə illik oğuz nəslini kinoda, "1500 ilin oğuz şeiri" əsəri isə misralarda birləşdirən böyük əsərlərdir. Onun "Gəl gör mənə eşq neylədi" məqaləsində dilə getirdiyi "Azərbaycan ədəbiyyatı tarixi niyə Yunus Emredən başlanmasın" təessüfü Azərbaycan və Türkiyə nəsilləri arasında körpüler qurmaq istəməsindən qaynaqlanmaqdadır. Bu səbəbdən onun "Dədə Qorqud" və "1500 ilin oğuz şeiri" adlı əsərlərini tamamilə milli qaynaqlardan çıxış edərək ortaya qoyduğunu söyləmək gərəkdir.

Yeri gəlmışkən, Anarın Konstantin Simonovun başçılığı ilə sovet yazıçıları heyəti tərkibində Türkiyəyə ikinci səfərində yaşadığı bir xatirəni nəql etmək istəyirəm. Anar "Çağdaşlarım" adıyla Türkiyədə TÜRKSOY tərəfindən nəşr edilən kitabında bunları qeyd edir: "Konstantin Simonovun rəhbərlik etdiyi heyətin tərkibində Türkiyəni ziyarət etdiyimiz zaman SSRİ-nin İstanbul konsulluğuundakı rəsmi ziyaftədə "Cümhuriyyət" qəzetinin iki gənc müxbiri mənə yaxınlaşış "son zamanlar nəyle məşğulsunuz, nə yazırsınız" deyə soruştular. "Dədə Qorqud barədə ssenari yazıram" dedim. Az qaldı ki, müxbirlərin gözləri hədəqəsindən çıxsın:

- Nəəə? Sovet yazıçısı Dədə Qorqud barədə ssenari yazarmı?

Mən bu sualdan çəşdim və suala sualla cavab verdim:

- Niyə yazmasın?

Onlar belə bir hökm verdilər:

- Çünkü "Dədə Qorqud" faşistlərin maraqlandığı bir əsərdir!

Təəssüf ki, o illərdə Türkiyədəki ideoloji qütbəşmələr solçular arasında "Kitabi - Dədə Qorqud" barədə belə bir hökm verilməsinə şərait yaratmışdı. Lakin Türkiyədəki bəzi ziyalıların dərk etmədiyi və ya etmək istəmədiyi bir dövrdə, SSRİ-də türklükdən danışmağın yasaq edildiyi zaman Anar vurğulayaraq: "Dədə Qorqud" dastanı qədim oğuzların dili ilə yazılmışdır, yəni bizim dilimizdə yazılmış bir dəstəndir! Biz oğuzuq, yəni biz türkük" deyirdi! Əhənəyə söykənərək ədəbiyyat yaratmayı mənimşəyən Anarı ədəbiyyatın və sənətin zirvəsinə aparan özünü dərk etmə və özünə yönəlmə anlayışıdır.

Sovet cəmiyyətində yetişmiş bir yazıçı olaraq və 1990-ci illərə qədər istər Sovetlər Birliyində, istərsə də Türkiyədə sadəcə sovet quruluşunun icazə verdiyi sol ideologiyani mənimşəmiş yazıçı və şairlərlə təmasda olan və o qruplara sənət anlayışı baxımından ciddi təsir edən Anarın müstəqillik dövründə milliyətçi kəsimlərlə təmasından sonra onlara da fərqli təsir göstərməsini onun milli köklərə bağlılığı və bu təməllərdə yaratdığı əsərlərlə izah edilə bilər. Yavuz Bülbül Bakılərin "Azərbaycan ürəyimdə bir şah damardır" adlı şeirində "Bir dastan yazar kimi yaz məni, Anar", Əli Ağbaşın "Göygöl" adlı şeirində "Çinar piçildaşır bulağa söylər, Bulaq da ustadım Anara söylər" misralarını yazmaları təsadüfi deyildir. Hər iki kəsimə eyni dostluq duyğularıyla yanaşan Anarın bu obyektiv münasibəti onun ədəbiyyat və sənət zirvəsindəki yerini daha da möhkəmləndirmişdir.

Mərhum prezidentimiz Süleyman Dəmirelə aid edilən bir söz var: “Zirvədən o yana yalnız bir yol var - aşağıya doğru!”. Öz sahələrində zirvəyə ucalan ehtisamlı liderlərin, görkəmli idmançıların, yazıçıların, şairlərin, sənətçilərin də günəş kimi batmaq vaxtı gəlir. Bəlkə, özlərini yeniləyə bilmirlər, bəlkə də, özlərində o yenilənmə gücünü tapa bilmirlər və bəlkə, ictimai meydandan uzaqlaşaraq tarix səhifələrindəki yerlərini tuturlar. Lakin Anarın son 10-15 ildə ortaya qoyduğu “Kərəm kimi”, “Yaşamaq haqqı” , “Sızsız”, “Çağdaşlar”, “Göz muncuğu” kimi əsərləri, iri həcmli məqalələri onun hələ də ədəbiyyat gündəmində olduğunu göstərən əsərlərdir. Bu durum onun zirvədə qaldığını, yeni zirvələr, yeni yollar axtardığını göstərməkdədir.

İdeologiyalar və Anarın Nazim Hikməti

Ideologiyalar öncədən hazırlanmış suallara cavab verirlər. İdeologiyaların həyatlarını davam etdirməsi və kütlələri arxasında apara bilməsi üçün onların veriləcək bütün sualları öncədən görüb bu suallara məntiqli cavab hazırlanması gərəkdir. Bu səbəbdən ideologiyalar öncədən görmədikləri və cavab verə bilməyəcəkləri sualları şiddətlə yasaqlayırlar! Mənə görə, Anar gənclik illerindən öz içində olsa da rejimə cavab verə bilməyəcəyi suallar yönəltmiş və cavab almadığı üçün öz içində sovet rejimini yuxarılaşdırır. “Çağdaşlarım” adlı əsərində sosializmə və kommunizmə səmimiyyətlə inanmış türkiyəli dostu Ataol Behramoğlu ilə bağlı xatirələri mənim bu düşüncələrimi təsdiq edir. Anar “Çağdaşlarım” adlı əsərindəki “Ataol Behramoğlunun ümidi” başlıqlı yazısında bu xatirəni nəql edir: “... Dediym kimi, Ataolla ilk görüşdən etibarən dost olduq. Amma haradasa ilk görüşümüzdən etibarən də qızığın mübahisələrimiz başladı. Bu mübahisələrimizin əsas səbəbi sovet cəmiyyətinə baxışlarımızdakı fikir ayrılıqları idi.

Ataol Moskvaya o dövr Türkiyəsinin sosial və siyasi həyatındaki mənfi hallara etiraz edən bir ziyanlı kimi, amma eyni zamanda, çox gənc olduğu üçün hər şeyi dəyişdirmək, yenidən qurmaq, yaratmaq eşiqliyə gəlmışdı. O zaman Ataol kapitalist dünyasının rəzilliklərinin alternativinin sovet rejimi olduğunu zənn edirdi. Mən isə bu rejimin içində yetişmişdim və rejimin bütün bələalarını, sözüylə əməli arasındakı uçurumu daha doğru təhlil və dərk edə bilirdim”.

Böyük fikir adamı Cəmil Meriç “ideologiyalar idrakımıza geydirilmiş köynəkləridir” deyir. Cünki Cəmil Meriç ideologiyaların insan zehnini işğal edərək dəli insanın həqiqəti görməsini əngəllədiyini başa düşür. Anar da eləcə...

İkinci Dünya Müharibəsindən sonra meydana çıxan ideoloji qütbleşmə dövlətləri, sərhədləri, düşüncələri, insanları, hətta ədəbiyyatı və sənəti də böldü. Türkiyədəki bu ideoloji qovşalar içində insanların çoxu həqiqətləri dərk etmədi, bir yazıçı, şair və sənətçi də layiq olduğu dəyəri görmədi. Solcuların zirvəyə çıxardığı yazıçı və şairləri sağ görüşlülər “kommunist” damgasıyla yerin dibinə batırırcən, sağçıların müqəddəsləşdirdiyi yazıçı və şairləri də sol görüşlər “faşist” damgasıyla yox sayırdılar. Əlbəttə, sovet cəmiyyətində də fərqli siyasi görüşü olanların həyat haqqı tanınırı. Türkiyədə bu ideoloji qütbleşmələr çərçivəsində haqqında ən çox danışılan, solcular və sağçılar tərəfindən haqqında ifrat dərəcəyə varan dəyərləndirmələr aparılan şair Nazim Hikmətdi. Türkiyənin bir yarısının Nazim Hikməti “vətən xaini”, digər yarısının isə “vətənsevər” olaraq görməsi

ideologiyaların insan zehninə yerləşdirdiyi dar qəliblərin nəticəsiydi. İnsan eyni zamanda həm vətənsevər, həm də vətən xaini ola bilərmi? Anar ilk dəfə Türkiyədə nəşr edilən, Nazim Hikmətin həyatını və əsərlərini incələdiyi "Kərəm kimi" adlı əsərində şairə ideoloji münasibətləri bir kənara qoyaraq "insan Nazim", "şair Nazim" pəncərəsindən baxan Anar Nazimin şəxsində bir büt yaradaraq onu müqəddəsləşdirən və dar ideoloji qəliblər arasına sixışdırı sol görüşlü intellektualları da, pis bildiyi hər şeyin Nazimdə də olduğuna inanaraq onun şair kimliyini və başdan-başa sovrulan həyatını görməzdən gələn sağ görüşlü intellektualları da "insan Nazim"i tanımağa dəvət edirdi. Ancaq Sovetlər Birliyi dağılmış, ideologiyalar bitmiş olsa da onların əsir etdiyi zehinlər yox olmamışdı, olmayıacaqdı. Bu səbəbdən Anar da Nazimin taleyini yaşamış, üstəlik də Nazimdən fərqli olaraq hər iki tərəfin hücumuna uğramışdı.

Necmiye Alpay 12.11.2009-cu il tarixli "Radikal qazetesi"ndə nəşr etdirdiyi "Nazimi özlərinə mal edənlər" başlıqlı məqaləsində deyir: "*Türk respublikaları ilə əlaqə qurmaq və ya inkişaf etdirmək istəyən "Türk-islam mədəniyyəti" tərəfdarları özlərini Nazimin heyranı elan etməkdən daha çəkinmirlər. Deyəsən, bunu ilk başa düşən Alpaslan Türkeş olmuşdur. İndi də görünür ki, azərbaycanlı yazıçı Anarın "Nazim Hikmət: Kərəm kimi" adlı kitabı eyni məqsədlə yazılmışdır*". O, kitabın tərcüməcisi olan bəndənizi imla xətalarına görə tənqid etdikdən sonra davam edir: "Yaxşı, kitabın müəllifi Anar nə deyir? Anara görə, Nazim 1950-ci illərdə Sovetlər Birliyinə getdikdə bu ölkənin mütərəqqi, sərbəst düşüncəli ziyalıları onu zindandan qurtulan bir məhbus kimi deyil, dəmir pərdə arxasından gələn azad dünyanın bir elçisi kimi qarşılıyb qəbul etmişdilər".

Nazim! Azad dünyanın elçisi! Anar bu sözləri ilə Nazimi tam mənası ilə inkar edir! "Azad dünya" sözü tarixən Qərb kapitalizminin özü-özünə verdiyi addır və Nazimin, elçisi olduğunu bir yana qoyaq, içində yer aldığı bir dünyadır.

Türkiyənin məşhur şair və yazıçılarından biri və Anarın dostu Yavuz Bülənd Bakılər 31 mart - 5 aprel 2009-cu il tarixlərində İstanbul Mətəpə Universitetində keçirilen "Türk ləhcələri arasında aktarımı (çevirmə) çalışmalarları" simpoziumunda Anarı tənqid etmiş, mənə də belə əsərlərin tərcüməsinə deyil, öz əsərlərimə vaxt sərf etməyi məsləhət görmüşdü. Bütün bunlar ideologiyaların insan zehnində yaratdığı təsəvvürün asanlıqla keçib getməyəcəyini göstərirdi.

2010-cu ildə gənc və istedadlı azərbaycanlı yazıçı Pərvinə verdiyim və Anarın "Kərəm kimi" adlı əsəri barədə də danışdığını müsahibədə demişdim: "Anar "Kərəm kimi" ilə Türkiyədəki Nazim barədə təsəvvürləri alt-üst etdi".

İşin əslı budur ki, Anarın bu əsərinin köməyi ilə Türkiyənin həm sağçı, həm də solcu ziyalıları bu həqiqəti qəbul etməsələr də Sovetlər Birliyindəki türklərin Nazim barədə təsəvvürləriyle Türkiyədəki Nazim barədə təsəvvürlərin daban-dabana zidd olduğunu anladılar.

Anar "Kərəm kimi" kitabının "Şair və üsyankar Nazimə öygu" adlı ilk məqaləsində belə deyir: "O illərdə Nazim Türkiyədə bir çoxları üçün "Moskvanın adamı", "türk düşməni" idisə də azərbaycanlılar üçün Türkiyənin, türklüyün, türk dilinin rəmzi idi. Nazimi bitib-tükənməyən alqışlara qərq edən Bakı salonlarındakı dinləyicilər onun şəxsində kommunizm təbliğatçısını deyil, bizə uzun illər həsrətini çəkdiyimiz Türkiyənin qoxusunu, ruhunu gətirən, canımız qədər yaxın olan türk dilində danışan, ölümsüz şeirlərini türkcə oxuyan bir türk şairini alqışlayırdı. O illərdə Sovetlər Birliyinin

bölgələrində, əlbəttə ki, xüsusişlə Azərbaycanda heç kim türklük ruhunu, türkçülük şüurunu Nazim Hikmət qədər yüksəldə bilməmişdi. "Türk" sözü Azərbaycanda xalqımızın, dilimizin adı kimi yaşaqlığı, Türkiyə ilə tarix, ədəbiyyat, folklor, soy, adət və ənənə birliyimiz haqqında hər hansı bir fikrin cinayət sayıldığı, bizi bağlayan bütün iplərin qoparıldığı, Türkiyəni sevənlərin görə və ya Türkiyədə qohumlarının olduğunu söyləyənlərin qətl edildiyi illərdə Nazim Hikmət kütlələrə toplantılarında, üstəlik ən yüksək kürsülərdən belə deyirdi: **"Mən türkəm, siz də türksünüz, ruhumuz, ənənələrimiz bir, xalqlarımız, dillərimiz qardaşdır"** (Anar. Nazim Hikmət: Kərəm kimi. Ankara, Bengü yayınları, s.17).



Anar İstanbulda Bosfor boğazının sahilində

Anarın "röyalarının məmləkəti" Sovetlər Birliyində dərin xəyal qırıqlıqları yaşayan "gizli Nazim"i ortaya çıxarmasından və dedişi yuxarıdakı sözləri bir tarixi sənəd olaraq yazıya almasından sonra "bütləri devirən" sol görüşlü yazıçıların Anara hücumu normal qarşılana bilər.

Ancaq bizim türkçü-milliyətçi dünyagörüşünün sahibi kimi tanıdığımız Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı kimi şairlərin Nazimə şeir ithaf etmələrinin səbəbini anlamayanların Anarın yuxarıdakı yozumunu bir daha oxumaları gərəkdir.

Anar həmin əsərdə ideologiyaların və sovet təbliğatının onu necə aldatdığını bu sözlərlə etiraf edir: "Türkiyədə yalnız Nazimin həbsə atıldığını zənn edirdik. Təəssüf ki, bizə ancaq son iyirmi-iyirmi beş ildə məlum oldu ki, Türkiyədə komunistlərə, solçulara qarşı edilənlərin eynisi sağçılara, milliyətçilərə, ülküçülərə, turançılara da rəva görülmüşdü" (Anar. Nazim Hikmət: Kərəm kimi. Ankara, Bengü yayınları, s.47).

Anar "Mütəqə görüşəcəyik" adlı əsərində ideoloji baxış bucaqlarını ironik, satirik bir dillə qələmə alır. Türkiyədəki müxtəlif ideologiyaların Azərbaycanın Qarabağ məsələsinə hansı pəncərədən baxdığını və ideoloji qrupların məsələlərə real gerçəklilikdən uzaq yanaşımını möhtəşəm şəkildə ortaya qoyur. "Ağ qoç, qara qoç" adlı əsərində gələcəyi düşünərək ideoloji teməldə üç yerə bölməmiş Bakını anladır. Bütün bunlar Anarın məsələlərə və şəxsiyyətlərə ideoloji yanaşmaları qəbul etmədiyinin göstəricisidir.

Sözü uzatmadan məsələnin mahiyyətinə dönək. Anar, heç sübhəsiz, Nazim Hikməti çox sevir. Ancaq bu durum onun obyektiv münasibətinə təsir etmir. Bu səbəbdən Anar həm "bütləri yıxmaq" üçün yola çıxan Nazimi bütləşdirənlərin, həm də Nazimi sürəkli hədəf taxtasına qoyanların əksinə, günahları və savablıyla, aldanışları və aldatmalarıyla, xəyalları və xəyal qırıqlıqlarıyla, eşqləri və şeirləriylə birlikdə "insan Nazim"in, "şair Nazim"in portretini çəkdi. O portredəki şair nə sağçıların, nə də solçularındır, o şair sadəcə Anarın Nazim Hikmetidir.

Dostluğun zirvəsi və şair Anar

"Anarın adını ilk dəfə eşitdiyim zaman universitetdə təzə oxuyurdum. Yəni, 32 il bundan əvvəl idi... O illərə qədər bizim üçün yox kimiymi bu yaziçi. Yaxşı, Anar kimdir? Yavuz Bülənt Bakilər "... Bir dastan yazar kimi yaz məni, Anar" deyə səslənərək onu Bəxtiyar Vahabzadə ilə birlikdə anırsa və Əli Ağbaş "Bulaq da ustadım Anara söylər" deyirsə, deməli, Anar da bir şairdir..."

O illərdə əlimə keçən "Çağdaş Azərbaycan povesti" adlı kiril əlifbasiyla nəşr edilmiş kitabı oxuya bilmək üçün günlərlə əlifba öyrənmişdim. O hekayələr toplusunda Anarın "Dantenin yubileyi" adlı əsəri vardi. Anarla və onun yaratdığı Feyzulla Kəbirlinski ilə tanış oldum. Sonralar Anarın yaratdığı əsərləri bir-bir oxumağa başladım. "Bayram həsrətində" hekayəsində bir gənc qızın yixilan duyğu dünyasına, "Keçən ilin son gecəsi"ndə bir qadının ruhumdakı telatümlərə, "Mən, sən, o və telefon"da bir insanın qurduğu dünyasında özü ilə mübarizəsinə və özünə amansız bir rəqib olmasına, "Taksi və vaxt"da axıb gedən zamanın sağalmayacaq xəyal qırıqlıqlarına səbəb olmasına, "Hekayə"də sovet sistemindəki ədəbiyyatın başına bəla olan senzuraya, "O gecənin sabahı" və "İztirabın vicdanı"nda türk ziyanlarının 1937-ci ildə yaşadıqları dəhşətə, "Qaragılı"də Təbrizlə Bakının arasına hörülən divarlara, bunun divarların iki yanındakı insanlarda yaratdığı duyğulara, "Dörd çahar", "Ləyaqət", "Dağ dağa qovuşmaz" və "Yaxşı padşahın nağıllı" kimi əsərlərində sovetlər sisteminin iç üzünə, sistem kimi onun tənqidinə, "Vahimə"də Azərbaycan insanının içində düşdüyü Qarabağ psixozuna, "Mütəqə görüşəcəyik"də Azərbaycan və Türkiyə ziyanlarının tragicomik əlaqələrinə, "Ağ qoç, qara qoç"da müasir Azərbaycanı gözləyən problemlərə şahid oldum, bunları dərindən hiss etdim, yaşadım, gördüm, yandım, üzüldüm... Onun bu əsərlərini oxuduqda öz-özümə gülərək: "Yanılmısınız, İmdat Avşar! Anar şair deyilmiş..." dedim.

Anar ilə 2009-cu ildə tanış oldum. Mənim üçün sonsuz bir xoşbəxtlikdi. Əlindən buraxmadığı qəlyan və qalın şüşəli gözlükleriyle həyata "qəm pəncərə"sindən baxan Anarın bəzi əsərlərinin və Rəsul Rzanın, Nigar Rəfibəylinin, Günel Anarqızının əsərlərinin tərcüməcisi də oldum. Birlikdə Hollandiyaya, Trabzona, Gümüşhanəyə, Gəncəyə, Göyçaya, Şəkiyə getdik, Kayseridə, Kırşehiridə, Ankarada, İstanbulda, Nevşehirdə, Kapadokiyada müxtəlif işlərə qatıldık. Brüsseldə, Amsterdamda, Ankarada, İstanbulda, Kayseridə... "gecənin susqun nəgməsi" Rəsul Rzanı anlatdıq, onun şeirlərindən örnekler dedik.

Sənətin bütün sahələrində əsərlər verən Azərbaycanın ədəbiyatında əvəzsiz rol oynayan Anarla aramızdakı yaş fərqiə baxmayaraq, yaxın dost olduq. Bu dostluğun möhkəmlənməsində xüsusi yeri olan əziz dostlarım Rəşad Məcid və Pərvini də yad etməyi bort bilirem. Bu dostluq sayəsində onun həyatı necə dərindən qavradiğina, milli məsələlərdəki aydın münasibətinə, dil və ədəbiyyat dünyamızdakı problemlərə baxış bucağına şahid oldum. Ən önemlisi də onun dostlarına qarşı vəfasının, əhdə vəfali dostlarıyla məzara qədər dost olduğunu, dostlarını əsla satmadığının şahidi oldum. Anarın "çağdaşım" deyərək məqalə həsr etdiyi böyük mütəfəkkir Mövlana "Qüsursuz dost axtaran dostsuz qalar" deyir. İnsan olaraq hamımızın qüsürümüz vardır, ancaq qüsursuz dost deyil, qüsursuz dostluq axtaranların Anar ilə dost olmaları gərəkdir! Çünkü o, dostluğun da zirvəsidir!

* * *

Sımalı Kipr Türk Respublikasında keçirilən “IV Türk dünyası ədəbiyyat dərgiləri” konfransında Anarın “2012-ci ildə Türk dünyasında ilin ədəbiyyat adamları” elan edilməsi üçün təklifi mən vermişdim. Anarın adı çəkildikdə bütün digər təkliflər sükutla qarşılanmış və yekdilliliklə Anar seçilmişdi. Sonra “Qardaş qələmlər” dərgisinin 2012-ci ilin yanvar ayında buraxılacaq 61-ci sayının “Özəl Anar sayı” olmasını qərarlaşdırılmışdı. Bu özəl sayı hazırlamaq vəzifəsini üzərimə götürəndə Anara telefon edib ona aid bəzi kitabları mənə göndərməsini rica etmişdim.

Təxminən bir ay sonra Bakıdan böyük bir bağlama gəldi. Anarın göndərdiyi kitabların üzərində bir də zərf vardi, içində də ustadin əl yazısıyla bir məktub...

“Əziz qardaşım İmdat bəy!

Mənə aid olan iki cildlik kitabı və “Odlar yurdu” kitabımı sizə yollayıram. Əlavə olaraq şeir kitabımı və əsərlərimin üçüncü cildini də göndərirəm. “Qardaş qələmlər”in özəl sayında üçüncü ciddəki “Gecə düşüncələri”mdən parçaları və şeir kitabından bir neçə şeiri də dərgidə vermək olar. Saygılarım və sevgilərimlə...

Anar. 28.X.2011.”

Məktubu oxuyub bağlamadakı kitabları çıxartdıqda bir az çasdım. “Yanılmışam, Anar şair deyilmiş!” demişdim. Halbuki yanıldığımı zənn etməklə yanılmışdım. Çünkü Anar eyni zamanda bir şairmiş! Sən demə, Anar Nizamiylə, Nəsimiyłə, Yunus Emreylə, Şah İsmayıł Xətai ilə, Aşıq Qəribə, Qaracaoğlan ilə bizdən gizli söhbət edirmiş.

Anarın “Şair Əziz Nesin” adlı bir məqaləsi var. Mən onun məktubunu oxuduğum və onun şeir kitabını əlimə aldığım gün Əziz Nesinin şeir kitabını gördükdə çəşan Anar ilə eyni duyğuları yaşadım...

Bu il Anarın 80 yaşı tamam olur. Anar 80 yaşın əngin üfüqlərinə yelkən açdı. Bu münasibətlə Anarı təbrik edir, türk dünyasının müdrik ağsaqqalına uzun ömürlər, sağlamlıq, yaradıcılıq uğurları arzulayır və sözlərimi şair Anarın Yunus Emre ilə dərdləşdiyi şeiriylə bitirmək istəyirəm.

Yunus Emreyə

*Keçib getdi ömrüm mənim
Yellər əsib keçmiş kimi.
Ömrün sonu qaçılmazdır
Fələk kəfən biçmiş kimi.*

*İstədim dəryadan üzəm,
Qartal kimi göydə süzəm,
Elə bildim ölümsüzəm,
Abi-həyat içmiş kimi.*

*Heç bilmirəm hara gedim,
Dünyanı hardan seyr edim.
Sözümüz göydəmi dedim
Qanad açıb uçmuş kimi.*



İmdat AVŞAR

Anarın əsərlərindən seçmələr

Molla Nəsrəddin - 66

(Zarafat)

Mirzə Cəlilə min rəhmət!

...Altmış il bundan qabaq xanların, bəylərin, dərvish-rövzəxanın, əyan-əşrəfin kökü kəsilib, amma, a başına dönüm, qorxaqlığın kökü hələ kəsilməyib ha. Təkdən-birdən, ayda-ildə bir dəfə, görürsən işdi düşür, qorxaq adama da rast gəlirsən.

Gündüz çıraqla axtaranda, yəni sözün düzü, elə gecə çıraqsız axtarmayanda da bir də görürsən ki, qarşıva çıxdı kim? Ay sağ ol. Qorxaq.

Bəli, bəli. QORXAQ. AXMAQ. ALÇAQ. YALTAQ.

Bu "ağlar". Bir də var "xorlar" - RÜŞVƏTXORLAR, MÜFTƏXORLAR.

Bir də var "bazlar" - DƏSTƏBAZLAR, DOSTBAZLAR, SÖZBAZLAR, QOHUMBAZLAR, YERLİBAZLAR.

Bir də var "pərəstlər" - ŞÖHRƏTPƏRƏSTLƏR, MƏNSƏBPƏRƏSTLƏR və yenə YERLİPƏRƏSTLƏR.

Bir də var "karlar", yox, yox, sıkəst karlar yox, RİYAKARLAR, SAXTAKARLAR.

Bir də var "çılar": BÖHTANÇILAR, YALANÇILAR, MİYANÇILAR.

Bir də var paxillar, var, vallah var, billah var.

Bir də var - AVAMLAR, CAHİLLƏR, NADANLAR, QANMAZLAR, desən yoxdur, çanımçün, inciyərəm səndən.

Bir də var LAQEYDLƏR, BİGANƏLƏR, DƏYMƏ MƏNƏ, DƏY-MƏRƏM SƏNƏLƏR, ƏŞİ MƏNİM NƏ İŞİMƏLƏR, dad onların əlindən, dad-bidayad.

Bir də var... Əlqərəz, hamısını saysam, deyəcəklər, ifrata varırsan, boyaların tünddür, bə hanı yaxşı "çılar" - əlaçilar, zərbəçilər...

Hanı yaxşı - "pərəstlər" - həqiqətpərəstlər, vətənpərəstlər.

Hanı yaxşı "karlar" - sənətkarlar, fədakarlar.

Hanı mərdlər, qocaqlar, doğruçular, ağıllilar, gözəllər. Deyirsən, yəni yoxdur? Necə yoxdur, əzizim, əksinə, çoxdur. Lap çoxdur. Pislərdən qat-qat çoxdur. Və elə ona görə də yaxşılardan yazan da qat-qat çoxdur, yaxşılardan qat-qat çox yazırlar və yaxşılardan qat-qat yaxşı yazırlar.



“NƏLƏR ETMƏDİK BU VƏTƏN ÜÇÜN”

Dəfələrlə dediyimi bir daha təkrar etmək istəyirəm: Anar müasir ədəbiyyatımızın canlı klassikidir. Bu dəyərləndirməm kiminsə xoşuna gələ bilər, kiminsə yox. Amma həqiqət belədir. Bilirəm, ən dürüst, eyni zamanda ən qəddar hakim zamandır. Şairin dediyi kimi, uluzların parlaqlığı, ondan uzaqlaşdıqca daha aydın görünür, amma Anara gəlincə bu yanaşma bir xeyli dəyişir - çağdaş ədəbiyyatımızda onun yazılıçı kimi, filosof kimi ulduzu indidən parıldamaqdadır. Anar haqqında çoxlu kitablar, məqalələr, esselər yazılsa da, hələ onun yaradıcılığının əsas məqamları, düşüncələrinin, ideyalarının kontekstində gizli qalmış sırları hələ tam mənasıyla açılmayıb. Vaxt gələcək, yaxın tariximiz və özəlliklə, bu tarixdə baş vermiş mənəvi transformasiyamız elmi əsərlərdən daha çox, məhz onun “Ağ qoç, qara qoç”, “Göz muncuğu”, “Otel otağı” kimi romanlarından, povestlərindən öyrəniləcəkdir.

Bu yazıda onun yaradıcılığının özəllikləri haqqında danışmaq istəmirəm. Anar mənimlə bağlı bir məqaləsinə “Ziyalı borcu” başlığını qoymuşdu. İndi mən də uzun illər yaxından tanıdım, sonralar dost olduğum, xoş, acılı, həsrətli günləri birlikdə paylaştığım Anarın bir insan kimi, bir elsevər kimi, bir ziyalı kimi bəzi məziyyətlətdən soz açmaq, onun nə qədər örnek ziyalı olmasından azacıq da olsa, danışmaq istəyirəm.

1989-cu ildə, Qarabağ hadisəlerinin ən qızgın vaxtında Moskvada, SSRİ Ali Sovetində bu hadisəylə bağlı ciddi dərtişmalar gedirdi. Qarabağ olaylarından böyük narahatlıq keçirən Moskvada yaşayan azərbaycanlılar, “Ocaq” cəmiyyətinin keçirdiyi tədbirlərdə bizim Ali Sovetdəki deputatlarımıza görüşərək onların xalqımızın mənafeyini necə qoruduqlarını öyrənmək istəyirdilər. Həqiqətən, çox dərtişməli, gərgin keçən, həyəcanın, emosianın fışqırdığı bu görüşlərə üç-dörd deputatımız gələrdi. Görünür, gərgin atmosferə dözə bilməyən deputatlarımız yavaş-yavaş bu görüşlərdən uzaq durmağa çalışırdılar. Anardan başqa. O, bütün tədbirlərimizə gələr, verilən suallara, bəzən yerli, bəzən yersiz ittihamlara təmkinlə, sakit və məntiqlə cavab verərdi. Bir dəfəsində həmyerlilərimizdən biri “başqa deputatlar bizimlə görüşə niyə gəlmirlər, yoxsa bizim suallarımızdan çəkinirlər?” - deyə soruşdu, Anar: “Mən ki burdayam, bunu niyə mənə deyirsiniz? Bu, bilirsinizmi, nəyə bənzəyir, müəllimin dərsdən qaçan uşaqların yerinə sınıfda oturanları danlamasına bənzəyir”, - deyəndə gərginlik bir anda aradan qalxdı, hətta gülüşə səbəb oldu.

Biz, Ali Sovetdə gedən prosesləri yaxından izləyir, orada Anarın, Tofiq İsmayılovun, Vəli Məmmədovun, Rüstəm İbrahimbəyovun Azərbaycanın milli maraqlarını necə qoruduqlarını, necə müdafiə etdiklərini görürük. Vətənin taleyi ilə bağlı o gərdin dövr, o böyük sınaq kimin həqiqi ziyalı olduğunu, kimin isə, Orxan Vəli demiş, “nitq söyləməklə” məşğul olduğunu ortaya çıxarırdı. Siz də, yəqin ki, Orxan Vəlinin “Vətən üçün” adlı üç misralı şeirini xatırlayırsınız.



**Nələr etmədik bu Vətən üçün -
Kimimiz öldük,
Kimimiz nitq söylədik.**

Bu şeirdə Vətəni göz bəbəyi kimi qorumaq, onun mənafeyini hər şeydən üstün tutmaq anlamına gələn “ölmək” metaforu, Nazim Hikmətin “yanmaq” metaforu qədər çoxmənalıdır və bir-birini tamamlayır. Böyük yazıçı, böyük şair, böyük alim ola bilərsən, ancaq bununla bərabər, böyük Vətəndaş, Vətənsevər olmaq hər yazıçıya, alime, əli qələm tutana nəsib olmur, daha doğrusu, onlar bu yükü daşıya bilmirlər. Böyük Mirzə Cəlilin ədəbiyyatımızda, sosial həyatımızda ən uğurlu varisi olan Anar bu ziyalı borcunu da şərəflə ödəməkdədir.

Sizə daha bir örnek verim. Sovet İttifaqı dağılmadan bir neçə ay əvvəl, 1991-ci ilin sentyabrında İstanbul Universitetinin rektoru, professor Cəmi Dəmiroğlunun özəl dəvətiyle universitetdə “Rus dili və ədəbiyyatı” bölümünü qurmaq üçün Türkiyəyə getdim. Sovet İttifaqı parçalandıqdan, başqa respublikalarda olduğu kimi, Azərbaycanda da keçid dövrü başlandıqdan sonra, Anar da Mərmərə Universitetində Azərbaycan ədəbiyyatından mühazirələr oxumaq üçün İstanbula gəldi. Onun orada qaldığı bir il müddətində biz tez-tez görüşür, bir-birimizə dəstək olmağa çalışırdıq. Türkiyə bize yad bir yer deyil, qardaş ölkədir. Mən onlara həmişə əmi uşaqları deyirəm. Çünkü ikimiz də eyni oğuz, səlcuqlu kökündən gəlmişik. Amma bu gün onların ürəklərində İstanbul, Türkiyə sevdası yaşadığı kimi, bizim də qəlbimizdə Bakı, Azərbaycan sevdası yaşamaqdadır. Türkiyədəykən məhz bu duyuğu və vətən həsrəti Anarla məni daha da yaxınlaşdırmış, bir-birimizi daha da yaxşı tanımağa imkan vermişdi.

O illərdə Türkiyə ictimaiyyətinin Azərbaycanda gedən proseslərdən, Qarabağ problemindən, bizim ədəbiyyatımızdan, mədəniyyətimizdən bilgisi olduqca az idi. Odur ki, əsas işimizlə yanaşı, Anarla bərabər Qarabağ həqiqətləriylə, Azərbaycandaki durumla bağlı mətbuat konfransları keçirir, müxtəlif qəzet və jurnallara müsahibələr verir, məqalələr yazırıq.

Bilirsiniz ki, 90-ci illərin əvvəllərində Azərbaycan öz tarixinin ən ağır,

olduqça ziddiyətli, hər baxımdan çətin dövrünü yaşamaqdaydı. O illerdə Fidan Qasımovə, Lütfiyyar İmanov kimi bir çox tanınmış incəsənət adamlarımız Türkiyənin konservatoriyaları və teatrlarında çalışırdılar. Bir gün Anarla belə qərara gəldik ki, İstanbulda Azərbaycan ədəbiyyatı və mədəniyyəti günü keçirək. Bu fikrimizi Türkiyə yazarlar sendikasının başqanı, tanınmış yazıçı, əslən Qarabağdan olan Oqtay Akballa bölüşdük. Oqtay bəy təklifimizi bəyəndi və Əstiqlal caddəsindəki teatrda gecənin keçirilməsinə çalışacağını söylədi. Bir neçə gündən sonra Oqtay bəy telefon edərək, filan tarixdə teatrda tədbiri keçirə biləcəyimizi söylədi. Qısa vaxtda gecənin hazırlıq işlərini tamamlamalıydıq. Anar yaxından tanıdığı Fidan Qasımovə və Lütfiyyar İmanovla danışdı və biz birlikdə gecənin programını hazırlamağa başladıq.

Tədbirin keçiriləcəyi gün Oqtay Akbal xəbər verdi ki, bizim gecəyə Türkiyənin mədəniyyət naziri Fikri Sağlar da gələcək. Nazir, Oqtay bəyin və bizlərin iştirakıyla olduqca uğurlu keçən Azərbaycan ədəbiyyatı və mədəniyyəti gününü sonuna qədər izlədikdən sonra həmin gecə Ankaraya döndü.

İki gündən sonra Ankaradan zəng edib, Anar, Fidan xanım, Lütfiyyar bəy və mənimlə görüşmək üçün Fikri Sağların bizi Ankaraya dəvət etdiyini bildirdilər. Bir günlüğünə Ankaraya getdik və nazirlə görüsdü. Fikri bəy gecədən çox etkiləndiyini, iki ölkə arasındaki mədəni və ədəbi əlaqələri lazımi səviyyəyə qaldırmaq üçün bizim təkliflərlə tanış olmaq istədiyini bildirdi. Anarın o görüşdə dilə gətirdiyi təkliflərin bir qisminin zamanla həyata keçdiyini söyləməliyəm.

Deyə bilərsiniz, bunları nə üçün yazırsan, biz onun daha böyük işlərini - Azərbaycan Yazıçılar Birliyini, Rusiyadaki kimi, dağıılmağa qoymadığını, Birliyin binasına göz dikənləri yerlərinə oturduğunu, Birliyin qəzet və jurnallarına büdcədən vəsait ayrılmamasına, yazıçılara Prezident təqaüdü verilməsinə və daha nələrə, nələrə nail olduğunu yaxşı bilirik. Siz haqlısınız. Ancaq bir sədr kimi vəzifə borcu var, bir də ziyanlı borcu var, yəni tutduğu vəzifədən asılı olmayaraq hər zaman və hər yerdə Vətənini, xalqını düşünmək, hər fürsətdə ölkəni tanıtmaq, onun mədəniyyətini, ədəbiyyatını təbliğ etməyi özünə börc bilmək görəvi var.

Belə bir deyim var: "Mən yaxşılıq etmədim ki, pislik görəm". Anarın həyat kredosu hər kəsə yardım, yaxşılıq etməkdir, hətta yaramaz adamlara belə. Görünür, bu səbəbdən də ən çox pislik görən yazıçı da odur. Ancaq yaxşı ki, Anarın həyat karvanı bunlara məhəl qoymadan aramla yoluna davam etməkdədir.

80 illiyini qeyd etdiyimiz bu günlərdə, əziz Anar, sənə bir arzum var: karvanının mənzili uzun, qələminin də ucu hər zaman iti olsun, qardaşım!


Tofiq MƏLİKLİ



Anarın əsərlərindən seçmələr

Dantenin yubileyi

(povest)



...Rejissor ilan çalmış kimi yerindən siçradı:

- Ay kişi, ay yoldaş, vətəndaş, müsəlman, erməni, moltanı, adam oğlusan axı. Ay... - deyə birdən-birə ovcuyla ağızını bərk-bərk yumub zarıdı.

Aktyorlar onun bu hərəkətinə bələd idilər, bilirdilər ki, ovcuyla ağızını yu-manda dişinin dibindən çıxan söyüşləri saxlayır, saxladığıçın də zariyir.

- Siyavuş, sakit, ol, - deyə rəssam əlini rejissorun çıynınə qoydu, - bir toxta görək.

Rejissor "Badamlı"nı stəkana tökmədən birbaşa şüşədən başına çəkdi. Bir qədər sakitləşib rəssama tərəf döndü:

- Görürsən də, görürsən də mənim günümü. Sən də deyirsən ki, bəs Brexit belə gəldi, Meyerxold belə getdi. Adə, bu məxluqnan Brext olar, bu məxluq-nan Meyerxold olar? Üç kəlmə sözü səhərdən adam kimi buna dedizdirə bilmirəm. Mən köpək oğlu Feyzulla Kəbirliinskiyən böyük sənət yaradacam? - Əsəbi titrək barmaqlarıyla papirosu götürüb yandırdı, sümürüb tüstünü ci-yərlərinə çəkdi. - Balam, səndən yaxşı pinəçi olar, çayçı, aşpaz, mən nə bilim, camadar, məsciddə mürdəşir olar, amma daha aktyor yox, atam, aktyor yox. Aktyorluq sənətdir ey, ay müsəlmanlar, açaq qulağınızı, eşidin, iskusstvo. Yaradıcılıq. Tvorçestvo. Burda istedad lazımdır. Temperament, hərarət la-zımdır. Bəli, hərarət. 36,6 hərarətiylə sənət yaratmaq olmaz. Gərək qaynaya-san, yanasañ ki, yaradasan. Yoxsa səsinin zor yerinə salmaqnan iş keçməz, atam balası, çığır-bağırnan obraz yaratmaq olmaz. Səsin gurdur, çox əcəb, get məscidə, ol əzançı.

Feyzulla səhnədə lal-dinməz dayanmışdı. Pörtüb qıpqırmızı qızarmışdı. Bolluca tər tökürdü. Qırx ildi səhnədəydi və qırx ildə cürbəcür rejissorlardan, aktyor-lardan bu cür sözləri, töhmətləri az eşitməmişdi. Amma indi ona yer eləyən Siyavuşun son sözləri - məscid, əzan, mürdəşir söhbəti oldu.



TƏNHA QƏHRƏMAN

Anarın bütün yaratıcılığı bütövlükde Azərbaycan mədəniyyətinin yaddaşıdır. "Üzeyir ömrü", "Qəm pəncərəsi", "Dədə Qorqud", "Ağ qoç, qara qoç", yüzlərlə esseləri və ədəbi portretləri - mədəniyyətimizin salnaməsidir, özü də şərəfli və qürurlu salnaməsidir.

"Min beş yüz ilin oğuz şeiri" antologiyası, "Xalçanın hikməti", "Qobustan", İçərişəhər, Qobustan qaya rəsmləri, "Qəm pəncərəsi"ndə Mirzə Cəlilin, "Sübəün səfiri" filmində Mirzə Fətəli Axundzadənin, "Cavid ömrü" filmində Hüseyn Cavidin, "Kərəm kimi" romanında Nazim Hikmətin obrazları... - hamısı bir yaddaşın ilmələri və bir ömrün naxışlarıdır.

Nə gizlədim: universitetdə tələbələrə ədəbiyyat tarixinə dair ən mötəbər və gərəkli, klassik mənbələr kimi Anarın məqalələrini, esselərini tövsiyə edirəm. İşimizə çox yarayır, qolumuzdan yaman tutur. Tələbələr Anar müəllim-dən yalnız maraqlı ədəbi, tarixi faktları və paradoksal nəzəri ümumiləşdirmələri deyil, həm də millətimizə və mədəniyyətimizə sevgini öyrənirlər.

Anarın şəxsiyyətini də, yazıçı və vətəndaş taleyini də mədəniyyətimizin, ədəbiyyatımızın taleyindən ayrı düşünmək olmaz ("Azərbaycan haqqında düşüncələr"). Həsən bəy Zərdabi, Mirzə Cəlil, Üzeyir bəy... kimi böyük şəxsiyyətlərin qoyduğu mübahək ənənənin sonuncu nümayəndəsidir. Onlar kimi Anar da mədəniyyətimizin və millətimizin ağrılı, böhran nöqtələrini canıyla-qaniyla duyar.

Bu yaddaşın ensiklopedik miqyası və məna siqləti doğrudan da heyrət doğurur...

Şəhər memarlığı Anarın urbanistik yaddaşının ən mənalı gerçəkliliyidir, nəsrində sujetqurmanın görümlü elementidir. Qəhrəmanlarının davranışları, nitq etiketləri, adları və peşələri, geyimi və kosmetikası şəhər mədəniyyətinin işarələridir. O, əsərlərdən şəhərin ruhsal tarixini bərpa və təsvir edir.

Bu fikrimizi vaxtile Ramiz Rövşən də şair fəhami ilə hiss etmişdi." ...nəsil-nəsil oxucular üçün bizim yaşadığımız bu Bakı şəhərindən savayı, həm də Anarın yaratdığı, küçələrində onun qəhrəmanlarının gəzib-dolaşlığı, evlərində onun qəhrəmanlarının küsüb-başlığı, sevdiyi, tənhalıqdən əzab çəkdiyi bir şəhər də var. Və çoxlarından ötrü günü-gündən dəyişən və böyüüb abadlaşan, amma böyüdükcə yadlaşan bu şəhərdən Anarın əsərindəki - roman, povest, hekayə və filmlərdəki o şəhər daha doğmadır..." (Anarın "Şairlik də bir həvəsdi" adlı şeirlər kitabına ön sözündən).

Anarın memar düşüncəsi, memarlıq fəlsəfəsi bu şəhərin (məsələn, İçərişəhərin, bir də İstanbulun) ruhunu dərk etməyə imkan verir. Anar Bakını bir canlı varlıq kimi, hətta deyərdim ki, onu qadın kimi hiss edir...

Anar Azərbaycan ədəbiyatının bəlkə də yeganə klassikidir ki, ömür boyu Bakı şəhərinin "ruh tarixini" yazmaqla məşğuldur. Şəhərin keçmişini bildiyi üçün gələcəyini də görür. "Gecə düşüncələri" silsiləsində özü də bunu etiraf edir: "Bu povest ("Ağ qoç, qara qoç" - R.K.) haqqında çox dəyərli yazılar çıxdı. Amma mənə elə gəlir heç kəs bunu nəzərə almadı ki, bu həm də sırf urbanistik əsərdir, yəni əsərin əsas obrazı kimi Şəhər özü qələmə alınıb. Həm müsbət, həm mənfi simasiyla."

Anarın yaddaşında, təhtəşürunda iki zaman - keçmiş və gələcək birləşir, bir-birilə mübarizə aparır. Keçmiş onun yaddaşında sanki xüsusi

etik dəyərə və önemə malikdir. "Nə dəhşətli zəmanədə yaşayıraq, İlahi, - deyə düşündüm. Keçmişdə də belə şeylər olurdumu? Keçmişdə də murdarlıq az deyildi, amma heç kəs murdarlığıyla öyünmürdü, heç kəs əclaflığıyla fəxr etmirdi" ("Bir sən, bir mən, bir ölüm").

Anarın yaddaşı min il, yüz il, əlli il öncəni də, gələcəyi də yiğibdir. Kimlər gəlib-gedib bu dünyadan, kimlər gələcək - sanki hamısı onun yadındadır.

Utopiya, antiutopiya Anarın bioqrafik, süurrealist yaddaşının ayrılmaz hissəsidir. Yalnız "Sızsız", "Kərəm Kimi" xatirə-romanları deyil, "Əlaqə", "Macal", "Ağ qoç, qara qoç" kimi əsərlər də onun yaddaşının gerçək səhifələridir. Anar yalnız inandıqlarını yazır: "Arzuladığım Gələcəyə inamım onunla bağlıdır ki, vaxtıylə yazdığını, diqqət mərkəzinə çəkdiyim bir çox şeylər artıq elə bizim zamanda gerçəkliyə çevrilib" ("Gecə düşüncələri").

Anarın yaddaşı keçmişin kinoeffektini yaratır. Buraya melanxolik və nostalji ovqatı hopduğu xatirələri də əlavə etsək, doğrudan da belə yaddaşın daşıyıcısı olmaq çox çətindir və bir insan, bir yazıçı ömrü üçün ağır məsuliyyətdir...

Anarın süreal yaddaşı keçmişin hadisələrinin mistik enerjisini hiss edir, bədii təxəyyülü bizi bu dünyadan mistik qeyri-adiliyinə inandırmaq gücündədir. Anarda rəqəmlərin mistikası ayrıca bir söhbətin mövzusudur. "Molla Nəsrəddin - 66"dan tutmuş, "Beşmərtəbəli evin altıncı mərtəbəsi"nədək, sayıların, rəqəmlərin magiyası özünü göstərir. "Əlaqə" də gecənin vahiməsi fonunda kiminsə tələsmədən sayması hadisənin mistik atmosferini bir az da artırır: "Tələbə bu işiq zolağına tərəf süründü və səsləri, xisin-xisin danışqları daha aydın eşitdi. O, bir kəlmə sözü də ayıra bilmirdi, amma danışanların kişi və qadın olduğunu və qızğın mübahisə etdiklərini müəyyənləşdirdi. Bir an tələbəyə elə gəldi ki, onun adını çəkirlər, sonra boğuş gülüş səsləri eşitdi. Sonra yenə kiminsə güclə seziklən iniltisi, kiminsə hiddətli piçiltiləri ... Kimsə yeknəsəqliklə sayırdı. Bir, iki, üç, dörd..."

Anarın epik yaddaşı süreal-mistik tiplidir, bircə detal keçmiş "yuxudan oyatmağa" qadirdir. Əgər belə müqayisə mümkünə: yaddaş tipinə görə, məsələn İ. Şixli ozandırsa, Anar şamandır.

Qəribədir: qəhrəmanların keçmiş xatırlaması ölüm ərefəsində baş verir.

Kərim qürbətdə Şuşanı xatırlayan kimi: "Ankara-İstanbul yolunda "Varan" avtobuslarının dayanacağı deyildi bura, Şuşaydı. Aşağıda üstünü duman almış dərənin dibində axan, səsi bura çatmayan çay da Daşaltı idi. Dərənin hər iki yamacında bitən orman da Topxana meşəsi idi və o, - Kərim də Cıdır düzündə Məlik Şahnəzər kahasının ağzında dayanıb sağa - Kirs dağının zirvəsinə baxırdı. Sola-Ərimgeldi səmtinə baxırdı və daha uzaqlara, Bağırgan deyil, Buğra xan olduğunu idarə edirdi. Bu topa-topa, didik-didik duman da Şuşanın dumanıydı və bu duman olmasaydı, o tayda, sıvri yamacda İbrahim xan siğnağını da görəcəkdi. Bu duman çəkiləndən sonra Qırxpilləkəni də tapacaqdı və pillə-pillə dərənin dibinə düşüb Daşaltının köpüklü suyundan içəcəkdi" ("Otel otağı").

"Mübarizə bu gün də var" kitabının süjetinin əsasında Xeyir-Şər mifologemini durur. Rəsul Rzanın ömür kitabını varaqlayırsan, Xeyirlə Şərin mübarizəsinin şahidi olursan, bədxahlara, kosmopolitlərə, donosçulara, ermənilərə... - şər qüvvələrə qarşı mücadiləsini görürsən. Əsərin fəlsəfi yekunu budur ki, budur ki, Xeyirlə Şərin mübarizəsi, Şər qüvvələrlə mübarizə sabah da olacaq. Necə ki, "Avesta"dakı Hörmüz-Əhriman mübarizəsi yalnız Şərq kosmoqoniyasının əsası deyil, həm də bəşər tarixinin hadisəsidir.

Anar yaxşı bilir ki, Xeyirlə Şər qarşılurmaşı bu ölkənin, bu millətin tarixindən və taleyindən keçir.

Onun böyük sələfləri də bu ağır yolu keçib. "Əkinçi"nin nəşrindən sonra Şuşanın bir sürü mərsiyəçi şairi həcvlər yazıb Həsənbəy Zərdabinin gününü necə qara etmişdi!..

Anar yaxşı bilir ki, Xeyir də, Şər də bir insanın içindədir, qoşa yaşayır. Əhrimanın Diribabyla söhbətdə gəldiyi qənaət də budur: "İnsan özü-özünü yaradır, istəsə özünü Hörmüzd kimi, istəsə Əhriman kimi yetişdirə bilər. İnsanın içində hər ikisi var - Hörmüzd də, Əhriman da..." ("Göz muncuğu")

Tarixin dərsləri (Nizami Gəncəvi, "Sırrlər xəzinəsi") belədir.

Xeyir meydanda həmişə tək qalır, həmişə təklənir. Şəri müdafiə edənlər, dəstəkləyənlər isə həmişə çox olur.

Anar da Xeyir-Şər meydanında təkdir, tənhadır. "Otel otağı"nda Kərim "ürəkyaxan iblislər" (S.Vurğun) arasında tənha qalan kimi.

Və Anarda bu şəhərin hər bir hücrəsi, odası tənhalıq havası ilə doludur. İçərişəhərdəki mənzildən tutmuş hotel odalarına, yazılışının AYB-dəki sədr otağına qədər - hamısı tənhalığın simvolik məkanlarıdır. Onun tənhalığının bir səbəbi də Bakının yuxularda, xatirələrdə, xəyallardakı keçmişinə ümidi, gələcəyinə isə (Bakı Siti) ümidsizliyidir.

Əsmərin, Mədinənin ("Mən, sən, o və telefon"), Təhminənin ("Beşmərtəbəli evin altıncı mərtəbəsi") taleyi qadın tənhalığının məcmusudur.

Faciə, itki, ölüm yaşantıları onun qəhrəmanlarını daim tənhalığa sürükleyir. Dostların itkisi (E.Sabitoğlu, V.Səmədoğlu, A.Dadaşzadə...) Anarın içindəki tənhalıq ovqatını bir az da artırıb - bunu hiss etməmək mümkün süzdür. Təsadüfi deyil ki, Vaqif Səmədoğlunun "Mən burdayam, ilahi" kitabına ön sözündə də şüuraltı bu mövzuya qayıdır: "O illərin intellektual və emosional, zehni və duyğusal tənhalıq səhrasında bir-birimizə qışılıb yaşadığımız yoldaşlarını düşünürəm, uşaqlıq, gənclik dostlarımı - rəhmətlilik Araz Dadaşzadə, Emin Sabitoğlu, Rəhman Bədəlov, Yusif Səmədoğlu, Maqsud, Rüstəm İbrahimbəyovlar, Elçin, Əkrəm Əylisli, Fikret Qoca, İsa, Ələkbər, Ramiz Rövşən. Zaman, hadisələr - olaylar, dəyişen anlayışlar, siyasi təmayüllər, əxlaq sınaqları bizi ayırdı, pərən - pərən saldı..."

Tənhalıq Anarda təhtəlüür hadisəsidir, artıq düşüncə obrazıdır. Bu düşüncə sistemində hər kəs və hər şey tənhadır. Tələbə də, memar da, qoca da, uşaq da... Əşyalar da, binalar da! Bakının, İçərişəhərin özü də! Telefon, patefon, saat bu tənhalığın əşyavi - simvolik dəlil-sübütlardır. Onun əsərlərində mistik elementlərin bu qədər əhəmiyyətli yer tutması da bəlkə bu üzdəndir. Qəhrəmanların həyatında, məişətində mistik hadisələrin, işarətlərin ("Qırmızı limuzin", "Vahimə", "Əlaqə", "Macal", "Otel otağı"...) intensivliyi də tənhalığın təbətiindən gəlir. Axı, tənha qəhrəmanlar adətən mistikaya meyilli olurlar.

Anarın tənhalığı türk epos qəhrəmanlarının tənhalığını xatırladır. Qocalmış Koroğlunun Çənlibeldəki təkliyini və tənhalığını yada salın...



Rüstəm KAMAL

Anarın “Gecə düşüncələri”ndən...

Özümü ona görə güclü hiss edirəm ki, başımın üstündə iki böyük qüdrət var: Allah və Vaxt. Daha doğrusu, tək bir varlıq: - Allah, çünkü Vaxt da elə Allahın səbridir.

Allah: - Tələsik nəticələr çıxarmayın, darıxmayın, darılmayın, səbriniz olsun, - deyir. - Zaman hər şeyi yerbəyer edəcək. Hər şey vaxtında həqiqi və ədalətli qiymətini alacaq. Vaxt - səbr deməkdir. Səbr - vaxtin ölçüsüdür.

Tarix də Allahın səbridir.



Azadlıq nə gözəl şeydir. Zəncir nə pis şeydir. Amma bir var qolunun zəncirini qırıb sərbəst olasan, bir də var itin zəncirini açıb onun-bunun üstünə qısqırdasan.



İnsanın ən amansız, ən qəliz və ən uzun mübarizəsi onun özü-özüylə - içindəki ekoizmi, şöhrətpərəstliyi, qorxaqlığı, ağıcyərliyi, laqeydiliyi, heyranlığı, illüziya və tənhalığı... ilə davaşıdır.



Susmaq həqiqətdir. Bəlkə, həqiqətin özü elə sükutun içindədir?!



İçimizdəki bomboz səhralardır. Deməli, ilgimi da var.



İstedadsız adamların yalnız bir istedadı var: istedadlı adamların arasını vurmaq istedadı.



Zamanın və məkanın əvvəlinin və sonunun dərk olunmazlığı elə Allah deməkdir.



İstərdim ki, mən ölündən sonra məni tanıyan adamlar - hərə öz bildiyi kimi, hərə məndən bir parçanı çəkməklə mənim portretimi yaratsınlar. Qoylap Picasso portretlərindəki kimi beş burnum olsun; nə qəm.

Anarın əsərlərindən seçmələr

Keçən ilin son gecəsi

...Həmidə xala maqnitafona yaxınlaşdı. “Görəsən, niyə adama ömrünün axırında bircə bu cihazlar qalır?” - deyə düşündü və dərhal bu bədbin fikirləri başından qovdu: “Yox, mən haqlı deyiləm. Mənə yalnız tək bir cihazlar qalmayıb. Mənim gül kimi balalarım var. Hamısı da məni çox istəyir.” Birdən Həmidə xalanın başına qəribə bir fikir gəldi. O, bu fikri nə qədər qovmaq istəyirdisə də, qova bilmirdi. O, bu işi etmək istəyirdi. Qorxurdu. Çünkü evdə tək idi. Amma yenə də istəyirdi. O, Qəzənfərlə danışmaq, daha doğrusu, Qəzənfəri dinləmək istəyirdi. Qəzənfərin səsini eşitmək istəyirdi.

Qəzənfər öz sağlığında səsini maqnitafona yazmışdı. O, ölündən bəri evdə heç kəs bir dəfə də olsun bu səsə qulaq asmağa ürək eləməmişdi. Birdən hardansa Həmidə xalanın başına gələn bu fikir, onun iradəsinə hakim kəsildi.

O, axırdı öz istəyinə tabe oldu. Balaca siyirməni açdı, lenti çıxartdı, maqnitafonu işə salıb dinləməyə başladı.

Qəzənfərdən əvvəl uşaqların və onun özünü - Həmidənin səsi gəlirdi. Gülüşlər, qəhqəhələr, səs-küy. Sonra qəfil sakitlik və Qəzənfərin mülayim səsi:

“Qulaq as, Həmidə...”

Həmidə xalanın əti ürpəşdi. Elə bil Qəzənfər o dünyadan onunla danışındı.

“Mən nə şairəm, nə filosof. Mən adı bir fəhlə babayam. Doğrudur, özümə görə adı - sanım var, beş kişinin içində hörmətim olub. Amma yenə deyirəm ki, mən adı bir adamam, elə bilmə ki, çox dərin qırıldatmaq ya filosofluq eləmək istəyirəm. Yox. İntəhası mənim həyatda təcrübəm çox olub. Həyatın, necə deyərlər, hər üzünü görmüşəm, sənə də bir-iki söz demək istəyirəm. Görürsən, nə ədəbi cümlələr qırıldadıram. Bir gün olacaq ki, mən olmayıacağam”.

Maqnitafondan Həmidə xalanın etiraz dolu səsi eşidildi:

- Bəsdi, yenə başlama, sən Allah, sənsiz bizim bir günümüz olmasın.

O vaxt bu sözlər nə qədər təbii idi və nə qədər inkaredilməz görünürdü.

Qəzənfərin gülüşü eşidildi:

“Yaxşı, ay arvad, qırx-əlli ildən sonra. Qulaq as. Bir gün olacaq mən olmayıacağam. Bax, sənə bircə əmanətim bu uşaqlardır. Ömür vəfa eləsə, hamısını özüm böyüdüb başa çatdıracağam. Yox, işdi... Onda bax, bunları sənə tapşırıram. Demirəm ki, hamısına ali təhsil ver. Demirəm ki, hamısını doktor elə, injener elə, amma adam olsunlar. Yaxşı adam olsunlar.

Sonra, Həmidə, bir gün gələcək, hamısı böyüyəcək, boy-aşa çatacaq və yuvasından qanadlanan quşlar kimi bir-bir uçub gedəcəklər. Bax, onda onlara vəfasız demə ha!

Onu bil ki, hara getsələr, hansı ailəyə düşsələr, hansı mühitə düşsələr,



Anar ailəsi ilə, 2016-ci il

səndən və məndən nə isə aparacaqlar, necə ki, biz bir-birimizlə görüşəndə hərəmiz öz ata-babalarımızdan nə isə gətirmişdik. Deyəcəksən Qəzənfər yenə filosofluq eləyir. Amma bax, mən, vallah, belə fikirləşirəm. Adamlar hamısı nəsil-nəsil bir-birilərinə bir şey verirlər. O işi ki, biri başlayır, amma qurtara bilmir, o iş itmir, batmir, sonrakı nəslə qalır, o işi sonra gələnlər tamamlayırlar. Dünyada heç nə itmir, batmir, heç kəs ölmür. Yaxşı da, pis də keçir, nəsildən-nəsilə keçir. Biz, Həmidə, mən biləni, yaxşı yaşamışıq, əlimizin zəhmətiylə çörək qazanmışıq. Qoy bizim həyatımızda yaxşı nə olubsa, uşaqlarımız öz təzə həyatlarına, təzə nəsillərə aparsınlar. Həyat da elə budur da...

Hə, yaxşı, görək necə yazıb. Lentin lap axırıdır”.

Burada yazı qurtarırdı. Qəzənfər də qurtarırdı. Doğrudur, bir də başdan qulaq asmaq olardı. Amma neçə kərə qulaq assan da, Qəzənfər bir kəlmə də artıq söz deməyəcəkdi.

Yanvar 1960




◆ N e s r

Mustafa ÇƏMƏNLİ

SƏHNƏ FƏDAİSİ

*Görkəmli opera müğənnisi
Əhməd Ağdamskinin ömür yolu*

◆ Sənədli povest



BƏDƏLBƏYLİLƏR

O gün yaman qar yağımışdı. Ağacların budaqlarından sanki büllur çilçırqlar asılmışdı. Baxanda, şəfəqindən, işığından göz qamaşındı. O gün (5 yanvar 1884) büllur çilçırqların, düz-dünyanı bürümüş ağappaq qarın işığında Ağdamda (lap elə ondan çox-çox uzaqlarda da) ürəkləri, beyinləri qar kimi bəyaz nə qədər körpə gəlmışdı dünyaya.

O gün Bəşir bəyin də oğlu olmuşdu. Uşağın adını Əhməd qoymuşdular. Əhməd ailənin sonbeşiyi idi. Ailənin ilki Bədəl bəy, ortancılı Mahmud bəy, bacıları Mənzər xanımdı.

Böyük qardaşı Bədəl 1875-ci ildə anadan olmuşdu. Bəşir bəy Bədəli Qori Müəllimlər seminariyasına oxumağa göndərmişdi. Sonbeşiyin - Əhmədin bəxti gətirməmişdi, üç yaşıının tamamında Bəşir bəy vəfat etmişdi. Bəşir bəyin kimliyi, nə sənətin sahibi olduğu haqda əlimizdə sənəd yoxdur. Bu məşhur nəslin həyatda olan törəmələrinin yaddaşında da bu barədə, təəssüf ki, kiçik bir işarti belə qalmayıb.

Bəzi tarixi mənbələrə istinad edərək onu deyə bilərik ki, Bədəlbəylilərin ulu babası olan Miri bəy Qarabağın Kəbirli mahalından idi. Bu Miri bəyin oğlu Məhərrəm Kəbirli mahalının Gülli obasında doğulmuşdu. Məhərrəm bəyin də iki oğlu olmuşdu. Böyük oğluna babası Mirinin adını qoymuşdu, digər oğluna isə Bədəl ismini vermişdi.

Məhərrəm bəyin ikinci oğlu Bədəl bəy 1825-ci ildə Şuşada anadan olmuşdu. Məşguliyyəti ticarət idi. Onun törəmələri Bədəlbəylilər soyadını daşıyırlar. Bədəl bəy Hüsnü xanımla evlənmiş, ondan Məhəmməd və Bəşir adlı övladları doğulmuşdur.¹

Üç yaşında ata itirmək böyük dərddir. Ata məhəbbəti ilə böyüməmək, nəvaziş görməmək insanın həyatında heç də izsiz qalmır. Mərhəmət, təəssübkeşlik göstərib sənə sahib çıxanlar tapılsa da, heç kəs doğma atanın yerini vere bilməz. Lakin insanı böyüdüb-başa çatdırmaq üçün sinəsini irəli verənləri də unutmaq olmaz.

Atasını itirmiş Əhmədə əmisi Kərbəlayi Məhəmməd sahib çıxb. Çünkü başqa yol da yox idi. Ailənin böyük oğlu Qori seminariyasında oxuyurdu,

¹ Bax: Ə.Çingizoğlu, V.Quliyev. Elmi-kütłəvi dərgi. B., 2009, may, № 5 (25), səh. 34.

arvadı Əzizə xanım isə evdar qadın idi. Həyət-baca, ev işlərindən başqa əlindən heç nə gəlmirdi. Gəlsə belə, o zamanlar azərbaycanlı qadınların kənar bir işdə çalışması mümkün olası məsələ deyildi.

Sonralar Əhməd bəyin dayısı Ağalar bəy Əliverdibəyov dəyərli "Rəsmli musiqi tarixi" kitabında bacısı oğlu haqqında yazırıdı: "Əhməd Ağdamski Bəşir oğlu Bədəlbəyov 1884-cü ildə doğulub. Üç yaşında atadan məhrum olub. Atasından sonra əmisi Kərbəlayi Məhəmməd ona pərəstar (xidmət edən, bəsləyən - M.Ç.) olub, 7 yaşında Ağdam məktəbinə oxumağa gedib. On yaşında əmisi vəfat edib, vəziyyət daha da ağırlaşıb. 1895-ci ildə böyük qardaşı Bədəl Qori Müəllimlər seminariyasını bitirib, Ağdama müəllim təyin olunub və ailəni öz öhdəsinə götürsə də, vəziyyət lazımlıca yüngüllesmir, çünkü kənd müəllimi maaşı ilə beş ailəni layiqincə dolandırı bilməzdi. Odur ki qardaşı məcburiyyət qarşısında qalıb Bakıya köçməyi lazımlı bilir".

Bədəl bəy Bədəlbəyovun Bakıya dəqiq neçənci ildə gəldiyi mənə məlum deyil. Amma təsadüfən əslən Maştəğadan olan jurnalist Aida Quliyevadan eştidim ki, Bədəl bəy 1864-cü ildə Maştəğada anadan olmuş, daha sonra Bakıya köçmüş Məşədi Xalıq Rzayevlə dost olub. Onlar nə zaman, neçənci ildə tanış olublar - indi bunu demək çətindir. Yaddaşdan yaddaşa ötürülen bilgi isə belədir ki, Məşədi Xalıqın məşhur Sovetski deyilən ərazidə baqqal dükanları, kömür anbarları və mülkü var imiş.

Bədəl bəy Məşədi Xalıqin təklifi ilə Qarabağdan Bakıya gələndə, onun həyətində - bağışlaşlığı ərazidə məskunlaşmışdı. Xatirələrdən bəlli olur ki, Məşədi Xalıq bir xeyriyyəçi kimi ictimai binaların, Sabunçu vağzalının tikintisində yaxından iştirak edib.

Məşədi Xalıq Rza oğlu 1924-cü ildə vəfat edib. Məlumat üçün deyim ki, onun dörd qızı, bir oğlu olub. Qızı Anaxanım Azərbaycan SSR Ali Sovetin deputati imiş. Məşədi Xalıqın nəvəsi Mirabutalib Ağakərim oğlu Səmədov (1905-1952) 1940-1947-ci illərdə Azərbaycan SSR Maliyyə naziri, 1947-52-ci illərdə Azərbaycan Dövlət Bankının müdürü vəzifəsində çalışıb. Bakıda Fəxri Xiyabanda dəfn olunub.

"Bakıda Əhməd Ağdamski qabaqcə sənət məktəbinə və ordan iki il sonra Realni məktəbə daxil olur. Amma bu məktəbi bitirmir, çünkü bütün şüglüğünü və fikrini tar çalmağa, bir də artistliyə verir. 1909-ci ildən etibarən məktəbi tamam buraxıb səhnədə işləməyə başlayır"².

Əldə olunmuş yazılı və şifahi xatirələrdən belə nəticəyə gəlmək olar ki, Əhməd bəy səhnə fəaliyyətinə başlamazdan əvvəl meylini tara salmışdır. Onun tale və yaradıcılıq yolunu izləyəndə, görürük ki, bütün ömrü boyu sədəfli tarından ayrılmayıb. Tərəddüd etmədən demək olar ki, o, tar çalmağı böyük qardaşı Bədəl bəydən öyrənmişdi. Bədəlbəylilər nəslinin istedad sarıdan bəxti gətirmişdi. Ağalar bəy Əliverdibəyovun dediyi kimi, "Xoş sövtük (sövti-əla - gözəl səs, əla səs - M.Ç.) Bədəlbəylilər nəslinə bir bəxşeylişdir".

Ağalar bəy "Rəsmli musiqi tarixi" əsərində gözəl səsli Bədəlbəylilər haqqında, qısaca da olsa, bilgi vermişdir. O, Əhməd bəyin əmisi oğlu Muxtar Bədəlbəylidən söz açaraq yazırıdı: "Muxtar da musiqini artıq dərəcədə sevirdi. O, həvəskar olaraq qonaqlıqlarda, məşhur toylarda bir para xatırlı adamların təvəqqesinə görə oxuyardı. Bunun sövtündə olan yağ və boğazında həncərə bir oxuyana müəssər deyildi... Qarabağda böyük şöhrət qazanmışdı. Bu şəxs uocabolu, xoşsima, nəhayət, güzel cavanlardan biri olub. Odur ki Xasay xan (xan qızı Xurşidbanu Natəvanın eri Xasay xan Usmiyev nəzərdə tutulur - M.Ç.) ondan, bir dəqiqə də olsa, ayrılmazdı, onu öz mülklərinə darügə təyin etmişdi və ölənə qədər ondan ayrılmadı. ...Muxtarın əmisi oğlu Cavad gözəl bayati çağırmaq ilə Qarabağda məshhurdur. Digər əmioğlusu Bədəl Bədəlbəyli həm

² A.B. Əliverdibəyov. Rəsmli musiqi tarixi B., "Şur", 2001, səh. 196-197.

*tar çalıb, həm də xoş ləhnla
(avaz, ahəng, gözəl səs - M.Ç.) şikəstə və bayati
oxuyardı. Onun bayati çä-
ğırmacı bir kəsə müəssər
deyildi. Üçüncü əmioğlusu
Əhməd Bədəlbəyli (Ağ-
damski) məşhur incəsənət
xadimidir".³*

Əlbəttə, istedad o zaman dəyərli olur ki, sahibi xalqına xidmət etsin. Yadimdadır, 1978-ci ildə Əməkdar artist Yavər xanım Kələntərli ilə söhbət zamanı o dedi ki, 1924-cü ildə indiki Sabir bağıının yanında "Maarif evi" var idi, orada konser t verəndə, onu tarda Bədəl bəy Bədəlbəyli, skripkada Cəmo Cəbrayılbəyli müşayiət edib.

Böyük bəstəkar və müsiqüşünas-alim Əfrasiyab Bədəlbəyli çox dəyərli "Musiqi lügəti" kitabında Azərbaycanda rəqs sənətinin janrları və mənşəyi barədə söz açarkən "Xalq arasında bu günə qədər işlənən "deyib-oynamaq", "çalıb-çağırmacıq" kimi təbirlər mahni ilə rəqsin ən qədim zamanlardan bəri bir-biri ilə sıx surətdə bağlı olduğunu göstərir" qənaətinə gəldikdən sonra sözünə qüvvət olaraq kiçik bir xatirəni qələmə alıb (bu cür xatirə-ricətlər Əfrasiyab müəllimin publisistik yazılarına xas olan bir cəhətdir). Əfrasiyab müəllim yazdı: "Bu sətirlərin müəllifinə (Əfrasiyab Bədəlbəyliyə - M.Ç.) öz xatirələrinə müraciət etmək caiz görülsə, qeyd edər ki, o hələ çox gənc yaşlarında Üzeyir Hacıbəylinin anası Şirinxanım Hacıbəylinin "Heyrati" ritmik muğamının müşayiəti altında rəqs etdiyini dəfələrlə görmüşdür. Şirinxanım arabir öz doğma bacısı Əzizə xanım Bədəlbəyligilə qonaq gəldiyi günlərdə ondan rəqs etməsini xahiş edən bacısı oğlanlarının könlünü sindirməməq və sözlərini yerə salmamaq üçün: "Yaxşı, onda qoy Əhməd çalsın, Bədəl də oxusun", - deyə "Heyrati-Kabil"ının gümrahlıq hissi oyadan canlandırıcı xoş təranəsi altında gözəl hərəkətlərə rəqs edərdi".⁴

Bu kiçik xatirədən də görünür ki, Bədəlbəylilər ailəsinin, o cümlədən Əhməd bəyin müsiqiyə, xüsusən tara nə qədər məhəbbətləri olub.

Bir qədər geriyə qayıdır xatırladaq ki, ailənin böyük oğlu Bədəl bəy Qori seminariyasını bitirib Ağdama qayıdaraq müəllimlik fəaliyyətinə başlayıb və ailənin bütün ağırlığını öz üzərinə götürüb. "Ancaq o burada çox qalmadı. Onun savad dərecəsi, dünyagörüşü, təşkilatçılıq bacarığı əyalətdəki tədris ocağının çərçivələrinə sığmırıldı. Digər tərəfdən, XX əsrin əvvəllərində Bakının ictimai-mədəni həyatı Bədəl bəy kimi müqtədir şəxsiyyətlər səbəbine intişar



Ə.Ağdamski ailəsi ilə

³ A.B. Əliverdibəyov. Göstərilən əsər. səh. 178-179.

⁴ Ə.Bədəlbəyli. Musiqi lügəti, B., "Elm", 1969, səh. 187.

tapmaqda idi... 1906-cı ildə Bədəl bəy ailəsini də götürüb Bakıya köçdü. Elə həmin ildə də rus-müsəlman məktəbinə təsis edib fəaliyyətə başladı".⁵

Cox güman ki, Əhməd bəy qardaşının maddi dəstəyi ilə Bakıya ondan əvvəl gəlibmiş. Çünkü dayısı Ağalar bəyin söylədiyi kimi, Bakıda sənət məktəbinin iki il oxuması, sonra Realni məktəbə qəbul olunması çox az müddətdə baş tuta bilməzdi. Bu qənaətdəyəm ki, Bədəl bəy 1906-cı ildə Bakıya köçərkən artıq evli olmuşdur. Çünkü onun böyük oğlu, geləcəyin böyük bəstəkarı, musiqişünas-alim Əfrasiyab Bədəlbəyli 19 aprel 1907-ci ildə Bakıda anadan olmuşdur. Bədəl bəy Fətəli şahın nəvəsi, İran taxt-tacının vəlīəhdidir, Şimali Azərbaycan uğurunda çar Rusiyası ilə müharibə etmiş şahzadə Abbas Mirzənin oğlu Bəhmən Mirzə Qacarın nəvəsi Rəhimə xanımla ailə qurmuşdu. Bədəl bəy Bədəlbəyovun müdürü olduğu Altıncı Rus-Azərbaycan ibtidai məktəbi çox illər sonra "Sovet" küçəsi kimi tanınan indiki N.Nərimanov prospektində imiş. Köhnə bakılıclar bu məktəbə, sadəcə, Bədəl bəyin məktəbi deyirmişlər.

Bir-birini izləyən tarixləşmiş qəribə illər var. Əhməd bəy Realni məktəbdə oxuyanda Şərqdə ilk opera "Leyli və Məcnun"un səhnə taleyi həll olunurdu. Əfrasiyab dünyaya gələndə, Üzeyir bəy "Leyli və Məcnun" operası üzərində işləyirdi. Söhbət o adamlardan gedir ki, onlar sonralar bütün ömürlərini Azərbaycan səhnəsinə, musiqisinə, onun mədəniyyətinə xidmət etməyə sərf etmişdilər.

Azərbaycan tarixində əbədi iz salmış elə möhtəşəm tayfalar, nəsillər olub ki, bir millət olaraq onların ərsəyə gətirdiyi tarixi şəxsiyyətlərlə fəxr etmişik. Səfəvilər, Ağqoyunlular, Qaraqoyunlular, Cavanşirlər, Əfşarlar, Qacarlar, Aşurbəylilər, Naxçıvanskiler, Rəfibəylilər... Bədəlbəyilərin şəcərəsinə nəzər salıqda onların Cavanşirlərlə, Hacıbəylilərlə, Qacarlarla və Əliverdibəylilərlə qan qohumluqlarının şahidi oluruq. Nəsil-kökün, genetik qan yaddaşının insan həyatındaki önemini, əsas amillərdən biri olduğunu danmaq mümkün deyil.

Əhməd bəy Bədəlbəyli öz səhnə fəaliyyəti ilə daha bir nəsil-şəcərənin əsasını qoymuşdur - Ağdamskilərin! Damarlarında Bədəlbəyilər nəslinin ən nəcib xüsusiyyətlərini daşıyan Ağdamskilərin!

ONUN SƏHNƏ TALEYİ

Əhməd Ağdamskinin səhnə fəaliyyətindən danışarkən, istər-istəməz XX əsrin ilk illərinə, dəqiq desək, 1907-1908-ci illərə qayıtmalıq. Bu o illər idi ki, müsəlman Şərqində ilk opera meydana gəlmişdi. Onu yaradan isə Əhməd Ağdamskinin doğmaca xalası oğlu, 22 yaşlı Üzeyir bəy Hacıbəyli idi. Əhməd bəy ondan cəmi bir yaşı böyükdü.

1897-ci ilin avqustunda Şuşada, Xandəmirov teatrında gənc dramaturq Əbdürəhim bəy Haqverdiyevin "Məcnun Leylinin qəbri üstündə" adlı musiqili səhnəciyi oynanıldı. Bu səhnəciyin musiqi tərtibatını görkəmli tarzən Mirzə Sadıqcan vermişdi. Məcnun rolunda Cabbar Qaryağdioğlu çıxış edirdi. Sonralar bu səhnəciyin hazırlanmasından söz açan Əfrasiyab Bədəlbəyli tarzən Mirzə Sadıqcanın şəxsiyyətinə yüksək qiymət verərək yazırkı ki, onun bir bəstəkar və musiqi xadimi kimi əsl böyük xidməti 1897-ci ildə Şuşada tamaşaşa qoymuş "Leyli və Məcnun" musiqili təmsilinin musiqi hissəsini tərtib və idarə etməsindədir. Daha sonra Əfrasiyab Bədəlbəyli bu musiqili səhnəciyin meydana gəlməsini şərtləndirən amilləri araşdıraraq yazırkı: "Şuşa musiqi məclislərində Nəcəf bəy Vəzirov, Əbdürəhim bəy Haqverdiyev, Qaryağdı oğlu Cabbar və Mirzə Sadığın iştirak etdiyi mühəqqəq (doğru, düzgün - M.Ç.) sayılır. Bu tərəqqipərvər şəxslərin yuxarıda qeyd etdiyimiz iki

⁵ F.Rəhmanzadə. Bədəlbəyilər, B., "Nurlan", 2006. səh. 58.

əsas amildən ilham alaraq musiqi teatrı sahəsində də yeni təmsil təşkil etmək işində göstərdikləri həvəs və himmetlə əlaqədar vacib və olduqca maraqlı cəhət bizi maraqlandırmalıdır: təşəbbüskarlar nəzərdə tutduqları musiqili tamaşanı necə təsəvvür edir və onun forması, şəkli üçün nəyə, hansı bir nümunəyə əsaslanmaq problemini necə həll etmişlər?

Tiflisdə gördükleri rus və Qərbi Avropa opera tamaşalarını təqlid yolu ilə musiqili tamaşa yaratmaq üçün əldə heç bir vəsait və imkan yox idi: nə belə bir əsər yaza bilən bəstəkar, nə elə bir əsəri ifa edə biləcək müğənni və çalğıçı, nəhayət, nə də elə bir səpkidə yazılmış əsəri qavraya biləcək tamaşaçı - dinləyici.

Azərbaycanda opera sənətinin yaradılması tarixinə aid olan bu çox vacib və əlamətdar məsələnin əhəmiyyətini azaltmaq çətindir, çünkü hazırda "muğam operaları" deyə adlandırılmış Azərbaycan musiqili teatrı əsərlərinin forma orijinallığı və janr xüsusiyyəti problemi bir neçə dəfə mətbuat səhifələrində müxtəlif mənada təfsir olunmuşdur. O cümlədən Üzeyir Hacıbəyli 1925-1930-cu illərdə Azərbaycan musiqisinin tarixi və inkişafı məsələlərinə dair yazdığı məqalələrində: "Azərbaycanda milli operanın əmələ gəlməsinin birinci amillərindən birisinin "şəbeh" olduğu şübhəsizdir", - müddəəsini irəli sürmüştür".⁶

Əslində, sənət o zaman böyük olur ki, milli kökə, ənənəyə bağlıdır. Yoxsa yaranan hər hansı əsər xəlqi ola bilməz və xalq tərəfindən sevilməz. Təsadüfi deyil ki, yalnız xanəndələr Şərq muğamlarından bəhrələnmirlər. Din xadimləri də yeri gəldikcə muğamlara müraciət edirdilər.

İslam dininin yayılması, intişar tapması yolunda qılınc çalmış, şücaət göstərmiş, xidmet etmiş bir çox din xadimlərinin, sərkərdələrin şərəfinə bəstələnmiş mərsiyələr, növhələr ayrı-ayrı muğam ladlarında səsləndirilmişdir. Bir qayda olaraq, şəbih mərasimində də muğamlardan geniş istifadə edilirdi. Uşaqlıq illərindən şəbigərdənlər və musiqi məclislərində yaxından iştirak edən sevimli müğənnimiz Bülbül şəbihdə muğamların necə öyrədildiyini belə xatırlayırdı: "O dövrün xanəndələri yalnız toylarda və məclislərdə deyil, məhərrəmlikdə də oxumalı olurdular. Məhərrəmliyə və şəbihgərdənlığa iki ay qalmış xanəndələr hazırlaşar və dəstgahları yaxşı öyrənməyə məcbur olardılar. Məsələn, Qasıım şəbihi veriləndə məclis "Bayati-Şiraz"la başlanırdısa, şəbihdə iştirak edənlərin hamısı "Bayati-Şiraz" muğamını yaxşı bilməli idilər. Mərasimdə iştirak edənlərin rolları elə bölündürü ki, onlar şəbih mərasiminin tələbi üzrə bir-birini təmamlayırdı. Birisi oxuyub müəyyən yerdə kəsdikdə, o birisi onu davam etdirməli idi. Beləliklə, bir dəstgah bir neçə nefər arasında mükəmməl surətdə icra edildi. Məsələn, əger məclis "Segah-Zabul" ilə başlanırdısa, ikinci oxuyan "Mənəndi-müxalif" ilə başlayır, üçüncü "Hasar", dördüncü isə "Zabul" oxuyardı. Yaxud məclis "Şur" üstündə başlanırdısa, ikinci "Şuru-Şahnaz" deyir, sonra "Dügah" a keçir, üçüncü "Bayati-Türk", dördüncü "Şikəsteyi-fars", beşinci "Əşiran", "Hicaz" və yaxud "Sərəng" oxuyardı. Göründüyü kimi, "Şur" dəstgahı şəbihdə iştirak edənlər tərəfindən tamam oxunardı. Aydın məsələdir ki, bu cür muğam dəstgahlarını oxumaq qaydalarının xanəndələr tərəfindən mənimsənilməsi onları klassik Şərq muğamları ilə daha yaxından tanış edir və nəticədə bəzi dəstgahları oxumaqda ustad sənətkarlara çevrilirdilər. Şəbih qurtardıqdan sonra isə xanəndələr həmin dəstgahları toy məclislərində oxuyurdular". (Bülbül. "Xanəndəlik və nəğmələrimiz haqqında" (əlyazması) Azərbaycan SSR Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun arxiv, inventar № 67).⁷

Beləcə, 1897-98-ci ildə Şuşada göstərilmiş "Məcnun Leylinin qəbiri üstündə" adlı kiçik bir musiqili səhnəcik gələcəkdə ilk milli operamızın - "Leyli və Məcnun"un yaranmasında bir təkan olmuşdur.

⁶ Ə.Bədəlbəyli. Musiqi lügəti. B., "Elm", 1959, səh. 206-207.

⁷ F.Şuşinski. Musiqişünasın düşüncələri. B., "Gənclik", 1995, səh. 12-13.

Maraqlı burasıdır ki, bəstəkarın özünün də etiraf etdiyi kimi, on üç yaşı olanda bu səhnəciyin xorunda oxumuşdur. Güman etmək olar ki, Əhməd Bədelbəyli də xorda oxuyan uşaqlardan birisi olmuşdur. Büyük bəstəkar sonalar - 1938-ci ildə "Leyli və Məcnun"dan "Koroğlu"yadək" adlı məqaləsində ilk operanın yaranma tarixi haqqında belə yazdı: "Leyli və Məcnun" necə yaranmışdır? Mən opera üzərində 1907-ci ildə işləməyə başladım, lakin məndə bu ideya xeyli əvvəl, təxminən 1897-1898-ci illərdə, mən on üç yaşlı uşaq ikən doğma şəhərim Şuşada, həvəskar aktyorların ifasında "Məcnun Leylinin qəbri üstündə" səhnəciyini görəndən sonra yaranmışdır. Həmin səhnə məni o qədər həyəcanlandırdı ki, bir neçə ildən sonra Bakıya gəlib operaya bənzər bir şey yazmaq qərarına gəldim".

Cox illər sonra Ceyhun bəy Hacıbəyli də "İlk Azərbaycan operası necə yarandı" adlı xatiresində bu barədə yazdı: "Biz hələ Şuşada olarkən qəlbimizdə dolaşış şəkildə yaranmış ideya (opera yaratmaq ideyası - M.Ç.) Bakıda opera tamaşaları ilə yaxından tanış olandan sonra daha real forma kəsb etməye başladı. Şuşada olduğu kimi Bakıda da təşəbbüskarlıq göstərən qardaşım oldu (Üzeyir bəyi nəzərdə tutur - M.Ç.)".

Beləliklə, 1907-ci ildən başlayaraq Üzeyir bəy "Leyli və Məcnun" operası üzərində müntəzəm çalışır. Qardaşı Ceyhun bəy də bu işdə ona yaxından kömək edir. Mütərəqqi gənclik o zaman İsmayıllı Mahmudzadənin "İslamiyyə" mehmanxanasında yaşayan Üzeyir bəyin başına toplaşmışdı. "Leyli və Məcnun" operasının ilk məşqləri burada gedirdi. O günələrin təəssüratlarını Yusif Vəzir Çəmənzəminli, necə deyərlər, isti-isti, fərəh hissi ilə öz gündəliyində qeyd etmişdi: "Axşam gənc kompozitorlardan Hacıbəyli qardaşlarının yanında idim. Özümün "Saranın hekayəsi" adlı yazımı düzəltmək üçün böyük qardaşa vermişdim. "İslamiyyə" mehmanxanasında 31-ci nömrəyə girəndə vəcdə gəldim, gənc qüvvələrimizi gördükdə ürəyim sevincə doldu. Kompozitorlardan başqa məşhur dramaturq Əbdürəhim bəy Haqverdiyev, Ərəblinski truppasının artistləri, o cümlədən birinci opera artistimiz Sarabski də burda idi. "Gavə" əsərini Azərbaycan dilinə təbdil etmiş Süleyman Sani Axundovu da gördüm. Köhnə islamın yeni budaqlarını görərkən nə qədər səmimi sevinc hiss etdim. Birisi fortepianoda çalır, o birisi mandalinanı səsləndirir, notlar yerə səpələnmiş, o tərəfdən küncdə, şkafın üstündə isə kitablar şairanə bir surətdə dağıdılmışdır..."⁸

"Leyli və Məcnun" operasının meydana gəlməsi ilə bağlı mətbuatda, kitablarda dərc olunmuş epizodik xatirələr kifayət qədərdir. Bu xatirə müəlliflərinin bir qismi bilavasitə "Leyli və Məcnun" tamaşasında aktyor kimi iştirak etmiş, digər qismi isə operanın səhnəyə qoyulmasının şahidi olmuşdur. Belə şahidlərdən biri də Azərbaycan incəsənəti və teatrının inkişafında kifayət qədər xidmətləri olmuş Xalq artisti Hacağa Abasovdur.

Hacağa Abasov yazır: "Mən Üzeyir Hacıbəyovu 1906-ci ildən tanıyıram. O zaman Üzeyir Bakıda müəllimlik edirdi. O, "Səadət" məktəbində rus dili müəllimi işləyəndə bir çoxları hörmət əlaməti olaraq öz uşaqlarını həmin məktəbə qoyardılar. 1908-ci ildə Bakıda indiki Qasım İsmayılov küçəsi ilə Nizami küçələrinin tinində "Nicat" maarif cəmiyyətində bir teatr dəstəsi təşkil olunmuşdu. Hüseyn Ərəblinski, mən, Əbülfət Vəliyev, Kazimovski, Rüstəm Kazimov, Cahangir Zeynalov, Əlabbas Rzayev, Yunis Nərimanov və qeyriləri həmin dəstədə iştirak edirdik. Göstərilən tamaşalardan hasıl olan pulla yoxsul balalarına paltar və dərs ləvazimati alınırdı.

1908-ci ildə Üzeyir Hacıbəyli həmin cəmiyyətə gəlib yeni bitirdiyi "Leyli və Məcnun" əsərinin birinci pərdəsini oxudu və dedi ki, mən istəyirəm elə əsərlər yazım ki, o, musiqi və avaz ilə, xor ilə ifa edilsin. Məqsədim budur ki,

⁸ Q.Məmmədli. Üzeyir Hacıbəyov - həyat və yaradıcılığının salnaməsi. B., "Yazıcı", 1984, sah. 51.

Azərbaycan səhnəsində də opera yaransın. Bizlər o zaman "opera" sözünü ilk dəfə Üzeyirin ağızından eşidib heyran qaldıq. Bir neçə vaxtdan sonra "Leyli və Məcnun" operası ilk dəfə oynanıldı".⁹

Bəlkə də, Üzeyir bəyin "Leyli və Məcnun" operasından parça oxuması 1907-ci ilin axırlarında olmuşdur. Çünkü artıq 1908-ci il 12 yanvarda operanın ilk tamaşası oynanılmışdı. Ola bilsin ki, xatirə müəllifi yaşılı vaxtlarında bəzi məqamları unudub.

Mənim burada "Leyli və Məcnun" operasının meydana gəlməsi tarixindən bu qədər müfəssəl danişmağımın bir səbəbi də odur ki, xüsusi olaraq vurğulayıbm: gənc bəstəkarın başına toplaşmış mütərəqqi qüvvələrin arasında Üzeyir bəyin doğmaca xalası oğlu Əhməd bəy olmaya bilməzdi. İkinci bir tərəfdən, bu barədə ona görə belə ətraflı danışıram ki, bir çoxlarının, o cümlədən Əhməd bəy Bədəlbəylinin səhnə taleyi, gəncliyinin ən qaynar çağları məhz ilk milli operamızla bağlıdır. Kim əqidəsində ardıcıl, məsləkində sabit, bütün mövcud çətinliklərə baxmayaraq fəaliyyətində fədakardırısa, məhz onun adı tarix səhifəsində əbədiləşir.

1908-ci il yanvarın 12-də ilk dəfə idi ki, "Leyli və Məcnun" operası oynanılırdı. Unudulmaz bir gecə idi. Salon sükuta qərq olmuşdu. Kimsədən səs çıxmırı, sanki nəyinse perik düşəcəyindən qorxurdular. Bu hal pərdə düşənədək davam etdi. Sonra elə bil göy guruldadı, alqışdan pəncərənin şüşələri cingildədi... Operanın müəllifi Üzeyir bəy Hacıbəylinin, dirijoru yazıçı Əbdürəhim bəy Haqverdiyevin, Məcnunun ifaçısı Hüseynqulu Sarabskinin... sevincinin hüdudu yox idi. Bir nəfərdən - Leyli rolunun ifaçısı Əbdürəhim Fərəcovdan başqa... Əbdürəhimin bir daha səhnəyə çıxmayağını Üzeyir bəy artıq pərdə açılmamış, artistlər qrimlənməyə, səhnə paltarlarını geyinməyə başlayanda başa düşmüdü.

İlk tamaşanın suflyoru Əlabbas Rzayev 1958-ci ildə qələmə aldığı kiçik bir xatirəsində o günləri xatırlayaraq yazılırdı: "Leyli və Məcnun" operasının ilk tamaşasında birinci dəfə Leyli rolunu oynayan çayçı şagirdi Əbdürəhim Fərəcov idi. Artistlər öz otağında geyinən zaman Leylinin otağından bir qısqırıq qopdu. Elə bildik ki, dalaşmadı. Məlum oldu ki, Fərəcov ayağına arvad tumanı geyinmək istəmir. O elə bilirmiş ki, şəbehlərdə olduğu kimi, əyninə əba geyindirib, başına çalma bağlayıb səhnəyə çıxardacaqlar. Öyüd-nəsihətdən sonra Leyli libası geyinməyə razı saldıq. Çox keçmədən qrim otağından yenə bir qısqırıq qopdu. Məlum oldu ki, Fərəcov özünün yekə bölgələrinin üstünə tənzif yapışdırmaq istəmir. Çox xahişdən sonra onu birtəhər razı salıb tamaşanı başladıq".¹⁰

Əlbəttə, bu gün XX əsrin əvvəllərində əyninə arvad paltarı geyinib, bığını gizlətmək istəməyən Əbdürəhim Fərəcovu qınaya bilmərik. O zaman müsəlman mühitində müsəlman qadının səhnəyə çıxması faciə ilə nəticələnə bilərdi. Tamaşa zamanı kişinin qadın rolunda çıxmاسına inanmayan fanatik qoçuların səhnəyə hücum çəkməsi barədə coxsayı faktlar, xatirələr mövcuddur.

Teatrşünas Adilə İsmayılova "Azərbaycan qadınları səhnədə" adlı kitabında kişilərin qadın, yaxud, əksinə, qadınların kişi rolunda çıxış etməsi məsələsinə toxunaraq yazır: "Dünya teatri tarixində "travesti" adlanan xüsusi ampeya mövcuddur. Çox zaman Qərb və rus səhnəsində pyesin mövzusu ilə əlaqədar olaraq qadınlar kişi rolu və əksinə, kişilər qadın rolu ifa ediblər. Azərbaycan teatr tarixində də məhz tamaşanın məzmunu ilə əlaqədar kişilərin səhnədə qadın paltarı geyib qadın rolları oynaması halları olub".¹¹

⁹ H. Abasov. Xatirələrim. Azərbaycan Dövlət Nəşriyyatı. B., 1968. səh. 32-33.

¹⁰ "Ədəbiyyat və incəsənət" qəzeti, 26 aprel 1958-ci il, № 17.

¹¹ A. İsmayılova. Azərbaycan qadınları səhnədə. B., "İşləq", 1977. səh. 16.

1908-ci il 12 yanvarda "Leyli və Məcnun"un uğurlu tamaşasından sonra bütün yaradıcı heyət sevinc içində olsa da, Əbdürəhim Fərəcovun eyni açılmırdı, pərt idi. O, "kişi kimi" ömür sürmək üçün bir daha səhnəyə çıxmayaçına and içirdi. Ancaq tamaşanın sevinci o qədər böyük idi ki, yoldaşları onun sözünü qəribciliyə salmışdır, elə bilmışdılər zarafat edir. Amma bir neçə gündən sonra "Leyli və Məcnun"u təkrar oynamamaq istərkən məlum oldu ki, Əbdürəhim Fərəcov zarafat etmir.

İyirmi iki yaşlı bəstəkarın çöhrəsinə kədər çökdü. Nə edə bilərdi?.. Üzeyir bəy bir müddət Leyli rolunu oynaya biləcək münasib bir adam sorağı ilə Bakını dolaşdı. Lakin... Lakin hardayı elə bir adam? Elə bir adam ki, həm gözəl səsi olaydı, üstəlik də, bir qaşiq qanından keçə, bigini qırxbıx əyninə arvad paltarı geyinəydi. Üzeyir bəy çox aradı, axtardı, soraqlaşdı, belə bir adam tapmadı... Əbdürəhim Fərəcov da insafa gəlmədi, belə bir vaxtda Üzeyir bəy Realni məktəbdə oxuyan xalası oğlu Əhmədi xatırladı.

Buradaca xatırladaq ki, Əfrasiyab Bədəlbəyli və bir çox başqaları tərəddüd etmədən Əhməd bəyin "Leyli və Məcnun"un ilk tamaşasında xorda iştirak etdiyini yazılı xatirələrində qeyd ediblər. "Leyli və Məcnun" operasının məşqlərində yaxından iştirak etmiş, daha sonra Saratov Universitetinin tibb fakültəsini bitirmiş professor Xalıq Cəfərov Üzeyir bəyle bağlı xatirəsində yazır: "O zaman Üzeyir Hacıbəyli Bakıda "İslamiyyə" mehmanxanasında yaşayırı. Əlbəttə, operanın məşqinin orada, Üzeyirin yaşadığı kiçik otaqda aparmaq olmazdı. Odur ki həvəskar artist İmrən Qasımovun geniş mənzili bu işdə dadımıza çatdı. İmrən Qasımovun böyük zələ var idi. Həftədə iki-üç dəfə orada məşq keçirirdik. Məşq zamanı Üzeyir Hacıbəyli, Əhməd Ağdamski, Mirmahmud Kazımovski, Mehdi bəy Hacınski, Mirzə Müxtar Məmmədov və başqaları orada oları.

Əbdürəhim bəy Haqverdiyev də gəldi. Bir dəfə Üzeyir Hacıbəyli xor təşkil etdi. Xor üçün adam tapmağı mənə tapşırırdı. Onun bütün tapşırıqlarını canla-başla yerinə yetirərdim".¹²

Xalıq Cəfərov xatirəsində Əhməd Ağdamskinin xorda oxumağı barədə heç nə yazmır, əksinə, "xor üçün adam" tapmağa getdiyini söyləyir. Məcnun rolunun ilk ifaçısı, Leyli rolunda Əhməd bəyin tərəf-müqabili Hüseynqulu Sarabski də öz xatirələrində bu "xorda oxumaq məsələsinə" bir qədər kölgə salıb. O həmin günləri belə xatırlayır: "Biz çox zəhmətdən sonra teatrda axırıncı məşqi edirdik. Müəllimlərdən və mətbuatçılardan bir çoxları da var idi. Rejissor Hüseyn Ərəblinski, dirijor Əbdürəhim bəy Haqverdiyev, suflıtor Əliabbas Rzayev idi. Xorda və orkestrdə iştirak edənlər türk müəllimləri idi" (kursiv mənimdir - M.Ç.).¹³

Bu tarixi məlumatdan sonra görkəmli aktyor oynadığı Məcnun rolundan söz açmaqla yanaşı, Əhməd bəy Bədəlbəylinin səhnəyə gəlməsinin səbəbi barədə də danışır. H.Sarabski 1930-cu ildə kitabça halında çap etdirdiyi "Bir aktyorun xatirələri" kitabında bu barədə belə yazır: "Bu oyundan ("Leyli və Məcnun" tamaşasından - M.Ç.) sonra camaat və səhnə yoldaşları məni "Məcnun" deye çağırırdılar. O ad mənə o qədər əziz idi ki, hər kəs bu adla çağırıqdə fərəhlənirdim. Küçədən keçdikdə keçmişdə barmaqla hədələyən camaat indi məni hörmət və məhəbbətlə göstərirdi. Oyunun belə müvəffəqiyyətlə keçməsindən ürəklənib təkrar etmək istədik. Leyli rolunu oynayan Fərəcovun yanına getdik, dedi ki, "mən bir də qələt eləyərem oynayaram!"

Çox danışdıqdan sonra, bir növ, onu razı elədim. Amma yenə şərt bağladı ki, o rəngi-yağı üzünə sürtməyək. Odur ki qadın məsələsi çox çətin idi. Biz də

¹² Bəstəkarın xatirəsi, Bakı, "Azərnəşr", 1976, s.135

¹³ H.Sarabski. Köhnə Bakı. B., "Yazıcı", 1982, səh. 45

təkrar oynamalı idik. Nə eləyək, nə eləyək, bize Əhməd Bədəlbəyovun (Ə.Ağdamski - M.Ç.) yaxşı səsi olduğunu dedilər. Gedib onu tapıb razı elədik. Əhməd Ağdamski bir neçə vaxt Leyli rolunu müvəffəqiyyətlə ifa elədi. "Leyli və Məcnun"u hər dəfə təkrar oynadıqda Azərbaycan qəzalarından teleqrafla "Nicat" cəmiyyətinə biletlər tapşırıldılar".¹⁴

Hüseynqulu Sarabskinin bu dəyərlili xatirələrindən belə qənaətə gəlmək olar ki, o vaxta qədər Əhməd bəyin yaxınları və doğmalarından başqa onun gözəl səsi olması barədə kimsənin xəbəri olmayıb. Əgər Realni məktəbin tələbəsi xorda oxumuş olsayıdı, gedib onu tapmağa ehtiyac qalmazdı.

Heç şübhəsiz, Əhməd bəyin gözəl səsinin olmasından onun ən yaxın qohumu Üzeyir bəyin xəbəri vardi. Ehtiyac üzündən özü orkestrdə skripka çalır, doğmaca qardaş Ceyhun bəy iki rolda - Nofəl və İbn Səlam rollarında çıxış edirdi.

Operanın ilk uğurlu tamaşasından sonra sakit oturmaq olmazdı. Yəqin ki, Üzeyir bəyin doğmaca xalası oğlundan başqa gümanı başqa bir adama gəlməyib. Əhməd bəyin təkcə səsi yox, boy-buxunu da rola uyğun gəlirdi. Əlbəttə, qrimləndikdən, qadın paltarı geyindikdən sonra məlahətli səsi tamaşaçının diqqətini başqa səmtə çəkəcəkdi. Güman edirəm ki, Əhməd bəy Leyli rolunda oynamağa razılıq verməsinin başlıca səbəbi Üzeyir bəyin çıxılmaz vəziyyətə düşməsi olub.

Təkcə xalaoğlusu kimi yox, həm də yaşıdı, dostu kimi onu başa düşüb. Beləliklə, Üzeyir bəy arzusunu Əhməd bəyə yetirir. Əhməd bəy də bir qədər düşündükdən sonra deyir: "Raziyam, amma bir şərtlə. Afişada adımı Miri yazsınlar. Beləliklə, "Leyli və Məcnun"un məşqləri yenidən başlayır. O, rolunu tez bir müddətdə mənimseyir. Bu da onu göstərir ki, Əhməd bəy "Leyli və Məcnun"un əvvəlki məşqlərində mütəmadi iştirak edir. Leylinin partiyasını mənimsəyib rejissor mızanlarına bələd olur. Nəticə budur ki, artıq aprel ayında qəzetlər "Leyli və Məcnun" operasının yaxın günlərdə oynanılacağı barədə elanlar verməyə başlayır:

"Aprelin 22-də Bakinskoye obşestvennoye sobraniyedə, Musa Nağıyevin klubunda "Nicat" maarif cəmiyyətinin dram heyəti tərəfindən ikinci dəfə olaraq artırılmış surətdə opera "Leyli və Məcnun" mövqə tamaşaya qoyulacaq".

20 aprel, "Irşad", № 54, "Tazə həyat", № 88

"Aprelin 28-də Tağıyev teatrında camaatın xahişinə görə, axırıncı dəfə olaraq artırılmış surətdə "Leyli və Məcnun" operası oynanılacaqdır".

26 aprel, "Irşad", № 57, "Tazə həyat". № 95

"Aprelin 28-də Tağıyev teatrında üçüncü dəfə olaraq Hacıbəylinin mövzusu Füzulinin poemasından alınmış "Leyli və Məcnun" operası oynanılacaqdır.

Bu operanın keyfiyyətindən bəhs açmasaqla da, onun maraqlı olduğunu qeyd etməmək olmaz. Çünkü bu müsəlman operası olmaq etibarı ilə yeni bir hadisədir".

28 aprel, "Seqodnya", № 8

Qulam Məmmədlinin "Üzeyir Hacıbəyli - həyat və yaradıcılığının salnaməsi" kitabından götürülmüş bu sitatlar göstərir ki, "Leyli və Məcnun"un ikinci

¹⁴ H.Sarabski. Köhnə Bakı. B., "Yazıcı", 1982, səh. 47

tamaşası 22 aprelde Musa Nağıyevin klubunda, üçüncü tamaşası 28 aprelde Tağıyev teatrında oynanılmışdır.

Məlumdur ki, Əhməd bəy bu tamaşalarda Miri adı ilə çıxış etmişdir. O gecə Miri adı ağızlıarda dolaşmışdı. İftixar hissindən dolmuş gözlərdə bir maraq vardi: Miri kimdir?

Əhməd bəyin sabahkı taleyini düşünənlər, təbi ki, bu suala dəqiqliklə cavab vermirdilər. Elə buradaca xatırladım ki, Əhməd Ağdamskinin fealiyyətindən bəhs edən bəzi müəlliflər nə üçünsə onun səhnəyə gəlmə tarixini 1910-1911-ci illər yazırlar. Bu, səhvdir və bəlkə də, aktyorun bir müddət Miri adı ilə çıxış etməsindən irəli gəlmişdir.

Çox maraqlıdır ki, "Ü.Hacibəyli" monoqrafiyasının, "Ü.Hacibəyli. Biblioqrafiya" kitablarının, Üzeyir bəydən bəhs edən bir çox məqalələrin müəllifi Qubad Qasimov da Mirinin məhz Əhməd bəy olduğunu bilməyib. Yəqin ki, bu cəhət həm də Əhməd bəyin səhnədə başqalaşmaq məharətindən doğmuşdur. Yaxud da Qubad müəllimi yaddaşı yanılmışdır. Hər halda, Leylinin ikinci ifaçısı Miri haqda gəldiyi qənaət bizi belə fikir söyləməyə vadar etdi. Qubad Qasimov "Leyli və Məcnun" operasının ilk tamaşası" məqaləsində yazır: "Miri adlı bir nəfər daha cəsərətli çıxaraq tamaşalarda qadın rollarının öhdəsində müvəffəqiyətlə gəldi. O zamanki mətbuatın verdiyi məlumatə görə, bu artistin gözəl, təravətli səsi tamaşaçılara güclü təsir edir və onlarda dərin təəssürat oyadırdı".¹⁵

Əlbəttə, bəzi tədqiqatçılar müğənni-aktyorun hansı şəraitdə, hansı mühitdə biğini qırxb, eyninə qadın paltarlarını geyindiyini unudurdular. Onu da yaddan çıxartmaq olmazdı ki, Realni məktəbin tələbəsi birdən-birə həqiqi imzası ilə səhnəyə çıxa bilməzdi. Çünkü o təhsil ocağının daxili qayda-qanunu beləydi ki, tələbə icazəsiz nəinki səhnəyə çıxa, heç teatr tamaşalarına da gedə bilməzdi.

Əhməd Ağdamskinin dayısı Ağalar bəy Əliverdibəyov bacısı oğlunun "1909-cu ildən etibarən məktəbi tamamilə buraxıb səhnədə çalışdığını" ni¹⁶ yazar. Bizim də Ağalar bəyə inanmamaq üçün əlimizdə başqa dəlil yoxdur. Lakin Əhməd bəy Miri adını axıradək daşımır, doğulub boy-a-başa çatdığı şəhərin adını özünə əbədi təxəllüs seçir - Ağdamski! 5 may 1909-cu ildə tamaşaçılar "Leyli və Məcnun" operasında daha bir yeni "imza" ilə rastlaşırlar: Leyli - Ağdamski (bəzən də Ağdamskaya)! O gecə Ağdamskiyə qulaq asanlar təəccübənləmişdilər: Ağdamskinin səsi Mirinin səsinə necə də oxşayırdı (?!).

Bəstəkar Əfrasiyab Bədəlbəylinin, Əhməd bəyin oğlu Telman Ağdamskinin söylədikləri kimi, Miri onların uzaq qohumlarından biri idi (daha doğrusu, ulu babaları - M.C.). Əhməd bəyin də bu uzaq qohumunun adını özünə təxəllüs götürməsi təsadüfi ola bilməzdi. Əfrasiyab Bədəlbəylinin söylədiklərinə görə, Miri bütün Qarabağda hazırlıq, kəskin sözlü bir şəxs kimi tanınmış. Bəstəkar həttə onun məşhur bir deyimini də xatırladı. Miri deyərmış: "Qarğı bızlardə bitər, sümsünü Kəngərli çalar".

Sözümüzün canı budur ki, səhnəmizin Mirisi də, Ağdamskisi də eyni səhnə xadimidir.

Maraqlıdır ki, illər sonra Qubad Qasimov da Miri ilə Ağdamskinin eyni aktyor olduğunu, necə deyərlər, "subatalnı, dokumentalnı" təsdiq etmişdir. Qubad Qasimov "Aktyoru xaritlayarkən" sərlövhəli xatire-məqaləsində bəyan edir ki, "Milli opera sənətimiz Avropa ölkələrinə nisbətən təxminən üç yüz il gec təşəkkül tapmış, ancaq misli görünməyən sıçrayışla irəliləmişdir. Üzeyir Hacıbəylinin 1908-ci ildə cəmi üç dəfə oynanılmış "Leyli və Məcnun"

¹⁵ Q.Qasimov. "Leyli və Məcnun" operasının ilk tamaşası". "Kommunist" qəzeti, 17 aprel 1953-cü il.

¹⁶ A.B.Əliverdibəyov. "Rəsmli musiqi tarixi". B., "Şur", 2001, sah. 197

operasının nəinki sorağı, hətta musiqisi belə tez bir zamanda bütün Zaqafqaziyaya yayılmışdır.

Operanın bu qədər tez şöhrət qazanmasının səbəblərindən biri də Leyli və Məcnun rollarında çıxış edən istedadlı sənətkarlarla bağlıdır.

Tarixi sənədlərə əsasən məlumdur ki, Leyli rolunda ilk dəfə aşpaz şagirdi Əbdülrəhim Fərəcov çıxış etmişdir. Lakin o, sonra səhnəyə çıxmadaqdan imtina etmişdir. "Kaspi" qəzeti 1909-ci il 4 yanvar tarixli nömrəsində yazırı: "Məsuliyyətli Qeys rolunda Sarabski çıxış etdi. O öz rolunu parlaq surətdə ifa etdi. Artist sevdiyi "Segah"ı son dərəcə gözəl oxudu... Leyli rolunda onun yaxşı oyundaşı Miri idi... Gənc Miri qadın rolunu çox qəşəng bacardı. Artistin şirin, gur və təravətli səsi dinləyiciyə dərin və güclü təsir bağışladı.

Bəs Miri, qadın rolu oynadığından öz ad və familiyasını gizli saxlamış artist kimdir?" Operanın 1909-cu il mayın 15-də olan tamaşası barədə verilən yazıda¹⁷ göstərilir ki, Sarabski (Məcnun) və Miri Ağdamski (Leyli) öz rollarını gözəl ifa etmişlər.

"Ağdamski" təxəllüsünü qəbul etmiş artistin adı yenə də qaranlıq qalır. Günlər, aylar keçir. Tamaşadan tamaşaya müvəffəqiyyət qazandığından ruhlanan artist 1910-cu il mövsümündə verilən tamaşada həqiqi adını bildirir: Əhməd Bəşir oğlu Bədəlbəyli (Bədəlbəyov).

Əhməd Bədəlbəylinin yenicə yaranmış musiqili teatrımıza gəlişi isə təsadüfi olmamışdır. Üzeyir Hacıbəylinin xalası oğlanları olan Bədəl bəy, Mahmud və Əhməd Bədəlbəyovlar o zaman Bakının mədəni həyatında fəal iştirak edirdilər. Bədəl bəy görkəmli müəllim idи və direktoru olduğu məktəbdə şagirdlərdən ibarət xor yaratmışdı, xanəndə və aşıqların iştirakı ilə ictimai konsertlər də təşkil edirdi. Mahmud isə fəhlə rayonundakı özfəaliyyət dram dərnəyində iştirak edirdi".

Qubad müəllimin bu xatirə-məqaləsinin dəyəri ondadır ki, o, yaş etibarilə Əhməd Ağdamskiden 12 yaş kiçik idı. Əhməd bəyi səhnədə görmüşdü, səsini eşidib feyziyab olmuşdu. Ən önəmlisi odur ki, sonralar Üzeyir bəyin bacanağı olacaq bu dəyərli insanın söylədikləri fərziyə və gümanlar deyildir, şahidi və iştirakçısı olduğu günlərin eks-sədasıdır.

Bu xatirə-məqalədən aydın olur ki, Qubad Qasımovla¹⁸ Əhməd Ağdamski hətta Bakı Dumasının təsərrüfat şöbəsində bir yerde işləyiblər, yanaşı stillarda oturub həsb-i-hal ediblər. Sözü Qubad müəllimin özünə verirəm: "Lirik tenor səsə malik olan Əhməd müğamatı dərindən bilən istedadlı xanəndə idı. O, illər boyu səhnəmizdə Leyli, Əslı, Şahsənəm, Təhmine, Gülnaz, Gülçöhrə kimi rollarda oyanmış, öz hərəkətləri, zahiri görünüşü və səsi ilə tamaşaçıları heyran etmişdir. Artist o qədər sərbəst, dəqiq və ilhamla oxuyub-oynayırdı ki, hər çıxışı gurultulu alqışlarla qarşılıarı.

Əhməd müləyim xasiyyətli, nəzakətli və xeyirxah insan idı. Onunla tez-tez görüşmək, danışmaq, məsləhətini eşitmək mənə də nəsib olmuşdu, bir zaman eyni idarədə - Bakı Dumasının Şəhər təsərrüfatı şöbəsində işləmişik, yan-yana oturub söhbət eşitmişik, hərdənbir zarafatımız da olub. Yadımdadır, bir gün mən ona Məşədi İbadın sözləri ile müraciət etdim:

**Hüsn bağında gəzəsən,
Gülü, sünbülü dərəsən.**

¹⁷ "İttifaq", 16 may, №110

¹⁸ Tarix elmləri namızədi, Əməkdar mədəniyyət xadimi Qubad Abdulla oğlu Qasımov (1896-1993) Üzeyir Hacıbəylinin bacanağı idı. O, Üzeyir bəyin yaradıcılığını araşdırın coxsaylı məqalələrin, "Ü.Hacıbəyli" monoqrafiyasının, "Ü.Hacıbəyli. Bibloqrafiya" və b. kitabların müəllifidir. Üzeyir bəy Hacıbəyli və Müslüm Maqomayevlə bağlı xatirələrini eşitmək üçün dəfələrlə Qubad müəllimlə görüşüb söhbət etmişdim. O, vaxtilə hazırladığım bir çox musiqili ədəbi verilişlərin qonağı olmuşdur - M.Ç.

***Sən kimi bir gözəli
Bağın içində görəsən!***

Əhməd isə, necə deyərlər, gözünü yummadan həmin melodiyadan Gülnazın:

***Baxasan gül yanağına
Olasan məsti-xumar***

— sözləri ilə cavab verdi.

Əhməd Ağdamski 1920-ci ildə səhnəni tərk etdi. 1921-ci ildən Ağdamda, 1935-ci ildən isə Ağdaşda musiqi məktəbində tar müəllimi işlədi. 1943-cü ildə ona Əməkdar incəsənət xadimi adı verildi. Gözəl insan, istedadlı aktyor, bacarıqlı pedaqoq 1954-cü ildə 70 yaşında vəfat etmişdir”.

Əhməd Ağdamski Azərbaycan səhnəsində əyninə qadın paltarı geyinən ilk kişi fədakar deyildi. Ondan əvvəl də kişilərin qadın rolu oynamaları olmuşdu və onun dövründə də vardı. Bu cür fədakar aktyorlardan Cahangir Zeynalovun, Mirzə Muxtarın, Nurməmməd Məmmədovun, Ələkbər Süheylinin, Yunis Nərimanovun adlarını çəkə bilərik, daha sonra bu siyahıya Mirmahmud Kazımovski, Əhməd Ağdamski, Cəlil Bağdadbəyov, Hüseynəğa Hacıbabəyov, Məmmədtağı Bağırov kimi fədakarlar da qoşulmuşdu. Bu böyük fədakarlığın bəzən gülməli tərəfləri də olurdu. Hüseynqulu Sarabski xatırılardında aktyor Mirzə Muxtar Məmmədovun (1841-1929) “Dövləti bisəmər” pyesində “Yengə” rolunda oynayarkən başına gələn gülməli bir əhvalatı danışmışdır. Hüseynqulu Sarabski yazır: “Mirzə Muxtar oynayanda qrim eləməzdi. Bığının üstündən bir yaylıq bağlayıb, uclarını daldan düyünləyib, başına bir kələğayı örtüb, əyninə də bir arvad tumanı geyib hazır durmuşdu, öz növbəsi gəlirkən səhnədə bu sözləri oxuyaraq oynamağa başladı:

***Əriştə oldu toy aşı,
Ona qarışdı göz yaşı.
Açılmadı o gün başı,
O hacının qabağı-qası.
O toyda mən də var idim,
O toyda mən də var idim...***

Mirzə Muxtar mahnını oxuyub oynamağa başladıqda salonda gülmək səsindən qulaq tutulurdu. Mirzə Muxtar rola elə girmişdi ki, hətta səhnədə “qadın olmayı” yadından çıxmışdı. Birdən biyi üstündə olan dəsmal çənəsinə düşdü. Camaat bu halı görçək gülüş daha da şiddetləndi. Mirzə Muxtar elə güman edirdi ki, camaat onun yaxşı oynamağına gülür, odur ki heç kəsə fikir verməyib öz işində idi. Bu halda başındaki şalı sürüşərək ciyinə düşdü və başı göründü, səhne arxasından Ərəblinski əsəbi: “Mirzə, biğini ört, başın görsənir, şalın düşüb”, - deyə qışqırırdı. Kimdir qulaq asan? O öz işində idi, mahnını oxuyub atlanıb-düşürdü, qəfətən tumanın bağı qırıldı, tuman dizinə düşdü və Mirzənin şalvari da göründü. Camaat əl çalmağa başladı. Səhnədə olan artistlər gülməkdən bir söz deyə bilmirdilər, camaat artistlərə, artistlər camaata qarışmışdı. Ərəblinski səhne arxasından hirslenib qışqırırdı: “Biabır olduq, biabır olduq”. Ancaq gülməkdən qulaq tutulurdu, Mirzə birdən ayılıb özünü belə gördükdə bir saniyə sükutdan sonra tumanını yuxarı çəkərək səhne arxasına qaçıdı, biz də pərdəni salmağa məcbur olduq. Bu qəziyyədən sonra qət etdik ki, mümkün qədər cəhd eləyek kişiye arvad rolu verməyək”.¹⁹

Lakin o zaman “kişilərə qadın rolu verməmək” hələ, olsa-olsa, arzu idi. Əhməd Ağdamski belə bir dövrdə fədakarlıq göstərib “Leyli və Məcnun”da Leyli rolunu oynayırdı. Ancaq onun boynuna özündən qabaq qadın rolu oynayan kişilərdən fərqli olaraq daha böyük yük düşmüşdü. Çünkü o, dram yox, opera

¹⁹ H.Sarabski. Köhnə Bakı. B., "Yazıcı", 1982, səh 72-73

aktyoru idi. Rolunu oynamaqla bərabər, müğənni kimi Leylinin partiyasını da oxumalı idi. Burada o, bir aktyor-müğənnitək səsini də nizamlamalıydı ki, Leyli rolunda kişi deyil, qadın oynadığı təessüratını yarada bilsin.

İnqilabdan əvvəl kişilərin qadın rolunda oynaması məsələsinə toxunan Əfrasiyab Bədəlbəyli fikrini belə əsaslandırır: "Teatr amplularından biri də travesti adlanır (Travesti sözünün fransızca hərfi mənası paltar dəyişmək, başqasının əlbisəsini geyinməkdir). Bu teatr sənətində qadınların kişi rolunda çıxış etməsidir (məsələn, məşhur fransız dram aktrisası Sara Bernarın Hamlet rolunda məharətlə çıxış etməsi kimi). Rus və qərbi Avropa klassik opera yaradıcılığında bəstəkarlar ayrı-ayrı hallarda oğlan partiyalarını qadın ifaçıları nəzərdə tutaraq bəstələyirdilər ("İvan Susanin" operasında Vanya, "Faust" operasında füsünkar və gözəl Marqaritaya məftun olan cavan oğlan Zibel və s.) Lakin Azərbaycan opera səhnəsində kişilərin qadın rolunu ifa etməsi heç də belə bir yaradıcılıq priyomu deyildir. Bu yalnız ehtiyac və zərurətdən doğan hal idi. Səbəbi də hər kəsə məlumdur.

İnqilabdan qabaq azadlıqdan məhrum olan azəri qadınları nəinki səhnəyə, hətta teatr tamaşalarına belə gələ bilmirdilər. Bu nöqtəyi-nəzərdən biz qadın rollarını ifa edən travesti kişi aktyorlarımıızın "başqalaşmaq" sənətine nə dərəcədə iyiyəndiklərini, bu işdə göstərdikləri hünəri, əsl aktyorluq məharətini xüsusi olaraq qiymətləndirməliyik. Əhməd Ağdamskinin və sonralar Hüseynağa Hacıbababəyovun aktyorluq sənətindəki "başqalaşmaq", ya da ozamankı ifadə ilə deməli olsaq, "digər surətdə mübəddəl olmaq" qabiliyyətinin yüksək bədii səviyyədə olması sayəsində tamaşaçı-dinləyici öz qarşısında qız olduğunu yəqin edir, onun keçirdiyi hiss və həyecanlara laqeyd qalmır, dərdinə şərik olurdu. Heç də təsadüfi deyildir ki, "bu başqalaşmaq və ya digər surətdə mübəddəl ola bilmək" bacarığından məhrum olan bir çox başqa aktyorların qeyri-təbii ifa tərzi tamaşaçıları qane etmirdi".²⁰

"Leyli və Məcnun" operasında Məcnunun ilk ifaçısı gələcək Məcnunlar üçün necə bir yol göstərən, ustad dərsi keçən olmuşdursa, Leyli rolunun ifaçısı Əhməd Ağdamski də özündən sonrakı Leyli ifaçılarının ustadı, yolgöstərəni olmuşdur.

Əhməd bəy musiqi təhsili görmüşdümü? Adamın cəsarəti çatmır desin: yox. Amma fakt faktdır: görməmişdi. Bununla belə, dövrünün xanəndələrini çox eşitmışdı. Böyük qardaşı Bədəl bəy Bədəlbəyovun səsinə (onun Məcnun rolunda çıxışları da olub), tarının şirin hekayətlərinə qulaq asmışdı. Ürəyi atlananda səsini sarı simin səsinə qatmışdı. O belə bir fitri istedad, belə bir duyar qəlb sahibi idi.

Cox heyif ki, Əhməd bəyin səsindən bizə yadigar qalmamışdır. Sənətkarın oğlu, kimya elmlər doktoru, professor Telman Ağdamski ilə atası haqqında söhbətləşəndə dedi ki, keçən əsrin 18-ci ilində Xarkovdan gəlib onun səsini də vala yazıblarmış. Ancaq elə həmən ərəfədə erməni-müsəlman davası düşüb və ara qarışıb. Əhməd bəy müvəqqəti Bakını tərk edib Qubaya getməyə məcbur olub. Beləliklə, səsi yazılmış valın sonrakı taleyində xəbərsiz qalıb.

Min təessüf! Adamın gümanı min yerə gedir. Bu məqamda düşünürsən ki, bəlkə də, o, qadın rolunda oynaması kimi kəderli bir faktın tarixin səhifələrinə köcməsini rəva bilməmiş, məlahətli səsinin eks-sədasını oynadığı səhnədə qalmasını, bir nağıla, əfsanəyə çevrilməsini istəmişdir.

Lakin biz onun səsini xeyalımızda bərpa edə və eşidə bilərik. Bu baxır bizim fantaziyamızın genişliyinə.

Xatırələrdən bəlli olur ki, Əhməd bəyin geniş diapazonlu tenor səsi olmuşdur. Elə təkcə onun "Leyli və Məcnun" operasında oxuduğu musiqi

²⁰ Ə.Bədəlbəyli. "Milli ənənələrlə qidalanan müğənni". "Ədəbiyyat və incəsənat" qəzeti, 10 fevral 1968-ci il.

parçalarına diqqət yetirsək, o səsin gücü aşkar olar. "Mahur-hindi", "Şikəsteyifars", "Qatar", "Simayı-şəms", "Şüstər", "Segah". Bütün bunlar müğənnidən nə qədər güclü səs tələb edir.

Üzeyir bəyin "Əslili və Kərəm" operasının bir tamaşası ilə əlaqədar yazdığı məqaləsi təqnidə xarakter daşısa da, Əhməd bəyin səs imkanlarını öyrənmək baxımından çox maraqlıdır. O yazır: "Əslini oynayan Ə.Ağdamskinin səsi, əqəllən üç dərəcə H.Sarabskinin səsindən yuxarıdır. Bununla belə, Ə.Ağdamskinin səsi tutqun idi. Görünür ki, üç ay tətil əsnasında Ağdamski oxumağa məşq etmirmiş..."

Əhməd bəy Ağdamski müğamlarımızı dərindən bilir, ustaliqla oxuyardı. Yenə də Üzeyir bəyin bir qeydini xatırlatmaq yerinə düşər. Bəstəkar erməni operetta truppasının oynadığı "Arşın mal alan" tamaşasına baxmış, Gülcəhrənin aktrisa tərəfindən oynanılmasından təsirlənib yazılmışdır ki, "Gülçəhrəni oynayan xanım, doğrudur, bizim Ağdamski kimi "Şahnaz" oxumadı, lakin bir o var ki, arvad idi..."

Dövri metbuat Əhməd bəy Ağdamskinin oyununu, səsinin gözelliyini həmişə təqdir etmişdir. Bir gecənin təessüratı "Kaspi" qəzetinin səhifələrində belə əbədiləşmişdir: "Bu gecə Leyli rolunda çıxan Ağdamski öz istedadının yüksək mərhələsində idi. Artistin səsi əla idi. Tamaşaçılar onu arası kəsilmədən alqışlayırdılar".

Əhməd Ağdamski Leyli rolunu o dərəcədə mənimsəmiş, belə demək olarsa, dərdinə şərik olmuş, sevmişdi ki, öz oyunu ilə xalqın dərin hörmətini qazanmışdı. Çünkü o, Əfrasiyab Bədəlbəylinin təbirincə desək, səhnədə "başqalaşmağın" əsl nümunəsini göstərirdi.

Əhməd Ağdamskinin oynadığı tamaşaları daim yaxından izləyən Ağalar bəy Əliverdibəyov onun haqqında yazırı: "Ağdamskinin qadın rolunu oynamada yədi-beyzası vardi. Elə bir məhərətlə rolu ifa edirdi ki, tamaşaçı seçə bilməzdi bu adam qadındır, yoxsa kişi. Ağdamski xalq içində o qədər məşhur olub, şöhrət qazanıb, izdihamın məhəbbətini elə götürmüştü ki, səhnəyə çıxmayan günləri məxluq da tiyatroya gəlməkdən ictinab edərdi".²¹

Aktyor-müğənninin bu sənət qələbəsini təmin edən əsas amil fitri istedadı, səsinin melahəti, genişliyi idisə, onun öz daxili dünyasını daha da parlaq ifadə etməsini şərtləndirən Üzeyir bəyin dühası idi. Çünkü "Leyli və Məcnun" Üzeyir bəyin həm bəstəkar, həm də dramaturq kimi böyüklüyü, hünəri deməkdir.

Mehdi Məmmədov yazırı: "Gələcək tamaşanın kompazisiyasını, fabulasını, dramatik planını çəkmək üçün Ü.Hacıbəyli bir tərəfdən Füzulinin poemasını dərindən-dərinə öyrənmiş, onun poetik dünyasında yaşamış, şairin kəlamının dərin dəryasına cummuş, bu şeir xəzinəsinin ən dəyərli incilərini seçib toplamışdır. Digər tərəfdən, o, yeni janrda əsər yazdığını nəzərə alaraq, bunula əlaqədar olan şərtləri, yeni səhnənin və opera tamaşasının tələblərini gözləmişdir. O, böyük bir poemanı on beş-iyirmi səhifəlik opera librettosuna çevirərək, doğurdan da, nadir dramaturq hünəri göstərmişdir".

O zamanlar "Leyli və Məcnun" operasının uğurunu qısqanlıqla qarşılayanlar da vardi. "Zənbur" jurnalının 1909-cu il 31 iyul tarixli sayında Kor Aşıq adlı birisi əməlli-başlı hücumu keçmişdi. Aradan bir əsrənən artıq vaxt keçməsinə baxmayaraq, onun hikkəsinin istisi oxuduqca bu gün də adamı qarsır: "Canım, birdən-birə biz italyannan musiqi barədə bir cərgədə durduq! Dəxi buna nə sözün? Yevropalılar bir opera vücuda getirməkdən ötrü nə qədər zəhmət çəkir, axırdı görürsən ki, bir kompozitor Verdi, ya Rubinşteyn, yaxud Beethoven, Vaqner ömürlərinin yarısını sərf edəndən sonra bir iş əmələ getirirlər. Amma biz müsəlman tayfası nə zəhmət çəkirik, nə elm oxuyuruq, elə özbaşına kompozitorluğa nail ola bilirik. Sonra istəyirsən, opera düzəlt, ya zurnaçı ol!"

²¹ A.B.Əliverdibəyov. Rəsmli musiqi tarixi. B., "Şuşa", 2001, səh. 197

Bu jurnalın təsisçisi və redaktoru Əbdülxalıq Axundov bu cür məqalələri düşmənçilik qərəzi ilə yazar, hətta öz cizmaqarası ilə əhali arasında “bakılı”, “qarabağlı” fitnəsi göyərdirdi. Təbii ki, gənc bəstəkar və jurnalist Üzeyir bəy bu cür hərzə-hədyanları cavabsız qoymurdu. O, “Zənburçulara” cavab olaraq yazdı: “Madam ki mən qaraqələqli, kəsifürəkli “Zənburçular”ın xoşuna gəlmirəm - qoy gəlməyim! Qoy onlar bacarsınlar da məni dəfə çalışınlar. Lakin əhalini ələ dolayıb da aralığa “bakılı”, “qarabağlı” fitnəsi salmasınlar. Hər nə deyəcəkləri var - mənə desinlər. Bu bir ciddi təklifdir”.

“Zənbur” jurnalı hətta gənc bəstəkarın karikaturasını çəkməkdən belə çəkinməmişdi. Çox sonalar görkəmli aktyor Mirzağa Əliyev o günləri xatırlayaraq yazdı:

“1909-cu ildə “Zənbur” adlı gülgü jurnalı nəşr olunurdu. Bu məcmuə “Leyli və Məcnun”, “Ər və arvad”, “O olmasın, bu olsun” kimi əsərlər yaratmış Üzeyir bəy Hacıbəyliyə bir karikatura çəkmişdi. Üzeyir bəy şəkildə belə göstərilmişdi: ayağında çariq, əyinində cırıq arxalıq, əlində smičok və sol tərəfində bir nəfər zurna tutub çalırdı. Bu zurnanın içindən isə notlar çıxırdı. Karikatura demək istəyirdi ki, “Bir buna baxın, ha.. Üzeyir bəy Hacıbəyli zurnadan not yaratmaq istəyir!”

Mən arzu edirəm, elə bir qüdrətim olaydı ki, Üzeyir Hacıbəyliyə məcmuədə karikatura çəkənləri yarımla saatlıqa dirildib “Koroğlu” operasını onlara göstəreydim. Bu cənablar öz tutduqları əməllərindən, yəqin ki, çox xəcalət çəkərdilər...²²

O dövrde Türkiyəyə mühacirət etmiş Əhməd Ağaoğlu öz gənc həmkarı Üzeyir bəyə yazdı ki, sən, “Zənbur”un nə yazdığını, nə də çəkdiyinə əhəmiyyət vermə. Tövsiyə edirdi: “Sən öz işinlə məşğul ol, bacardıqca millətinə xidmət et... Qoy hər nə yazacaqlar, deyəcəklər, çəkəcəklər - yazsınlar, desinlər, çəksinlər! Bir gün olar bunlar da yorularlar, usanarlar, insafa gələrlər...”

Paxıl və qısqanc adamlar isə usanmaq bilmirdilər. O zaman Bakıda Qadınlar Maarif Cəmiyyəti adlı yeni bir xeyriyyə təşkilatı yaranmışdı. Cəmiyyət pul əldə etmək üçün Hüseynqulu Sarabskiyə təklif edir ki, xeyriyyə məqsədilə “Leyli və Məcnun” tamaşasını göstərsinlər. Sarabski bu tamaşanın qarşılığında zəhməthaqqı olaraq özünə 100, Əhməd Ağdamskiyə 75 və Məcnunun atası rolunu oynayan Mirzə Muxtara 50 manat istəyir. Onun bu təklifi cəmiyyətə xoş gəlməsə də, sonra razılaşırlar. “Tamaşadan sonra, - Sarabski yazar, - razılıq əvəzinə “Tutu” jurnalı bizi yaxşı bəzəmişdi. Ərəblinski heç Bakıda olmayıb, işdən xəbəri olmaya-olmaya onun adını qoymuşdular Əhramski, Sarabski olmuşdu Corabski, Ağdamski olmuşdu Ağdivarski”.²³

Bütün bu anlaşılmazlıqdan, qısqanlıqdan doğan cizma-qaralarla yanaşı, dövri mətbuatda “Leyli və Məcnun” operasını, onun yaradıcısını təqdir edən məqalələr də nəşr olunurdu. Etiraf olunurdu ki, “Leyli və Məcnun” səhnəyə qoyulmaqla “Müsəlman dram teatrı ilə yanaşı, opera truppası da yaranmışdır”. Baxın, opera truppasının meydana gəlməsi məsəlesi indiyənə qədər diqqətdən kənarda qalmış məsələdir. Onun digər teatr truppalarından fərqi onda idi ki, bura ayaq açaq aktyorun səsi olması vacibdi. Bu işdə “mən ölüm”, tanışlıq, qohumluq keçmirdi. Səsin var? Buyur! Yoxdur? Onda bizi bağışla.

Məhz musiqili teatrın gün-gündən inkişaf etməsinin nəticəsi idi ki, Hüseynqulu Sarabskinin “Müsəlman opera dəstəsi”, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdriyyəti” kimi müğənni-aktyorları öz ətrafına toplayan yaradıcı qurumlar meydana gelmişdi.

Yuxarıdakı söhbətimizə qayıdaraq deyim ki, Üzeyir bəyin əleyhdarlarına ən tutarlı cavabı onun səhnədən düşməyən, daim zal dolu tamaşaçısı olan operası idi. Fikrimizin təsdiqi olaraq “Kaspi” qəzetiinin 1910-cu il, 19 may

²² "Kommunist" qəzeti, 15 sentyabr 1945-ci il

²³ H.Sarabski. Köhnə Bakı, B., "Yazıçı", 1982, səh. 105

nömrəsinə nəzər salmaq kifayətdir: "Leyli və Məcnun". Basırıq, hay-küy, qışqırıq... Nikitin qardaşları teatrının yanındakı yollar hamısı tutulmuşdur. "Leyli və Məcnun" operası oynanılır.

- Mən Nuxadan gəlmışəm! - birisi deyir.
- Mən isə Tiflisdən gəlmışəm! - o birisi cavab verir.
- Keçməyə yol yoxdur.

Üçüncü zəng vurulur və pərdə qalxır. Tamaşaçıların qarşısında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası yeni quruluşda. Keçmişdə onun bütün müsiqisini tar, kamancı ifa edirdi. İndi isə opera 12 nəfərdən ibarət Avropa orkestri ilə müşayiət olunur. Tar çalanlar da vardır. Bu, bir çoxlarını düşündürən, digərlərini yüz verstlikdən tamaşaşına gəlməyə məcbur edən ilk operadır...

Orkestr yaxşı hazırlanmışdı, dirijorun çubuğu onu idarə etməkdə çətinlik çəkmirdi, kompozitor özü dirijorluq edirdi. 3000 manatadək bilet satılmışdı..."

Tamaşaların belə uğurlu keçməsində, heç şübhəsiz, Hüseynqulu Sarabski ilə yanaşı, Leyli rolunun ifaçısı Əhməd Ağdamskinin də xidməti çox böyük idi.

Təsadüfi deyildir ki, dövri mətbuat səhifələrində hər iki aktyorun oyununu təqdir edən fikirlərə tez-tez rast gəlirik: "Tamaşa ("Leyli və Məcnun" - M.Ç.) çoxlarını teatra cəlb etmişdi. Məcnunun rolunu Sarabski, Leyli rolunu Bədəlbəyov ifa edirdilər. Bu artistlərin hər ikisi dəfələrlə çağırılıb alqışlan-

dilar".²⁴

Yaxud qəzetlərdə bu cür elanlar dərc edilirdi: "Yadınıza salırıq ki, düşənbə günü Nikitin qardaşları teatrında "Leyli və Məcnun" operasının müəllifi Üzeyir Hacıbəylinin ilk müsəlman operettası "Ər və arvad" oynanacaqdır. Ən yaxşı opera artistləri iştirak edirlər".²⁵

Əlbəttə, qətiyyətlə demək olar ki, "Ən yaxşı opera artistləri" deyəndə Əhməd Ağdamski o dəstənin ön cərgəsində olanlardan biri idi.

Burada bir məsələyə də toxunmaq istəyirəm. "Leyli və Məcnun", "Ər və arvad" və başqa tamaşalar heç də münasib olmayan Nikitin qardaşlarının şirkətində göstərilirdi. Çünkü 1909-cu il 21 fevralda Tağıyev teatrında yanğın baş vermişdi. Bu möhtəşəm binanı əsaslı şəkildə yenidən bərpa etmək lazımdı. Bu da bir-iki aya başa gələn iş deyildi. Ona görə də tamaşalar müxtəlif binalarda, en çox da Nikitin qardaşlarının şirkətində göstərilirdi.

Mən bu bölmədə əsasən "Leyli və Məcnun" operasından, Əhməd Ağdamskinin Leyli rolundan danışıram. Halbuki o, 1909-1914-cü illər arasında Üzeyir bəyin yaratdığı opera və operettaların hamısında müvafiq rollarda oynamışdı. Təkcə "Şeyx Sənan" operasından başqa. Onun "Ər və arvad"da, "O olmasın, bu olsun"da, "Əsl və Kərəm", "Rüstəm və Söhrab", "Arşın mal alan", "Şah Abbas və Xurşudbanu" əsərlərindəki rollarından sonrakı bölmələrdə söz açmaq fikrim var. İstəyim budur ki, Əhməd Ağdamskinin "Leyli və Məcnun" operasındaki fəaliyyəti, onun Leyli rolundakı xidmətləri haqqında müasir oxucuda tam təsəvvür yaransın.

İstəyirəm ki, inqilabdan əvvəl oynanılan "Leyli və Məcnun" tamaşası haqqında Əhməd Ağdamski şəxsiyyətinə, səhnə fəaliyyətinə bu günün oxucuları, tamaşaçıları daha saygı ilə, daha həssas, mərhəm duyğularla yanaşınlar. Bu sətirləri oxuyan kəs o dövrün mühitini, səhnəsini, insanların teatra, qadın rollarını oynamaya məcbur olmuş Ağdamskilərə münasibətlərini göz önüne gətirsin. Mərhumiyətlərə, tənələrə, qınaqlara dözmüş Əhməd Ağdamskinin fədakarlığının miqyasını təsəvvür edə bilsin.

Kənardan müşahidə etmək, ağrı-acılar, mərhumiyətlər yaşayın birinin yaşantılarını canında duymaq deyil hələ. Fədakarın fədakarlığına qoşulmadan onun nələr çəkdiyini dürüst dərk etmək olmaz.

²⁴ Q.Məmmədli. Göstərilən əsər. səh. 80

²⁵ "Kaspi" qəzeti, 23 may 1910-cu il

Əhməd Ağdamski "Leyli və Məcnun" operasında təkcə Bakıda deyil, Tiflisdə, Suxum və Batumda, İrəvanda Leyli rolunda uğurla çıxış etmişdi. 14 iyul 1911-ci ildə "Kaspi" qəzetində belə bir elan dərc olunmuşdu: "Batumda qastrola gəlmış müsəlman opera artistləri "Leyli və Məcnun" operasını oynadıqdan sonra İrəvana gedəcəklər. Dəstənin rəhbəri kompozitor Üzeyir Hacıbəyliidur".

Mətbuat səhifəsində dərc olunmuş bildirişlərdən belə nəticəyə gəlmək olar ki, bu qastrol səfəri xeyli çəkmişdir. "Məlumat" qəzeti 24 nömrəli, 28 iyul tarixli sayında bildirir ki, "Əbülfət Vəlinin idarəsi altında olan Bakı artistləri Tiflisdə "Leyli və Məcnun", "O olmasın, bu olsun" opera və operettasını oynayıb, Suxum və Batuma getmişlər". Bu bildirişlərdə "Leyli və Məcnun", "O olmasın, bu olsun" tamaşalarında oynayan aktyorların adları yazılmayıb. Əlbəttə, Əhməd Ağdamskinin "Leyli və Məcnun"da Leylini, "O olmasın, bu olsun"da Gülnazı oynadığı şəksizdir. Çünkü onun hələ Leyli və Gülnaz rollarında "şəriki", əvəz edən aktyor həmkarı yoxdur. Sonralar Leyli rolunda oynayacaq Cəlil bəy Bağdadbəyov və Nurməmməd Məmmədov hələ gözə dəymirdilər. Hüseynağa Hacibababəyov isə o zaman on üç yaşlı yeniyetmə idi və bir ildi ki, qardaşı Rza ilə bərabər "Leyli və Məcnun" operasında xorda oxuyurdu. Onların səhnəyə gəlib çıxmamasına da "Leyli və Məcnun" tamaşası və bu tamaşada H.Sarabski ilə Ə.Ağdamskinin oynaması böyük təsir etmişdi. Çox sonralar həmin günü Hüseynağa Hacibababəyov belə xatırlayırdı: "Mən məhərrəm aylarında məscid və meydançalarda şəbih tamaşalarını görmüşdüm. Bir neçə dəfə "Tumannaya kartina" adlanan filmə də baxmışdım. Ancaq "Leyli və Məcnun" tamaşası onların heç birinə bənzəmirdi. Salonda işıq sönəndən sonra orkestrin ilk notlarını eşidincə o yan-bu yana baxıb səsin hansı tərəfdən gəldiyini axtardım. Ayağa qalxıb arxa tərəfə baxmaq istəyəndə qardaşım hırsı qolumdan tutub məni yerimdə oturtdu. Pərdə açıldı. Səhnədə düzülmüş biqlisəqqallı adamlar qəribə geyimlərdə "Şəbi hicran" oxudular. Bu qəmgın mahni mənim çox xoşuma gəldi. Sonra pərdə örtüldü. İkinci dəfə açılanda iti sürətlə səhnəyə bir adam gəldi. Salondakı tamaşaçılar əl çaldılar. Mən də onlara qoşuldum. "Sarabski... Sarabski..." sözünü eşitdim. "Mahur-hindi" üstündə "Yandi canım hicr ilə vəslı-ruxi-yar istərəm" qəzəlini oxuyanda salonun hər tərəfindən "Yaşa Hüseynqulu, yaşa" səsləri ucalırdı. Bir az sonra qadın paltarında, çaxçux geyimli bir kişi səhnəyə gəldi. Dedilər ki, bu Ağdamskidir. O, Leylinin rolunu oynayırdı. Üçüncü pərdəyə kimi mən tamaşadan elə ruhlanmışdım ki, fasılələrdə dodaqaltı ürəyimə yatan melodiyaları zümrümə edirdim ki, xatirimdə qalsın. Üçüncü pərdə başlananda Məcnunun dəli olmasına ürəkdən təəssüf edirdim. Nofəlin qoşunları ilə ərəblər arasındaki vuruş səhnəsi başlananda durub qaçmaq istədim, yenə də qardaşım qolumdan tutub yerimdə oturtdu. 5-ci pərdədə xəstə Leylinin yanına gələn Məcnun - Sarabski elə təsirli və yanıqlı oxudu ki, salondakı tamaşaçılar ciblərindən yaylıq çıxarıb hönkürtü ilə ağaşdırıllar. "Leyli və Məcnun" tamaşası mənə elə dərin təsir bağışlamışdı ki, səhər-axşam xatirimdə qalan melodiyaları oxuya-oxuya gəzirdim. Bir dəfə evdə tək idim. Üz dəsmalını başıma sarıyb, əynimə də yerlə sürünen bir çuxa geyib Məcnun kimi hərəkət edirdim. Bu halda qonşumuzun qızı qapını açıb içəri girəndə mən ona: "Sən Leyli deyilsən, ey pərizad", - deyərək yaxınlaşarkən qız: "Ay məmə", - deyə qorxub qaçıdı".²⁶

Bir qədər əvvələ qayıdır 1911-ci ildə baş tutmuş qastrol səfərindən danışmaq istəyirəm. Maraqlıdır ki, Hüseynqulu Sarabski öz xatirələrində 1911-ci ildə Tiflisdə, Suximdə, Batumda və İrəvanda göstərilən tamaşalar haqqında susur. Bu qastrol barədə heç nə yazmır. Amma 1913-cü ildə Qarabağa getmələri barədə məhəbbətlə danışır. Özünün yazdığı kimi, bu təklif ona Zülficar bəy Hacıbəyovdan gəlmişdi. Təklif də belə olmuşdu ki, bəs Əhməd

²⁶ S.Dadaşov. Hüseynağa Hacibababəyov. B., "Azərbaycan Teatr Cəmiyyəti", 1958, səh. 9-10.

Ağdamski ilə Əbülfət Vəli (Vəliyev) Qarabağdadır, onların və yerli həvəskarların iştirakı ilə "Leyli və Məcnun" oynanılsın. Sarabski razılaşır. Zülfüqar bəy ondan əvvəl Qarabağa yollanır. Çox keçmir ki, 1913-cü il 3 avqustunda "Kaspi"də və 4 avqust tarixində "Şuşinskaya jizn"də belə bir elan dərc olunur: "Bu günlərdə Şuşada "Leyli və Məcnun" operası oynanacaqdır. Artist Sarabski bu oyunda iştirak etmək üçün Bakıdan Şuşaya gələcəkdir".

Bu elana qarşı əlüstü "Nicat" cəmiyyətinin teatr heyətinin üzvü və katibi Hacı İbrahim Qasımovdan "İqbəl" qəzetində "etiraz notası" dərc olunur: "... "Kaspi" qəzetiñin dünənki nömrəsində "Müsəlmanlar məişəti"ndə Şuşadan yazılın bir xəbər dərc edilmişdir ki, bu günlərdə Üzeyir bəy Hacəbəylinin "Leyli və Məcnun" operası Şuşada mövqə tamaşaya qoyulacaqdır. Bu, "Nicat" teatr heyətinin artıq dərəcədə heyrətinə səbəb oldu. Çünkü "Leyli və Məcnun" operası bilməs "Nicat" a mütəlliqidir (əlaqədar, bağlı - M.C.)".

H.Sarabski xatirəsində belə bir cümlə işlədib ki, "Qarabağa getmək istədiyimi Mehdi bəy Hacinskiyə demişdim". Mehdi bəy Hacinski 1906-cı ildə "Nicat" xeyriyə cəmiyyətində teatr bölüməsinə rəhbərlik edirdi. Bildiyim odur ki, Mehdi bəy (1879-1941) zamanında aktyor, teatr tənqidçisi, tərcüməçi kimi fəaliyyət göstərmişdir.

Bütün bu anlaşılmazlıqlara baxmayaraq, Qarabağa qastrol baş tutur. "Kaspi"nin 26, 28 iyul, "Şuşinskaya jizn" in 26 iyul sayalarındaki elanlardan belə anlaşıılır ki, "Leyli və Məcnun" operasından əvvəl 30 iyulda "Əsl və Kərəm" operası oynanılmışdır. Şübə yoxdur ki, Əsl rolunda Əhməd Ağdamski çıxış etmişdir. Bu qastrolun əhəmiyyəti ondadır ki, "Leyli və Məcnun" tamaşasında Hüseynqulu Sarabski və Əhməd Ağdamski əyalətdə yaşayın həvəskar qüvvələrinin, daha doğrusu, Qarabağda və onun hüdudlarından kənarda tanınan xanəndələrin iştirakı ilə oynamışdır. 7 avqust 1913-cü ildə baş tutan bu tamaşada rollarda çıxış edirdilər: Məcnun - H.Sarabski, Leyli - Ə.Ağdamski, Məcnunun atası - Zabul Qasım (Abdullayev), Leylinin atası - Malibəyli Həmid, Məcnunun anası - Nəcəfov, Leylinin anası - Allahverdiyev, Nofəl - D.Paşayev, İbn Səlam - Şükür Aruşanov, Zeyd - M.C.Əmirov. Tamaşanın dirijoru Z.Hacıbəyov, xormeyster Səfərov idi.

Hüseynqulu Sarabski Qarabağda qastrolda olarkən yerli əhali tərəfindən necə böyük coşqu və hörmətlə qarşılandıqından ürək genişliyi ilə söz açır: "Tamaşadan yarım saat qabaq salonda və salonun ətrafında camaat əlindən yer yox idi. Hər kəsdən bilet sorduqda, bilet əvəzinə 5-lük və 10-luq göstərirdi... Müdir gəldi ki, "nə etməli, aləm biletli-biletsiz dolub teatra". Dedim, gedin zalın pəncərələrini açın. Pərdə açıldı. "Şəbi-hicran" oxundu. Camaat sakit idi. Mən səhnəyə çıxdım, oxumaq istədim, camaat tərəfindən gurultulu alqış qopdu və gül-ciçək səhnəyə töküldü. Mən təzimdən sonra alqışın kəsilməsini gözləyirdim. Amma alqış davam edirdi. Bu halda pərdə tərəfdən Əbülfət Vəlini gördük-də nə etmək lazım olduğunu sordum. Əbülfət mənə tez-tez dedi: "Qaç, qaç səhnədən çıx!"

Dedim: "Nədən ötrü?"

Dedi: "Gəl bu tərəfə, deyim".

Gedib Əbülfətə yanaşdıqda qolumdan tutub özünə tərəf dartdı. Əbülfət sözünü qurtarmamış yerli gənclər gəlib məni səhnədə atıb-tutmağa başladılar. Əbülfət pərdəni saldı. Camaati sakit elədi. Leyli rolunu oynayan yoldaşım Ağdamskiyə dedim: Əhməd, mən bu gecə oxumayacağam, ağlaya-ağlaya oynayacağam. Amma sən oxumalısan". O gecə oynadığım Məcnunu deyə bilərəm ki, nə oynamışam, nə də oynayacağam. Qarabağda 3 tamaşa verdik. Əhali tərəfindən mənə və yoldaşım Ağdamskiyə bir çay dəsti təqdim etdilər, sonra Bakıya gəldim".²⁷

²⁷ H.Sarabski. Göstərilən əsəri. Səh. 49-50

Xatirə müəllifinin "Qarabağda 3 tamaşa verdik" xəbəri ilə həmin ilin 16 avqust tarixində "Şuşinskaya jizn" də verilən aşağıdakı təşəkkür və bildirişlə tam üst-üstə düşmür: "Zülfüqar bəy Hacıbəyov yay mövsümündə Şuşada "Evliyken subay", "Əlli yaşında cavan", "O olmasın, bu olsun" operettalarını, "Əslı və Kərəm" operasını oynamadı ona yardım edən həvəskarlara, xüsusilə tələbə Xosrov Əmirova öz təşəkkürünü bildirir. Tamaşalarda Sarabski və Ağdamski iştirak etmişlər".

Yenə həmin nömrədə elan olunub ki, "Obşestvennoye sobraniye" binasında Bakıdan gəlmış müsəlman artistləri tərəfindən Ü.Hacıbəylinin "O olmasın, bu olsun" operettası oynanılacaqdır. Məşədi İbad - Azad bəy Əmirov²⁸, Gülnaz - Əhməd Ağdamski".

Bu təşəkkür və bildirişlərdən belə məlum olur ki, H.Sarabski heç də 3 tamaşadan sonra dərhal Bakıya qayıtmayıb, sənət dostu Əhməd Ağdamski ilə "Leyli və Məcnun"dan başqa daha dörd tamaşada iştirak ediblər.

Bu elanlar, bildirişlər, H.Sarabskinin xatirələri bu gün qiymətsizdir. Bu bildiriş və xatirələrdən xalqın "Leyli və Məcnun" tamaşasına, həm də baş rolların ifaçılarına olan məhəbbətinin nişanəsini görürük. Mən burada, istəristəməz, sənətşünas Aydin Talibzadənin "Leyli və Məcnun" tamaşası barədə söylədiyi bir fikirlə şərık oluram. Doğrudur, bu fikir görkəmlı rejissor Mehdi Məmmədovun 1976-cı ildə opera teatrında quruluş verdiyi "Leyli və Məcnun"la bağlıdır, ancaq fərq etməz, sənətşünasın söylədiyi fikiri "Leyli və Məcnun"un səhnə taleyi ilə bağlı bütün dövrlərə aid etmək olar. Aydin Talibzadə deyir: "Ü.Hacıbəylinin "Leyli və Məcnun" əsərinə tarix boyu o zaman yeni quruluş veriblər ki, Leylinin və Məcnunun yeni ifaçıları olub. Bu qanundur, aksiomadır. Böyük mənada, azərbaycanlılar "Leyli və Məcnun"a baxmağa yox, onu dinləməyə vərdiş ediblər. Ona görə çox vaxt ifaçıların, sadəcə, dəyişdirilməsi Opera və Balet Teatrında yeni quruluş kimi təqdim edilib. Bu opera Azərbaycanda həmişə xanəndələrin premyerası kimi qəbul olunub".²⁹

Bəli, bu fikri inkar etmək olmaz. Doğrudan da, seyircilərin böyük bir qismi müğənni-aktyorlara görə tamaşaşa gəlir. "Leyli və Məcnun" operasının ozamankı tamaşaçıları da, əsasən, Hüseynqulu Sarabski və Əhməd Ağdamsını dinləməyə gəlirdilər. Hər iki sənətkara tamaşaçı məhəbbəti sonsuz idi. Bircə fərq orasında idi ki, Əhməd Ağdamski sənət dostundan fərqli olaraq, tamaşaçı məhəbbətini sonadək yaşaya bilmirdi. Səhnədə qadın paltarında olduğu üçün onu alqışlayan tamaşaçı ilə bacardıqca məsafə saxlayırdı. İstəmirdi ki, tamaşaçılar onun kimliyini bilsinlər.

Bir daha Şuşa təəssüratlarına qayıdaraq, dolayısı ilə teatrla bağlı bir hadisəni də xatırlatmaq istəyirəm. Bu istəyim həm də Əhməd Ağdamski ilə bağlıdır. Sizə təqdim edəcəyim bu kiçik təəssüratdan görəcəksiniz ki, Əhməd bəy bir müğənni-aktyor olaraq dövrünün görkəmlı ziyalıları ilə bir yerdədir. Belə ki, 1913-cü ildə Şuşada xəstə yatan Həmidə xanım Cavanşiri yoluxmağa gələnlərin arasında Əbdürəhim bəy Haqverdiyev, Azad Əmirov, doktor Kərim bəy Mehmandarov, Bədəl bəy Bədəlbəyov, Əbülfət Veli və b. ilə yanaşı, Hüseynqulu Sarabski və Əhməd Ağdamski də olmuşdur və ilk dəfə burada adlarını çəkdiyimiz bu dəyərli insanlar "Ölülər" əsərini Mirzə Cəlilin öz dilindən dinləmişdilər. Rzaqulu Nəcəfov yazır: "Mirzə Cəlil cüretsiz, bir qədər utana-

²⁸ Azad bəy Abbas oğlu Əmirov 1883-cü ildə Şuşada anadan olmuşdur. Üzeyir bəyin uşaqlıq dostu olmuşdur. O, 1904-cü ildə Qori Müəllimlər seminariyasını bitirmişdir. Odessa Universitetinin hüquq və tibb fakültələrində təhsil almışdır. Musiqi istedadına və gözəl səsə malik olub. 1913-cü ildə Şuşada "O olmasın, bu olsun" musiqili komedyasında Məşədi İbad rolunda çıxış etmişdir. Sonralar həkim və pedaqoq kimi tanınan Azad bəy Məşədi İbad rolunda əvəzsiz olduğunu söyləyirlər - M.C.

²⁹ A.Talibzadə. Mehdi müəmməsi və ya sənətdə konseptual hamletizm. Bakı, "Elm və təhsil". 2009, səh. 208

utana "Ölüler"i oxumağa başladı... Hamı bir səslə əsəri təqdir və tərif etməklə bərabər, hələlik səhnədə qoyulmasını, bilməsə mövhumat yuvası olan Şuşa qalasında... tez olduğunu qeyd etdilər".³⁰

Şübhəsiz ki, Əhməd Ağdamski dövrünün maarifpərvər insanları ilə dost və həmfikir, həmməslək idi. Belə olmasayı, hələ 1912-ci ildə, bir sənətkar kimi təzə-təzə parlادığı dövrdə "Tazə xəbər" qəzeti onun barəsində belə yüksək fikirdə olmazdı: "Eşitdiyimizə görə, Ağdamski cənabları 17-18 yaşında³¹ ali təbiət, böyük zəkavət sahibi bir mütəəllimdir. İslam mütəəllimləri arasında misali az olan Ağdamski cənablarının varlığı ilə millət kəsb-iiftixar etməzmi?..."

Kişi aktyorların qadın rollarında oynadığı dövrdə Əhməd Ağdamski Leyli rolunun ifaçısı kimi birinciliyi əldə saxlaya bilməşdi. Mərhum tədqiqatçı-jurnalist Arif Hüseynov haqlı olaraq yazır: "Hələ uşaqlıqdan Azərbaycan xalq mahnılarına və müğamlara hədsiz maraq göstərən Sarabski Üzeyir bəyin ölməz operası "Leyli və Məcnun"un sayəsində əvəzedilməz Məcnun səviyyəsinə qalxdı... Qəti qərar budur ki, heç kim Məcnunu Sarabski kimi yarada bilməmişdir. Azərbaycan səhnəsində qadın obrazlarını kişilərin yaratmalı olduğu dövrdə Leyli surətini isə Əhməd Ağdamski kimi yaradan olmamışdır. Zamanənin sərt qanunları maarifpərvər qüvvələri çıxılmaz vəziyyətdə qoyduğu üçün yeganə çıxış yolu kişiye qadın paltarı geyindirib səhnəyə çıxarmaq idi. Leyli obrazına həyat vəsiqəsi vermiş Əhməd Ağdamskinin Azərbaycan musiqi tarixində xidmətləri əvəzsizdir. Onun səhnə fəaliyyəti incəsənət naminə edilmiş qəhrəmanlıqdır".³²

Düşünürəm ki, əgər Əhməd Ağdamski də Leyli rolunda oynamadıqdan imtina etsəydi, yəqin ki, bir müddət musiqili teatr o tempdə inkişaf etməyəcəkdi. Əlbəttə, qadın rolunda oynayan kişi tapmaq mümkün idi, amma səsi və aktyorluq qabiliyyəti olan, səhnədə başqalaşmağı bacaran bir kişini tapmağa, yəqin ki, vaxt lazımlı olacaqdı. Amma Əhməd Ağdamski bir kişi olaraq hər cür mərhumiyətləri, dedi-qoduları, şər-şəbədəni göz altına alıb "səhnə andı"ni pozmadı, doğrudan da, qəhrəmanlıq göstərdi.

Əhməd Ağdamskinin zahiri görünüşü, bəstə boyu, zəif vücudu, nəcib üz cizgiləri və nəhayət, məlahətli səsi Leyli rolunu daha cazibəli, daha effektli oynamaya imkan verirdi. Elə bu keyfiyyətlərinə görə də dövri mətbuat Əhməd Ağdamskinin oynunu, səsinin gözəlliyini, xüsusən onun Leylisini həmişə təqdir etmişdir. Bir gecənin təəssüratı "Kaspi" qəzetinin səhifələrində belə əbədiləşib: "Bu gecə Leyli rolunda çıxan Ağdamski öz istedadının yüksək mərhələsindəyidi. Artistin səsi əla idi. Tamaşaçılar onu arasıksılmadən alqışlayırdılar".

Belə unudulmaz gecələr Əhməd Ağdamskinin həyatında çox olmuşdur. Heyiflər olsun ki, əbədiləşdirilməyib. Görüntü yoxdur. O gecənin xoş təəssüratlarını yaşayanlar da artıq dünyalarını dəyişiblər. Aktyoru yada salan, onun haqqında təəssüratlar yaradan ancaq o dövrün qəzet səhifələri, bir də xırda-para xatırələrdir. Kədərli də olsa, mən bu yerdə unudulmaz aktyor, Xalq artisti Mustafa Mərdanovun gəldiyi qənaətlə razılışıram. Bu cür qənaətə elə ancaq ömrünü teatra, səhnəyə həsr etmiş müdrik, dünyagörmüş aktyor gələ bilərdi: "Məlumdur ki, aktyor qocalıb səhnəni tərk etdiğdə onun sənətkarlıq sirlərinə necə yiyləndiyi barədə təsəvvürümüzdə çox az şey qalır. Öldükdən sonra isə onun səhnə fəaliyyətini xarakterizə edən monoqrafik əsərdən (bəzən də resenziyalardan) və beləkə də, adı bir nekroloqdan başqa heç bir şey qalmır. Beleliklə, iller ötdükcə aktyor unudulur, onun sənət yollarındaki özünəməxsus, təkrarolunmaz aktyorluq məharətinin sirləri tamamilə yaddan

³⁰ C.Məmmədquluzadə. Məqalələr, xatirələr, B., 1967. səh. 93-94

³¹ Əslində, 1912-ci ildə Əhməd Ağdamski 28 yaşına qədəm qoymuşdu - M.Ç.

³² A.Hüseynov.Şərqi və müsəlman aləminin ilk operası. "Xalq qəzeti", 10 yanvar 1998-ci il

silinib gedir. Bəstəkarın yaratdığı musiqi əsəri yüz ildən sonra da gözəl bir tərzdə ifa olunur. Çünkü onun bəstələdiyi əsər yazılıb notaya salınmış və onu hər hansı bir vaxtda səsləndirmək mümkünündür. Rəssamın çəkdiyi tablo da belədir. Ona iki yüz il keçdikdən sonra da yenidən baxmaq olur. Həmçinin də sənətkarlıqla yazılmış əsərlərin yüz illərlə teatr səhnəsində oynanıldığı hamiya məlumdur. Bizim eradan beş əsr əvvəl yaşışmış Esxilin, Sofoklun, Evripidin, habelə bir neçə əsr bundan qabaq yazış-yaratmış Şekspirin, Lope de Vega'nın, Molyerin, Şillerin və başqa dramaturqların əsərləri bu gün də dünya teatrlarının səhnələrində yaşayır. Ancaq Hüseyin Ərəblinski kimi nadir bir sənətkarın ifasında Ağa Məhəmməd şah Qacar və yaxud Otello rollarını təkrar etmək olarmı? Azərbaycan səhnəsində realizmin banilərindən sayılan Cahangir Zeynalov kimi ölməz səhnə xadimini Hacı Qara, Hacı Qənbər rollarında görmədən onun oyununun bütün incəliklərini necə şərh etmək olar? Bu hal bir çox sənətkarları, o cümlədən Rusyanın məşhur müğənnisi - ölməz opera artisti F.İ.Şalyapini də düşündürmüştür. O, kinoda çekilməyi bütün varlığı ilə arzu edirdi. F.İ.Şalyapin döne-döne deyirdi ki, biz aktyorlar bədbəxt adamlarıq, öləndən sonra bizdən heç bir şey, heç bir iz qalmayacaq. Doğrudur, mənim səsimi vallara yazmışlar. Mən bu valları yaradıcılığımın bir hissəsi hesab edirəm. Bəs ikinci hissəsi - mənim bədənim, mimikam, hərəkətlərim - bunlar necə olsun? Mən arzu edirəm ki, öləndən sonra gələcək nəsil məni bütün varlığımla görsün".³³

Mən də bu kədər doğuran sitatdan sonra Əhməd Ağdamskini olduğu kimi görmək, yaddaşimdə canlandırmak, nefesini, könül çırpıntılarını lap yaxından duymaq istəyirəm. Yarpaq-yarpaq xatirələrdən, kiçik-kiçik bildirişlərdən, elanlardan, əcəldən macal tapıb sağ qalmış doğmalarının söylədiklərindən nəticə çıxraraq onu xəyalın gücü, fantaziyanın mərhəməti sayəsində çağdaş günümüze, opera teatrının səhnəsinə gətirirəm. Bu həmin opera teatridir ki, Əhməd Ağdamskinin vaxtında ora Mayilov teatri deyərdilər. Əhməd Ağdamski bu teatrin səhnəsində çox tamaşalarda oynamışdı. Bu həmin Mayilov teatri idi ki, Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə xüsusi sərəncamlı orda Dövlət teatri yaradıldı. Mayilov teatrının binası onun ixtiyarına verildi. 1919-cu il 24 oktyabrda o binada Dövlət teatrının açılışı oldu. Heç şübhəsiz, o gün Dövlət teatrının yaranmasını bayram edənlər sırasında sevinci yerə-göyə sığmayan Əhməd Ağdamski də vardi...

Müstəqil bir dövlətin yaratdığı Dövlət teatrında çalışmaq nə gözəl! Arzular həmişə belə çin ola...

Budur, tamaşaçıların bütün diqqəti səhnəyə, Əhməd Ağdamskiyə dikilib. O, "Seygah" üstə Leylinin bütün zamanlar üçün ibretli olan sözlərini oxuyur:

*Xoşdur nə qədər eyləsə yarım cəfa mənə,
Ta kim, rəqib söyləməsin bivəfa mənə.
Sənsiz diyari-hicrdə sərgəstə qalmışam,
Vəslin ümidi, billah, olur rəhnüma mənə.
Rəna qəsəd qalıbdı belə xürdi-xabidən
Xüni-dilim olubdur, əzizim, qəza mənə.
Qan bəstərində qoyma məni zar-mübtəla,
Ver şərbəti-vüsaldan, ey meh, şəfa mənə.*

Oxunan bu mətn "Leyli və Məcnun" operasında Leylinin ürəkgöynədən son sözüdür. Bundan sonra xor oxuyur, pərdə qapanır. Xeyalının gözə görünməz qanadları üstə opera teatrının səhnəsinə gətirdiyi Əhməd Ağdamski bir kölgə kimi səssiz-səmirsiz çəkilib-gedir. Gedir... Gedir... Amma yaxşı bilirəm ki, nə zamansa səhnəyə yenə qayıdacaq. Axı o da "səhnə andı" işib. And olsun səhnəyə! And olsun!.. And olsun!..

³³ M.Mərdanov. Xatirələrim. "Azərnəşr", 1964, səh. 6-7

Əhməd Ağdamskinin aktyorluq istedadını, səsinin məlahətini, səhnədə “başqalaşmaq” məharətini başqa millətlərdən olan sənətsevərlər də etiraf edirdilər. Xalq artisti Mustafa Mərdanov Əhməd Ağdamskinin Leyli rolundakı aktyorluq məharətini yad edərkən yazılırdı: “Bir dəfə Tiflisdə mən belə bir səhnənin şahidi oldum. Əhvalat 1914-cü ildə, inqilabdan qabaq olmuşdu. “Kazyoni teatr”da (indi Z.Paliaşvili adına Gürçüstan Dövlət Akademik Opera və Balet teatrının binasında) Bakı artistləri rətəfindən “Leyli və Məcnun” operası tamaşaşa qoyulmuşdu. Baş rollarda H.Sarabski (Məcnun), Əhməd Ağdamski (Leyli), Hənife Terequlov (Nofəl) çıxış edirdi. Salona iki minə qədər tamaşaçı toplaşmışdı. Tamaşa böyük müvəffəqiyyətlə keçirdi. Leylinin ölümündən sonra pərdənin örtülməsinə baxmayaraq, alqış səsləri kəsilmirdi. Gürçüstanın ictimai və incəsənət xadimləri təbrik üçün səhnəyə çıxdılar. Təbrik zamanı bir nəfər ictimai xadim artistləri alqışlayıb əllərini sıxdı. Növbə Əhməd Ağdamskiyə çatdı. O, əlini ictimai xadimə uzatdı. O isə zadəgan adətincə Ağdamskini qadın bilib əlini öpdu. Ağdamski özünü itirmədi, eksinə bir reverans da etdi, bununla ictimai xadimə elini öpməyə imkan yaratdı”.³⁴

Bu cür təsirli, yaddaqalan hadisələr Əhməd Ağdamskinin səhnə həyatında tez-tez təkrar olunurdu. Mən burada 1917-1918-ci illərdə Bakının opera artistlərinin tamaşalarından danışmaq üçün yenə də Mustafa Mərdanovun xatirələrinə müraciət etməyə məcburam. Xatirə müəllifi Məcnun, Kərəm, Əsgər rollarının ifaçısı H.Sarabskidən, M.Əliyevin Məşədi İbadından, H.Terequlovun Nofəlindən, H.Hacıbababəyovun İbn Səlamından, Mirzə Müxtarın Şeyx rollarındaki məhərətlərindən söz açıldıqdan sonra yazır: “Xüsusən opera və operettalarda qadın rollarını çox gözəl oynayan Əhməd Ağdamski öz istədədi ilə tamaşaçıları valeh etmişdi. Tamaşaların fasılələrində rus opera aktyorları səhnənin arxasına gəlib Ə.Ağdamski ilə səhbət edər, onunla tanış olmayıç özləri üçün şərəf bilərdilər”.³⁵

“Leyli və Məcnun” operasının yaranmasında xüsusi xidməti olan, ilk tamaşada İbn Salam və Nofəl rollarında oynayan, Üzeyir bəyin kiçik qardaşı Ceyhun Hacıbəyli “İlk Azərbaycan operası necə yarandı” adlı çox dəyərli xatirəsində Leyli rolunun ifaçısı Əhməd Ağdamskini də unutmamışdı. “Leyli və Məcnun” operasında rol almış bir çox sənətkarlar barədə fikir söyləyən Ceyhun bəy xalası oğlu Əhməd bəy haqqında yazır: “Münasib Leyli tapmaq məsələsi daha qəлиз idi - o vaxtlar müsəlman qadınlar səhnədə çıxış etmirdilər... Leyli rolunu biz öz yaxın qohumumuz Əhməd Bədəlbəyliyə tapşırıq. Onun incə beli və bəstə boyu, üstəlik də cingiltili səsi bir qədər qadın məlahəti illüziyası yarada bilerdi (əlbəttə, ona qadın libası geyindirilmişdi)”.

Xalq artisti Hacağa Abasov da “Xatirələrim” kitabının “Teatrımızın çətin günləri” bölməsində Əhməd Ağdamskini də yad etmişdir: “İnqilabdan qabaq ruhanilərin qorxusundan qadınlar teatr adını çəkə bilməzdilər. Cəsarət edib gələnlər də örtülü lojalarda əyləşib fasılə zamanı yerlərindən terəpnəməzdilər. O vaxtın adəti ilə şəriət müsəlman qadınlarının kişilərlə bir lojada oturmalarına yol vermirdi. Kişilər çox vaxt biglərini qrim altında gizlədib teatrda arvad rolu oyanamağa məcbur olardı. Arvad rolu oynayanlardan biri də Əhməd Bədəlov (Ağdamski) olmuşdur. 1908-ci ildə birinci dəfə “Leyli və Məcnun”da Sarabski Məcnun rolunda, Əhməd Ağdamski isə Leyli rolunda çıxış etmişlər. Əhməd Leylini ele oynamışdı ki, çox tamaşaçı onun kişi olduğunu hiss etməmişdi”.³⁶

Əhməd Ağdamskinin səhnə uğurlarının təsdiqi kimi günümüze gəlib çıxan, ağızdan-ağıza, yaddaşdan-yaddaşa ötürülən fragmental xatirələrdən belə qənaət gəlirik ki, o heç zaman arxayınlasmamış, öz üzərində işləmiş, yaratdığı

³⁴ M.Mərdanov. Mənim müəsirlərim. B., "Azərnəşr", 1973, səh.128

³⁵ M.Mərdanov. Xatirələrim. B., "Azərnəşr", 1964. Səh.101

³⁶ H.Abasov. Xatirələrim. B., "Azərnəşr". 1968, səh. 47



Soldan: Ə.Ağdamski "Leyli və Məcnun"da Leyli rolunda

rolların daha təbii, inandırıcı təsir bağışlaması üçün daim düşünmüş, müşahidələr aparmış, mənimsədiyi bir-birindən əvan, bir-birindən rəngarəng insan xislətlərini səhnədə təcəssüm etdirmişdir. Bir aktyor kimi səhnədə bu “başqalaşma” keyfiyyəti Əhməd Ağdamskini heç zaman tərk etməmişdir. Bu da onun bir sənətkar olaraq çox məsuliyyətli, dürüst şəxsiyyət olmasından xəbər verir. Bu cür müsbət məziyyətlərin nəticəsi idi ki, Əhməd Ağdamskinin səhnədə “başqalaşmaq” istedadı pik həddə çatmışdı. “1916-cı ildə bir dəstə Azərbaycan aktyoru Türkmənistana qastrol səfərini getmişdi. Aktyor truppası ilk günlər “Ər və arvad”ı, “Evliyən subay”ı göstərirler. Ancaq türkmən tamaşaçıları: “Azərbaycandan gələn artistlər yaxşıdır, amma az oynayırlar”, - deyə narazılıq edirlər. Truppa çətinliklə də olsa, burada “Leyli və Məcnun”u tamaşaaya qoymağı qərara alır.

Tamaşa yaxşı keçir, Ağdamski də, adəti üzrə, Leylini oynayır. Ancaq axıra yaxın aktyorlar hiss edirlər ki, zalda nə isə hay-küy var. Maraqlanırlar ki, nə olub? Deyirlər ki, bəs burada bir dəstə cavan, dəliqanlı türkmən var, Leylini oynayan aktrisanı istəyirlər: “Siz müsəlman, biz müsəlman, neçə tūmən lazımdır, veririk. İstəmirsinzsə, xəncər məsələsi araya düşsün, o qadını verin bize. Siz Xəzərin o tayında operanız üçün başqa xanım taparsınız”.

Mirzəağa Əliyev, Hacağa Abasov çıxırlar səhnəyə, andaman edirlər: “Vallah, biz hamımız kişiyik, o Leylini oynayan da kişidir. İnanmırınız, yoxlaya da bilərsiniz. Aramızda qadın olsa, götürün hansı səhraya aparırsınız, aparın”. Türkmənlər yenə inanmırlar. Əmin olmaq üçün aktyorların paltarlarını dəyişdikləri otağa öz nümayəndələrini göndərirlər.

Türkmənistanın qayıdanda aktyor dostları zarafatla deyirmişlər ki, ay Əhməd, belə də oynamaq olar? Bizi xataya salmışdır ki! Balam, elə oyna ki, camaatin səndə gözü qalmasın da...³⁷

³⁷ T.Məhərrəmova. "Qadın rollarının kişi ifaçısı". "Mədəni-maarij" jur. 2008, № 7.

Əhməd Ağdamski, beləcə, 12 il səhnəmizdə Leyli rolunun ifaçısı olub. Təkcə Leyli rolunuñmu? Yox, o, Üzeyir Hacıbəylinin XX əsrin əvvəllərində yazdığı bütün opera və operettalarında qadın rollarının ilk ifaçısı olub. Biz bu haqda növbəti bölmədə daha ətraflı danışacaqıq.

Əhməd Ağdamskinin "Leyli və Məcnun" dəki ilk oynundan bir əsrdən də artıq zaman keçib. Bu illər ərzində "Leyli və Məcnun" operası heç vaxt səhnədən düşməyib. Yeni-yeni Leylilər, Məcnunlar, İbn Səlamlar, Nofellər gəlib səhnəmizə. Gəliblər, oynayıblar, gediblər. Bu gün də gəlməkdədirlər, sabah da gələcəklər. Ola bilər ki, bu 100 il ərzində "Leyli və Məcnun" operasında Leyli, ya-xud Məcnun rolunda səhnəyə çıxmış hansısa aktyor-müğənni unudulsun, yad edilməsin, amma Əhməd Ağdamski və onun Leylisi heç zaman unudulmayaçaq. Çünkü o, səhnəmizin birinci Leylisidir. Fədakardır, cəsurdur, cəsarətlidir. Deməli, yolgöstərəndir, örnəkdir.

Əfrasiyab Bədəlbəylinin "Leyli və Məcnun" operası ilə bağlı çox dəyərli (həm də bir qədər kədərlı) bir fikri var. Deyir: "Təbiətin qanununa görə teatr artistləri, dirijorları, rejissorları növbə ilə sıradan çıxır, musiqiciləri qocalıb istirahətə gedir, dekorları köhnəlir, əlbisələri çox geyilməkdən yırtılır, amma "Leyli və Məcnun" operası həmişə cavan, həmişə yaşar qalıb vüqarla yürütüşünə davam etdirir".

"Leyli və Məcnun" operasının bu qədər sevilməsi heç də təsadüfi deyil. Əsərə olan bu xalq məhəbbətinin sırrını, mənçə, Xalq şairi Səməd Vurğunun "Leyli və Məcnun" operası ilə bağlı aşağıdakı fikirlərində axtarmaq lazımdır: "Üzeyir bu dastanın (Söhbət "Leyli və Məcnun" əfsanəsindən gedir - M.Ç.) yüksək əməllərinə və arzularına Azərbaycan xalq musiqisinin əzəmet və cəlali ilə yeni bir təravət gətirdi, onu XX əsr insanların zövqünə uyğun, mənəvi tələb və həyəcanlarına müvafiq bir ahənglə yenidən yaratdı. İstər Məcnunun, istərsə də Leylinin ürəkyaxıcı ariyalarını dinlədiyimiz zaman biz onların əynində gördüyüümüz ərəb qiyafələrini unutduğumuz kimi, hadisənin də ən qədim ərəb mənşeyini unuduruq, çünkü onların ağızından eşitdiyimiz doğma səslər, doğma avazlar, heyratlılar, şikəstələr və bayatılar Leyli və Məcnunu bizə Azərbaycan oğlu və Azərbaycan qızı kimi təqdim edir. Odur ki "Leyli və Məcnun" dastanının istər bədii söz mətni, istərsə də musiqisi tam mənası ilə Azərbaycan xalqının orijinal mənəvi məhsulu, onun milli şeir və musiqi mədəniyyətinin gözəl incisidir. O artıq sadə bir ərəb əfsanəsi deyil, Füzuli şeirinin və Üzeyir musiqi lisanının yayratdığı, tam mənası ilə, orijinal, Azərbaycan xalqının fikir və ürek məhsuludur".³⁸

Əlbəttə, xalqımızda "Leyli və Məcnun" operasına mistik bir məhəbbət var. Onu səhnədə yaşıdanlar var. Qocalmağa qoymayan, büdrəməsinə imkan verməyən yeni-yeni nəsillər, istedadlı gənclik var. Onlar dünən də olub, bu gün də var, gələcəkdə də olacaqdır. Deməli, "Leyli və Məcnun" operasının ömrü əbədidir. Leyli rolunun ilk ifaçısı Əhməd Ağdamskinin adı da həmçinin.

"LEYLİ VƏ MƏCNUN" OPERASINDAN SONRA

...sonra Əhməd Ağdamski səhnədən uzun müddət ayrıla bilmədi. Üzeyir bəy müəllimlik etsə də, jurnalistika ilə müntəzəm məşğul olsa da, yeni-yeni musiqi əsərləri yazmaq sevdasından əl çəkmədi (nə yaxşı ki, çəkmədi!). Necə deyərlər, "Leyli və Məcnun" ilk və axırıncı olmadı, ardı gəldi. 14 iyun 1909-cu ildə "Tərəqqi" qəzetində bir məlumat dərc edilmişdi: "İyun ayının 12-də "Nicat" cəmiyyətinin ümumi iclası oldu. İkinci məsələ bu idi ki, müsəlman musiqicisi Üzeyir bəy Hacıbəyli təzədən yenə bir "Şeyx Sənan" ünvanında opera tərtib

³⁸ Bəstəkarın xatırəsi. Bakı, "Azərnəşr", 1976. səh 7.

verməkdədir. "Nicat" da bu operanı müsənnifindən almaq üçün bir şərtnamə tərtib edib təsdiq üçün ümumi iclasa təqdim etmişdi. Bu şərtnamənin üstündə bir çox danişq oldu".

Üzeyir bəy o zaman çox gənc olmasına baxmayaraq, uzaqqorən idi. Opera və operetta yazarkən elə mövzular seçirdi ki, onların bir çoxu rəvayət və əfsanə şəklində xalqın dilində, yaddaşında idi.

Üzeyir Hacıbəyli "Leyli və Məcnun"dan «Koroğlu»yadək məqaləsində yazırkı ki, "Leyli və Məcnun"un müvəffəqiyyəti mənim yaradıcılıq yolumu qəti müəyyənləşdirdi. 1909-cu ildə ikinci bir opera - "Şeyx Sənan" operasını və "Ər və arvad" musiqili komediyasını yazdım".

Azərbaycanda teatrın inkişafında böyük xidmətləri olan Hacağa Abasov³⁹ xatırələrində "Şeyx Sənan" mövzusu ilə bağlı belə bir fikir söyləyib: "1907-ci ildə Petrovski portda olan zaman Mirzə Səməndəri Dərbənddən oraya dəvət etdim. Üzeyir Hacıbəylinin tapşırığı ilə "Şeyx Sənan" dastanını şeirlə yazmasını ondan xahiş etdim. Mirzə Səməndər bu təklife razı oldu. O, üç ayadək mənim yanımıda qalıb dastanı yazdı... Mirzə Səməndər dastanı qurtarandan sonra onu mənə verib özü Dərbəndə getdi".⁴⁰

Mən bu sitati təsadüfən burada yazmırıam. "Səda" qəzeti 1909-cu il 28 oktyabr tarixli sayında belə bir məlumat dərc etmişdi: "Bu günlərdə Bakı Morskoy Sobraniyasının zalında müsəlman artistləri tərəfindən "Şeyx Sənan" adlı opera - Mirzə Səməndərin təsnif etdiyi - oynanacaqdır. "Nicat" cəmiyyəti bizdən xahiş edir, elan edək ki, bu opera həmin "Şeyx Sənan" operası deyil ki, 25 günədək "Nicat" cəmiyyəti tərəfindən oynanacaq. Həmin opera üçün mükəmməl musiqi tərtib olunub və operada Şeyx Sənanın məhbubəsi Xumarın rolunu ifa etməyə xoş səslə xanım dəvət olunub".

Bu elandan görünür ki, Üzeyir bəy "Şeyx Sənan"ın librettosunu yazarkən şair Mirzə Səməndərin mətnindən istifadə etməyib. Güman etmək olar ki, gənc bəstəkar Üzeyir bəylə yaşlı şair Mirzə Səməndərin iş birliyi bize məlum olmayan səbəbdən baş tutmayıb. Bu arzuolunmaz münasibətdən xəbər tutan Üzeyir bəyin əlehdarları dərhal məkrli yollara el atıblar. Qəzetdə elan veriblər ki, bəs biləsiniz, Mirzə Səməndərin «Şeyx Sənan» operası oynanılacaq?! Doğrudan görülməlidir. Doğrudan hər şeir yazan opera yaza bilər? Qətiyyən! Bəstəkar, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru Sərdar Fərəcovun yazdığı kimi: «...Üzeyir bəyə qarşı həmişə düşmən mövqedə duran «Zənbur»çuların «Şeyx Sənan» operasının ərsəyə gəlib, səhnədə təcəssüm tapmasına sakit, məğmun bir halətdə seyr edəcəklərini təsəvvür etmək, əlbəttə, sadəlövhəlik olardı. Məhz buna görə «Morskoy sobraniye»də Mirzə Səməndərin «Şeyx Sənan» operasının oynanılacağı əslində düşünülmüş bir hiylə, «blef», qurma kələk idi. Bakı camaatını çasdırmaq, dedi-qodu yaratmaq, Üzeyir bəyin yeni operasını gözləyənlərin zənnini aldatmaq, ictimaiyyətin fikrini qarşıdırmaq - bu idı Üzeyir bəyin düşmənlərinin məqsədi... Əslində yeni

³⁹ Bu ktab üzərində işlərkən kiçicik bir xatırənin zaman keçdiğindən sonra necə dəyərli olduğunu bir daha dərk etdim. Xoşbəxtlikdən bu gün xatırələrinə müraciət etdiyim Hacağa Abasovla görüşüb söhbət etmək mənə qismət olub. Yادimdادر، ADU-nun jurnalistikə fakültəsində oxuyanda fakültənin "Jurnalist" qəzetini çapa hazırlayırdıq. Bu niyyətlə "Azdrama"ya getdik. Tələbə oğlanlar ən gənc aktörisalarla, qızlar isə ən cavan aktyorlarla görüşüb onlardan müsahibə almaq istəyində idilər. Mən isə teatrın rəhbərliyinə bildirdim ki, ən yaşlı aktyordan yazmaq istəyirəm. Dedilər, ən yaşlı aktyorumuz Hacağa Abasovdur. Mən Hacağa Abasovun ünvanını alıb görüşüñə getdim. O görüşün günü yadında deyil, amma haqqında yazdığını "Xatırə yarpaqları.." adlı yazımın "Jurnalist" qəzetinin 15 iyul 1974-cü il tarixli nömrəsində dərc olunduğu yaxşı yadimdadır. Xatırladım ki, Hacağa Abasov 1888-ci ildə Bakının Maştağı kəndində anadan olmuşdu. 1975-ci ildə isə rəhmətə getmişdir. 1932-ci ildə Azərbaycanda ilk dəfə Xalq artisti fəxri adına Hacağa Abasov layiq görülmüşdür.

⁴⁰ H. Abasov. "Xatırələrim". B., "Azərnəşr", 1968. səh. 30-31

operanın yaranmasına mane ola bilməsələr də, Üzeyir bəyin əsəblərini tarıma çəkmiş, necə deyərlər, «ürək bulandırılmışdır...» (S.Fərəcov. «Şeyx Sənan» operası məktubların işığında. «Ədəbiyyat və incəsənet» qəzeti. 23 - 30 iyul 2010-cu il)

Daha sonra S.Fərəcov üzeyirşünas Mirabbas Aslanovun «Şeyx Sənan» operasının taleyi» məqaləsinə istinadən Mirzə Səməndərin 1920-ci ildə 93 yaşında Bakıda vəfat etdiyini bildirir və belə bir qənaətə gəlir ki: «Deməli, 1909-cu ildə Mirzə Səməndər 82 yaşında imiş və 23-24 yaşı Üzeyir bəylə bu içkiyə mail qocanın bir yerdə nə sayaq opera yaza biləcəklərini təsəvvür etmək belə aqla sıqmır. Həm də opera məgər tək şeirdənmi ibarət olur? İlk öncə opera səhnə əsəri və dramaturgiyanın ən mürəkkəb formalarından və janrlarından biridir. Qoca Mirzə Səməndərin opera yazması heç gülməli də deyil. Əslində «Səda» qəzetində gedən xəbər Üzeyir bəyin bədxahlarının növbəti kələyi, sataşması, ilin əvvəlindən davam edən qalmaqalın yeni əndazədə davam etdirilməsinə bir cəhd idi. M.Səməndərin bu «operası» isə «ana bətnindəcə ölmüş körpədən» savayı bir şey ola bilməzdi. Heç qəzetlərdə də bu «operanın» sonrakı taleyindən nəsə belə bir yazı getmədi və yəqin ki, tezliklə bu söhbət özü də unuduldu» (Göstərilən məqalə).

Elanda diqqəti cəlb edən ikinci mətleb isə ondan ibarətdir ki, tamaşa Xumarı oynamاق üçün “Xoş səsli xanım” dəvət olunub. Ona görə ki, Əhməd Ağdamski qətiyyətlə bu rolu oynamada imtina edib. Hətta bu imtinaya görə Üzeyir bəy doğmaca xalaoğlusundan bərk incimişdi də. Amma yenə də Əhməd Ağdamski fikrindən daşınmamışdı. Səbəb də bu idi ki, “Şeyx Sənan” sərf muğam operası deyildi. Əhməd Ağdamski qabaqcadan bilməşdi ki, Xumarın partiyasını oxumaqda çətinlik çəkəcək. Şişirtmədən deyək ki, bu “imtina”dan Əhməd Ağdamskinin xarakteri boyanır. Lazım gəldikdə nədənsə imtina etmək, məsuliyyət hissini itirməmək böyük keyfiyyətdir.

Nəhayət, Üzeyir bəyin iki il üzərində işlədiyi “Şeyx Sənan” operası noyabrın 30-da Nikitin qardaşları sirkində oynanıldı. “Kaspi” qəzeti 2 oktyabr nömrəsində tamaşa barədə yazırıdı: “*Leyli və Məcnun*” operası gənc kompozitora yeni “Şeyx Sənan” operası yazmağa təkan verdi. Bu operanın süjeti bizim qəzətdə Ürfi tərəfində xalq dastanı kimi çap edilmişdir. Gənc kompozitor dastanın “eşqin sərhəddi yoxdur” ideyasını saxlamaqla, ona bir qədər başqa rəng vermişdir. Ona gözəl musiqi yazmışdır, lakin qəhrəmanlarına geniş əl-qol açmağa imkan verməmişdir”.

Beləcə, birinci tamaşası baş tutan operada Xumar rolunu Əhməd Ağdamski deyil, özünə Leyla təxəllüsü götürmiş Tamara Boqatqo ifa etmişdir. O, Suxadolski soyadlı bir teatr xadiminin arvadı idi.

Hüseynqulu Sarabskinin xatirələrində Boqatqonun xasiyyətini xarakterizə edən bir sitati burada sizinlə paylaşmaq istəyirəm. H.Sarabski yazır: “1914-cü il idi. Bakıda hərbçilər üçün bir cəmiyyət var idi. Bu cəmiyyət bir müsamirə təşkil etmişdi. Müsamirəyə erməni aktyorları ilə yanaşı, bizi də çağırmışdır. Biz hansı əsərdə oynayacağımızı gərək əvvəlcədən yazüb-verəydik. Qət elədik ki, “Qaçaqlar” faciəsindən bir parça oynayaq. Müsamirə Nikitin sirkində verildi. O vaxt Suxadolski Bakıya Ukrayna truppasını gətirmişdi... Biz “Qaçaqlar”da Fransın özünü boğması pərdəsini oynamalıydıq: Frans - Ərəblinski, Şveytser - Sarabski, Danel - Əlvəndi və b. iştirak edirdilər. Biz danışüb özümüzü ikinci saldıq. Oynayarkən rus və ukrayna aktyorları bize təecübələ baxıb gülürdülər... Ərəblinski bunu başa düşmüştü. Hüseyn Ərəblinski mənə: “Eybi yoxdur, Hüseynqulu, qoy gülsünlər, biz gərək özümüzü bunlara göstərək”, - dedi. Bu dəmdə Suxadolskinin arvadı aktrisa Bodatko gəlib səhnənin kənarında oturdu və başladı səhnəyə baxmağa. Mən buna yaxınlaşıb dedim ki, xanım, burda bizə mane olarsınız. O mənə təecübələ baxıb yerindən

tərpənmədi. Sən demə, Ərəblinski buna da fikir verirmiş. Mənə yanaşib: "Eybi yox, qoy otursun, - dedi. - Görərsən bunların başına nə oyun gətirəcəyəm..."

Pərdə qalxdı... Ərəblinski bir əlində şamdan, bir əlində siyirmə qılınc Frans rolunda səhnəyə hücum etdi. "Xəyanət, Xəyanət!" - deyə qıyya çəkib əlindəki şamdanı tulladı arxasına (Ərəblinski hər Frans oynayanda bir şamdan sındırırdı). Şamdan gedib dəydi Boqatkonun döşünə, o da qışqırıb qaçdı səhnə arxasına".⁴¹

Boqatkonun Xumar rolunda çıxış etdiyi "Şeyx Sənan" operası səhnədə uzun müddət qalmadı. Sənan rolunun ifaçısı Sarabski xatirələrində vurğulayıb ki, "Opera tarsız, yeni yevropa musiqisi üsulu ilə yazılmışdı. Nədənsə, həmin əsər birinci dəfədən sonra gəlir vermedi".⁴²

Dövri mətbuat operanın uğursuz alınmasının səbəbini həvəskar aktyorların zəif oynunda və oxumalarında görürdü. Hətta İ.Presman adlı bir nəfər yazar təessüf hissi ilə yazırkı ki, belə qüvvələr vasitəsilə opera verməyə məcbur olan müəllifə ürəkdən acıyrıq. Operanın gözəl musiqisi və orijinal süjeti musiqi aləminin diqqətini cəlb edir.

Belə qənaətə gəlmək olar ki, Üzeyir bəyin "Şeyx Sənan" operası zəif olmayıb, sadəcə, xalq hələ Avropa üsulunda yazılmış əsərlərə qulaq asmaq və başa düşmək vərdişiñə sahiblənməmişdi. Buna tədricən nail olmaq mümkün idi, necə ki, sonralar bu istiqamətdə böyük uğurlar əldə edildi.

Bu bir həqiqətdir ki, əsl istedadın qarşısını kəsmək olmaz. Gec, ya tez o öz yolunu tapacaq. Üzeyir Hacıbəylinin həyat və yaradıcılığını izleyərkən onda olan tükənməz yaradıcılıq istedadına heyran qalmaya bilmirsən. Üzeyir bəy "Şeyx Sənan"ın uğursuzluğundan ruhdan düşmədi, "Ər və arvad" adlı yeni bir əsər yazıb Azərbaycanda ilk operetta janrıñın əsasını qoysdu.

H.Sarabski xatirələrində "Ər və arvad" komediyasının 1909-cu ildə oynanıldığını göstərir. Ancaq Q.Məmmədlinin "Üzeyir Hacıbəyli - həyat və yaradıcılıq salnaməsi"ndə əsərin səhnəyə qoyulma tarixi 1910-cu il göstərilib. Bu barədə həmin ilin 21 mart ayında "Həqiqət" qəzeti də məlumat vermişdir. Nəhayət, "Ər və arvad" operettası may ayının 24-də Nikitin qardaşlarının teatrında oynanılmışdır. Tamaşaçı Minnət xanım rolunda Əhməd Ağdamski, Kəblə Qubad rolunda Mirzəağa Əliyev, Mərcan bəy rolunda isə Hüseynqulu Sarabski oynayırdı.

Əhməd Ağdamskinin "Ər və arvad" musiqili komediyasında oynadığı Minnət xanım Leyli rolundan çox fərqli obraz idi. Mərcan bəy cavan olmasına baxmayaraq, onun fikri-zikri arvadı Minnət xanımı boşamaqdı. Əlində tutarlı bir dəlil-sübüt olmasa da, məqsədi 20 yaşlı Minnət xanımı boşayıb (yəqin ki, müti olmadığına görə) başqa bir xanımı almaqdır. Hətta bu istəyin baş tutması üçün özü kimi dar düşüncəli Kərbəlayı Qubada iki min beş yüz manat verməyə də hazırlıdır. Təsadüfən ərinin yaramaz niyyətindən xəbər tutan Minnət xanım nökərlərlə sözü bir yere qoyur və sonda Mərcan bəyin özünü gülüş hədəfinə çevirir.

Minnət gənc olmasına baxmayaraq, diribaş, ayıq, fəal bir xanımdır. Onun bir obraz olaraq mövqeyi komediyanın elə birinci pərdəsində oxuduğu musiqi nömrəsində bəlli olur. Tamaşaçı elə ilk pərdədən qarşısında ayıq, özünə güvənən bir xanımı görür. Minnət xanım oxuduğu musiqi parçasında özünü belə təqdim edir:

**Mənim adım Minnətdir:
Yerim burda cənnətdir.
Təzə ayı gördükdə
Mənə baxmaq sünnətdir.**

⁴¹ H.Sarabski. Göstərilən əsər. Səh. 108-109

⁴² Yenə orda səh. 49

*Gəl məni gör, dərdimdən ölü!
Mənim adıım Minnətdır:
Gəl məni gör, dərdimdən ölü!
Yerim burda cənnətdir.*

“Ər və arvad” komediyasının mətnini oxuyanda istər-istəməz Əhməd Ağdamskinin yaratdığı Minnət xanım gözlərim önüne gəldi (doğrusu, hətta bu halıma mat da qaldım). Qəribə burasıdır ki, mən, ümumiyyətlə, “Ər və arvad” tamaşasına baxmamışam, amma komediya ilə tanış olandan sonra Əhməd Ağdamskinin bir aktyor olaraq “başqalaşmaq” məhərətindən xəbərdar olan kəs onun iyirmi yaşı Minnət xanım obrazını necə incə, zərif gülüşlə süsləndirərək oynadığını tam aydın təsəvvür edə bilər. Əlbəttə, bunu bizə diqtə edən Üzeyir bəyin “Ər və arvad” musiqili komediyasının özüdür.

* * *

1909-cu il 20 dekabrda Üzeyir bəy Hacıbəyli ilə Məleykə xanım Həsənağa qızı Tiflisdə kəbin kəsdirib evlənmişdilər. Üzeyir bəydən bir yaş böyük olan Əhməd bəy Ağdamski isə hələ subay idi. Onda onun ağılına da gəlmirdi ki, əyninə qadın paltarı geyinib səhnəyə çıxdığı üçün evlənmək istəyi xeyli gec baş tutacaq. Hələ iyirmi beş yaşından içində idi və evlənmək barədə düşünmürdü. Çünkü səhnə onun həyatının bir parçasına çevrilmişdi. Onu xaraktercə bir-birindən fərqli yeni-yeni rollar gözləyirdi. Göz dəyməsin, xalası oğlu Üzeyir bəy yeni-yeni əsərlər yazımaqdı idi.

Budur, “Günəş” qəzetinin 25 oktyabr 1910-cu il nömrəsində müjdəli bir xəbər dərc olunub: “*Leyli və Məcnun*” operasının müsənnifi Ü.Hacıbəyli “Rüstəm və Söhrab” operasını yazıb qurtarmışdır. Bu yaxınlarda səhnəyi-tamaşaaya qoyulcaqdır”.

Bu elanı kiçik dəyişikliklərlə, demək olar ki, o dövrün bütün qəzetləri təkrar vermişdilər. Nəhayət, “Günəş” və “Kaspi” qəzetləri belə bir bildiriş dərc etmişdilər: “Noyabrın 12-də Tağıyev teatrında əvvəlinci dəfə Üzeyir bəy Hacıbəylinin “Rüstəm və Söhrab” adlı təzə bir operası oynanacaq”.

Opera Firdovsinin “Şahsənəm”的inin motivləri əsasında yazılmışdı. Xalq artisti Hacağa Abasov öz xatırılardında 1907-ci ildə Petrovski portda bakılı Məşədi İbrahim Dadaşovun evində tanış olduğu şair Azər Buzovnalıdan söz açır. O yazar: “Azərlə söhbət edib belə qərara gəldik ki, o, “Rüstəm və Söhrab” mövzusunda Azərbaycan dilində poema yazsın. Mən də şeirləri həmin mövzuda opera yaratmaq üçün Üzeyir Hacıbəyliyə verim. Azər üç ayın ərzində “Rüstəm və Söhrab” operasının şeirlərini hazır etdi. Mən şeirləri özümlə Bakıya gətirib Üzeyirə verdim. O vaxt Üzeyir Moskvaya oxumağa getmək arzusunda idi. Operanın sonrakı aqibəti mənə məlum deyil”.⁴³

Üzeyir bəyin Azər Buzovnalının poemasından istifadə edib-etməməsi barədə bu gün də dəqiq cavab vermək çətindir. Çünkü səhnə əsərlərinin (“Koroğlu” operasından başqa) librettosunu özü yazmışdır. O, 1938-ci ilin mart ayında çap etdirdiyi “Leyli və Məcnun”dan “Koroğlu”yadək” adlı məqaləsində “Rüstəm və Söhrab” operasını yazımaqdə niyətinin nədən ibadət olduğunu belə açıqlayıb: “Mən “Nicat” cəmiyyətinin həm məni, həm də artistləri istismar etdiyini görüb müstəqil işləməyi qərara aldım. Lakin bu da kömək etmədi. Mən tamamilə çıxılmaz bir vəziyyətə düşərək 1910-cu ildə yalnız borclarımı ödəmək məqsədi ilə “Rüstəm və Söhrab” adlı yeni opera yazdım. Yadımdadır, teatrin kassası tamamilə kreditorlarının ixtiyarına verilmişdi. Operanın müəllifi olan mən isə tamaşaları pulsuz keçirməli idim”.⁴⁴

⁴³ H.Abbasov. Göstərilən əsəri, səh.30

⁴⁴ Ü.Hacıbəyli. Bədii və publisistik əsərləri, B., "Sərq-qərb", 2008, səh. 507

Dövri mətbuatda 12 noyabr tarixində Üzeyir bəyin yeni, üçüncü operası olan "Rüstəm və Söhrab"ın tamaşaya qoyulduğu yazılır. "Avara" imzalı müəllif yenə də öz ampluasındadır, Üzeyir bəyin əsərini təhlil etmir, təqnid edir. Operada iştirak edən aktyorların adlarını isə çəkən yoxdur. "Rüstəm və Söhrab"da Söhrab rolunun ifaçısı Hüseynqulu Sarabski "Hüseyin Ərəblinskinin tərcüməyi-hali" adlı xatirəsində "Rüstəm və Söhrab" operasının ilk tamaşasında Təhminəni Izabella adlı bir erməni qızının oynadığını yazır. Görünür, "Şeyx Sənan"dan sonra xalaoğlular - Üzeyirlə Əhmədin arasında inciklik hələ də davam edilmiş. Bəlkə də, yanılıram. Amma maraqlıdır ki, Rüstəm rolunu bəstəkarın kiçik qardaşı Ceyhun Hacıbəyli, Keykavusu Hənifə Terequlov oynayıb. Əlbəttə, Təhminənin partiyasını erməni qızı Izabella oynaya bilməzdi. Onda "Bayati-Şiraz" muğamı üstə oxumağa nə lazımı səs, nə də "boğaz" vardi. Təhminəni elə ən yaxşı Əhməd Ağdamski oynaya bilərdi və oynadı da. Dövri mətbuatda bu haqda xəsisliklə yazılmış qısa fikirlər də bunu təsdiq edir. Məsələn: "Təhminəni oynayan Ağdamski çətin vəzifənin öhdəsinindən ustalıqla gəldi. Hərçənd ki, bəzən təqtdən çıxırdı"⁴⁵, "Söhrab və Təhminə rollarında H.Sarabski və Ə.Ağdamski çıxış edirdilər".⁴⁶

Əlbəttə, onun Təhminəsini bəyənməyənlər də tapılardı və bu da təbii idi. Dörd məclisdən ibarət olan "Rüstəm və Söhrab" operasının iki məclisində Təhminə əsas obrazlardan biridir.

Bu məclislərdə Təhminəni - Əhməd Ağdamskini bir-birindən fərqli və səs tələb edən "Bayati-Şiraz", "Kürdü-Şahnaz", "Simayı-Şəms", "Bayati-kürd", "Qatar" oxuduğunun şahidi oluruq. Əhməd Ağdamski bu operada məşhur İran pəhləvanı Rüstəmi sevən iyirmi yaşlı bir qızın obrazını yaratmışdı. Onun Rüstəmə olan sevgisi, bu sevgidən dünyaya gəlmış Söhraba olan ana məhəbbəti, həyəcanları oxuduğu muğam parçalarında təcəssüm olunurdu. Səməngən padşahının qızı Təhminə - Əhməd Ağdamski hələ üzünü görmədiyi, amma gücü və şücaəti dillərdə dolaşan Rüstəm pəhləvana vurğunluğunu "Bayati-Şiraz" üstə belə bəyan edir:

*Arslan simalı yar eşqiyle xumar olmuşam,
Rüstəm adlı arslana aşiqi-zar olmuşam,
Etməyə nəzarə bülbül tək güli ruxsarına
Ah, həsrətlə dəmadəm didə xumbar olmuşam.
Ey təbib-i-həziqim, gəl, bir dəva qıl dərdimə
Yox əlac sənin eşqində bimar olmuşam.
Ey səbah, cananımın ver surağı zülfünü
Lütf qıl, billah əsiri-eşqi dildar olmuşam.*

Üzeyir Hacıbəylinin təsiri ilə Mirzə Camal Yusifzadə "Fərhad və Şirin", Ağaeli Əliyev "Əsli və Kərəm" operalarını yazmışdır. Lakin Əhməd Ağdamski dəvət olunsa da, bu operalarda oynamadan imtina etmişdi. Buradan da görünür ki, Əhməd Ağdamski öz aktyorluq səviyyəsini qoruyub-saxlamağı hər şeydən üstün tutmuşdur. Zəif əsərlərdə səhnəyə çıxmışı özünə rəva bilməmişdir.

O zaman dövri mətbuatda da yerindən duranın opera yazmaq cəhdini pişlənmişdir. Məmməd Sadiq adlı bir müəllif "Yeni həqiqət" qəzetinin 8 mart 1911-ci il tarixli nömrəsində yazılırdı: "...Bəli, hər oxuyan Molla Pənah olmaz. Hərgah Bakıda Üzeyir Hacıbəyli konservatoriya görmədiyi halda ancaq öz istədədi və məharəti sayəsində "Leyli və Məcnun" operasını yazmışsa, dəxi lazırmaz ki, hər bir şeir deyə bilən molla - şair və ya mərsiyəxan da "mən opera yazacağam" sevdasına düşsün".

Doğrudan da, Üzeyir bəyin istədədi Allahdan gələn bir vergi idi. Adama elə gəlir ki, o, istədiyi mövzuda çox asan, əzab-əziyyət çəkmədən səhnə əsəri

⁴⁵ "Kaspi", 1910, 14 noyabr

⁴⁶ "Kavkazski telegraf", 1912, 6 may

yaza bilərmiş. Bununla yanaşı, biz Üzeyir bəyin öz üzərində necə əzmlə çalışdığını, musiqi təhsilini artırmaq qayğısına qaldığını da unutmamalıyıq. Dahi bəstəkar sonralar yazırıdı: "...1910-cu ildə tamamilə musiqi sahəsinə keçib Avropa musiqi nəzəriyyəsini öyrənməyə başladım... Sonra (1912-ci ildə - M.Ç) Moskvaya gedib Moskva Konservatoriyasında İllinskinin kursuna daxil oldum. Burada harmoniyani baş müəllim Sokolovskidən, solfencionu professor Ladoqindən öyrəndim".

Bu qeydlərdən də aydınca görünür ki, Üzeyir bəy "Şeyx Sənan"ı təsadüfən Avropa üslubında yazmayıbmış, 1910-cu ildə Avropa musiqi nəzəriyyəsini öyrəndikdən sonra belə bir opera işləyib. Ümumiyyətlə, Üzeyir bəyin fitri istedadını, mahir dramaturq olmasını onun ard-arda yazdığı səhnə əsərlərinin böyük uğurları da aydınca göstərir.

Budur, 1911-ci ildir. "Baku" qəzeti 20 aprel nömrəsində xəbər verir ki, Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" adlı 3 pərdəli yeni operettası aprelin 25-də Mayilov teatrında ilk dəfə oynanılacaqdır. Təbii ki, Üzeyir Hacıbəylinin ard-arda yazdığı bu opera və operettalarında ilk dəfə rol alıb oynamaq da Əhməd Ağdamskinin və onun sənət dostlarının bəxtinə yazılmışdı. İlk olmaq - birinci olmaqdır, nümunə göstərməkdir... "O olmasın, bu olsun" operettasının ilk tamaşasında Məşədi İbadi Mirzəğa Əliyev, Sərvəri Hüseynqulu Sarabski, Gülnazi Əhməd Ağdamski, Sənəmi Lizina, Hambalı Ələkbər Hüseynzadə oynayırdı. Sonralar Üzeyir bəy tərəfindən "Hamam" səhnəsi də əlavə olunmuş "O olmasın, bu olsun" musiqili komediyasının məzmununa və musiqisinə xalqımız yaxşı bələd olduğundan burada təkrar etməyə ehtiyac duymuram. Bu operettadan zərb-məsələ dönmüş aforizmlər hər kəsin dilinin əzbəridir. Əhməd Ağdamskinin yaratdığı Gülnaz obrazı isə öz səhnə təcəssümünə görə onun yaratdığı Leyli rolundan heç də geri qalmırıdı. Onun bu uğurlu oyunu dövri mətbuatda da öz əksini tapmışdır. Məsələn: "Gülnaz rolunu oynayan Ə.Ağdamski qadın rolunun inandırıcı çıxması üçün ondan asılı olan hər bir şeyi etmişdi. O buna nail olmuşdu. Lakin, hər halda, belə bir pyes qadın rollarının qadınlar tərəfindən ifa edilməsindən çox qazanmış olardı. Bu haqda düşünməyin vaxtı deyilmi?"⁴⁷

Təbii sualdır, ancaq səhnəyə hələ ki, türk qadını çıxmırdısa, başqa çıxış yolu vardımı? Təsəvvür edirsinizmi, Əhməd Ağdamski fədakarlıq göstərib bu musiqili komediyalarda, operalarda qadın rolunda oynamasayıdı, necə bir acınacaqlı durum olardı?! Əgər Ağdamskilər, Sarabskilər səhnədə olmasayıdilar, bəlkə də, Üzeyir bəyin ard-arda bir-birindən gözəl opera və operettaları da bu sürətlə, bu təşnəliklə, tempramentlə yazılmazdı. Nə qədər gözəl əsər yazılırsa yazılışın, onu səhnədə canlandırıran aktyorlar yoxdur, o əsər uğur qazana bilməz.

Maraqlıdır ki, "O olmasın, bu olsun" operettasında Əhməd Ağdamski uzun müddət Gülnaz rolunun əsas ifaçılarından oldu. O, qastrollarda da bu rolda uğurla oynadı. "O olmasın, bu olsun" operettasında Əhməd Ağdamski Gülnaz rolunun ifaçısı kimi dövrünün bir çox məşhur aktyorları - M.Əliyevlə, H.Abasovla, C.Zeynalovla, H.Sarabskilə, C.Hacıbəyovla, Ə.Qəmərlinski ilə, Ə.Hüseynzadə ilə tərəf-müqabil olmuşdur.

* * *

9 aprel 1912-ci ildə Tağıyev teatrında Üzeyir Hacıbəylinin yeni bir əsəri - "Şah Abbas və Xurşidbanu" operası tamaşaşa qoyuldu. Şah Abbası Hüseynqulu Sarabski, Xurşidbanunu Əhməd Ağdamski, Məstavəri Hənifə Terequlov ifa edirdi. "Baku" qəzeti yazırıdı ki, *teatr tam mənəsi ilə ağızınadək*

⁴⁷ "Kaspi" qəzeti, 6 may 1912-ci il

dolu idi. Tamaşaçılar Şah Abbasın "Xalq kütləsi içərisinə girməsi hadisəsinə" böyük diqqətlə izləyirdi... Artistlər və Hacıbəyli dəfələrlə səhnəyə çağırıldılar.

Şah Abbas hər kəsə bəlli tarixi bir şəxsiyyətdir. Odunçu qızı Xurşid bir baxışdan ona vurulan şaha bu şərtlə əre getməyə razı olur ki, o, bir sənətin sahibi olsun. Sonrakı hadisələr göstərir ki, şahın sevdiyi Xurşidin istəyi ilə öyrəndiyi keçəcilik sənəti onu Şiraz şəhərində baş verən cinayətin izinə salır və özü də toxuduğu keçənin sayəsində azadlığa qovuşur.

Bu operada Xurşid rolunun ifaçısı Əhməd Ağdamskiyə bir sənətkar kimi məhərətini göstərməyə, səs imkanlarını nümayiş etdirməyə kifayət qədər səhnə vardi.

Üzeyir bəy "Leyli və Məcnun"dan "Koroğlu"yadək" adlı məqaləsində yazır: "1911-ci ildə iki musiqili dram əsəri - "Əsl və Kərəm" və "Şah Abbas" üzərində işlədim. Artıq bunların hər ikisi öz musiqi fakturasına görə "Leyli və Məcnun"dan fərqlənirdi. "Əsl və Kərəm" və "Şah Abbas"da mənim öz musiqim əsas yer tutur, ən başlıca cəhət isə bu əsərlərin daha sanballı olması, orkestr üçün daha savadlı işlənməsidir".⁴⁸

Məhəmməd Əmin Rəsulzadə 1915-ci ilin fevral ayında "İqbal" qəzetində dərc etdirdiyi "Tanrıquliyevin benefisi" adlı kiçik məqaləsində Hənifə Terequlovun benefisine oynanılan "Şah Abbas və Xurşidbanu" operasının tamaşası barədə yazarkən Əhməd Ağdamskinin də adını xüsusi olaraq vurğulayır: "Benefis sahibi Tanrıquliyev bu gecə özü-özünə təfəvvüq (üstünlük -M.Ç) etmişdir. Sair aktyorlar da yoldaşlarının benefisinə ehtiram edəcək bir əlaqə göstəriyorlardı. Bilkassə, Sarabski ilə Ağdamski vəzifələrini hüsni ifa ediyorlardı".⁴⁹

"Şah Abbas və Xurşidbanu" Azərbaycanda sovet hökuməti qurulana qədər vaxtaşırı oynanılmışdır. Əhməd Ağdamski bu operada ağıllı, uzaqqörən kəndçi qızı Xurşidin obrazını ustalıqla yaradıb və qəhrəmanın duyğularını, düşüncələrini, könül çırıntılarını gah "Şur", gah "Bayati-Kurd", "Şüstər", "Mənsuriyyə", gah da "Qatar" muğamları üstə qəlbəyatın səsi ilə tamaşaçılarının ruhuna hopdurmuşdu. Budur, sanki Əhməd Ağdamskinin "Mənsuriyyə" üstə oxumasını eşidirəm:

*Gecələr sabaha tək yatmam yataqda, ağlaram,
Ah edib, nalə qılıb öz sinəmi mən dağlaram,
Sən gedərkən yalvarırdım, ey şahım, apar məni,
Ta xətər vaxtında qalxan eyləyim mən sinəmi.*

Bu şeir parçasını yazanda elə bildim Əhməd Ağdamskinin səsini eşitdim. Bəlkə, yanılıram. Bəlkə, ömründə eşitmədiyim sənətkarın səsini yaddaşımda canlandıran İlahinin diqtəsidir. Ya da haqqında çox düşündüyüm fədakar bir ustadın narahat etdiyim ruhudur dinlənən... Bəlkə də...

Mən "Şah Abbas və Xurşidbanu" operası haqqında fikrimi unudulmaz Əfrasiyab Bədəlbəylinin "Bir operanın taleyi" adlı məqaləsindəki arzu və təklifinə qoşulmaqla bitirmək istəyirəm. Əfrasiyab Bədəlbəyli yazır: "...Teatrımızın repertuarında cəmisi dörd muğam operası var. Məgər başqa şəhərlərdə rus və Qərb opera əsərlərinin redaktə işi ilə yaxından tanış olub, unudulmuş muğam operalarımızı bərpa edə bilmərikmi? Nə üçün Üzeyir Hacıbəylinin musiqisi "Əsl və Kərəm"dən geri qalmayan, hətta daha dolğun, bitkin və səlis olan "Şah Abbas və Xurşidbanu" operası librettosunun qüsurlu olması ucbatından oynanılmamasın? Məgər rus klassik opera sənətinin banisi M.I.Qlinkanın məşhur "İvan Susanin" operası məhz librettosunun kökündən təbdil olunması sayəsində öz yeni səhnə həyatına başlamadımı? Ya da məşhur italyan bəstəkarı C.Verдинin "Siciliya axşam ibadəti" operası müxtəlif

⁴⁸ Ü.Hacıbəyli. Bədii və publisistik əsərləri, B., "Şərq-Qərb", 2008, səh. 507

⁴⁹ M.Ə.Rəsulzadə. Əsərləri, 5 cilddə, 3-cü cild. B., "Təhsil", 2014, səh. 85

ölkələrdə başqa-başqa məzmunda (SSRİ-də bu operanın librettosu S. Levik tərəfindən kökündən təbdil edilmişdir) oynanılmır mı? Misalların sayını artırmaq olar. Bu baxımdan, unudulmuş muğam operalarına yeni həyat vermək şərəfli bir iş sayılmazmı?». ⁵⁰

Əlbəttə, vaxtında qaldırılmış məsələdir, təəssüf ki, qolunu çırmalayıb işə girişən yoxdur. Bir də, fikrimizcə, "Şah Abbas və Xurşidbanu" operasının Sovet hökumətinin qurulması ilə səhnədən götürülməsinin səbəbi təkcə əsərin "librettosunun zəifliyi" ilə əlaqədar deyil. Bu, şahları, xanları görməyə gözü olmayan bolşevik düşüncəsi ilə bağlı idi. Əsərin ideyası, məramı onları ilgiləndirmirdi. Xalqın yaddaşında "Şah Abbas" isimli bir zati-aliləri olmamalıydı. Halbuki operada bir kəndçi qızının məhəbbətini qazanmaq üçün keçəcilik sənətini öyrənən, ölkəsində baş vermiş ağılasılaşmaz cinayətin izinə düşən Şah Abbas heç vaxt aktullığını itirməyəcək bir fikrə gəlir: "Taxtın tarac ola, ey şah, bu zülmə bir çarən yox, gözün önündə olan zülm qurbanısan".

* * *

"Əsrin əvvəllərindən yadigar qalmış qəzetlərdəki xəsis sətirlər. Yox, onlar heç vaxt bizdə Ağdamskinin narahat, qayğılı, bəzən sevincli, hərdən kədərli ömrü - lap elə səhnə ömrü haqqında bütöv təsəvvür yarada bilməz. Bu qısa yazınlarda yalnız səhnədə, tamaşaşa görünən Əhməd Ağdamski var. Tamaşadan əvvəlki, tamaşadan sonrakı Əhməd Ağdamski isə yoxdur o yazınlarda". ⁵¹

Bu fikrlər Rafael Hüseynova məxsusdur və onun gəldiyi qənaətlə tam şərikəm. O dövrün resenziyalarında aktyor ömrünə işq salacaq bir frgmentə, arzu-istəyini, düşüncəsini əks etdirən məqaləyə, şəxsi həyatından bilgi verən kiçik bir fakta belə, təəssüf ki, rast gəlmirik. Yenə şükrү edirik ki, səhnəyə qoyulan əsərlərə, tamaşalara bigənəlik olmayıb. Bunun özü də bir xidmətdir.

1912-ci ilin bahar fəslidi. "Baku" qəzetiinin 1 may nömrəsində Üzeyir bəyin istedadını qısqananları qıcıqlandıran, yuxularını qaçıran təptəzə bir xəbər də dərc olunub: "Üzeyir bəy Hacıbəyli məşhur xalq dastanı "Əсли və Kərəm" əsasında yeni böyük opera yazmışdır. Eşitdiyimizə görə, bu operada xalq mahnilarından geniş istifadə olunmuşdur".

Üzeyir bəyin "Əсли və Kərəm" operasının səhnəyə qoyulduğu günlərdə bir gün fərqlə Ağəli Ağayevin də eyni adlı "operası" oynanılırdı. Bu o günlərdə qəsdənmi belə çəşqinliq məcrasına yönəldilmişdi, ya bir təsadüf idimi - bu gün dəqiq fikir söyləmək çətindir. Hər halda, tamaşaçılarda çəşqinliq yaranmaması üçün "Sədayı həqq" qəzeti 14 may sayında belə bir bildiriş çap edilmişdi: "Mayın 18-də Mayılıov teatrında Üzeyir bəy Hacıbəylinin "Əсли və Kərəm" operası oynanacaqdır. Diqqət: Möhtərəm camaata məlum olsun ki, Üzeyir bəyin "Əсли və Kərəm"inin biletleri Mayılıov teatrının kassasında satılır. Mayın 17-də oynanılan şey ilə qarışdırılmasın. Haman operettanın müəllifi Ağəli Ağayevdir. Izah: Biz aşağıda qol qoyan müsəlman opera artistləri kəmali-heyrətlə bu günlərdə şəhərdə yarışdırılan letuçkalarda oxuduq ki, guya biz Ağəli Əliyevin "Əсли və Kərəm"ində ki, həmin bu may ayının 17-də oynanacaq, iştirak edirik. Bunula möhtərəm camaata qəti surətdə elan edirik ki, həmin Ağəli tərəfindən yazılmış əsərdə bilmərrə iştirak etməyib onunla heç bir əlaqəmiz yoxdur. Lakin biz milli musiqişünasımız Üzeyir bəy Hacıbəylinin təze yazılmış "Əсли və Kərəm" operasında iştirak edirik. O da həmin bu may ayının 18-də Mayılıov böyük opera teatrında oynanacaqdır.

Sarabski, Ağdamski, Hüseynov".

⁵⁰ Ə.Bədəlbəyli. "Bir operanın taleyi", "Ədəbiyyat və incəsənt" qəzeti. 19 iyun 1971-ci il

⁵¹ R.Hüseynov. Min ikinci gecə, B., "İşq", 1988, səh. 74

Hüseynqulu Sarabski dəyərli xatirəsində bu məsələyə bir daha aydınlıq gətirərək yazar: "O vaxt opera yaxşı gəlir verdiyi üçün bir çox kompozitorlar əmələ gəlmışdı. Görün aləm nə aləmdir ki, dəllək Ağəli Üzeyir bəyin qabağına çıxb o da "Əsli və Kərəm" yazmışdı. Dəllək Ağəli mənimlə Ağdamskini də çağırtdırmışdı".

Lakin Əhməd Ağdamski ilə Hüseynqulu Sarabski Ağəli Əliyevin "opera"sında oynamaqdan imtina etmişdilər. Beləliklə, 18 mayda Mayılov teatrında Üzeyir bəyin "Əsli və Kərəm" operasında Kərəmi Hüseynqulu Sarabski, Əslini Əhməd Ağdamski, keşisi Hənifə Terequlov, İsfəhan şahının rolunu Mirzə Muxtar Məmmədov oynamışdı və dərhal da, "Tazə xəbər"in 20 may sayında "H.Q." imzalı bir müəllif vurgulamışdı ki, *may ayının 18-də Mayılov teatrında Üzeyir bəy Hacıbəyinin tərtib etdiyi "Əsli və Kərəm" operası müqtədir artistlər tərəfindən tamaşaaya qoyuldu...* Üzeyir bəyin bu "Əsli və Kərəm" operası "Leyli və Məcnun"dan başqa əsərlərinin ən birincisi olsun gərək. Tərtibati gözəl, musiqisi əla, xorları yerli-yerindədir. Gözə çarpacaq bir nöqsan yoxdur. Doğrudan da, "Əsli və Kərəm" belə olmalıdır".

O gecədə tamaşaçı coşqunuğu o həddə çatmışdı ki, aktyorlar iyirmi səkkiz yaşlı Üzeyir bəyi ciyinlərində səhnəyə gətirmişdilər. "Əsli və Kərəm" operasının tamaşası mayın 28-də bir daha təkrar oynanılmışdır. Sonralar Hacağa Abasov ogecəki tamaşanı xatırlayaraq yaziirdi: "...Mən o zaman "Əsli və Kərəm"də Sofi rolunu oynayırdım. Yaxşı yadimdadır ki, "Əsli və Kərəm" oynanan gecə Nəcəf bəy Vəzirov, Soltan Məcid Qənizadə, Mehdi bəy Hacinski Üzeyiri səhnəyə çıxarıb tamaşaçılara təqdim edəndə zalda gurultulu alqış qopdu və səhnəyə çoxlu gül-ciçək atdlar. Tamaşaçılar: "Sağ olsun Üzeyir bəy", "Əhsən Üzeyir bəyə", "Yaşasın bəstəkarımız", - deyə qışkırmaga başladılar".⁵²

Bəli, o zaman bu təntənə, bu alqış, səhnəyə atılan bu gül-ciçək yağışı Üzeyir bəy istedadının, şəxsiyyətinin etirafı, təsdiqi idi. Bu uğurda Hüseynqulu Sarabskinin, Əhməd Ağdamskinin, Hənəfi Terequlovun, Hacağa Abasovun və b. aktyorların əməyi vardi. Tamaşadan dərhal sonra "İqbəl" qəzeti Kərəm və Əsli rollarının ifaçılarını tərifləmişdi: "Ağdamski kişi tərəfindən oynanılması çətin olan Əsli rolunun öhdəsindən ləyaqətlə gəldi".

"Əsli və Kərəm" operasında oxumaqla yanaşı, adı danışq tərzinə - dialoqa da yer verildiyindən Əhməd Ağdamski daha uğurlu oyun nümayiş etdirirdi. Əlbəttə, indi biz Əhməd Ağdamskinin Əslisinə onu səhnədə görənlərin, yazarların gözü ilə baxır və nəticə çıxarıraq. Mətbuatda onun haqqında yazılan kiçik bildirişlərdən, etiraflardan belə qənaətə gəlirik ki, Əhməd Ağdamskinin Əslisi heç də Leylisindən geri qalmayıb. Fikrimizi "Kaspi" qəzeti 30 may nömrəsində dərc olunmuş yazı da təsdiq edir: "Əsli rolunda Əhməd Ağdamski Hüseynqulu Sarabskinin layiqli partnyoru idi. Gözəl səsə malik olan bu artist tamaşaçıları elə cəzb edirdi ki, qadın rolunun kişi tərəfindən ifa edilməsi kimi ağır təəssürat diqqətdən yayınındı".

Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından olan Məhəmməd Əmin Rəsulzadə 6 yanvar 1915-ci ildə "İqbəl" qəzetiində çap etdirdiyi "Əsli və Kərəm" məqaləsində Əhməd Ağdamskiyə də böyük qiymət verərək yaziirdi: "Üzeyir bəy arkadaşımızın bu əsəri haqqında mütaliəmizi keçən mövsümdə oynadığı zaman sərd etmişdik. Bən "Əsli və Kərəm"i mövcud olan bilcümlə operalara tərəf edərəm. Hətta "Leyli və Məcnun"a da... Səbəbi də bu operanın mövzusu ilə musiqisine daxil olan türk ruhi və "Türk havası"dır.

"Opera mövsümi" olduqca parlaq bir surətdə başlandı. Sarabski, Ağdamski və Tanrıquliyev cənabları bu gecə birər mühüm qüvvə olduqlarını təkrar isbat etdilər.

⁵² H.Abasov. Göstərilən əsəri, səh.33

Sarabski binəzir (misilsiz - M.Ç.) bir aşiqdir. Ağdamski arvadsız səhnəmiz üçün böyük bir nemətdir. Tanrıquliyev isə, sözün tam mənsi ilə, tam bir opera aktyorudur. Digərləri də vəzifələrini hüsnü-ifə etməklə seçildilər. Hələ Mehəmmədov cənabları nə qədər iqtidarlı bir "piri sənət" olduğunu bu dəfə göstərdi. Xor ilə musiqi dəxi ahəngdar və müntəzəm idi. Yalnız Sofi rolundakı zat bir az təsirə nöqsan gətiriyordu. Tamaşaçılar məmənun idilər. Məmnuniyyətlərini bizzat bəstəkar həzrətlərinə bildirmək üçün alqışlayaraq onu səhnəyə çıxardılar...”⁵³

* * *

1913-cü ilin iyununda Üzeyir bəyin “Arşın mal alan” adlı yeni bir operetta yazdığı haqda mətbuata xəbər sizmişdi. Hələ ki nə məzmunda, nə biçimdə olduğundan kimsənin xəbəri yox idi. Nəhayət, Üzeyir bəy 30 iyulda Peterburqdan Hüseynqulu Sarabskiyə kiçik bir məktub göndərmişdi. Bu məktubda o, “Arşın mal alan” adlı yeni operetta üzərində işlədiyini söyləyirdi və çox qəribədir ki, əsəri haqqında öncəgörənlilik edirdi: “Mən dəxi bu halda bir tərəfdən dərs oxumaqda və bir tərəfdən də “Arşın mal alan”ı yazmaqdayam. Amma çox qəribə operetta olacaqdır. İnşallah, sentyabrda göndərərəm ki, əvvəlcə onu qoyasınız”.

Məktubun sonunda Üzeyir bəy uzaqqorənlilik edib bəyan edirdi: “Mən Bakıda olarken öz əsərlərimin qədrini bilməmişəm, amma burada bilirəm ki, mənim əsərim gələcəkdə böyük bir iş görəcəkdir...”

Doğrudan da, həyat göstərirdi ki, Üzeyir bəy öz əsərinin bədii dəyərini hər kəsdən daha önce və daha dəqiq biliib. Bunu bu şən, koloritli, bəşəri, həm də milli operettanın sonrakı səhnə taleyi də sübut etdi.

Üzeyir bəy Müslüm Maqomayevə göndərdiyi bir məktubda “Arşın mal alan” tamaşasında əsas rolların ifaçılarını belə müəyyənləşdirmişdi: Əsgər - H.Sarabski, Gülcöhre - Ə.Ağdamski, Süleyman - H.Terequlov, Sultan bəy - M.A.Əliyev. Bu rol bölgüsündən də görünür ki, bəstəkar öz əsərinin səhnə taleyinə nə qədər ciddi yanaşmışdır.

Əlbəttə, o dövrə təzə bir əsəri tamaşaşa qoymaq elə də asan deyildi. Bunu tamaşanın ilk iştirakçılarının xatirələrindən də görmək olar. “Arşın mal alan” musiqili komedyasında Soltan bəy rolunu 600 dəfədən çox oynamış Əlekber Hüseynzadə “Arşın mal alan” operettasının ilk tamaşasını xatırlayaraq yazdı: “Bizim daimi binamız olmadığı üçün “Arşın mal alan” operettasının məşqlərini qıraətxanalarda, məktəblərdə, Hüseyin Ərəblinskinin və Sidqi Ruhullanın mənzillərində keçirirdik. Biz əsəri öyrəndikcə daha da həvəslenirdik. Komedyanın musiqisi və mətni bizi ruhlandırdı. Nəhayət, “Kaspi” qəzetində bir elan çıxdı: “Cümə günü, 1913-cü il oktyabr ayının 25-də Tağıyevin teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” adlı orijinal operettası tamaşaşa qoyulacaqdır”.

Afişada Müslüm Maqomayevin, Sarabskinin, Terequlovun, Ağdamskinin adları ilə yanaşı mənim də adım yazılmışdı. Tamaşanın necə müvəffəqiyyət qazandığını təsvir etmək mümkün deyil. Elə ilk tamaşadan başlayaraq, xalq Üzeyir Hacıbəylinin yeni əsərini ürəkdən sevdidir.⁵⁴

“Arşın mal alan”ın ilk tamaşası 25 oktyabr 1913-cü ildə Tağıyev teatrında olmuşdu. “Sədayi həqq” qəzeti qabaqcadan tamaşaçıları müştəluqlayıb ki, bəs, “... operettada opera dəstəsinin ən yaxşı artistləri: Abasov, Ağdamski, Əliyev, Hüseynzadə, Sarabski, Terequlov və başqları iştirak edirlər”.

Əhməd Ağdamski “Arşın mal alan”da Gülcöhərəni oynayırdı. Təbii olaraq o, “qadınsız səhnəmiz” ilk Gülcöhərəsi idi. Əfrasiyab Bədəlbəyli Üzeyir bəyin komedyalarını yüksək qiymətləndirərək yazdı: “Doğrudan da, Üzeyir

⁵³ M.Ə.Rəsulzadə. Əsərləri, 5 cilddə. 3-cü cild. B., “Təhsil”, 2014, səh. 32

⁵⁴ Bəstəkarın xatırəsi, B., “Azərnəşr” səh. 131-132

Hacıbəylinin yazmış olduğu komediyaların ("Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan") əsas məziyyəti bundadır ki, bu əsərlərin musiqisini kənarda qoysaq belə, yenə də onlar bir dramatik əsər kimi heç də Nəcəf bəy Vəzirovun, Əbdürəhim bəy Haqverdiyevin pyeslərindən geridə qalmır".⁵⁵

Əlbəttə, o zaman heç də hər şey qaydasınca getmirdi. Onsuz da, maddi durumları o qədər də yaxşı olmayan aktyorların işinə də əngəllər yaradır, istedadları heç də arzu olunan səviyyədə dəyərləndirilmirdi. Burada sözü o günlərin iştirakçısı və şahidi Hüseynqulu Sarabskiyə verirəm: "Nicat" gördü ki, opera getdikcə inkişaf tapır, dramanın gəliri isə azalır, başladılar bize kömək əvəzinə mane olmağa. Biz "Leyli və Məcnun"u oynamaya istəyəndə gedib polisə şikayət etdilər... "Nicat" cəmiyyətinin "Leyli və Məcnun"dan əli üzüldükdən sonra başladılar mətbuatda operanı təqdim etməyə".⁵⁶

Üzeyir bəy də illər sonra yazdığı "Leyli və Məcnun"dan "Koroğlu"yadək" məqaləsində "Nicat" cəmiyyətinin ona və sənət dostlarına qarşı arzuolunmaz münasibətində gileyənmişdi: "Biz gənclər "Leyli və Məcnun" operası üzərində böyük ruh yüksəkliyi ilə işləmişik. Maddi və sənətkarlıq cəhətdən böyük çətinliklər çəkmişik. O zaman nə ciddi ifaçılıq mədəniyyətimiz, nə müəyyən bir nəzəri hazırlığımız, nə də öz səhnəmiz vardi. Bakıda neft sənayeçilərinin "Nicat" xeyriyyə cəmiyyəti özünü kulturtregerlər və incəsənətin himayəçiləri kimi qələmə verirdi. Ehtiyac məni "Leyli və Məcnun" operasına müəlliflik hüququnu cüzi məbləğ müqabilində həmin cəmiyyətə satmağa məcbur etdi, halbuki o zaman operanın tamaşalarına bilet tapmaq mümkün olmur və gəlir götürülürdü".

Bu cür münasibət axırdı ona gətirib çıxardı ki, 1914-cü ilin əvvəllerində H.Sarabskinin və M.Maqomayevin təşəbbüsü ilə "Müsəlman opera truppasi" yaradıldı. Başda Hüseynqulu Sarabski olmaqla Əhməd Ağdamski, Məmmədhənifə Terequlov, Cəlil Bağdadbəyov, Mirzə Muxtar Məmmədov və başqaları bu truppada fəaliyyətlərini davam etdirildilər. Əlbəttə, o zaman ancaq aktyorluq etməklə dolanmaq çətin idi. Bu səbəbdən Əhməd Ağdamski 1914-cü ildən başlayaraq həm də Bakının Mərdəkan qəsəbəsində müəllimlik edirdi. Bundan başqa, mərhum Qubad Qasimovun xatirəsində aydın olur ki, Əhməd Ağdamski Bakı Dumasında şəhər təsərrüfatı şöbəsində də işləmişdir.

Əhməd Ağdamskidən bize yadigar qalmış şəkillərdən biri mənim diqqətimi cəlb etdi. Bu şəkildə o, xüsusi formadadır. Həmin mundirdən belə nəticəyə gələ bilərik ki, o ya polis sistemində də çalışmış, ya da Dumada çalışanların xüsusi geyimi olmuşdur. Əlbəttə, bunlar mənim gümanlarımdır. Və Əhməd Ağdamskinin həyatının başqa bir tərəfidir. Bizim üçün ən önəmlisi odur ki, Əhməd Ağdamski müqtədir bir aktyordur. Hələ ki səhnədə idi, hələ ki qadın rolunda səhnəyə çıxan xanımımız yox idi və Əhməd Ağdamski fədakarlıq göstərib Leylinin, Təhminənin, Minnət xanımın, Xurşidbanunun, Əslinin, Gülnazın, Gülcöhrənin rollarını oynayırdı. Onun bu sahədəki xidmətlərini dəyərləndirən, istedadını təqdir edən qədirbilən insanlar da vardi. Teatr həyatını da müntəzəm izləyən Məhəmməd Əmin Rəsulzadə "Müslüm bəyin benefisi" sərlövhəli resenziyasında əsas hədəfi Müslüm bəy olsa da, aktyorlarımızı, o cümlədən Əhməd Ağdamskinin sənətini də qiymətləndirməyi unutmayıb: "Sabah Azərbaycan türk operasının müqtədir dirijoru Müslüm bəyin benefisidir. Sarabski - Məcnun və Kərəm rollarında, Tanrıquliyev - Müstavər və Keşiş rollarında, Ağdamski - Leyli və Əslı rollarında nə qədər nəzirsiz və misilsiz aktyorlarımızsalar, Müslüm bəy cənabları da onlardan daha artıq deyilsə də, onlar qədər əvəzsiz bir dirijordur".⁵⁷

⁵⁵ Ə.Bədəlbəyli. "Opera sənətinin banisi". "Ədəbiyyat və incəsənat" qəzeti, 18 sentyabr 1945-ci il

⁵⁶ H.Sarabski. Göstərilən əsəri, səh.104

⁵⁷ M.Ə.Rəsulzadə. Göstərilən əsəri, 3-cü cild, səh. 92

Zamanında M.Ə.Rəsulzadə “Arşın mal alan” operettasını da dəyərləndirmiş, həmişə olduğu kimi, əsəri səhnədə canlandıran aktyorları, o cümlədən Əhməd Ağdamskini də unutmamışdır. M.Ə.Rəsulzadə “Arşın mal alan” məqaləsində yazır: “*Arşın mal alan*” operettası *ictimai operetta zəminində gülgü və “keyf” ilə qarışdıraraq təqid edən letif bir əsərdir. Bu dəfə “Arşın mal alan”ın əsl lətafətinə oyunun olduqca səlis və müntəzəm bir surətdə keçməsi bir daha lətafət əlavə elədi.*

*Soltan bəyin mülkədar rolunu ifa edən Ə.Hüseynzadə cənabları nə qədər gözəl bir “pambıq bəyi” tipi verdi. Hüseynzadə ciddi rollara girərək elədigi “günahlar”ın “kəffarə”sini verdi... Ağdamski cənabları, doğrudan da, təkrar söylədigimiz vəchlə arvadsız səhnəmiz üçün böyük bir təsəllidir. Gülçöhrə rolunu nə qədər letif, nə qədər təbii oynıyordu”.*⁵⁸

Öz dəyərli əsərləri, məqalələri ilə çox məsələlərin, şəxsiyyətlərin üstünə işiq salan, yad edən unudulmaz Əfrasiyab Bədəlbəyli “Asyanın mahnısı” məqaləsində Üzeyir bəyin yaradıcılıq axtarışlarının şahidi kimi yazır və təbii olaraq Gülçöhrə rolunun ilk ifaçısı Əhməd Ağdamskini də unutmur: “*Bu günlərdə Şixəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Üzeyir Hacıbəylinin bütün dünayada məşhur olan “Arşın mal alan” operettasının yeni quruluşda verilən tamaşasına baxdim. Bu gözəl əsərin ilk nümayişindən sonra müəllifin musiqi mətninə illərlə etdiyi əlavələr, yeniliklər, dəyişikliklər, istəristəməz, birər-birər xəyalında canlanırdı. Həqiqətən, qətiyyətlə demək olar ki, Üzeyir Hacıbəyli heç bir əsərinin müsiqisi üzərində “Arşın mal alan”da olduğu dərəcədə tədbil və yeni-yeni redakte işi aparmamışdır. O, əsərin ilk tamaşasında (1913-cü il) muğam operalarında olduğu tərzdə sərbəst improvisə yolu ilə oxunan Füzuli qəzəllərinin hamisini sonradan tədriclə orkestr üçün yenidən bəstələmişdir. Artıq 1917-ci il tamaşalarında Gülçöhrə rolunda orkestrin müşayiəti ilə Aleksandra Olenskaya, əvvəller Gülçöhrəni oynayan Əhməd Ağdamski isə Əsgər rolunda çıxış edirdi. Azərbaycan musiqi tarixində “Arşın mal alan” musiqili komediyasının tutduğu mövqə həm də ona görə əlamətdardır ki, məhz bu operettadan başlayaraq opera əsərlərinin də dünya opera sənəti tərzində bəstələnməsinin möhkəm təməli qoyuldu*”.⁵⁹

Əfrasiyab Bədəlbəylinin məqalə və xatirələrinin dəyəri bu gün əvəzsizdir. Ona görə ki, o, şahidi olduğu, yaxından tanıdığı şəxsiyyətlər barədə təbii və mübaliqəsiz yazıb. Hər şeyi necə varsa - görmək istədiyi kimi yox, məhz olduğu kimi qələmə alıb. Budur o! Yenə təvazökarcasına Üzeyir bəydən və Əhməd Ağdamskidən danışır. Qəsdən “danışüb” yazmaq istəmirəm. Çünkü onun ən kiçik xatirəsi də hər zaman diridir. Və bu xatirə-məqalələri sanki Əfrasiyab müəllimin öz dilindən eşidirəm. Buyurun siz də eşidin: “*Məndən soruşanda ki, Üzeyir Hacıbəylini nə vaxtdan tanıyıram, doğrusu, özümü, bir növ, çətin vəziyyətdə hiss edirəm. Qorxuram ki, məni qeyri-təvazökarlıqda günahlandırınsınlar. Daha keçib, Üzeyir Hacıbəylini ləp uşaqlıqdan görmüş, tanmış, sevmişəm. Bu səadətə qovuşmağın ilk səbəbi odur ki, Üzeyir Hacıbəyli atamın xalası oğludur.*

1910-12-ci illərdə o, atamın müdər olduğu (indiki Sovet küçəsi - Ə.B.) (Hal-hazırda N.Nərimanov - M.Ç.) altıncı rus-Azərbaycan ibtidai məktəbində müəllimlik edirdi. Bundan əlavə, əmim Əhməd Ağdamski Üzeyir Hacıbəylinin inqilabdan əvvəl yazdığı bütün opera və operettalarda baş qadın rollarının əsas ifaçısı idi, onunla bərabər Üzeyirin məşğələlərini uzaqdan müşahidə edirdim.

Azərbaycanda sovet hakimiyyəti qurulduğdan sonra Bakıda indiki Buynakski (hal-hazırda Şeyx Şamil - M.Ç.) küçəsindəki üçmərtəbəli binanın

⁵⁸ M.Ə.Rəsulzadə. Göstərilən əsəri. 3-cü cild, səh. 58

⁵⁹ Ə.Bədəlbəyli. "Ədəbiyyat və incəsənət", 19 avqust 1972-ci li

yuxarı mərtəbəsində Üzeyir Hacıbəylinin təşəbbüsü ilə ilk Azərbaycan musiqi məktəbi yaradıldı. Özü də həmin məktəbə müdir təyin edildi. Bu musiqi məktəbinə mən də qəbul olundum.

Azərbaycan musiqisinin bir çox görkəmli xadimləri həmin məktəbin yetişdirmələridir”⁶⁰

Baxın, bu kiçik yazı parçasında Əfrasiyab Bədəlbəyli, görün, nə böyük şəxsiyyətlər haqqında bilgi, ipucu verir. Şişirtməsiz, bəzək-düzəksiz, amma dəyərli.

* * *



Sağdan Ə.Ağdamaski, H.Sarabski və M.Əliyev

qədər yaxşılaşdırmaq üçün onların şərəfinə benefislər keçirilərdi. Dövri mətbuatı vərəqləyərkən biz Üzeyir Hacıbəylinin, Hüseynqulu Sarabskinin, Mirzə Müxtər Məmmədovun, Müslüm Maqomayevin və təbii ki, Əhməd Ağdamaskinin şərəfinə benefislər keçirildiyinin şahidi oluruq. 10 aprel 1915-ci ildə Əhməd Ağdamaskinin benefisine (teatr işçisinin, aktyorun, bəstəkarın xeyrinə veriln tamaşa - M.Ç.) Tağıyev teatrında “O olmasın, bu olsun” musiqili komedyası oynanılmışdır. Təbii olaraq, həmin gecə Əhməd Ağdamaski də Gülnaz rolunda çıxış etmişdir. 1916-ci ilin aprel ayında Tağıyev teatrında yenə Əhməd Ağdamaskinin şərəfinə “Arşın mal alan” nümayiş etdirilmişdir. Şübhəsiz ki, belə gecələrdə Əhməd Ağdamaski öz rolunu daha böyük eşqlə, məhəbbətlə oynamışdır. Axi, tamaşaçılar məhz onun şərəfinə oynanılan tamaşaşa gəlirdilər.

* * *

Sən demə, Əhməd Ağdamaskinin bəxtində kinoya çəkilmək də var imiş. Səssiz kinoya Əhməd bəy həvəslə oynadığı Gülçohrə rolunda çəkilmişdi. Tərəf-müqabilləri də dövrünün sevilən aktyorları idi: Əsgəri Hüseynqulu Sarabski, Süleymanı Mirzəağa Əliyev, Soltan bəyi Ələkbər Hüseynzadə, Vəlini Hənifə Terequlov, Gülcəhan xalani Yunis Nərimanov oynayırdı. “Sovqat” qəzeti 3 yanvar 1917-ci il tarixli nömrəsində belə bir məlumat dərc etmişdi: “Bolşoy Morskoy küçəsində “Forum” kino-teatrında yanvarın 3-də 4 hissəli “Arşın mal alan” filmi göstəriləcəkdir. Bu kinokomediya Bakıda çəkilmişdir”.

“Yeni iqbəl”ın yazdığını görə, filmə maraqlı güclü olub: “İkinci gün tamaşaçıların ədədi əvvəlkindən çox olub. Basabas ilə bilet alınırdı. Qəflətən

⁶⁰ Ə.Bədəlbəyli. “O hamının dostu idi”. “Ədəbiyyat və incəsənət”, 19 oktyabr 1968-ci il

bilet alanlara elan etdirilər ki, bu axşam “Arşın mal alan” göstərilməyəcək. Səbəbini göstərdilər ki, guya həmin şəkil yanmışdır. Camaat isə məyus olub dağıldılar...”

Əlbəttə, əsl səbəb “şəklin yanması” deyildi. Səbəb Üzeyir bəyin filmi bəyənməməsi, onun əsərinə əl gəzdirilməsi idi. Elə buna görə də film ekrandan yığışdırıldı. Amma fakt-faktlığında qalır ki, “Arşın mal alan” ilk dəfə Bakıda filmə çəkilmişdi və bu filmdə Azərbaycanın tanınmış aktyorları ilə yanaşı, Əhməd Ağdamski də var idi. Beləliklə, Əhməd Ağdamskinin də adı kino tariximizə düşmüştü.

1917-ci il 20 yanvar gecəsində Əhməd Ağdamskinin həyatında, daha doğrusu, səhnə fəaliyyəti dövründə tamaşaçılarını çasdıran bir hadisə baş vermişdi. Əhməd Ağdamski o gecə ilk dəfə “Arşın mal alan” tamaşasında Əsgər rolunda səhnəyə çıxmışdı. “Kaspi” qəzeti də bu hadisəni gözdən qacırmamış, 22 yanvar nömrəsində oxucularını sevindirmişdi: “Arşın mal alan” tamaşasında Ağdamski ilk dəfə kişi rolu oynamışdır”.

Yəqin ki, doqquz il ərzində ancaq qadın rollarında oynayan Əhməd Ağdamskinin ogecəki fərəhini, sevincini təsəvvür etmək o qədər də çətin olmaz. Əhməd Ağdamskinin Əsgər, aktrisa Aleksandra Nikitiçna (Şura) Olenskayanın Gülcöhre rolunda oynamasını da təsadüf hesab etmək olmaz. Doğrudan da, səbəbsiz heç nə yoxdur. Sadəcə, zəhmət çəkib əsl həqiqəti, baş vermiş hər hansı olayın mahiyətini öyrənmək lazımdır. Mən də 20 yanvar gecəsində Əhməd Ağdamskinin ilk dəfə Əsgər, Aleksandra Nikitiçna Olenskayanın Gülcöhre rolunda oynamasının əsl səbəbini hər zaman adını ehtiramla andığım Əfrasiyab Bədəlbəylinin “60 yaşlı “həmişəcavan” tamaşa” məqaləsində tapdim. Əfrasiyab müəllim yazır: “Məlumdur ki, “Arşın mal alan”da əsər qəhrəmanları (ilk tamaşalarda Əsgər - Hüseynqulu Sarabski, Gülcöhre - Əhməd Ağdamski) öz daxili hissiyatını, həyəcanını və ruh halını ifadə edən Füzuli qəzəllərini (Əsgər: “Nalədəndir ney kimi...”, Gülcöhre isə: “Pərişan xəlq aləm...” və “Bülbül-i zarəm...”) eynilə muğam operalarında olduğu tərzdə, təkcə tarın müşayiəti ilə sərbəst improvisə üsulunda ifa etmişlər. Sonralar opera və operetta tamaşaları üçün “Hacıbəyov qardaşları müdürüyyəti” təşkil olundu. O da 1917-ci ildən 1918-ci ilin mart ayınınək fəaliyyət göstərdi. Burada Üzeyir Hacıbəyli kişilərin qadın rollarında çıxışına tədricən son qoymaq arzusu ilə Gülcöhənin “Pərişan xəlq aləm...” və üçüncü pərdənin əvvəlindəki “Bülbül-i zarəm” ariyalarını o zamanlar Azərbaycan dram tamaşalarında baş qadın rollarında məharətlə çıxış edən istedadlı aktrisa Aleksandra Nikitiçna (Şura) Olenskaya tapşırıdı. Hətta bu da məlumdur ki, əvvəller Gülcöhre rolunda oynayan Əhməd Ağdamski artıq özünün 1917-ci ildəki benefisində ilk dəfə Əsgər rolunu ifa etmişdir. Yeri gəlmışkən, burasını da qeyd edək ki, o dövrdə Ü.Hacıbəyli “Şah Abbas və Xurşidbanu” operasında muğamatla ifa olunan Xurşidbanu partiyasını da Şura Olenskaya üçün hazırlamışdı”.⁶¹

“Arşın mal alan” isə səhnəyə qoyulduğu gündən xalqın sevimliyi oldu. Hətta elə o dövrdə bu əsər rus, gürcü və erməni dillerinə tərcümə edildi. “Arşın mal alan” musiqili komedyasının bu dərəcədə sevilməsinin səbəbi ətrafında baş sindirənlər da vardi. 1916-ci il 13 sentyabr tarixində “Açıq söz” qəzeti yazırı: “...Arşın mal alan” nə üçün sevılır? İki ildən bəri erməni xalqının arasında böyük bir müvəffəqiyyət qazanmış olan “Arşın mal alan” ünvanlı türk operettası erməni ziyanlarını da maraqlandırmışdır. Bu müvəffəqiyyətin səbəblərini aramaq, bulmaq üçün “Mşaq” qəzetinin müdürü sentyabrin birində Tiflisdə mövqə tamaşaya qoyulmuş olan məzkur operettəni dirləyərək şöhrətinin

⁶¹ Ə.Bədəlbəyli. “60 yaşlı “həmişəcavan” tamaşa”. “Ədəbiyyat və incəsənt” qəzeti, 3 noyabr 1973-cü il

səbəblərini aşağıdakı sətirlərdə bəyan etmişdir. "Mşaq" müdürü deyir: "Bu dəfə də teatr orta sinif xalq ilə dolu idi. Bunlardan başqa, bir çox zabitlər, ziyalilər və hətta İngiltərə missioneri Mak Kamma Adonis və Qipokbekyan cənabları da var idilər.

Tamaşanın axırına kimi qaldım və qonşumuz türklərlə daimi bir münasibət və təmasda bulunan erməni xalqının "Arşın mal alan" a kəmali-zövq ilə tamaşa etmələrinin səbəbləri mənə aydın oldu. Düşündüm ki, xalqı bu tamaşadan çəkindirmək mümkün deyildir".

Siz erməni jurnalistin düşüncəsinə fikir verdinizmi? Onu narahat edən, durub Tiflisə getməyə vadar edən paxilliq hissidir, sadə ermənilərin bir Azərbaycan bəstəkarının əsərinə bu qədər vurğunluğudur. "Mşaq" qəzetiinin redaktoru bunun səbəbini onda görür ki, "...Ermənilər əsrlərdən bəri türk-tatarların və farşların təxti-hakimiyyətində yaşayıb-gəlməsindən və bütün həyatında qulaqları tar və kamança sədasiyle dolmuş olmasından ibarətdir ki, şərq musiqisi erməni millətinin də iliyinə və sümüyünə yerləşmiş və ruhuna hopmuşdur".

Erməni ziyaliləri görəndə ki, sadə erməniləri heç cür "Arşın mal alan" a baxmaqdan daşındırı bilməyəcəklər, əsəri mənimsəmək fikrinə düşdülər. Müslüm Maqomayev 1919-cu ildə "Azərbaycan" qəzetiində təəssüf hissi ilə yazdı ki, "erməni xadimlərindən birisi mənə sübut etmək istəyirdi ki, "Arşın mal alan", əslində, qədim zamanlarda... ermənicə yazılıb-oynanmışdır. O bu pyesin keçmişdə Türkiyədə oynandığını da iddia edirdi... Bütün bu rüsvayçılıqlara son qoymaq zamanı deyilmi?"

Bəli, doğrudan da, başqasının əsərinə sahib çıxməq istəyi paxillığın, xəbisliyin, abırsızlığın son həddidir. Hazır kökə xəstəliyinə tutulmuş ermənilər, sadəcə, unutmuşdular ki, böyük Yaradanımız Üzeyir bəyə istedad bəxş edəndə hərtərəfli vermişdi. O bütün əsərlərinin librettosunu, dramaturji mətnini ("Koroğlu"dan başqa) özü yazmışdır. Onun əsərləri öz xəlqiliyinə, milliliyinə, bəşəriliyinə, musiqisinin sadə və yaddaqlanlığına, melodiyasının gözəlliyyinə, saflığına görə milyonların məhəbbətini qazanmışdır. Dahi Mirzə Cəlil özünəxas bir orijinallıqla yazdı: "Amerikanın Nyu-York şəhərində bir qəzet xəbər verir ki, Amerikanın teatrlarında da "Arşın mal alan" operettasını tezliklə oynamaya başlayıblar. Mən də bunu ərz edə bilərəm ki, altıaylıq səyahətimdə gördüm ki, Aşqabaddan tutmuş Daşkənd, Orenburq, Samara, Tsaritsin, Həştərxan, Petrovsk, Vladiqafqaza qədər küçə və bazarda "Arşın mal alan"dan savayı özgə danışq yoxdur. "Arşın mal alan"ın sırrı budur ki, arşın mal alan bu qədər şöhrət tapıb, budur səbəb ki, erməni, gürcü, rus və amerikalı həmin əsərə nəhayət müştaqdılardı".

Bəli, erməni ziyalilərini narahat edən, ürəklərini bulandıran məhz "Arşın mal alan" kimi dünya şöhrətli bir səhnə əsərlərinin ortada olmaması idi.

1917-1918-ci illərdə Əhməd Ağdamski "Zülfüqar bəy və Üzeyir Hacıbəyli qardaşlarının müdürüyyəti"ndə aktyorluq edirdi. Əhməd Ağdamski Üzeyir Hacıbəylinin opera və operettaları ilə yanaşı, Zülfüqar Hacıbəylinin "Aşıq Qərib" operasında Şahsənəm, Hacibaba Şərifovun "Mehr və Mah" operasında Mah rollarının da ilk ifaçısı olmuşdur.

1917-18-ci illərdən söz düşmüşkən, əlimizdə olan bir proqrama əsasən deyə bilərik ki, Azərbaycan opera truppası 1917-ci ilin aprelində Tiflisdə qastrolda olmuşdur. Azərbaycan artistləri 19 aprelədə A.M.Şərifzadənin quruluşunda "O olmasın, bu olsun" tamaşasını oynamışlar. Maraqlı burasıdır ki, bu tamaşada Rüstəm bəyi Cəlil Bağdadbəyov, Gülnazi Süreyyə xanım, Məşədi İbadı Mirzağa Əliyev, Sənəmi Yunis Nərimanov, Sərvəri isə Əhməd Ağdamski oynamışdır. Tiflis tamaşaçıları Kazyonnı teatrda oynanılan bu tamaşada Əhməd Ağdamskini ilk dəfə kişi rolunda görmüşdülər.

Həmin bu program və afişadakı elandan da görünür ki, Azərbaycanlı aktyorları 20 aprelde "Şah Abbas və Xurşidbanu" operasını, 21-də isə "Arşın mal alan" musiqili komedyasını oynamışlar.

Əhməd Ağdamskinin qismətində hələ görəcəyi çox şey vardı. O hələ çox-çox hadisələrin şahidi olacaqdı. Ağla gələn və gəlməyən, gözlənilən və gözlənilməyən hadisələrin...

1917-ci ilin fevralında Rusiyada Romanovların taxtdan salınacağı kimin ağlına gəldi ki? Çarizmin işgalçılıq siyasetindən əziyyət çəkən bir çox xalqlar kimi Azərbaycan xalqı da bu xəbəri eşidəndə, dərindən nəfəs almışdı. Əhməd Ağdamski yeniyetmə yaşlarında Şuşaya gedərkən, tay-tuşu ilə Daşaltı çayının buz kimi suyunda cimərkən səs-səsə verib oxuduqları mahnının sədasi hələ də qulaqlarından getməmişdi:

*Gəlin gedək Daşaltına gəzməyə,
Ördək olub o göllərdə üzməyə.
Qaradavoylar gəlir bizi əzməyə,
Yazığam, kimə yalvarım,
Yanıram, kimə yalvarım.*

İndi budur, rüşvətxor, sözünün sahibi olmayan çar generalları əllərinə keçən var-dövləti yiğisdirib Rusyanın nəhəng şəhərlərinə tələsirlər. Nə edək ki, özlərindən sonra ürəkbulandıran izləri, özləri ilə gətirdikləri əxlaqın nişanələri orada-burada hələ də gözə dəyməkdədir... Hələ iyiləri çəkilməmiş zaman-zaman ədkikləri toxumlar cüccərib bar verməkdə idi. İrandan, Türkiyədən köçürüb Azərbaycan torpaqlarında yerləşdirikləri ermənilər artıb-çoxalır, köl salır, daha cani-dildən məskunlaşdırıldılar. Çar ordusunda təlim keçmiş zabitələri, generallarıvardı.

O günlər ağır günər idi. Noyabrda bir qrup bolşevik Bakıda sovet hakimiyyətini elan etdi. 1918-ci ilin aprelində isə Bakı Xalq Komissarları Soveti yaradıldı. Şaumyanlar, Cabardzelər, Fioletovlar iş başına keçdi.

Bu qarışq dövrə Xarkovdan səsyazma şirkətlərindən biri Bakıya gəlmişdi. Əhməd Ağdamskinin də səsini vala yazmışdılar. Ancaq o, bu valın sonrakı taleyində ömrünün axırına kimi xəbər tuta bilmədi.

Hələ 18-ci il idi... Hələ faciəli ağır günlər qabaqdaydı... Sən demə, o, Bakıda çar Rusyasının bir vaxtlar gətirib-yerləşdirdiyi ermənilərin 31 martda törətdikləri qırğını da görəcəkmiş. Vəhsiliyin, vandalizmin son həddini... Bir də səhnəsində coxsayılı obrazlar yaratdığı, səsini divarlarına hopdurduğu Tağıyev teatrının daşnaklar tərəfindən yandırılmasının da şahidi olacaqdı...

Bundan sonra "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyəti", "Azərbaycan artistləri ittifaqı" müxtəlif dəstələrə bölünərək Bakını tərk etmək məcburiyyətində qaldılar. Üzeyir bəy Hacıbəyli başda olmaqla, əsasən, Hüseynqulu Sarabskidən, Mirzağa Əliyevdən, Süleyman Səlimbəyovdan, Əbülhəsən Anaplıdan, Rza Darablıdan, Xəlil Hüseynovdan, Əhməd Səfərov Anatolludan ibarət dəstə İranın Rəşt və Ənzəli şəhərlərində uzunmüddətli qastrollarda oldular. Onların Bakıya qayıdışı sentyabr və oktyabr aylarında başlandı".⁶²

Maraqlıdır ki, Əhməd Ağdamskini bu qastrola gedənlərin tərkibində görmüdür. Onun qadın rollarının əsas ifaçısı kimi səfərdə iştirak etməməsinin səbəbi məlum deyil. Əhməd Ağdamskinin oğlu Telman Ağdamskinin söylədiyinə görə, qarışq zamanda atası Qubaya gedib. Ancaq belə düşünürəm ki, Qubaya getməkdənsə, İrana getməsi onun üçün daha təhlükəsiz olardı.

Telman müəllimin söylədiyinə görə, Əhməd Ağdamski Müsavat partiyasının üzvü olub. Əger belədirse, hər hansı mühüm tapşırıqə görə sənət dostlarından bir müddət ayrı düşməsi ağlabatandır.

⁶² İ.Rəhimli. Azərbaycan Dövlət Akademik Opera və Balet teatri. B., "Nağıl evi", 2008, səh. 56

Professor Solmaz Rüstəmova-Tohidi "Məlum və naməlum Üzeyir Hacıbəyli" məqaləsində Üzeyir bəyin mart hadisəsindən sonra İrana getməsi məsələsinə toxunaraq yazır: "...Bakını "xarabazara döndərməyi vəd edən" bolşevik-daşnak qüvvələrinin öz məqsədlərinə çatdıqdan sonra, Ə.M.Topçubaşov daxil olmaqla, başladıqları kütləvi həbslər qarşısında Üzeyir bəy yaxın qohumu, bolşevik Hənife Terequlovun vasitəsilə Bakı Soveti İcraiyyə Komitəsinin sədri G.Caparidzedən "Vətəndaş müharibəsi" dövründə şəhərdə tamaşa vermək imkanından məhrum olan "Hacıbəyov qardaşlarının teatr truppasının" İrana qastrola getməsi üçün icazə ala bilir. 20 ildən sonra, Stalin repressiyaları dövründə bu faktı "Sovet hakimiyətindən qaçmaq" kimi qiymətləndirərək Üzeyir bəyə xatırladacaqdılar. Lakin 1918-ci ilin yazında ailəsi, anası və teatr truppası ilə İranın Gilan vilayətinə gedən Üzeyir bəy bununla, mümkündür ki, özünün və bir çox yaxınlarının həyatını təhlükədən xilas edir. "Mart qırğınları" nümunəsində sovet hakimiyəti ilə bu ilk tanışlıq Üzeyir bəyin siyasi görüşlərində kəskin anti-bolşevik bir mövqenin formalaşmasına gətirib çıxarıb ki, bu mövqeyini o az sonra "Azərbaycan" qəzetindəki yazıldarda tam çılpalığı ilə ortaya qoyacaqdı".⁶³

1918-ci il sentyabrın 15-də şiddətli döyüşlərdən sonra Qafqaz İslam ordusu və xalq könüllü dəstələrinin birləşmiş qüvvələri Bakını daşnaklardan, S.Şaumyanın bolşevik rejimindən azad etdi. Cox keçmədi ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti xüsusi sərəncamla Dövlət teatrı yaratdı və Mayilov teatrının binası onun ixtiyarına verildi: "1919-cu il oktyabrın 24-də Dövlət teatrının təntənəli açılışı oldu. Tamaşaçı kütləsi başdan-başa "seçilmiş adamlar"dan ibarət idi. Salon dövlətlilər, Bakı kapitalistləri, hökumət dairələrinə və burjua partiyalarına yaxın adamlarla dolmuşdu. Təntənəli açılış mərasimində ancaq bir məqsəd güdüldürdü: milli incəsənətin hamisi rolunda çıxış etmək istəyən Müsavat hökumətini mət etmək".⁶⁴

Bu sətirlər görkəmli teatrşunas Cəfər Cəfərova məxsusdur. Arzu edərdim ki, möhtərəm oxular tələsik nəticə çıxarmasın, teatrşunasın ironiyasına bugünkü gözlə baxsınlar.

O istəsəydi, bu tarixi hadisənin üstündən sükutla da keçə bilərdi, amma sovet dövründə əsl həqiqəti ona "tənqid libası" geyindirərək yeni nəsil oxucularına çatdırmağa çalışıb. Ayıq-sayıq oxucu dərhal başa düşüb ki, söhbət Azərbaycan Xalq Cümhuriyyətindən gedir və deməli, bizim belə bir müstəqil dövlətimiz olub. Möhtərəm Cəfər Cəfərov hətta onu da xatırladıb ki, "Leyli və Məcnun" operasının tamaşasının birində xüsusi olaraq bəstələnmiş "Milli şərqi" səslənmişdi. O zaman bu "Milli şərqi"ni Üzeyir bəy Hacıbəylidən savayı kim yaza bilərdi ki?!

Üzeyir bəy hələ 1916-ci ildə "Açıq söz" qəzetinin 22 dekabr tarixli sayında Yusif Vəzir Çəmənzəminlinin təklifi ilə "Milli marş" yazdığını və həmin marşın Tağıyev teatrında "O olmasın, bu olsun" operettası oynanıldığı zaman çalınıb-oxunacağına xəbər verirdi.⁶⁵

Cox maraqlıdır ki, bir il sonra "Açıq söz" qəzetinin 19 dekabr nömrəsində Yusif Vəzir Çəmənzəminlinin yenə belə bir müraciətinə rast gəlirik: "...Milli şərqi əmələ gətirmək üçün şairlərimiz və musiqişünaslarımız, Üzeyir bəy Hacıbəyli çalışmalıdır".

Onun bu çağırışı cavabsız qalmır. Qəzeti 22 dekabr sayında bu çağırışa cavab olaraq Üzeyir bəy belə bir milli himnin yazılığından, əhəmiyyətindən söz açır və bildirir ki, dekabrin 22-də "O olmasın, bu olsun" operettası oynanıldığı zaman himn çalınıb-oxunacaq. Deyilənlərdən belə nəticəyə

⁶³ "525-ci qəzet", 3 oktyabr 2015-ci il

⁶⁴ C.Cəfərov. Azərbaycan teatri. B., "Azərnəşr". 1974, səh. 86.

⁶⁵ Q.Məmmədli. Göstərilən əsər. Səh. 213

gəlmək olar ki, "Milli şərqi" o günə qədər səslənməyibmiş. Çox güman ki, Dövlət teatrının səhnəsində "Leyli və Məcnun" tamaşası başlanmadan qabaq səsləndirilmiş "Milli şərqi" 22 dekabr 1917-ci ildə "O olmasın, bu olsun" tamaşasından əvvəl çalınıb-oxunan himn imiş.

Cəfər Cəfərov "tənqid pərdəsi" arxasında "gizlənərək" yenice yaranmış müstəqil Azərbaycan Cümhuriyyəti rəhbərlərinin Dövlət teatrına necə saygı ilə yanaşdıqlarını, hətta teatr tamaşalarına gəlmələrini sovet oxucularına bu sayaq çatdırılmışdı: "Azərbaycan səhnəsinin görkəmli xadimlərindən olan Mir Seyfəddin Kirmanşahlı "Teatr həyatı" məqaləsində yazırı: "Respublika bayrağı altında köhnə qanunlar fəaliyyət göstərdiyi üçün teatrda da heç bir inqilab baş vermədi. Özlərini hakim elan edənlər (müsavatçılar - C.C.) irəliyə doğru heç bir addım atmadılar. Yalnız köhnə aktyor və aktrisaları topladılar və öz dövlət teatrlarını yaratdılar. Bütün nazirlər, partiya başçıları və parlament üzvləri ən başlıca vəzifələrini lojaları bölməkdə görərək teatrdakı yerlərin öz aralarında paylaşıldırması ilə məşğul oldular".⁶⁶

Əslində, M.S.Kirmanşahının bu yazısında müsavatçılara irad tutulmalı heç nə yoxdur. Dövlət teatrına "köhnə aktyor və aktrisalar"ın toplanmasında nə qəbahət ola bilərdi ki? Nazirlərin, parlament üzvlərinin teatra gəlməsi isə, əslində, təqdirəlayiq haldır.

Qətiyyətlə deyə bilərik ki, Cümhuriyyət dövründə Dövlət teatrının yaranmasını o çağacan ayrı-ayrı teatr truppalarında çalışan aktyorlar böyük sevincə qarşılımışdır, o cümlədən Əhməd Ağdamski də. Başqa cür ola da bilməzdi.

1917-ci ildən başlayaraq qadınların, seyrək də olsa, səhnəyə ayaq açıqlarının (əsasən, başqa millətlərdən olsalar da) şahidi oluruq. Doğrudur, onlar Əhməd Ağdamski kimi muğam oxuya bilmirdilər, ancaq qadına xas lətfətləri ilə tamaşaçıların zövqünü oxşamağı bacarırdılar. Gənc xanımların səhnəyə cəlb edilməsində Əhməd Ağdamskinin də xidmətləri olub. O, Bakı şəhər Bələdiyyə İdarəsində mühəndis işləyən Frol Yermakovla dostluq edirdi. Onun qonağı olarkən təsadüfən eşidir ki, Frol Yermakovun qızı Mariyanın səsi var. Əhməd Ağdamski onun səsinə qulaq asır. Görür ki, Mariyanın səsi opera üçün dəyərlidir. Onun haqqında xoş sözlər deyir və gənc xanımın istedadı ilə bağlı Üzeyir bəylə danışır. Hər iki xalaoğlu Frol Yermakov və onun qızı Mariya Andreyevna ilə görüşüb söhbət edirlər. Çox söz-söhbətdən sonra Mariya Andreyevna Məxfurə adı ilə opera tamaşalarında müvafiq rollarda oynayır. O çağdan həyatını Azərbaycan səhnəsinə bağlayan Məxfurə xanım ömrü boyu Əhməd Ağdamskini minnətdarlıqla yad edirmiş.

Əlbəttə, qadınların səhnəyə yavaş-yavaş ayaq açması Əhməd Ağdamskini sevindirirdi. Deyilənə görə, 1919-cu ildə onun benefisində "Əsl və Kərəm" operası oynanılır və o, ilk dəfə Kərəm rolunda səhnəyə çıxır. Əhməd Ağdamski fərəh içindədir, çünki bir sənətkar, həm də bir müsavatçı kimi arzuları həyata keçib. Müstəqil bir ölkənin, Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşıdır, onun yaratdığı Dövlət teatrının ən öndə gedən müğənni-aktyorlarından biridir. Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti çox gəncdir, görüləsi işlər çoxdur... Lakin nəzərdə tutulanları həyata keçirməyə imkan olmadığından 1920-ci il 28 aprelədə bolşevik Rusiyası Azərbaycanı yenidən işğal etdi.

Nə qədər gəncin, o cümlədən Əhməd Ağdamskinin arzuları ürəklərində qaldı. Nə qədər müsavatçı bolşevik güləşinin qurbanı oldu. Nə qədər vətənsevərlər Sibirin şaxtalı kazarmalarında ömür çürüdü, qəlbində torpaq, millət sevgisi yaşadan oğullar öz vətənində xof içində yaşadı. Əhməd Ağdamski nə qədər məslək dostlarını itirdi o illərdə.

1919-cu ildə Paris sülh Konfransına gedən doğmaca xalası oğlu, dostu, bəzən bir səhnəni bölüşdürü Ceyhun bəy Hacıbəylinin üzünü bir daha

⁶⁶ C.Cəfərov. Göstərilən əsəri. Səh. 81

görmədi. Sovet hökuməti qurulandan sonra Bakıda yaşadığı müddətdə bir daha səhnəyə çıxmadi. Teatrın orkestrində oturub tar çaldı.

Əhməd Ağdamskinin müsavatçı olduğunu bolşevik məmurlardan bilənlər vardı. Buna görə də tez-tez onu narahat edir, sorğu-suala çəkirdilər. Bu azmiş kimi, neçə il idi evlənə bilmirdi. Yaş keçirdi, oğul-uşaq sahibi olmaq istəyirdi, amma istədiyi qızı ona vermirdilər ki, vermirdilər. "Biz artistə qız verə bilmərik, dünənə kimi əyninə arvad tumanı geyinib şəbeh çıxaran sən deyildin?" - deyirdilər...

Nə qədər qanqaraldan sözlər eşitmək olardı? O, məşhur Vəzirovlar nəslindən Suğra adlı bir qızı istəyirdi, amma "artistlik" etdiyinə görə vermədilər. Guya tamaşa zallarında alqışladıqları, səsinin avazına heyran olduqları Əhməd Ağdamski deyildi. Belə çıxır ki, sənətkara olan sevginin, rəğbətin sərhədi teatrın qapısına qədərmiş.

Nəhayət, 1921-ci ildə, 37 yaşında Şuşanın sayılıb-seçilən hüquqşunası İsmayıllı bəyin qızı Rəhile xanımla ailə qurdu. Onun toyunda iyirmi yaşlı Xan Şuşinski oxuyurdu. Rəhile xanım yazıçı Süleyman Sani Axundovun əmisi qızı idi. Yaxşı ki, İsmayıllı bəy Əhməd Ağdamskini bir şəxsiyyət, bir sənətkar kimi dəyərləndirmişdi, elçilərinə "yox" deməmişdi.

İsmayıllı bəy Mirzə Allahqulu bəy oğlu Çar Rusiyası vaxtında Şuşanın dargası vəzifəsində çalışmışdı. Xurşidbanu Natəvanın rəhbərlik etdiyi "Məclisi-üns"ün şairlərindən idi. Darügə təxəllüsü ilə şeirlər yazırıldı. Mir Möhsün Nəvvab "Təzkireyi-Nəvvab" təzkirəsində İsmayıllı bəy Daruğədən də söz açmışdı.

Lakin paytaxtda yaşamaq, Opera teatrında, sənət dostlarının, qardaşlarının, Üzeyir bəyin əhatəsində çox yaşamaq ona qismət olmadı. Yersiz sorğu-suallardan bezib 1923-cü ildə Ağdama - ata yurduna qayıtdı.

ATA YURDUNDA

Ata yurdı olan Muradbəyli kəndi rayon mərkəzinə çox yaxın idi. İkimərtəbəli mülkləri vardı. İlk günlər bilmirdi hardan başlasın, nə iş görsün. On iki il səhnədə olmuşdu, indi ondan ayrılmak, tamam başqa bir işlə məşğul olmaq onun üçün çətin idi. Çox düşündükdən sonra teatr truppası yaratmaq qərarına gəldi. Bu məsələ də asan başa gələn iş deyildi. Əvvəla, rayonda istedadlı gəncləri tapıb bu işə cəlb etmək lazım gələcəkdi. İnanırdı ki, bu işdə ona əl tutan insanlar olacaq, axı onu tanıyanlar kifayət qədər idi. Aktyor-müğənni kimi çoxlu pərəstişkarları vardı. Hələ desən, tarının xoş sədasi xətrinə qapısını açıb başına toplaşanlar da olurdu. Musiqiyə, sözə həssas adamlar arasında istedadlı gənclər olmaya bilməzdi. Beləcə, soraqlaşdı, aradı, axtardı, nəhayət, tamaşalar hazırlamağa xeyli qüvvə tapdı. Bu minvalla 12 il Ağdamda yaşadı. Bu on iki ildə N.Nərimanovun "Nadir şah", Ə.Haqverdiyevin "Dağılan tifaq", S.S.Axundovun "Laçın yuvası", C.Cabbarlıının "Aydın", "Almaz", Ü.Hacıbəylinin "Leyli və Məcnun", "Şah Abbas və Xurşidbanu", "O olmasın, bu olsun" və b. pyes və operattaların həm rejissoru oldu, həm də aktyoru kimi səhnəyə çıxdı. O, eyni zamanda təşkilati işlərə də rəhbərlik edirdi. Əhməd Ağdamski bir aktyor kimi Ağdam teatrının səhnəsində Məcnun, Kərəm, Dövlət bəy, Ocaqverdi, Kral Fon Moor və b. rollarda öz aktyorluq bacarığını və "başqalaşmaq" məharətini bir daha göstərdi. Əhməd Ağdamski hətta teatra tamaşacı cəlb etmək üçün tamaşadan önce tar da çalırdı. Təki teatra gələn olsun...

Əhməd Ağdamskinin başına toplaşmış istedadlı gənclərdən Qaflan Muradov, Xosrov Mamayev, Heydər Şəmşirzadə, Nəriman Axundov və b. sonralar nəinki Ağdamda, onun hüdudlarından kənarda, Bakının teatr ictimaiyyətində də tanınmış aktyorlar idilər.

Özünün şəxsində həm nəgməkarlıq, həm aktyorluq, həm də mahir tarzənlik istedadını məharətlə cəmləşdirən Əhməd Ağdamski gözəl səsli cavanların da

yol göstərəni idi. Onun gözəl səsinə görə 1927-ci ildə teatra cəlb etdiyi gənclərdən biri də Yunis Şükür oğlu Məmmədov (Qarabağlı) idi. O, Əhməd Ağdamskinin rejissorluğu ilə tamaşaya qoyulan "Leyli və Məcnun"da Məcnun, "Şah Abbas və Xurşidbanu"da Şah Abbas rollarında çıxış etmişdi. 1928-ci ildə Zülfüqar Hacıbəyov, Bülbül, Sürəyya Qacar Ağdamda olarkən Yunisin səsini eşidib onu özləri ilə Bakıya gətirmişdilər. Beləcə, Əhməd Ağdamskinin teatra cəlb etdiyi Yunis Qarabağlı 1933-cü ilə qədər Azərbaycan Dövlət Dram Teatrında işləmişdi. Sonra onu bir neçə aktyorla Şəkidə teatr təşkil etməyə göndərmişdilər, elə o zamanдан başlayaraq Yunis Qarabağlı Şəki teatrında qalib çalışmışdı.

Tanınmış opera müğənnisi, Azərbaycan və Türkmenistan Respublikalarının Əməkdar artisti Xanlar Haqverdiyevi də ilk dəfə tarı ilə müşayiət edib sınağa çəkən, sonra bir parça məktubla Bakıya - Konservatoriyanın rektoru Üzeyir bəyin yanına göndərən də Əhməd Ağdamski olmuşdu.⁶⁷

Əhməd Ağdamski xeyirxahlıq, nəciblik mütəssəməsi idi. O, ətrafindakı istedadlı gəncləri dərhal görən və onlara hamilik edən insandı. Muradbəylidə yaşadığı dövrde qonşusu Səlim kişisinin oğlu Mürşüdün səsini eşidib bəyənmişdi. O, gənc Mürşüdü yaxın dostu Seyid Şuşinski ilə tanış etmişdi. Seyid Şuşinski üç il Mürşüd Məmmədova muğamların sırrını öyrətmüşdi. Sonralar Mürşüd Məmmədov Azərbaycan Dövlət Filarmoniyasının solisti oldu.

Ancaq bu xeyirxah səhnə fədaisini, bu nəcib, incə qəlblı insanı, Azərbaycan səhnəsinin Ağdamskisini iblis xislətli kəmfürsətlər doğma yurdunda da narahat etməkdən usanmadılar. Köhnə müsavatçı kimi hərdənbir onu yad edirdilər. Sənki bununla demək istəyirdilər ki, sənin keçmişini unutmamışq, "Leyli və Məcnun" tamaşasından önce çalınan o "Milli şərqi"nin sözlərini üzündə işiq, gözlərində atəşin parıltı, asta səsle necə həvəslə oxuduğunun da şahidi olmuşuq. Hətta bir vaxt dayın Ağalar bəy Əliverdibəyovla, indi Fransada mühacir həyatı yaşıyan, "Azərbaycan" qəzetinin sabiq redaktoru olmuş Ceyhun bəy Hacıbəyli ilə bir mənzildə yaşıdığını da... İndi də burada, Ağdamda cavanları başına yığıb teatr çıxarırsan. Çıkarırsan çıxar, amma nəbadət səvetlərin crzdığı dairəni yaddan çıxarsan. Sonda...

Sonda Əhməd Ağdamski ailəsini - Ağdamda dünyaya gəlmış sevimli balaları Cəmiləni, Kamaləni, Məmmədi də götürüb Göyçaya getdi. Gözdən-könüldən uzaq olmağa... İş yox, vəzifə yox, bəs ailəsini nə ilə yaşatsın?! Doğrudur, səsi vardi,ancaq xanəndəlik etmək istəmirdi. Elə bilirdi toylarda oxusa, hər an onu dinləyənlərin yaddasını təzələyəcək: "Bir vaxt əyninə qadın paltarı geyinib teatr çıxaran məşhur Əhməd Ağdamski bu kişi imiş!"

Lənət şeytana! Bəs neyləsin, nə işlə məşğul olsun? Yaşlı anasını, xanımını, üç körpəsini nə ilə saxlasın?

Çox fikirləşəndən sonra tardan özgə gümanı heç nəyə gəlmədi. Bu vaxt tale onu ağdaşlı gənc xanəndə Veyis Hacıyevlə qarşılaşdırıldı. Onlar tanış olanda Veyis Hacıyevin 33 yaşı vardi. Əhməd Ağdamski eşidəndə ki, Veyis on ildir xanəndəlik edir, muğamları da Seyid Şuşinskiyən öyrənib - məmnun oldu. Fikirləşdi ki, Seyiddən ustاد dərsi alan xanəndə pis oxuya bilməz. Onların sənət dostluğu belə başladı və Əhməd Ağdamski Ağdaşa köcdü.

AĞDAŞDA KEÇƏN GÜNLƏR

Əhməd Ağdamski Ağdaşa gəldiyi ilk vaxtlarda artıq rayon mərkəzinə qovuşmuş Üçqovaq kəndində Mustafa Əliyev adlı bir nəfərin evində kirayənişin qalırdı. Mustafa kişisinin o çağlarda evində 6 yaşlı bir oğlan uşağı da böyüyürdü. Bu, gələcəyin böyük kamança ifaçısı Habil Əliyev idi...

⁶⁷ Bax: M.Çəmənli. Sənətkar ömrünün izləri, B., "Adiloğlu", 2008.

Tanınmış bir aktyor-müğənninin, mahir tarzənin Ağdaşa gəlişi rayonun teatr və musiqi həyatında canlanmaya səbəb olmuşdu. Əhməd Ağdamski ağdaşlıların musiqiyə olan marağını, sevgisini görüb Üzeyir bəyə müraciət etdi ki, Ağdaşda musiqi məktəbinin açılmasına kömək etsin. Üzeyir bəy xətrini çox istədiyi Əhməd Ağdamskinin sözünü yerə salmadı, müvafiq təşkilatlara müraciət etdi və beləcə, 1935-ci ildə Ağdaşda musiqi məktəbi fəaliyyətə başladı. Elə ilk gündən də Əhməd bəy taleyini bu məktəbə bağladı. O, tar müəllimi işləyirdi. Ömrünün son günlərinə kimi Ağdaş Musiqi məktəbindən ayrılmadı.

1944-cü ilin fevral ayında "Kommunist" qəzetinin xüsusi müxbiri Fazıl Sadıqov Əhməd Ağdamski ilə görüşüb və onun haqqında bir məqalə dərc edib. İndi bu yazının dəyəri ondadır ki, orada Əhməd Ağdamskinin müəllimlik peşəsi ilə bağlı fikirləri yer alıb. Budur, elə bil onun səsi soyuq bir qış gündündən eşidilir: "Müəllimlik gözəl sənətdir. Əbəs yerə deməmişlər ki, müəllim el anasıdır. El anası olmaq balaca iş deyil. Buna görə də mən öz sənətimi sevirəm. Çünkü sənətkarda sənət sevgisi, həvəs, maraq olmasa, yəqin ki, o öz sənətinin əsl sahibi ola bilməz. Bax mənim ilk dəfə sinfə girib dərs dediyim gündən 30 il keçir. Lakin müəllimliyə olan həvəsim nəinki zəifləməmiş, hətta artmışdır. Bağban bağ salıb, əməyinin bəhrəsinə baxdıqca fəxr etdiyi kimi, mən də yetişdirdiyim sənət sahibləri ile fəxr edirəm".⁶⁸

Bu məqalədən o da aydın olur ki, Əhməd bəy 1935-ci ildə Ağdaş musiqi məktəbinə həm dərs hissə müdürü, həm də tar müəllimi təyin edilib. Məqalə müəllifi göstərir ki, Əhməd Ağdamski 9 il müddətində çoxlu tarzənlər yetişdirib. O, şagirdlərdən Məmməd Abdullayevin, Çingiz Qədirovun, Sabir Qaziyevin, Rasim Əliyevin adlarını da çəkir və söyləyir ki, hazırda 15 nəfər tarçı hazırlayırlar.


Əlbəttə, Əhməd Ağdamski tekçə musiqi məktəbində işləməklə kifayətlənmirdi. O, Ağdaş teatr kollektivi ilə də yaxından əlaqə saxlayır, gənc aktyorlara dəyərli məsləhətlər verirdi. Teatr kollektivinin xahişi ilə "Əsli və Kərəm" operasının rejissorluğunu etmiş, həm də Kərəm rolunda oynamışdı.

Ağdaşlılar ona: "Əhməd əmi", - deyə müraciət edirdilər. Bu müraciət yerli camaatın ona göstərdiyi hörmət-izzətin nişanəsi idi. Səni tanıyan və tanımayan insanların doğması olmaq, "əmilik mərtəbəsi"nə qalxmaq hər kəsə nəsib olan iş deyildir. Bu çağırış, müraciət həm də böyük məsuliyyət idi. Bu "əmi" kələməsi Əhməd Ağdamskiyə görə, xalqının ona rəva bildiyi ən yüksək mükafat idi. Xoşbəxtlikdən Əhməd Ağdamski hamının "əmi"si, doğması olmayı bacardı. Və ağdaşlılar o dünyasını dəyişdikdən sonra da onu "Əhməd əmi" deyə yad etdilər və edirlər.

Bir tarzən kimi də Əhməd Ağdamskinin fərdi dəstxəti olub. Onun tarının sədasına bircə dəfə qulaq asan unuda bilməzmiş. Əhməd Ağdamskinin çalğısı, üzünü görməsən belə, ilk mizrabdan, musiqi cümləsindən tanınmışdır. Üzeyir bəy də xalası oğlunun tar çalmağını çox bəyənirmiş. Yaziçi-jurnalist Xeyrəddin Qocanın atası Sayəddin müəllimlə bağlı xatirəsində belə bir məqam var: "Mən ziyanlı ailəsində böyümüşəm. Atam Azərbaycan ədəbiyyatı və dilini mükəmməl tədris etməklə yanaşı, Əməkdar incəsənt xadimi Əhməd Ağdamskidən tar dərsi də alıb, həm də onunla dost olub. Atam evdə tez-tez Azərbaycanın görkəmli şəxsiyyətləri, elm və mədəniyyət xadımları, şair və yazıçıları haqqında danışardı. Onun söhbətlərindən çox şey əxz ələmişəm. Üzeyir Hacıbəyli ilə bağlı maraqlı bir xatirə yaxşı yadımdadır. Atam konservatoriyada böyük bəstəkara tardan imtahan verib. Adətən, imtahan zamanı tələbənin musiqi istedadını yoxlamaq üçün kiçik bir parça ifa etməsi kifayət olur. Ancaq Üzeyir Hacıbəyli onun ifasını sona kimi dinleyib və axırda deyib: "Bu, Əhmədin barmaqlarıdır". Halbuki atam Əhməd Ağdamskinin tələbəsi olduğunu əvvəldən bildirməyibmiş...".⁶⁹

⁶⁸ F.Sadıqov. "Əhməd Ağdamski", "Kommunist" qəzeti, 15 fevral 1944-cü il

⁶⁹ Bax: "525-ci qəzet", 28 yanvar 2010-cu il



*Ə. Ağdamski (yuxarıda 1-ci)
dostları ilə.*

Aşağıda, sonuncu Əfrasiyab Bədəlbəyli

vermek isteyirdim. Əhməd məni sakitləşdirdi: "Veyis, bunlarda adətdir. Musa Şuşinski danışib mənə. O da bizim kimi Şəkiyə toya gəlibmiş. Bir deyirlər oxuyur, iki deyirlər oxuyur, axırda dözmür. Qavalını qoyur yerə ki, balam, nə "ha indi bir qonağımız da gəldi" salmışınız? Bəyəm, sizin qonaqlar bilmir toy haçandır? Deyin vaxtında gəlsinlər da".

Əhməd bunu danışdı, həm kefim duruldu, həm də toya qanqaralıq düşmədi.

Əhməd Ağdamskinin mənə bir vəsiyyəti də yadigar qalıb. Onun bu sözündən sonra toya, məclisə gedəndə nə qədər ləziz yeməklər gətirsələr də, dilimə vurmurdum, bircə kasa qatlıq isteyirdim. Bunun da öz tarixi var. Bir dəfə Əhmədlə toya getmişdik. Çalıb-oxumaqdan qabaq bizə plov gətirdilər ki, yeyin, yorğunsunuz, uzaq yoldan gelmişiniz. Əhməd boşqabı çekdi qabağına, mənə də dedi ki, sən yemə. Söz toxundu mənə: "Niyə, qardaş, mən adam deyiləm? İkimiz də eyni yolu gəlməmişik?" - "Adam olmağınə adamsan, o da düzdü ki, ikimiz də eyni yolu gəlmüşik. Ancaq sən xanəndəsən, oxuyacaqsan. Mənə nə var ki, mən tar çalacağam, barmaqlarım işləyəcək. Səninse boğazın işləyəcək. Düyü soyuqluq gətirən şeydir. Yeyərsən, səsinə təsir eləyər, biabır

Əhməd Ağdamski xanəndə Veyis Hacıyevlə (1900-1988) sənət dostluğu edirdi. O hətta 1935-ci ilin oktyabrında Veyis Hacıyevi Müdafiə evində (indiki filarmoniya - M.Ç) tərdə müşayiət etmişdi. Əhməd Ağdamski öz gənc həmkarına bilmədiklərini öyrədir, dəyərli məsləhətlərini ondan əsirgəmirdi. Yaxşı ki, sağlığında Azərbaycan radio-sunda hər həftə səslənən "Axşam görüşləri"nin müəllifi və aparıcısı R. Hüseynov 1983-cü ilde 83 yaşlı Veyis Hacıyevlə görüşmuş, onun Əhməd Ağdamski ilə bağlı xatirəsini qələmə almışdır. Xəyalımda 83 yaşlı Veyis Hacıyev mikrafon önündədir: "Əhməd gözəl sənətkar idi, bu-na söz yoxdur. Ancaq bundan əlavə, əsl aqsaqqal, dünyagör-müş adam idi. Bir dəfə onunla Şəkiyə toya getmişdik. Bunlarda bir adət varmış, mənim xəbərim yox. Dəstgahı oxudum qurtardım. Az keçmiş, sərpayı gəldi ki, bəs "ha indi bir qonağımız da gəldi. Dəstgahı təzədən başla". Oxudum. Yenə az sonra sərpayı gəldi: "Ha indi bir qonağımız da gəldi, təzədən başla". Doğrusu, bərk əsəbileşdim. Sərt cavab

olarsan. Gəncəli Əsgər vardi - xanəndə. Gedir toya, o ki var yeyir aşdan. Sonra ha istəyir oxuya, səs çıxmır. Soruşurlar: "Noldu bəs?" Deyir: "Heç əshi, səsim qaldı aşın altında".⁷⁰

Əhməd Ağdamski həm mahir tarzən, həm də müğamlarımızı incəliyinə qədər bilən ustad xanəndə idi, sadəcə oxumurdu. Çünkü astma xəstəliyi vardi. İndi səsi olan tarzənin xanəndə müşayiət etməsinin nə demək olduğunu, yəqin ki, duydunuz. Tar çala-çala, müşayiət edə-edə ürəyində oxuyan tarzəni...

Bakıdan Ağdaşa qastrola, ya el şənliyinə gələn elə bir sənətkar yoxdur ki, Əhməd Ağdamskinin qonağı olmasın. Seyid Şuşinski, Xan Şuşinski, Əhməd Bakıxanov, Cahan Talyinskaya, Yavər Kələntərli, Xanimbacı Həmidova (ona, sadəcə, Xanbacı deyirdilər, Mahnı və Rəqs Ansamblının solisti idil) onun evinin əziz qonaqlarıydılar.

Xalq artisti Habil Əliyev də balaca olanda məhz Əhməd Ağdamskinin tərinin səsinə bənd olaraq musiqi məktəbinə getmişdi. Mən vaxtilə Habil Əliyevə həsr etdiyim essədə o günləri belə təsvir etmişdim...

Günlərin bir günü Habilgilə bir kişi köcdü, onlarda kirayənişin qalacaqdı. Bir neçə gündən sonra bu kişinin otağından tar səsi gəldi, həzin zümrüdmələr eşidildi. Deyirdilər ki, bu kişi Əhməd bəy Ağdamskidir. Hə, Leylini, Əslini, Gülcöhrəni, Gülnazi oynayan kişi! Ağdaş musiqi məktəbində müəllim işləyir, özünün də gözəl səsi var, gözəl də tar çalır.

Ağdaşda səsi olan, tar çalan, kamança çalan Mustafa kişinin həyətinə ayaq açmışdı. Əhməd bəyin kirayədə yaşadığı otaqdan həmişə çalıb-oxumaq səsi gəlirdi. Altı yaşlı Habili bu səslər artıq özünə əsir etmişdi. O da musiqi məktəbində oxumaq, musiqi alətlərindən birində çalmaq istəyirdi. Oğlunun bu istəyini ilk duyan Nisə xanım oldu. Nisə xanım Əhməd bəyle də məsləhətləşdi və bir gün Habili də götürüb musiqi məktəbinə getdi. Onda Habilin altı yaşı vardi. Məktəbin direktoru Bilal müəllim əvvəl Habili yaşına görə məktəbə götürmək istəmirdi, amma sonra Nisə xanımın, balaca Habilin qəlbini qırmaq istəmədi. Habil əvvəl tar sinfinə getdi, ancaq zəif olduğundan tarı saatlarla sinəsi üstündə saxlamağa gücü çatmadı, ona kamança çalmağı məsləhət bildilər".⁷¹

Habil sonralar məşhur kamançaçı olanda deyirdi: "Mənim sənət aləminə gəlməyimdə iki xeyirxahım olub. Onlardan biri Əhməd bəy Ağdamski, o biri isə anamdır. Əhməd bəy Ağdamski mənə sənətin nə olduğunu anlatdı, anam isə məndə sənətə məhəbbət yaratdı".

Habil Əliyev də musiqi məktəbini qurtarış püxtələşəndən sonra hərdən Əhməd Ağdamski ilə toyılara gedərdi. Habil Əliyev çox illər sonra Əhməd Ağdamski ilə bağlı belə bir xatirə də danışındı: "Demək olar ki, artıq Ağdaş rayonunda bir kamançaçalan kimi tanınmışdım. Əhməd əmi və xanəndə Veyis ilə el şənliklərinə də gedərdik. Bütün ağıdaşlılar onu çox sevərdilər. Əhməd əmi xoşxasiyyət olmaqla bərabər, zarafatı da çox sevərdi. Həm də yeri gələndə çox ciddi adam olurdu. Biz hərdən toy sahibinin xahişi ilə Bakıdan bir qız müğənni dəvət edib dəstəmizə qoşardıq. Günlərin birində Əhməd müəllim mənə bir məktub verib dedi: "Habil, tecili get Bakıya, muskomediyanın müdürü Şəmsi Bədəlbəylini tap, bu məktubu ver ona". Mən onun dediyi kimi etdim. Axşam Şəmsi müəllim müğənni Xanbacını mənimlə Ağdaşa göndərdi. Toy başladı, məclisin şirin vaxtı idi, şəhər naçalniki kefli vəziyyətdə bize yaxınlaşış barmağı ilə Xanbacını çağırıldı ki, "bura gəl". Əhməd əmi bunu görən kimi

⁷⁰ R.Hüseynov. *Min ikinci gecə*. B., "İşıq", 1988, səh. 86

⁷¹ M.Çəmənli. *Sənət hekayələri*. B., "Aspoliqraf", 2014, səh. 437-438.

⁷² Ü.Məmmədova. "Milli operamızın ilk Leylisi kim olub?". "Musiqi dünyası" jurnalı, 2000-ci il, N.1(2)

çalmağı saxlayıb mədəni surətdə: "Naçalnik, nə istəyirsən?" - dedi. Naçalnik: "Heç, ona bir sözüm var idi", - deyə cavab verdi. Əhməd əmi təmkinlə dedi: "Sözünü o vaxta qədər saxla ki, mən onu Bakıya göndərim, sonra gedib orada tapa bilsən, deyərsən". Naçalnik Ağakərim: "Baş üstə, Əhməd əmi", - deyib gedib öz yerində eyləşdi".⁷²

Bu kiçik xatirə Əhməd Ağdamskinin əsl bir azərbaycanlı kişisinə məxsus mərdanəliyindən xəbər verir.

* * *

Əhməd Ağdamski 34 il sovet sistemində yaşadı. Cox işlərin, dürlü-dürlü hadisələrin şahidi oldu. 37-nin belalarını da gördü, Büyük Vətən müharibəsinin məşəqqətli günlərini də. Ön cəbhəyə yola salınan Ağdaşlı gənclər onun dərs hissə müdürü olduğu musiqi məktəbinin həyətindən yola salınırdı. Cəbhəyə gedənlər arasında onun şagirdləri də vardı. Onlardan qayıdanlar da oldu, cəbhələrdə həlak olanlar da. Ən ağırlısı bir vaxt tar çalmaq öyrətdiyi gənclərin başqa bir əzəsinin deyil, bir vaxt mizrab tutan əlinin, yaxud barmağının şikəst olmasını görmək idi. Bir müəllim-vətəndaş olaraq belə ağır dərdlərə dözmək heç də asan deyildi.

Əhməd Ağdamskinin bütün həyatı boyu ən yaxın həmdəmi, sirdası sədəfli tarı idi. O, saatlarla tarı ilə baş-başa qalır, muğamdan muğama keçirdi. Belə anlarda buxağının xəfifcə titrədiyini də görmək olardı. Belə anlarda ancaq yaxınları, doğmaları biliirdi ki, Əhməd bəy indi ürəyində oxuyur. Məcnunun, Leylinin, Kərəmin, Əslinin... hansısa sözünü xəyalında canlandırıb. Beləcə, tarını çala-çala, ürəyində oxuya-oxuya bütün həyatı, itirdiyi doğmaları, əzizləri, mühacirətdə yaşayan məsləkdaşları, cəbhələrdə canından keçən şagirdləri, oynadığı rollar, oyundaşları bir-bir gəlib gözləri önündən keçirdi. Baxmayaraq 70 yaşı bu yaxınlarda tamam olmuşdu, amma elə sanırdı ki, əsrə bərabər illər yaşayıb.

Ən unudulmaz, sevincli yaştaları övladlarının dünyaya gələn günləri olmuşdu. Gözünün ilki Cəmилə idi, 1926-ci ildə Ağdamda doğulmuşdu. Övladlarının toyunu görməsə də, Cəmilənin Tibb Institutunu bitirib Ağdaş xəstəxanasına həkim gəlməsinin sevincini yaşamışdı. Yox, övladları sarıdan gileylənməyə əsası yox idi. İkinci övladı Kamilə ADU-nun şərqşünaslıq fakültəsində oxuyurdu. Gör günlər nə tez gəlib keçir?! Kamilənin dünyaya gəldiyi gün elə bil dünən olmuşdu. Onda hələ Ağdaşa köcməmişdilər, Ağdamda yaşayırdılar. 1929-cu il idi. Naşükür olmağa haqqı yoxdu. Allahın kölgəsi üstündə olmuşdu həmişə. Kamilədən iki il sonra oğlu dünyaya gəldi, adını Məmməd qoydu. O da Neft Institutunda oxuyurdu. Sonbeşiyi Telman 1936-ci ildə Ağdaşda doğulmuşdu. Tələbədi, Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində oxuyurdu. Gileylənməyə haqqı yox idi...

Bax bu fikirləri aqlından keçirdiyi o günlər - 1954-cü ilin mart ayı ona düşmədi. Ağrılırı şiddətləndi. Ağrının isə şəriki yoxdu, gərək əziyyətini tekbaşına çəkəsən.

Novruz bayramının axşamı tarını istədi. Dərhal gətirdilər. Doğma balası kimi sinəsinə sıxdı. "Segah" çalmaq istəyirdi. Uzaqdan, çox uzaqdn, 1908-ci il 22 aprel gecəsindən qulağına oxumaq səsi gəlirdi. İlk dəfə məhz həmin gecə Leyli rolunda səhnəyə çıxmışdı. İndi o gecə olduğu kimi, bütün həyəcanları ilə illərin arxasından qanadlanıb gəlmışdı gözləri öünüə. Titrek barmağının arasında tutduğu mizrabı tarın simlərinə toxundurmaq istədi, bacarmadı... Səhnədə idi, Leylinin son sözlərini oxuyurdu:

**Xoşdur nə qədər eyləsə yarım cəfa mənə,
Ta kim, rəqib söyləməsin bivəfa mənə.**

**Sənsiz diyari-hicridə sərgəşdə qalmışam,
Vəslin ümidi, billah olur zəhnüma mənə.**

...Martın otuzunda həl daha da pisləşdi. Bakıda oxuyan tələbə övladlarına xəbər göndərdilər. Amma bundan da xəbəri olmadı. Qəribədir, son nəfəsində böyük qardaşı Bədəl bəyi, sonra əmisi oğlu Muxtarı andı. Ömrün son gecəsi ağır keçdi. Cox ağır...

Aprel ayının 1-də Azərbaycan səhnəsinin ən fədakar aktyoru, Əməkdar incəsənət xadimi (1943) Əhməd Ağdamski gözlərini əbədi yumdu. Dünyaya qışın şaxtalı gecəsində gəlmışdı, amma baharın ilk günündə bizi tərk etdi.


Övladları həyətə girəndə artıq gec idi. Ataları vəfat etmişdi. Ağdaşlıların həmişə “Əhməd əmi” deyə hörmət etdikləri Əhməd Ağdamskinin cənazəsini Ağdaşda torpağa tapşırıldılar.

Onun vəfəti xəbəri, təbii ki, Bakıdakı qohumlarına, qardaşı uşaqlarına da gəlib-çatmışdı. Bu acı xəbəri qəzet vasitəsi ilə qohum-qonşuya yetirənlər isə Bədəl bəyin övladları olmuşdu. “Ədebiyyat və incəsənət” qəzetiinin 3 aprel 1954-cü il tarixli nömrəsində belə bir bildiriş verilmişdi: “Əfrasiyab və Şəmsi Bədəlbəyli opera səhnəsinin qocaman artisti, Əməkdar incəsənət xadimi Əhməd Ağdamskinin ağır xəstəlikdən sonra Ağdaş şəhərində vəfat etdiyini dərin hüznlə öz qohumlarına və tanışlarına bildirirlər”. Vəssalam!

Təəssüf ki, bu qəzeti səhifələrində, kiçik də olsa, nekroloqa rast gəlmədim. İllər sonra da olsa, Əhməd Ağdamskiyə qarşı olan bu biganəlikdən dildor oldum. Əhməd bəyin musiqili teatr sahəsindəki xidmətləri, pedaqoji fəaliyyəti, XX əsrin əvvəllərində göstərdiyi fədakarlıq, doğrudanlı, adı bir nekroloq qədər də olmayıb?! Zamanında əhəmiyyət verilmeyən, illər sonra isə təəssüf doğuran bir hal! Halbuki bu nekroloq Əhməd bəyə yox, onun doğmalarına, tanışlarına, ən nəhayət, gələcək araşdırıcılarına gərək idi. Axi Əhməd Ağdamski adı bir adam deyildi, adını Azərbaycan mədəniyyəti tarixinə yazdırın səhnə fədaisi idi. Bu işlə məşğul olası adamlar unutmuşdular ki, Əhməd Ağdamski cismən bizi tərk etse də, mənən bir səhnə fədaisi, opera tamaşalarında qadın rollarının ən mahir ifaçılarından biri kimi həmişə xalqımızla olacaqdır! Çünkü onun adı əməlləri ilə əbədilik qazananların sırasındadır!

May-iyun, 2017-ci il

♦ Əşrəf Veysəllinin 80 yaşı ♦



Əşrəf VEYSƏLLİ

TƏZADLAR DÜNYASI

Bir yanım səhradır, bir yanım bağdır,
Elə bil təzadlar dünyasındayam.
İşıqlı-kölgəli,
qaralı-aglı
Belə bir təzadlar dünyasındayam.

Nəğməsi bəstəkar bulaqlar olan
Daşları əlimlə qucaqlayıram.
Ölməz qəhrəmanı bu dağlar olan
Kitabı gözümlə varaqlayıram.

Gülün zərifliyi, dağın şahlığı,
Nanə gözəllərin utancaqlığı
Fikrimi özüylə çəkib aparır.
Hər ulduz çiçəkdə bir odlu baxış,
Gözəllik önündə əriyərək qış
Dərənin dibində şivən qoparır.

Qartal qanadına qalxıb, süzürəm,
Lalə göllərinə düşüb, üzürəm.
Bulaq nəğməsində, çay səsindəyəm,
Güllərin cazibə qüvvəsindəyəm.
Yetim bənövşənin kollu, tikanlı,
Dərəli, təpəli ölkəsindəyəm.
Təbiət, korsanmı, dönüb baxsana,

Səndə bu haqsızlıq, bu günah nədir?!
 Çayırlar yol tapıb bağa, bostana,
 Bənövşə hələ də kol dibindədir.

Hanı gözətçisi bu çiçəkliyin,
 Neyləyim, diliniz laldı, a dağlar.
 Qaraquş şığıyb sona kəkliyi
 İlən yuvasına saldı, a dağlar...

Dayan, hökm eləmə,
 Dayan, tələsmə,
 Cöllərin üstündən yel kimi əsmə.
 Hər ot bir libasda,
 Hər gül bir donda,
 Güllər təbiətin qız balasıdır.

Axi, qızıl gül də, qaratikan da
 Bu ana torpağın öz balasıdır.
 Burda hər çiçəyin, hər gülün üstə-
 Nidanın, nöqtənin, vergülün üstə
 Təbiət şairtək, bəlkə, yanıbdır,
 Qırma təbiətin inamını sən.
 Güllər gör necə də nizamlanıbdır,
 Pozma bu güllərin nizamını sən.

Qərq ol bu gülşənin ətrinə, könlüm,
 Dəymə təbiətin xətrinə, könlüm.

Ovcunda qaldırıb hər gün bir çıraq,
 Bu ana torpağa nur calayıbdır.
 Mələyə-mələyə bir quzu bulaq
 Vəhşi qayaları parçalayıbdır.

Zəriflik yurd salıb qayada, daşda,
 Dağlar gül ətrindən xumarlanıbdır.
 Qəzəb yumruğuyla vurulan daş da
 Qayğı sığalıyla tumarlanıbdır.

Dərəni məst edib yarpız iyindən,
 Düzləri mindirib yaraşığa o.
 Bəlkə də, istedad vermədiyindən,
 Fərasət veribdir sarmaşığa o.
 Baxıb qılıncları oynışan göyə,
 Palıdsız qoymayıb bir meşəni də.
 Kollar kolluğundan bezməsin deyə,
 Yanında bitirib bənövşəni də.

Hər bağın, bağcanın yanıb oduna,
 Hər ota, çiçəyə bir cür dad verib.

Daşda bitdiyindən,
kəklikotuna
Gözəl ətir verib, istedad verib...

Qarış bu güllərin ətrinə, könlüm,
Dəymə təbiətin xətrinə, könlüm!..

TƏNDİR

Göyün ulduzları köksünə axar,
Yanıb qızaranda yaşayardı o.
Söndümü,
Döyüsdən təzəcə çıxan
Bir top lüləsinə oxşayardı o.

Elə ki gözünə anam su çilər,
Onun dövrəsində əli gəzinər -
Üstü yumurtalı çörəkləriylə
Dönərdi kəhraba xəzinəsinə.

Bayram eləyərdik o yanın günü,
Acliq qorxuları odda bışərdi.
Bəlkə də, yadına bir döyüşçünün
Qızıl zəmilərin ətri düşərdi.

Təndir - gözdə işiq, qolda tutardı,
41-dən 45-ə az yanardı o.
Çox zaman bizimlə birgə yatardı,
Anam oyadanda oyanardı o.

Yaxın həmdəm idi, dost idi bizə,
Bir az da işsizlik yormuşdu onu.
Torpağa-yaşayış vərəqəmizə
Anam möhür kimi vurmuşdu onu.

Döyər qapımızı min yol ehtiyac,
Acliq dönə-dönə yoxlardı bizi.
Təndir bir qarnı tox, bir qarnı da ac
Qızara-qızara saxlardı bizi.

Odda ütə-ütə kirpiklərini
Dünyanın qeydində qalardı anam.
Elə bil Vətənin beş əsgərini
Əjdaha ağızından alardı anam.

Xırda kişilərdik o zaman biz də,
Sevinci anlayar, dərdi duyardıq.
Qılçıq da görəndə yolda, ya rizdə
Öpüb gözümüzün üstə qoyardıq...

O vaxt fikirliydi bu göy də, yer də,
 O vaxt fikirliydi bu qaya, bu daş.
 Dünyanın gərdişi, heç kəsi bir də
 Cörəklə çəkməsin imtahana kaş!

ÖZÜMDƏN ÖZÜMƏ

Biz az solğunlaşış sənət gülzərim,
 Eh, onu göyərtmək bir da çətindir.
 Bu, mənim özümdən giley-güzərim,
 Bu mənim özümə şikayətimdir.

Hələ nə qədər ki, kül olmamışdım,
 Bir zərif işığa can atmaliydim.
 Qələmə dost olan bu əllərimlə
 Sözlərin ömrünü uzatmaliydim.

Halal zəhmətimlə, alın tərimlə,
 Bir ürək qoruyub yaşatmaliydim.
 Sözə keşik çəkən kirpiklərimlə
 Sübhün dan yerini qanatmaliydim...

Nə oldu, görəsən, harda qaldı bəs
 O arzu, o istək, o qaynar həvəs?!
 Bu dünya elə bil başıma dardı -
 Qəm mizrab çaldımı könül tarımda?

Ömrümün cəsarət günəsivardı,
 Batdımı ətalət buludlarında?!
 Hardasa üzümə güldülər mənim,
 Hardasa qəlbimi oda atdilar,
 Bada verdilərmi istəklərimi?
 Yoxsa bal arısı bildilər məni -
 Başımı şəkərə, qəndə qatdilar,
 Aldılar əlimdən çıçəklərimi?..

Çox sözün ovsarı çıxıb əlimdən,
 Sanmışam hamının yanar şamiyam.
 Çox zaman ev üzü görməmişəm mən,
 Elə bilmışəm ki, el adamiyam.

Bəzən arxa bilib dost-tanış məni,
 Bəzən onlar üçün ömrüm at çapıb.
 Heç özüm-özümü tapmamış, məni
 Kələfi dolaşmış talelər tapıb.
 Yaxşılıq etmişəm guya hamiya,
 Elə bilmışəm ki, el adamiyam.

Öz yolum, cığırim çıxıb əlimdən,
 Düşmüşəm bəd yolun izinə, bəlkə?

Birinə yaxşılıq etməyimlə mən
Pislik eləmişəm yüzünə, bəlkə?

Çox vaxt evdəki də vurmayıb üzə,
Dilə gətirməyib olub-keçəni.
Növbəylə dırmaşıb pəncərəmizə,
Körpə dəcəllərim gözləyib məni.

Bilməmişəm harda açılıb səhər,
Bilməmişəm harda düşübdür axşam.
Dərdini söyləyib mənə bir nəfər,
Elə bilmışəm ki, el adamıyam.

Əlim ürəyimdə, ömrüm köçündə,
Qəlbim çoxlarının dərdini çəkmiş.
Ancaq el adamı olmaq üçün də
Bir az ev adamı olmaq gərəkmiş.

YAXŞI Kİ

Qoy sənin başına dolanım, Allah,
Olmasın yanında yalanım, Allah.
Şeirdir olanım-qalanım, Allah,
Sən məni nə üçün şair yaratdın?

Əsən küləklərin dərs deyirdimi,
Çəkdiyim ağrılar dərs deyildimi?
Öz dərdim özümə bəs deyildimi,
Sən məni nə üçün şair yaratdın?

Qızmar səhralarda əsən mehəm mən,
Güldə şəbnəməmsə, otda şəhəm mən,
Sanki bu dünyaya cavabdehəm mən,
Sən məni nə üçün şair yaratdın?

Gərək bir qanadlı quş yaradaydın,
Əngin səmalara tuş yaradaydın.
Ya da ki, bir qara daş yaradaydın,
Sən məni nə üçün şair yaratdın?

Qoruya bildimmi özümü yaddan,
Nəfsimi ləzzətdən, ağızımı daddan?
Çıxardım oğlumu, qızımı yaddan,
Sən məni nə üçün şair yaratdın?

Qarış bu torpağa diril dən kimi,
Hörük sünbüllərə hörül dən kimi.
Dirilləm hər sözü dirildən kimi,
Yaxşı ki, sən məni şair yaratdın!

Gül kimi bitiridin daşda bu ömrü,
Tapşırdın bir dəli eşqə bu ömrü.
Yaşaya bilməzdim başqa bir ömrü,
Yaxşı ki sən məni şair yaratdın!

GƏLİBDİR

Yamacların istəkləri dillənib,
Zirvələrin ağ dumani tüllənib.
Təbiətin duyguları güllənib
Ürəklərə axan vaxtı gəlibdir.

Qızıl donlu, toy bütənlü günəşin,
Üzü gülər, qəlbə odlu günəşin,
Övladları səhər adlı günəşin
Zülmətləri boğan vaxtı gəlibdir.

İsaq-Musaq quşlarının haylaşan,
Dərələrin yallı gedib qaynaşan,
Göy üzündə şimşəklərin oynasən,
Şaqqıldayıb çaxan vaxtı gəlibdir.

Sularında yuyunduqca nəzərim,
Ürəyimdə ocaq çatar sözlərim.
Dan yerini bir gül kimi Xəzərim
Yaxasına taxan vaxtı gəlibdir.

Ürəyində eşqi coşub onun da,
Od qaynayır suların da qanında.
Arzumuzun novruzgülü donunda
Qar altından qalxan vaxtı gəlibdir.

Sinəmizdə istək yanıb sızladi,
Qırılmazmı bu həsrətin buzları.
Yaşımızı əzbərləyib qızların
Başımıza qaxan vaxtı gəlibdir.

Hara baxsan eyni dünya, eyni qəm,
Mən sevgisiz bir ürəyi neynirəm.
Gözəllərin od geyinib əyninə,
Evimizi yixan vaxtı gəlibdir.

Onu hər gün, onu hər an gözlədim,
Gözlərimdən olanacaq gözlədim.
O insafsız niyə mənim gözlərim
Qorasını sıxan vaxtı gəlibdir?

Mənim bütün fəsillərim qış olub,
Harda dərd var, ürəyimə tuş olub.

Bahara bax - fürsətin bir quş olub
Əllərimdən çıxan vaxtı gəlibdir.

Hər baxışla baxışmayan könlümün,
Ev-eşiyə yiğışmayan könlümün,
Bu dünyaya sığışmayan könlümün
Dörd divara sığan vaxtı gəlibdir.

NƏVƏLƏR

Dözəsən hər cürə kələklərinə,
Heç vaxt bezdirməyə nəvələr səni.
Elə girəsən ki ürəklərinə,
Təzə oyuncaqtək sevələr səni.

Həlim bir istilik keçə canına,
Qolunu qaldırıb uça yanına.
Oxşada nağıllar qəhrəmanına,
Gah cırtdan, gah da ki div edə səni.

Hər kəsin özünün oyuncaqları,
Öz boyunbağısı, öz muncuqları...
Gülüb, göz qaytara göz muncuqları,
Çəkə diqqətini şəvələr sənin.

Coşalar, çavaşalar, "qatıq"layalar,
Evin sırlarını açıqlayalar.
Yuxuya gedəsən, qidiqlayalar,
Əzib, tapdalayıb ovalar səni.

Qaçıb gizlənələr, sən axtarasan ,
Bir səmt arayasan, yön axtarasan.
Qışın oğlan çağdı dən axtarasan,
Cəlb edə meşədə yuvalar səni.

Bir az gec görəndə istilənəsən,
Ayna gözlərində güzgülənəsən.
Gah burda yanasan, tüstülnəsən,
Gah orda bezdirə havalar səni.

Düşəsən günlərin xoş vaxtlarına,
Nağıl tək girəsən boş vaxtlarına.
Baxmayıb yaşının qış vaxtlarına,
Qatıb qabağına qovalar səni.

KƏNDİMİN İŞĞAL GÜNÜ

Qara kəhriz qara günə qalibmi,
Sususzluqdan solan olub yanında.

Zəncirində qaxac olub itimiz,
Yurd-yuvamız talan olub yanında.

Qollarında nə güc qalıb, nə təpər,
Yağan yağış yanan kəndə su səpər.
Niyə ölüb yere girmir bu çəpər,
Gör nə qədər ölən olub yanında?!

Hansı namərd rüxsət verib o gecə,
Yağırlara fürsət verib o gecə.
Tanrim bizə bir dərd verib o gecə,
Bütün dərdlər yalan olub yanında.

YAŞADIM

Dünyaya gəlib yaşadım,
Ağlayıb-gülüb yaşadım.
Mən yaşayıb ölmədim ki,
Mən hər gün ölüb yaşadım.

Qeydimə qalan gözəlin,
Dəndlərə salan gözəlin,
Canımı alan gözəlin
Qadasın alıb yaşadım.

Boşlamalı dünya deyil,
Xoşlamalı dünya deyil,
Yaşamalı dünya deyil,
Üzümə salıb yaşadım.

ADINA YARAŞAN SÖZ AXTARARDIM

Bir zaman mən sənə şəkk eyləmişdim,
Nə varmış dünyada qadından gözəl?!
Adını qəlbimə həkk eyləmişdim,
Sən məni çıxartdin yadından, gözəl.

Köksümdə ilk eşqin odu qalmayıb,
Ünvani qalmayıb, adı qalmayıb.
Ağzımda heç nəyin dadı qalmayıb
O ilk məhəbbətin dadından gözəl.

Bu da köhnə saçlar..., bu da köhnə dən,
Bizə nə qalıbsa qalıb köhnədən.
Üşüyən bir qəlbi nə isidər, nə
Sevən bir ürəyin odundan gözəl?!

Qışda da çöhrəndə yaz axtarardım ,
Gözümə düz baxan göz axtarardım...
Adına yaraşan söz axtarardım,
Sözmü var dünyada adından gözəl?!

ÇIXDI QARŞIMA

*"İnsanlığa şərəf verən Türk
millətinin düşməni olmaq insanlığa
düşmən olmaqdır".*

Fransız yazıçı-Alfonse De Lamartin

Ulduz kimi səpələnib hər yana,
Hara getdim elim çıxdı qarşima.
Baş götürüb zülümlərdən qaçırdım,
Hər addımda zülüm çıxdı qarşima.

Araz kəsdi, Xəzər kəsdi yolumu,
Gömrük kəsdi, hasar kəsdi yolumu.
Neçə-neçə məzar kəsdi yolumu,
Öz ayağım, əlim çıxdı qarşima.

Ədalətin keşiyində dayanan,
Türkü gördüm üz tutdumsa hayana.
Günçixandan, günbatandan o yana,
Yollaşmayan yolum çıxdı qarşima.

"Gəlincik"dən "Anapa"ya yol açdım,
"Yenisu"dan "Albeni"yə qol açdım.
Gah Sibirdə, gah Altayda dolaşdım,
"Bəygöl" kimi gölüm çıxdı qarşima.

Unudulmuş bucaqlara uçundum,
Mərhəmətsiz qucaqlara uçundum,
Söndürülmüş ocaqlara uçundum,
Öz kösöyüm, külüm çıxdı qarşima.

Sınaq yolu, dərs yoludu bu yollar,
Türkün müqəddəs yoludu bu yollar.
Əcəl olub, kəs yolumu bu yolda,
Demərəm ki, ölüm çıxdı qarşima.

GECƏYƏ QAR YAĞDI

Yağdı gecələrə qar yiğin-yığın,
Torpağın ağappaq nəgməsi yağdı.
Qaynar uşaqlığın, şən cavanlığın
Qartopu oynamاق həvəsi yağdı.

Bir bölüm sevinci - bir bölüm qarı,
Budaqlar havada tutub saxladı.
Tullayıb ciyindən qaranlıqları,
Ağaclar saçına ağı lent bağladı.

Hər bağı, bağcanı qucaqladı qış,
 Hər tərəf göründü gümüşü kimi -
 Məsum bir körpənin südə bulanmış
 Təbəssümü kimi, gülüşü kimi.

Ağ fərəh geyindi əyninə hər yan,
 Qar yağdı quraqlıq qorxularına.
 Qar yağdı,
 Qar yağdı
 Bizdən nigaran
 Kövrək anaların yuxularına.

Düşdü ortalığa buz sərhədləri,
 Meşələr həsrətlə yollara baxdı...
 Üç ay sevənlərin görüş vədləri
 Qalib qar altında darıxacaqdır...

Yox, yox, üfüqlərdən doğacaq səhər,
 Qalxacaq yuxudan hər kənd, hər şəhər.
 Addımlar yolları bəzəyəcəkdir.
 Dümağ kağızlara bənzəyən yollar
 Bir not dəftərinə bənzəyəcəkdir...

REDAKSİYADAN:

Bu karışılıq dünyada imzasını urvatda saxlaya bilən “az”lardan söz düşəndə Əşrəf Veysəllinin adı hörmətlə çekilir. Az-az görünməyi az yazmağından deyil, özünə və sözünə dəyər verə bildiyindəndir. Onun şeirləri sadə, zəngin Azərbaycan dilinin gözəlliyyini yaşadır. Şeirinin mətləbi də həyatın ağını-qarasını səbrlə ötürüb, dünyanın dərdlərinə diz qatlamayan müdrik düşüncənin mətləbi ilə doludur. Rüzgarın çeşid-çeşid ağrı - acısı onun şeirinin işığını sozalda bilməyib. Hər çətinliyi ləyaqətlə qarşılıayıb yola sala bilən güclü insanlar kimi, Əşrəf Veysəllinin sözünün təpəri, arzularının üfüqləri Torpağın, Səmanın, Günəşin bağlarından güc alır. Belə olmasayı, yaşın səksənində də şeiri - sözü, imzası gözlənilən, sevilən olmazdı.

Ağsaqqal şairimizin bu mart günlərində 80 yaşı tamam oldu. “Azərbaycan” jurnalının kollektivi görkəmli şairimizi ürəkdən təbrik edir. Canı sağlam olsun, sözü-şeiri zəfər təntənəsi saçsın. Doxsana doğru yol alan qarşidakı illər Qarabağa aparan yollarında inadını inama, arzularını gerçəyə çevirsin.

Özü demiş, bundan belə də “Yanında yalanı olmasın, Allah!”



◆ N e s r

Zemfira MƏHƏRRƏMLİ

Sevgimi neylədin, Daşaltı dərəsi?



- Zirzəmiyə! Hamınız zirzəmiyə!

Şuşanın qədim tikililərinə düşmən "Qrad"ları tuşlananda qonşu Məhəmməd kişinin amiranə səsi məhellə camaatını ayağa qaldırdı. Məscidin yanındakı köhnə binaların - vaxtilə bəy-xan mülkləri olmuş bu evlərin sakinləri bir göz qırıpında dar pillərlə zirzəmiyə endi. Yaxşı ki bu qədim evlərin içi zirzəmiləri vardı. Şuşa əsilzadələri mülk tikdirəndə, yəqin ki, nələrisə nəzərə alırmışlar. Axi, erməni-müsəlman davası təzə məsələ deyildi.

Qolundan tutub iki cavanın güc-bəla ilə zirzəmiyə düşürdüyü yüz doqquz yaşılı, əsl qalalı (köhnə şuşalılara belə deyirlər) Fatma nənə nəfəsini dərib qonşulara dedi:

- Erməni diğaların fitnə-fəsadına mən şahidəm, a bala. Hələ Nikolay vaxtı ermənilər qırğınlar törədəndə 25-26 yaşım olardı. Müsəlman kəndlərinə od vurub yandırır, girov götürdüklərinə işgəncə verirdilər. Qonşumuz Heybətin belinə qaynar samovar şəlləmişdilər. İndiki kimi yadimdadı, samovarın lüləyini açıb isti suyu qolubaqlı Yusifin boğazına axıtmış, neçə körpəni qaynar qazanlara atmışdilar.

Fatma nənə azca toxdadı, boğazını arıtlayıb:

- Bütün bunları gözlərimlə görmüşəm, - dedi. - Bu qoca, üzgün vaxtimda bir də görmək istəməzdəm. Yaxşı heç nə yoxdu, bala. Dam-daşımızı vurub uçururlar, gör neçə nəfəri dəfn eləmişik. Əger qaçaqaç düşsə, məni qoyub getməyin ha... Bu, sizdən axırıncı istəyimdi.

Dünyanın hər üzünü görmüş qarı ürəyini boşaldıb susdu. Sanki son vəsiyyətiyi söylədikləri. Əriyib lap yun çubuğuna dönsə də, hər şeyə rəğmən, hələ də həyat eşqi sönməmişdi.

Nəticəsi Gülər qarının ariq, sisqa ciyinlərini qucaqladı. Alnının qırışlarına, səriyən üzünə, çıxura düşmüş, parıltısını itirmiş gözlərinə baxdı. Ayaziyib soluxmuş yanaqlarından yaş süzülürdü. Gülər Fatma nənənin damarları çıxmış, codlaşmış əllərini tumarlayır, vaxtilə qulac-qulac saçlarının yerində indi gözə dəyən ağappaq, nazik tellərini siğallayırdı.

Qonşular dağidici zərbədən qurtulduğuna sevinir, qoltuqlarına vurub gətirdikləri mütəkkələri, xalça-palazı bir kündən zirzəminin döşəməsinə sərir, bu müvəqqəti siğınacaqdə yerbəyer olurdular. Süfrəsinin ruzisini, təknə-tabağının çörəyini, balası üçün bükdüyü dürməyi gətirib paylaşan kim...

* * *

Gülər isə bir neçə gün önce baş vermiş hadisənin hələ də təsiri altında idi. Ermənilər uzun illərdən bəri göz dikdikləri bu şəhərə yenə "Qrad" yağdırırdılar. Qaş qaralan kimi, düşmən artilleriyası meydan sulayır, işıq gələn hər yerə atır, şəhəri gülləbaran eləyirdi.

Gülərgilin ailəsi axşam süfrəsinə təzəcə cəm olmuşdu ki, mərmilər gurlamağa başladı. Həmlələrin ardi-arası kəsilmirdi, sanki yerlə göy bir olmuşdu. "Qrad"ın zərbəsində evin bir divarı tamamilə uçdu, daş-kəsek qalaqları süfrəyə töküldü. Qorxudan bənizi qaçmış, gözləri bərələ qalmış bacılar atalarının köməyi ilə zirzəmiyə endilər. Sabahki gün bugünkündə daha pis gəlirdi və bu bəd günlər tərs kimi bir-birinə calanmışdı. Ermənilər xəlvət yerlərdə yaxaladıqları insanları əzab-əziyyətlə öldürürdülər. Qaladərəsində Rza adlı cavani qanına qəltan eləmiş, Meşəlidə iki azərbaycanlı gənci qətlə yetirmişdilər. Gülərin qardaşı Ənvər və dostları itkin düşən cavanların eybəcər hala salınıb ağacdan asılmış meyitlərini meşənin dərinliyindən tapmışdır.

Şuşanın canında təpər, qolunda qüvvət olan başıpapaqları artıq şəhərin girəcəyində, Qalanın ətrafında növbə ilə keşik çəkirdilər ki, erməni yaraqlıları gecə vaxtı dinc əhaliyə ziyan vurmasın. Az sonra Xankəndidən keçən Ağdam-Şuşa yolu tamamilə bağlandı, ümid yalnız vertolyotlara qaldı.

Gülər daha nələri xatırlamadı o gecə?! Fikirləri onu gah dağa, gah arana aparır, xəyal köhləni dördnala çapırdı. Düşünürdü ki, qanlı-qadəli 1990-ci il bütün ağrı-acısıyla şüsalıların da həyatında ağır izlər qoyub. Ermənilər Ağdamdan Şuşaya ucan vertolyotu vurmuş, insan tələfatı ürəklərə dağ çəkmişdi. Gülərgilin ailəsi də doğmalarını itirmişdi. Xərcəng xəstəliyindən əziyyət çəkən anası Təhminənin Laçından keçərək ağır vəziyyətdə Bakıya aparılması, son nəfəsində övladlarının üzünü görmədən orada vəfat etməsi, "Günəşli" qəbiristanlığında dəfn olunması... bütün bunlar Gülərin qəlbini göyüm-göyüm göynədirdi.

* * *

Atışmalar ara vermirdi. Gülərin təhsil aldığı Şuşa Pedaqoji İnstiutu da bu üzdən bağlanmış, dərslər kəsilmişdi. Heç olmasa dərsə gedəndə istəklisi Salehi görə bilirdi. Onların mehr-ülfəti ailə üzvlərinə də bəlli idi. Salehin anası oğlunun seçimini bəyənib, Gülərin evlərində gəlin olacağı günü arzulayırdı.

Gülərin gözəl çohrəsi, xoş təbiəti, şirin dili, qonur gözlərində parlayan işıq Salehi çoxdan ovsunlamışdı. Fikri, xəyalı sevdiyi qızın yanındaydı. Gülsə günlərin birində hiss eləmişdi ki, qonşuluqda yaşayan ucaboylu, sarışın oğlanın odlu baxışları onu yandırıb-yaxır. Öz qəlbinin çırpıntılarından çox, onun ürək döyüntülərini eşidir.

Son günlər çox səbrsiz idi. Elə hey düşünürdü ki, kaş əsəbləri tarıma çəkən bu amansız müharibə olmayıyadı! Gündən-günə alovlanan savaşın isə ucu-bucağı görünmürdü...

Saleh təhsilini başa vurmuşdu, polis idarəsində işləyir, silah yoldaşları ilə birgə erməni qudlularına qarşı vuruşurdu. Cəlilli və Kərkicahan kəndlərinə basqınların qarşısının alınmasında da iştirak etmişdilər.

Təbiətin canlanan vədəsi, yaz çağı olsa da, bu qala şəhərinin başı üstündə xəzan yelləri əsirdi. Zümrüd rəngli bağların, yamacların növraqı pozulmuşdu. Yağı güllələri, qətllər, qarətlər bu şəhərin cah-cəlalını büsbütün dağıtmışdı. İsa bulağının gözündən qan damirdı. Cıdır düzündə şəhid məzarlığı göyərmişdi. Güler də, Saleh də bu gerçekliyi sövq-təbii duyur, itirilmiş yurd yerlərinə, elati köç edən kəndlərə baxanda üzünürdü.

* * *

1992-ci ilin yanvarı çox sərt keçirdi. Qar, sazaq göz açmağa aman vermirdi. Şuşa yenə də ağır günlerin əsarətində təntiyirdi. Şuşaya yaxın yerləşən Kosalar, Meşəli kəndləri işğal edilmişdi.

Yaxın vaxtlarda gözlənilən həllədici döyüsdən əvvəl Suşada böyükdən-kiçiyə hamı yanvarın 25-26-da bizimkilərin Daşaltı kəndinin azad edilməsi üçün ermənilərin üzərinə hücumu keçəcəyindən danışındı. Həmin günlərdə Saleh Güllerlə görüşüb, ürəyini didib-parçalayan fikirlərini bölüşmək isteyirdi. Aralarında söhbət çox qısa oldu:

- Sabah döyüşə gedirəm. İstədim səninlə görüşüb halallaşım.
- Halallaşım? Bu sözü elə deyirsən ki, az qalır ürəyim partlasın. - Güllerin səsi titrəyirdi: - Bəlkə, sən getməyəsən...
- Camaat qəfil basqınlardan, təxribatlardan cana doyub. Belə vəziyyət nə qədər davam edə bilər?! Bizim polis dəstəsi də hücum əməliyyatına qatılacaq. Getməməkdən söz ola bilməz!

Sonra da əlavə etdi:

- Pis olan odur ki, hərbi sərr xaincəsinə yayılır.

Saleh bu sözleri söyləyib susdu. Sevgilisinin əllərini ovcuna alıb dodaqlarına yaxınlaşdırıldı, nəfəsi ilə isitdi. Baxışlarını Gülərin vurğunu olduğu iri, badamı gözlərindən çəkə bilmirdi.

Görəsən, bu ayrılıq anlarında nə düşündürdü? Savaşdan qalib çıxıb istəklisini bir də görə biləcəkdimi?..

Ayrılığın acısını duyan Gülersə aram olmur, buludtək dolub-boşalırdı.

* * *

Ertəsi gün Saleh silah yoldaşlarına qoşulub ön xəttə yollanmışdı. Yenice yaradılmış Milli Ordumuzun birinci taboru döyüş əməliyyatından əvvəl vertolyotlarla Şuşaya göndərilmişdi. Döyüşçülər qarlı havada düşmənin diqqətini cəlb etməmək üçün ağ xalat geymişdilər. Salehgilin polis dəstəsi, habelə Şuşanın özünümüdafiə dəstələri də Daşaltı əməliyyatında iştirak edirdi.

Döyüşə bələdçilik edən şəxsin səhlənkarlığı üzündən əməliyyat bir qədər gec başladı. Bələdçi taboru vaxtında aparıb lazımı yerə çatdırı bilməmişdi. Buna baxmayaraq, düşmənin canlı qüvvəsini, texnikasını məhv etmək üçün artilleriyaımız bir an dayanmırıdı.

Salehgilin döyüşçüləri də Daşaltıya Nəbilər kəndindən salınmışdı. Bu döyüş əməliyyatında Saleh yağı mövqeyinə sərrast zərbələr endirir, cəhənnəmə vasil etdiyi erməni quldurları leş kimi yerə sərilirdi. Sonra isə o, düşmən pulemyotçusunu susdurub, qayaların arasında qalmış neçə silah yoldaşının mühasirədən çıxmasına yol açmışdı.

İlikləri dondurən şaxta qılınc kimi kəsir, toran qovuşur, amansız döyüş səngimek bilmirdi. Yaralı dostlarının taleyi də onu rahat buraxmırıdı. Yanaşı düşüb qalmış döyüşçüləri odun-alovun içindən çıxarmaq üçün kol-kosdan tutub qarın içi ilə üzüaşağı diyirləndi.

Mərmi yağışı altında əyilib qaçırdı. Qiçı sərpse də, inadından dönmür, bir dəstədə döyüşdürü, ağır yaralanmış Əsədə tərəf sürüñürdü. Onu çıynınə alıb qismən təhlükəsiz yerə-qayaların arasına çekib gətirdi. Bir neçə patronunu silah dostuna verdi. Yaridənmiş su qabını Əsədin od tutub yanın dodaqlarına yaxınlaşdırıldı. Qalan üç-dörd damcının dostunun təşnə ürəyinə sərinlik çiləyəcəyini düşünürdü bu anda.

Sonra qayanın arasından çıxdı. Ətraf meyitlərlə doluydu. Uğursuzluğun səbəblərini təfərrüati ilə dərk eləmək isteyirdi. Beynində dolaşan fikir bu idi ki,

niyə taktiki səhvvlər, taborlar arasında rabitə əlaqəsinin olmaması üzündən pusquya düşən necə-necə əsgərimizi itirmişik. İtkilərin çox olması o demək idi ki, təxribat öz işini görüb.

Bir böyük mühəsirəyə düşmüdü. Elektrik stansiyasının yaxınlığında toplarımız atəş açırdı. Daşaltıya birinci düşən zirehli döyüş maşını isə minalanmış sahədən keçərkən partlayıb sıradan çıxmışdı. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilmüşdi.

Saleh isə xeyli qan itirmiş Süleymana tərəf irəliləyirdi. Onu sürüyə-sürüyə təhlükəli yerdən uzaqlaşdırmağa başladı. İlk baxışda, bəlkə də, asan görünən bu xeyirxahlıq onu ölümlə üz-üzə qoymuşdu. Düşmən snayperinin açdığı atəş Salehə tuşlandı. Yer-göy gözündə qaraldı. Qan itirdikcə gücdən düşür, sustalırdı. Gözlərini son dəfə açıb doğma yurdun səmasına və şəhid oğulların qanına bələnmiş Daşaltı dərəsinə baxdı. Həyatla vidalaşan Saleh sanki bütün bunları axırıncı dəfə gözlərinə köçürmək istəyirdi...

* * *

Salehin ölüm xəbərini eşidəndə Güller donub qalmış, sanki daşa dönmüşdü. Ürəyi göynəsə də, ağlaya bilmirdi. Dağdan ağır dərdi, kədəri ilə başbaşa idi. Qəlbi yaralı, dərddən qovrulan Güllerin ağılna da gəlməzdı ki, bu, Salehin sonuncu savaşı olacaq və o, qanlı döyüş meydandan geri dönməyəcək. Hələ uşaqlıq çağlarından sevdiyi, cəmənindən gül-çiçək dərib tellərinə düzdüyü, büllur suları par-par parıldayan Çətir şəlaləli Daşaltı dərəsində istəklisi düşmənə qarşı son nəfəsinə dək döyüşüb şəhid olmuşdu.

* * *

Güllerin atası onu və həyat yoldasını itirmiş bacısını iki yaşılı oğlu Sadiqlə və Fatma qarıyla birgə Laçına gətirdi. Dörd ay Güllerin dayısığında yaşamalı oldular. Atası geri qayıtmışdı, qardaşı Ənvər isə Ramiz Qənbərovun taborunda döyüşürdü.

Ara bir az sakitləşəndə yenidən Şuşaya qayıtmışdalar. Əslində heç nə dəyişməmişdi. İndi evlərinin iri zırzəmisində qonşularla birgə daldalanıb bütün olub-keçənləri yaddaşında çözələyirdi... Dəmir qapının qəfil cırıltısı və qonşu Məhəmmədin zəhmli səsi onu bu üzüntülü xəyallarından ayırdı:

- Düşmən Şuşanın beş addımlığındadır, artıq şəhəri bombalayır, ay camaat! Qırqızda və Kırıdə ağır döyüşlər gedir. Tez olun, arvad-uşağı şəhərdən çıxarıraq!

* * *

...İnsanlar pərən-pərən düşür, yük maşınlarına yükləndikcə şuşalıların qurban ömrü başlayırdı. Qaçaqaçda Güləri qəribə hissələr bürümüş, kövrəlmüşdi. Üzünü bacısına tutub:

- Sevil, Şuşaya yaxşı-yaxşı bax, bəlkə, bir də görə bilmədik...

Bacısı üzgün halətlə, amma hökmə demişdi:

- Dilin qurusun, ay qız, nəhs danışma!

...Onlar çox çətinliklə şəhərdən çıxdılar. Alovlanan Şuşa arxada qalmışdı. Qəhər içində boğulan Güllerin baxışları yol boyu Salehi arayırıldı. Nakam sevgisi ilə bağlı acı xatırəleri onu qarşında gözləyən naməlum bir həyata aparırdı. Nə vaxtsa, doğma Şuşanın dolamalarına qalxa bilsə, Daşaltıya əli yetsəydi, fikrində, xəyalında qövr eləyən bir suali dilə gətirərdi: "Sevgimi neylədin, Daşaltı dərəsi?"



Mənsurə QAÇAYQIZI

SƏS

Küçənin daşlı olması, həm də yoxuş qalxmağım nəfəsimi kəsmişdi. Yorulmuşdum. Buna baxmayaraq, tələsirdim. Arabir dayanıb nəfəsimi dərsəm də yenidən yola davam edir, gecikmək istəmirdim.

İllk dəfə idi burdan yolum düşürdü. Bu küçədən gələcəyimi demişdilər, tanışaydım, bəlkə də ünvana yaxın bir avtobusla gedərdim. Metrodan çıxbı deyilən küçə ilə getsəm də, qarşıma çıxan tək-tək insanlardan soruşa-soruşa ünvanın uzaq olduğunu hiss edirdim. Yox, bu qədər də olmazdı, taqətim artıq tükənirdi. Küçədə adamlar az-az görünürdü. İsti yay günü, daş küçə... Əlimdəki su şüşəsindən suyu birləşərək, şüşəni zibil qabına atdım. Yolu o biri tərəfə keçib küçədə görünən tək, qocaman tut ağacının altına düşən balaca kölgəlikdə dayanıb bir az dincəlmək istədim. Ayaqlarımın ağrısı bütün bədənimə çökmüşdü. Ağaca yaxınlaşmışdım ki, kiminse yavaş səslə "Xanım, ay xanım" - deyə səsləndiyini eşitdim. Ətrafa baxdım. Heç kim yox idi. Uzaqdan iki uşağından dar bir dalana girdiyini gördüm. Yox, uşaq səsi deyildi. Bir az keçmiş yenə səs gəldi: - "Xanım, ay xanım". Bu dəfə səs bir az da qorxaq və zəif idi. Qorxmağa başladım. Səkinin kənarındaki üzbeüz birmərtəbəi evlərin pəncərələri bağlı idi. Ağacın arxa tərəfində dəmir barmaqlıq hasara alınmış böyük ikimərtəbəli bina isə biraz uzaqda idi. Həyətində kimsə görünmürdü. Geriye və ətrafa baxmamağı qərara alaraq iti addimlarla yürüməyə başladım. Səs yenə gəldi: "Xanım, ay xanım". Bu dəfə səs məni yerimdə dayandırdı. Artıq dəqiqləşdirmişdim, səs böyük, ikimərtəbəli binadan gəlirdi...

Binanın birinci və ikinci mərtəbəsində bütün otaqların pəncərəsi dəmir barmaqlıqla bağlanmışdı. İkinci mərtəbədəki otaqlardan birində pəncərənin qarşısında bir oğlan dayanmışdı. İyirmi beş, otuz yaş arasında olardı. Əlini bayırda uzadıb səsləndi: - Xanım, ay xanım...

Bayaqqı səs idi. Bu zaman onun ətrafına bir neçə kişinin də yiğışdığını gördüm. Ehtiyatla yan-yörəmə baxdım. Heç kim yox idi. Məsafə baxımından uzaq, dəmir barmaqlıqlar arxasında olsalar da mənə qanımı qaraldacaq bir söz deyilməsini istəməzdəm. Bilmirəm nədəndirsə insanın ağılına bəzən ilk növbədə xoşagelməz hallar gelir. Bəlkə, düşdüğüm situasiya bunu yaradırdı. Bəlkə də... Amma mən yenə də özlüyümdə guya ehtiyatı əldən verməyərək, sifətimə ciddi, sərt ifadə verdim. Yəni ki, eşidirəm...

Bir anda pəncərədə adam daha da çoxaldı. Hiss olunurdu ki, hamısı çöle baxmaq, məni görmək istəyir. Sual vermək istəyən adamların içində özünü silkələyib yeriini nizamladı. Az qala onu sıxbı dəmir barmaqlıqlara yapışdırılmışdır. Əlləri hələ də havada, verəcəyi sual kimi mənə doğru uzanmışdı.

- Xanım, Qarabağdan nə xəbər? Yenə də atışmadı? Bizimkilər Qarabağı aldılar?
Yerimdə donub qalmışdım.

- Ermənilər?
- Bizimkilər?

Hasarın kənarı ilə giriş qapısına kimi qaçdım, buranın hara olduğunu bilmək üçün. Geriye üzü enişə... Gedəndə yanından keçəm də fikir verməmişdim. Qapının üzərindəki lövhə ruhumu titrətdi. "Ruhi-əsəb dispanseri".

...Dəniz kənarına düşürdüm. Ayaqlarında ağrı, ürəyimdə yük, gözlərimdə dənizə damcılacak göz yaşı...



◆ P o e z i y a



Şəfəq SAHİBLİ **İSTANBULUN AĞAC YADDAŞI** (poema)

Prolog

Bura İstanbuldu...
alnında
peyğəmbərin müjdəsi
gülümsəyən
Fatehin
arzusundan doğuldu.

Bura İstanbuldu...
"Allahu-əkbər" nidasının
müqəddəs işığında
tarixin
qaranlıq
sularında
üzən yoldu...

Bura İstanbuldu...
Üzünə
əzan səsinin,
kilsə zənginin
təbəssümü qonmuş
güldü...

Bura İstanbuldu...
 küçələri
 sevgi qoxulu,
 həsrət qoxulu...
 Yaddaşı
 zamanın izitək
 dipdiri,
 tarixin özütək
 mürgülü,
 daşların üzütək
 yuxulu...

Hər an doğma,
 Hər an qorxulu...

Bura İstanbuldu...
 Burda
 dili birdi
 ağacın,
 acın,
 ehtiyacın...

Tarixi dinləmək eşqinə
 daşların yuxusunu,
 əsrlərin qoxusunu
 naxış-naxış,
 ilmə-ilmə açın...

Bura İstanbuldu...
 məscidləri,
 kilsələri
 adam-adam,
 nəfəs-nəfəs
 kükrəyir, daşır.
 Bağçaları, bağları,
 Meydan-meydan
 quşları,
 qənbər-qənbər
 daşları
 bir dildə danışır -
 Allah dilində...

Sus...
 ey içimdəki kədər,
 danışma
 günah dilində...
 Hər gün
 ruhum
 məktublar yazıram
 ah dilində...

Bura İstanbuldu...
Min ildi
ruhum özünü
axtarırdı,
burda buldu...
Min ildi
ruhumun sahilində
qayıq kimi üzür,
üzür
yaddaşımın
cavabsız məktubları...

Göy üzü
elə bil üstünə
yağış yağmasın deyə,
başı üstə
çətir kimi tutub
bəmbəyaz buludları...

Bura İstanbuldu...
qucaq-qucaq
sevgiləri kimi
ayrılıqları da
boldu...

Bura İstanbuldu...
Adını
Astaca piçildadım,
ürəyimdəki misraların
həyəcanından
gözləri doldu...

I

Ruhum,
tarixin qapısını
duyğu-duyğu aç...
Hər gün
tarixin
yaddaşına
yarpaq-yarpaq
sığal çəkən ağac...
Tarixin özü kimi
qədimdi
yarpaqlarına
hər gün zamanın
sığal çəkdiyi bu ağac...
Bu ağac,
Təbiətin

fəsil-fəsil
 çiçəkləyən yaddasıdı,
 Tarixlərin ciyində
 yol getdi,
 tarixləri ciyində
 daşıdı...
 Bu ağac
 ağac deyil,
 tarixin əlindəki
 ağac güzgündür...
 Bu ağacın içindən,
 budaqlarından,
 yarpaqlarından
 milyon-milyon göz
 İstanbulu güdür.

Ayağım altında
 torpaq
 sükut dilində
 piçıldadı:
 "Süleyman çinarı"dır
 bu ağacın adı...
 Onu Sultan Süleyman
 bir yazağı
 öz əlləriylə əkdi.
 Zaman-zaman
 qayğısına qaldı,
 nazını çəkdi...

Bu ağacın
 bir üzü fələkdi,
 bir üzü mələk...
 Yaddaşın
 mamır basmış
 tarix öpər
 bu ağacın,
 yarpaq-yarpaq
 saçlarını...

Süleymanın ruhu kimi
 həsrət-həsrət
 sığallayar,
 oxşayar külək...

Bu ağacın
 yaddası
 ruhumun yurd yeridir.
 Tarixlər

atını çapıb keçsə də
bu ağacın içindən
qoşun-qoşun
vaxtin ləpirləri,
ayaq izləri
hələ dipdiridir.

Bu ağacın
yaddası
istidir hələ
ocaq daşı kimi...
Bu ağacın
yarpaqları
həsrət dilində
danışır
göz yaşı kimi...

Burda
Sultan Süleyman
bir ağaca
həyat verdi.
Burda
Sultan Süleyman
min adamdan
həyat aldı...
Burda
hər şey
bir misra cavabdı,
min misra
sualdı.
Tarixlərə
güzgü tutan
bu ağaç
əsrlərlə danışmadı,
ağzına su aldı...

Bu ağaç
tökülən qanlara,
ahlara, amanlara
şahiddi.

Bu ağacın
yaddası
yarpaq-yarpaq
şəhiddi.

"Cəllad çeşməsi"ndən
neçə-neçə harayın,
neçə-neçə fəryadın
su içdiyini,

neçə-neçə ömrə
 əcəlin
 köynək biçdiyini
 görüb bu ağac.
 zalımların, zülümlerin
 karvan-karvan,
 qoşun-qoşun
 köcdüyünü
 görüb bu ağac.

II

"Ayasofiya" məscidi
 Allahın dərgahına
 qollarını
 geniş açmış
 bir mübarək duadır.
 Gözəlliyi
 könül oxşayan
 "Gülhanə sarayının bağçası"
 imanı cənnət
 qoxulu
 bir övliyadır.

Əsrlər
 bu ağacda,
 bu ağac
 Tanrı sevgisində
 Güzgüləndi.
 Minarələrdən
 pərvazlanan əzan
 səsiylə
 çiçək açdı,
 gulləndi.

Bu ağacın
 yaddaşından
 tarixlər bir
 göz qırpmında keçdi.

Bu ağacın
 gözündə
 dünya fanidi, heçdi.

Bu ağac
 zaman adlı
 doğanaqdı.
 Yanından
 karvanlar, qatarlar
 sel kimi kükrədi,
 çay kimi axdı.

Bu ağac
Bir kəlmə dinmədi,
vaxtin sularına
maddim-maddim,
heyrətlə baxdı.
Sadəcə hər gün
sükut dilində
zikr elədi,
"Allahu-əkbər" nidasını
yaddaşına
işıq kimi taxdı.

Bu ağacın yanından
zaman-zaman
yollar keçib -
torpaq yolu,
daş yolu.
İndi
dəmir yollara
güzgü tutur yaddaşı...
Yollar keçir-zaman kimi
günbatandan-gündoğana,
gündoğandan-günbatana.
Bəzən
həyasız-həyasız,
bəzən utana-utana...

Bu ağacın yaddaşında
yollar fəsil-fəsildi,
nəsil-nəsildi.
Vaxt olub, görürsən
yol gəlib
yolun yaddaşını sildi.
Bir də görürsən
yol gəlib
yolun ömrünü sildi.

Zaman-zaman
yollar itib,
yollar dəyişib,
yollar taqətdən düşüb...
Yollar, yollar...
torpaq yolu,
dəmir yolu,
daş yolu...

Bu ağacın
içində
dipdiri bircə yol qalıb -
yaddaş yolu.

III

Zamanın
üzü görünməsin deyə
tarix duman kimi
çöküb üst-başına...

Neçə əsrdir
mələklər
hər bahar
yarpaq-yarpaq
məktub gətirir sənə
göy üzündən.

Yaddaşımın
dan yerindən
boylanıram,
Sellər necə də
fəsil-fəsil
tökülür gözündən...

İndi
sözlərin alınından
öpüb,
misraların saçını
oxşayıb
yola çıxmışam
əsrləri yoran yaşına.

Zaman
aramızdan keçir,
yaramızdan keçir,
keçir
xəfif-xəfif,
yaşına-yaşına...

Misralarımın
nəfəsi dəyir
sənin tarix yoran
yaddaşına...

Epiloq

Gözlərim
sevgiylə qondu
bu ağacın
budaqlarına.

Eşqimi ovuclayıb
öpüş kimi
səpdim
yaşıl təbəssümlü
yarpaqlarına...

Yaddaşima
gün doğdu,
ruhum
misra-misra
çiçəkləndi...
Əllərimi
kəpənək qanadı kimi
toxundurdum,
bu ağacın gövdəsinə
doğmaliğin hənirinə
isinə-isinə...

Duydum
Fateh Məhmətin,
Sultan Süleymanın
qeyrət qoxusu
gəldi havadan...

Yumdum eşq dolu
gözlərimi
və gördüm...
Osmanlı qoşunu
Əsrlərin o üzündən
Zəfər marşıyla
Dönürdü davadan...

İstanbulda
"Sultan Süleyman çinarı"nı
qucaqlayıb
sənin həsrətindən
danışdım, Qarabağım...



◆ Tənqid və ədəbiyyatşünaslıq ◆

Vaqif YUSİFLİ

POEZİYA... POEZİYA...



1896-ci ilin payızında fransız yazarı JÜL RENAR gileyənlərdi ki: «Yenə şeir, hey şeir. Bir misra da poeziya olaydı!». Yüz iirmi iki il müddətində fransız poeziyasının keçdiyi yol göz qabağındadır. Büyük, istedadlı və dünya miqyasında tanınan şairləri də olub, konyukturaçıları da. Eynilə bizim poeziyada olduğu kimi. Lakin mən inanmiram ki, Fransada Azərbaycandakı kimi az qala bütün xalq şeirlə nəfəs ala, çobanından tutmuş akademikinə qədər şeir aludəcisi ola. Hərcənd ki, deyilənə, yazılına görə, fransızlar daha hissiyyatlı xalqdı...Hətta mən ona da inanmiram ki, fransız xalqının az qala yarısı şeir yazmaq bələsına mübtəla olsun. Mərhum şairimiz Fikrət Sadiğin bir şeirindən bu misralar sanki yaşadığımız dünənin və bu dövrün mənzərəsini eks etdirir:

*Mən sayım, sən sadala,
Gör kimlər şeir yazır.
Mühəndislər, polislər,
Həkimlər şeir yazır.
Bunu bildim, tanıdım,
Ta kimlər şeir yazır?!
Deputatlar, vəkillər,
Hakimlər şeir yazır.
Elmdən yorulanda
Alım də şeir yazır.
Qanı qara olanda
Müəllim də şeir yazır.
Adlayıb həmdəm zilə,
Şeir yazır naz ilə.
Yalançı bəstəçilər,
Yalançı müğənnilər
Şeir yazır hacılar,
Məşədilər, mollalar.
Evin tikilsin millət,
Bu qədər şair olar?
Bir kəlmə, söz müxtəsər,
Can, ay can, bir də ay can!*

**Şeir yazır sərasər
Bu boyda Azərbaycan!**

Neyləyək, biz belə doğulmuşuq, «şair xalqıq». «Yenə şeir, hey şeir, Bir misra da poeziya olaydı» - az-çox ədəbiyyat aləminə qovuşandan sonra bu sayaq şikayətləri, giley-güzarı dəfələrlə eşitmişəm. Və indi şeir yazmağı, əksərən öz cibinin pulu ya hansı varlı sponsorunsa köməyilə şeir kitabı nəşr etməyi heç kimə qadağan etmək olmaz. Kimə məlum deyil ki, bu şeirlər və bu şeir kitabları xalis qrafomaniyanın bəhrələridir. Və indi tənqidçiləri də məcbur edib bu qrafoman şairləri bircə-bircə bəsətlikdə, qafiyəpərdəzliyədə, məzmunsuz şeir yazmaqdə təqsirləndirmək də mümkün deyil. Əgər televiziya kanallarında müğənni xanım Elza Seyidcahan bir şair kimi təqdim olunursa, şeiri gözdən solan «şeirlərinin» oxuyursa, hətta ARB kanalının «Xalq şairi» şeir müsabiqəsində münsiflər heyətində yer tutursa... izahata ehtiyac qalmır.

Ancaq bu o deməkdir «bir misra poeziya» tapmaq çətindir, təbii ki, belə deyil. Lap qatı pessimist olaq: fikirləşək ki, öten onilliklərdə olduğu kimi, indi Azərbaycanın hər qarışında bir şeirçi bitsə belə, yenə xalqa çatası və xalqın qəbul elədiyi şairlərimiz az deyil. Bəli, biz saysız-hesabsız konyukturaçı nəzmkarların, kitablarının üz qabığı şeirlərindən qəşəng olan şairciklərin əhatəsindəyik, «şeir» sarıdan qətiyyən korluq çəkmirik, narahatlığımız poeziya sarıandır.

ŞEİR VƏ POEZİYA. Mən bir neçə dəfə bu iki sözün bir-birindən fərqli mənalarını izah etməyə çalışmışam və təxminən əlli il öncə məşhur Argentina şairi Armando Texado Qomesin müxbirlərlə müsahibə zamanı «Siz poeziyaya şansı tələblərlə yanaşırsınız?» sualına verdiyi cavabı misal gətirmişəm: «Ən başlıca tələb odur ki, poeziya əsl poeziya olsun. Mən zarafat etmirəm, düz sözümdür, şeiri hamı yaza bilər. Amma unutmayın ki, şeir hələ poeziya deyildir, şeir poeziyanı ifadə etmək üçün yalnız bir vasitədir. Sözlər, misralar unudula bilər, qalan nədirse, o - poeziyadır. Yaddaqlanan sözlər və misralar da ola bilər, onları yadda saxlayan, yaşadan da poeziyadır». Ona görə də mən çalışacağım 2017-ci ilin yaddaqlanan, təkcə yazıldığı, işiq üzü gördüyü gündə deyil, sabah da, hətta XXI əsrde də yaşaya bilecək poeziya nümunələrindən söz açım. Bir-iki məqam istisna olmaqla illər boyu icmallarda təkrar olunan bir sxemdən də imtina edəcəyəm. Yığın-yığın adlar - imzalar siyahisinə elə bir ehtiyac duyulmayacaq.

İndi isə, ilk növbədə, 2017-ci ilin şeirini statistika nöqtəyi-nəzərindən incələyək. Mən hər ay, bəlkə, hər gün müxtəlif nəşriyyatlarımızın istehsal etdiyi şeir kitablarını bu statistik mənzərəyə daxil eləmirəm, çünki bir il ərzində 300-400 şeir kitabı nəşr olunursa (bəlkə, daha artıq!), özü də bu şeir kitablarında əksərən ötan illərin şeir nümunələri öz əksini tapırsa və önce qeyd etdiyim qrafomaniya məmulatları ilə orta həddi və yüksək ədəbi meyarları özündə əks etdirən şeir kitablarına nəşriyyat hadisəsi və oxucu marağının baxıram. Həm də bu şeirlərin müəyyən qismi mətbuatda, xüsusiilə ədəbi orqanlarda dərc edilir.

Şeir kitabları çox nadir hallarda ədəbi hadisəyə çevrilir və 2017-ci ildə hələ ki, belə ədəbi hadisənin şahidi olmadı. Ancaq hər bir şeir kitabı seviyyəsindən asılı olmayıraq, həm onların müəlliflərinə, həm də oxuculara sevinc bəxş edirsə, qoy çap işi dayanmasın, qoy nəşriyyatların dəyirmanları gecə-gündüz işləsin. Ona görə də biz 2017-ci ilin şeir mənzərəsini canlı proses kimi təsəvvür edirik, yeni yalnız 2017-ci ilin orijinal şeirləri haqqında söhbət açaq. Bu canlı prosesi izləmək üçün Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları olan «Azərbaycan» və «Ulduz» jurnallarına, «Ədəbiyyat qəzeti»nə, həmçinin öz səhifələrində daim şeir dərc edən «525-ci qəzet»ə, «Ədalət» və «Kaspi» qəzetlərinə üz tutacaq. Statistik mənzərə belədir:

«Azərbaycan» jurnalı il ərzində 73 şairin şeirlərini çap edib, orta hesabla hər şeir 20 misradırsa, bu 14000 misra şeir deməkdir. «Ulduz» jurnalında bir il ərzində 96 müəllifin şeirləri işq üzü görüb, əksəriyyəti cavan şairlərdir, təxminən 12000 misra şeir bəzəyir «Ulduz»u. «Ədəbiyyat qəzeti»nə boyanıram. Bir-iki nömrəsi qoşalaşan qəzet 51 nömrəsinin hər birində orta hesabla 500, bəzən 600 misra şeir çap edir, təxminən 150-160 müəllifin 25000 misrası ilə qarşılaşır. Mən «525-ci qəzet», «Kaspi» və «Ədalət» qəzetlərinin hər şənbə, hətta həftəçi nömrələrində dərc edilən şeirlərini hesablamadım. Bu qəzetlərin içində «Kaspi» xüsusilə şeir çap eləməyə həvəslidir, «Ədalət» qəzeti də lap əzəldən şeirlə nəfəs alır, «525-ci qəzet» də həmçinin. Qeyd edim ki, şeir tərcümələrini bu statistikaya daxil eləmirəm.

Göründüyü kimi, statistik mənzərə kəmiyyət baxımından ürəkaçandır. Sovet dönenindəki QLAVLİT qorxusu, nəşriyyatların illik çap planına düşüb-düşməmək ehtimalı yoxdur. Ancaq məni də, sizi də düşündürən bir suala cavab axtarıram - müasir Azərbaycan şeiri müasir Azərbaycan insanının estetik zövqünü, mənəvi tələbatını lazımlıca ödəyə bilirmi? Füzulinin «Ver sözə ehya ki...» kəlamı, Nəsiminin «Dinləgil bu sözü kim, candır söz» həqiqəti bu gün reallaşa bilirmi? Gəlin, bədbinliyə qapılmayaq. İki səbəbdən nikbin olmağa əsas var. Birincisi: «Ot kökü üstə bitər» - müasir Azərbaycan şeiri öz kökündən - əsrlərin yaşıarı ənənələrindən qətiyyən uzaqlaşmışdır və uzaqlaşa da bilməz. İkincisi: müasir Azərbaycan şeiri milli olduğu qədər də bəşəridir və dünya ədəbiyyatında baş verən proseslər - hər tövr yeni və modern meyllər, axınlar, cərəyanlar Azərbaycan şeirində nəşv-nüma tapır, bu modernizm, bu postmodernizm, bu dekadentizm, bu simvolizm. Buyur, istedadın varsa ya da formalist məhərətinə yiylənənmisənse, hansı stildə, hansı vəzndə yazırsansa, yaz. Və çox maraqlıdır ki, bəzi istisnaları nəzərə almasaq, ötən illərdəki ənənəcılərlə novatorçuların «döyüşlərinə» də təsadüf etmirik. Çünkü bir də görürsən, şeir aləminə qoşma və gəraylı ilə gələn cavan bir şair az sonra postmodern şeirlər yazır və ya əksinə, Qərb şeir modasına aludə olan birisi qoşmaya, gəraylıya, hətta təcnisə keçir. Ancaq bizi şeirin - bizim axtarışlarımızın məqsədi olan poeziya nümunələrinin hansı vəzndə, hansı mövzuda yazılışlarından asılı olmayaraq, bədii keyfiyyəti düşündürür. 1965-ci ildə görkəmli tənqidçimiz Məmməd Arif Dadaşzadənin «Poeziya və keyfiyyət» məqaləsi bizim üçün heç də köhnəlməyib və o məqalədən bu mülahizələri xatırlatmaq istəyirik: «Poeziya və keyfiyyət. Bu sərlövhə çoxlarına qəribə görünə bilər. Doğrudan da, poeziya yüksək keyfiyyət deyilmə? Poeziya dedikdə ədəbiyyatın, bədii yaradıcılığın, sənətin ən gözəl nümunəsi təsəvvür olunmurmۇ? Lakin nə edəsən ki, poeziya adı ilə bəzən meydana zəif əsərlər meydana çıxır. Belə hallarda sənət pərisi və gözəlliyi üçün narahat olmağa başlayır, keyfiyyət qeydinə qalırsan. Bir də ki, indi bizdə keyfiyyət uğrunda mübarizə günün əsas şüarlarındandır».

«Keyfiyyət uğrunda mübarizə!» - bunu, qətiyyən yalnız «soviet şəhəri» kimi qəbul eləmirik. Çünkü həqiqi şeir özü elə keyfiyyət deməkdir. Obrazlı şeir, Azərbaycan dilinin gözəlliyyini nümayiş etdirən şeir, orijinal bədii təsvir vasitələrinin zənginliyi ilə diqqəti cəlb edən şeir, hər cür əllaməçilikdən, mücərrədçilikdən uzaq olan şeir.

*Sən Allah, bu gülü yasa aparma,
Bu gül ləçeyində başqa həyat gör,
Bu qızıl güllərdən mənə qanad hör,
Sən Allah, bu gülü yasa aparma.
Qızıl dan yerindən rəng alıb bu rəng,
Göylərdən nur alıb, günəşdən çələng.
Bu doğulmaq üçün, uçmaq üçündür,*

*Qövçi-qüzeyləri qucmaq üçündür,
Sən Allah, bu gülü yasa aparma...
Bu ilahi güller qırmızı donda
Mənim də sinəmdə bitmişdi onda-
O da ilk məhəbbət alovlarıydı,*

Bu, 81 yaşlı Musa Yaqubun şeiridir. Onu izah eləməyə, oradakı məna incəliklərini, Azərbaycan şeirinə məxsus poetik ustalığı açıqlamağa ehtiyac varmı? Əsl poeziyadır. «Sən Allah, bu gülü yasa aparma!» - bu misra artıq bir kəlam, bir poetik ahəng kimi insanın iç dünyasına hopa bilər... Musa Yaqub haqqında hamımız deyirik ki, o, təbiət şairidir, Səməd Vurğunun, Hüseyn Arifin, Nəbi Xəzrinin, Qasım Qasimzadənin, Hüseyn Kürdoğlunun, Məmməd Aslanın hərarətlə vəsf elədiyi bu gözəllik dünyasının tərənnümçüsüdür. Ancaq o da var ki, Musa Yaqub təkcə təbiəti poeziyaya gətirmir, insanın içindəki təbiəti - eşqin, insanların gözəlliyini şeirə çevirir. Amma indi onun başqa bir şeirinə diqqət yetirin:

*Bu dünya Kəbədən ibarətdisə,
Haqqa, ədalətə ibadətdisə,
Bir az sənin üçün savab toplayıb,
Sonra da Cənnətə ziyarətdisə -
Bu qədər hiylələr, fitnə-fəsadlar,
Bəs günahxanalar nədən ötrüdü?
Zorlar, zorxanalar, cəbbəxanalar,
Bu silahxanalar nədən ötrüdü -
Şeytanın gücünü bildirmək üçün?
Ancaq vurub-yıxıb öldürmək üçün?
Azadlıq nə gəzir bu yer üzündə...
Tanrıml! Götür məni o maviliyə,
Mən də bir Ruh kimi özümü görüm -
Azadlıq nə gəzir bu yer üzündə.*

Bir gözəllik və gül aşiqinin - qızıl dan aşiqinin poetik ahənginin birdən-birə dəyişməsi heç də təəccüblü deyil. «Gərçi-mühiti-əzəməm, adım Adamdır, adəməm, Tur ilə kün-fəkan mənəm, mən bu məkana sığmazam» misraları ilə «Yanaram eşqindən, axər gözlərimdən yaşlər, Firqətin dərdi çıxardı ürəyimdən başlər» misraları da eyni şairindir - Hürufi Nəsiminin və Aşıq Nəsiminin. Bizim böyük şairlerimiz həm gözəlliyi, eşqi vəsf ediblər, azadlığı, istiqlalı alqışlayıblar, həm də həyatdakı, cəmiyyətdəki, dünyadakı pislikləri lənətləyiblər...

Heç də düşünmürük ki, şeirimizin yaşlı nəslisi - Nəriman Həsənzadə, Fikrət Qoca, Abbas Abdulla, Musa Yaqub, Məmməd İsmayıllı, Əşrəf Veysəlli, İltifat Saleh, Vaqif Nəsib, Oqtay Rza, Yusif Həsənbəy, Firuze Məmmədli, Kəmalə Ağayeva, Eyvaz Borçalı, Ramiz Məmmədzadə, Məmməd Kazım, Ənvər Əhməd, Ağasəfa Yəhyayev, Vahid Əziz, Ramiz Duyğun (mən bu sıraya Ramiz Rövşəni, Çingiz Əlioğlunu, Sabir Rüstəmxanlı da əlavə edirəm) bu gün sözlərini deyib qurtarmış şairlərdir. Əksinə, onlar yenə cavamlıq ehtirası və şövqü ilə yazıb-yaradırlar, 60-70-ci illərin Nəriman Həsənzadəsi yenə «ürək dililə» danışır, Fikrət Qoca yenə həyatın, bu böyük dünyadan gözəlliklərinə aşiq, mənfi hallarına dözümsüzdür. Firuze Məmmədli qadın dünyasının zərfliliyini, saflığını, kövrəkliliyini, həm də milli-mənəvi sərvətlərimizi vəsf edir. Məmməd İsmayıllı qurbətdə yaşasa da, bütün şeirlərində «Vətən» deyir. Vahid Əzizə sanki ikinci ilham gəlib, şeirlərinin ən gözəlini bu yaşda yazar. Çingiz Əlioğlu poetik axtarışlardan yorulmur, Sabir Rüstəmxanlı altmışinci illərdə yazdığı «Vətən» şeirini «Vətən və Azadlıq» dastanına çevirir. Ramiz Rövşən hətta təzə şeir yazmasa da, həmişə oxucuların sevimli şairi olaraq qalır.

Bu günün-müasir Azərbaycan şeirinin yükü və ağırlığı, inkişaf və perspektivi «səksənincilərin», «doxsanıncıların» çıynıñə düşür. Onlar bu missiyanın öhdəsindən gələ bilirlərmi? Hər halda, 2017-ci ilin şeir mənzərəsində bu suala cavab axtararıq. O nəsildən üç istedadlı şairin - ürfan düşüncəli Akif Səmədin və modernist Adil Mirseyidin, bu yaxınlarda isə Sabir Sarvanın ölümü bizdə təəssüf hissi doğurur, amma şükür ki, bu nəslin «yarpaq tökümü» hələ seyrəkdir, onların bir çoxu indi yaşlarının kamilllik mərhələsinə çatıb. Hiss olunur ki, şeirimizin yeni bir mərhələyə - əvvəlki onilliklərdən fərqli bir özəlliyyə malik olması məhz yaşları əlli-altmış çevrəsində olanların xidməti az deyil. Onlar şeirimizin yaşıarı ənənələrindən qətiyyən üz çevirməyiblər, əksinə, bu ənənələri yeni ifadə tərzi, sözün rəngarəng çalarları, bədii təsvir vasitələri, dilin poetik imkanları ilə cıalayırlar. Zirəddin Qafarlı bir şeirində yazır ki: «Bu dünya Nizami dünyası imiş, Bu dünya Nəsimi dünyası imiş, Gör hara gəlmışəm ürək eyləyib!» - deməli, ənənəyə bağlılıq zəncirini qırmaq mümkün deyil. Amma ənənə deyəndə heç də heca vəzninə, qoşmaya, gərayılıya «sədaqət» hissindən söhbət getmir. Söhbət «köhnə havalarda» yeni notlar səsləndirməkdən gedir. Biz 2017-ci ilin şeir mənzərəsində ən gözəl qoşma, gərayılı, ümumiyyətlə, heca şeiri axtarışına çıxdıq və doğrudan da, sayı-hesabı biliinməyən o şeirlərin içərisində kəmiyyətcə az olsa da, XXI əsrin poetik təfəkkürünü əks etdirən nümunələrlə də qarşılaşıdır. Vaqif Bəhmənli, Ramiz Qusarçaylı, Əjdər Ol, Ağacəfər Həsənli, Musa Ələkbərli, Adil Cəmil, Nisə Bəyim, Barat Vüsəl, Əlizadə Nuri, Əlirza Həsrət, Balayar Sadiq, İlham Qəhrəman, Əli Rza Xələfli, İslam Sadiq, Fərqanə Mehdiyeva, Rəşad Məcid, Zakir Fəxri, Zakir Məmməd, Fəxrəddin Teyyub, Kəmaləddin Qədim, Məmməd Qədir, Ədalət Salman, Ağamir Cavad, Avdi Qoşqar, Yusif Nəğməkar, Əbülfət Mədətoğl, Fəxri Uğurlu... Demək olar ki, cüzi yaş fərqini nəzərə almasaq, bir ədəbi nəslin nümayəndələridir bu şairlər və heca şeirinin müasir durumu ilə tanış olmaq üçün onların şeirlərini oxumaq kifayətdir. Bu şairlər sərbəst şeirlər də yazılırlar, amma onlar heca şeiri üzərində kökləniblər. Çox sayda misallar gətirməkdən imtina edirəm, yalnız Ramiz Qusarçayının «Anama» şeirini misal gətirəcəyəm:

*Ürəyim üstündə şam bənövşəsi,
Ayrı nəyim var ki, yanasi, anam.
Sənsən gülşənimin qəm bənövşəsi,
Sənsən göz yaşımın sonası, anam.*

*Ovunmaz bu dərdim hər simin üstə,
Qar üstdən qar yağır səbrimin üstə,
Elə ağlayardım qəbrinin üstə,
Qorxdum ki, uçular binası, anam.*

*Bu zalım fələyin üzü ağ olsun,
Dağı düzdə qalsın, düzü dağ olsun,
Sevmeyən kim varsa, canı sağ olsun,
Məni sevənlərin anası, anam,
Sən ey göz yaşımın sonası, anam.*

«Heca şeir, yoxsa sərbəst şeir» - bu yaxınlarda «Ədalət» qəzetində altı müəllifin (beşi şair, biri tənqidçi) iştirakı ilə keçirilən bir sorğunu izledim. Sorğuda belə bir sual verilir: «Azərbaycan ədəbi mühitində sərbəst şeiri şeir hesab etməyən kifayət qədər şair, oxucu var. Onların içində həm də sərbəst şeir yazanlara nifrət var və mübarizə aparırlar. Sizcə, bunun səbəbi nədir?» - doğrusu, jurnalistin hazırladığı bu sual məni çox təəccübəldirdi. İndi hansı zamandı belə, şeirin iki vəznnini iki qoç kimi üz-üzə gətirəsən? İndi hansı

zamandı belə, deyəsən ki: «sərbəst şeir yazanlara nifrət var». Əlbəttə, şairlərin və oxucuların içində heca şeirini ya sərbəst şeiri bəyənməyənlər tapılar, ancaq adına ŞEİR dediyimiz ədəbiyyat üçün vəzn söhbəti çoxdan köhnəlib. Nazim Hikmət hansı bir müsahibəsində isə deyirdi ki: «Mən hecada da yazmışam, sərbəstdə də. Fərqinə varmamışam. İstəyirsən o şeiri dənizin dibində yaz, istəyirsən küləkli havalarda, istəyirsən qışda, istəyirsən baharda yaz, təki ortada ŞEİR olsun. Sözlərin yaratdığı gözəllik olsun».

Adını çəkdiyim sorğuda ən ağıllı cavabı və həm də ən xoşagəlməz cavabı poetik istedadına heç bir şübhə etmədiyim Aqşin Yenisey verir. Onun sözləridir: «Bu, bir zövq məsələsi olmaqdan ziyadə daha çox ustalıq məsələsidir. Heca şeirini xalqa sevdirən oynaq ritmlə yanaşı, onu ustacasına yanan şairlərin olmasıdır». Doğru cavabdır. Amma görün, Aqşin Yenisey sonra nə yazır: «Heca şeiri təbiətdən tam ayrılmamış, urbanizasiyaya az məruz qalmış, üsyan edəcək sosial problemləri kəskin olmayan insanların şeiridir. Təsadüfi deyil ki, heca şeiri Azərbaycanda içki məclislərinin bəzəyidir. Mən özüm də içdiyim dövrlərdə həmişə hecada yazan şairlərimizin şeirlərini oxuyurdum». Belə çıxır ki, heca şeirini o adamlar sevir ki, onların sosial problemləri kəskin deyil və dərd-qəm başlarında tügyan eləmir, içki məclislərində də durub heca vəznində şeir oxuyurlar. Mənçə, ən azı altı yüz illik tarixi olan heca şeirini bu sayaq gözdən salmaq olmaz. Təbii ki, toyda da, ad günlərində də, içki məclislərində də şeir oxunur. Amma təkcə heca şeiri yox - qəzəl də oxunur, qoşma da, lap sərbəst şeir də. Ona görə də bu gün hansı vəzninse irəlici olduğunu təyin eləməyə cəhd göstərmək bəsitlikdir. Təbii ki, heca şeirində müəyyən çərçivə, ölçü-biçi, şeir texnologiyasının əsrlərdən bəri sabitləşmiş qayda-qanunları, sərbəstdə isə fikrin, ifadənin, hətta qafiyənin çərçivəyə siğmayan normaları. Əlbəttə, hecada olduğu kimi, sərbəst şeirdə də maraqlı nümunələr az deyil.

*Hara getdim, dara düşdüm
Atamın ayaqları süründü arxamca
İndi
Atamın ayaqları Sibirdi
Özü kimi ayaqları da yuxusuz...
Üz sürtdüm ayaqlarına,
Qəlpə giziltisindən
Diksindi qulaqlarım.
Çəliyi ayaqlarına başdaşı Atam!
Səcdənə gəldim,
Ayaqlarını suya qoy.
Dirilik suyu kimi ayağının suyunu içim Atam oy!
Əlimdən nə gəlir daha
Ayaqlarımı verim, yeri, Atam!
Laylay atam, ayaqlarına laylay!
Ayaqlar yuxusuz, əlləri oyaq, ürəyi diridir! Pir atam!*
(Əlisəmid Kür. «Atamın ayaqları»)

*Sevgilər azalır yaman,
Ayrılıqlar çoxalır ölkədə.
Sevgilərin çoxu gedir Avropaya
Azı qalır ölkədə.
Məhkəmələr soyuda bilmir ayrılıqları,
Uşaqları bölə bilmir valideynlər,
Köçür Avropaya
Laylalar və nəgmələr.*

*Qızlar oğlanların qara telindən ayrılib gedir,
Oğlanlar kızların çiçək əllərindən.
Əl daşınır,
Tel daşınır ölkədən.
Neft kimi
Azalır sevgilər.*

(Qəşəm Nəcəfzadə)

*Mən səni elə sevirdim, vətən,
Şəhid qəbirlərinə
qərənfillər düzülməmişdi.
Xocalı əsir düşməmişdi.
Mən səni elə sevirdim, vətən,
Quşlar göy üzünü sevəntək.
Mən səni elə sevirdim, vətən,
Pioner balaların gül daşıyırda
Bolşeviklərin bəzəkli məzarına.
Proletar balaların inanırdı
Kommunizmin nağılına.
Bir də
səni o cürə sevməmək
o vaxt
Gəlməzdi heç kəsin ağılna.
Mən səni elə sevirdim, VƏTƏN,
Çünki
sən
məndən çox,
özgənin idin
o vaxt.*

(Gülnarə Cəmaləddin)

Əlbəttə, bu gün həm heca, həm də sərbəst vəzndə yazılın külli miqdarda şeirlər içində bir şeir kimi yadda qalmayan, sadəcə, lap öncədən dediyim o qrafomaniya məmulatları az deyil. Bəzən unudulur ki, sərbəst şeirdə də ritm olmalıdır, obrazlı ifadələr işlənməlidir, sərbəst şeir adı danışq səviyyəsinə endirilməməlidir, həmcinin şeirin yaraşığı olan qafiyəyə də yer verilməlidir. Mən 2017-ci ilin sərbəst şeirlərini diqqətlə nəzərdən keçirdim və şəxsən belə düşünürəm ki, bu günü sərbəst şeirlər Rəsul Rza, Əli Kərim, Vaqif Səmədoğlu, İsa İsmayıllızadə, Camal Yusifzadə, Tofiq Abdin, Abbas Abdulla, Vaqif Nəsib, Çingiz Əlioğlu, Vaqif Bayatlı kimi şeirin bu «ərazisində» təzə naxışlar, çalarlar yaratmağa can atırlar. Səlim Babullaoğlu, Dəyanət Osmanlı, Əhməd Qəşəmoğlu, Qəşəm Nəcəfzadə, Emin Piri, Ramil Əhməd, Rəfaail Tağızadə, Mahirə Abdulla, Tahir Taisoğlu, Qismət, Aqşın Yenisey, Zahir Əzəmət, Narıngül sərbəst şeir məkanında məşhurlaşıblar.

Şeir haqqında, poeziya barədə söz açırıqsa, ilk növbədə, istedad və onun şeirdə necə, hansı poetik vasitələrlə ifadə edilməsi bizi düşündürməlidir. Vaxtilə Belinski «Lermontovun şeirləri» adlı məqaləsində yazmışdı: «Poeziya həyatın ifadəsidir. Daha yaxşı deyilsə, həyatın özüdür. Hələ bu azdır, poeziyada həyat həyatın özündə olduğundan daha həyatıdır. Poeziya təcrübədən keçmiş, sıvanmış bir ruhun bütün qüvvətinə yiylənmiş, həyat mübarizəsinə və qəhrəmanlığına hazır olan bir erkək qəlbinin qüvvətidir. Bütün dünya, bütün rənglər, səslər, təbiət və həyatın bütün formaları poeziyanın predmeti ola bilər. Lakin şair naturasının xüsusiyyəti nədədir? O, başqalarından nə ilə fərqlənir? Şair başqalarına görə daha dərin hiss etmək

qabiliyyətinə malik olan, həm dərindən kədərlənməyi, həm də şadlanmağı bacaran bir naturadır. Yerin, göyün, təbiət və bəşər ruhunun sırlarını hər kəsdən əvvəl bilmek şairə məxsusdur. Harada ilham saxta deyildirsə, orada poeziya vardır və kimin naturasında həqiqi ilham varsa, şairdir».

Dahi rus tənqidçinin bu fikirlərini xatırladıqca, nə heca şeiri, nə sərbəst şeir, nə əruz şeiri barədə düşünürsən, ancaq istənilən bir vəzndə, istənilən bir formada yazılın şeirdə sənin yaddaşında yaşaya biləcək sözər, misralar qalacaq. Bir anlığa ləp yaxın keçmiş xatırlayaq. Azərbaycan poeziyasının bir sıra ən gözəl nümunələri altmışinci, yetmişinci, səksəninci illərdə yaranmamışmı? İndi dimdiyindən sarılıq getməmiş bir-iki quşbala cavan şair Bəxtiyar Vahabzadəyə, Xəlil Rzaya, hətta Mirzə Ələkbər Sabirə, Səməd Vurğunə, Rəsul Rzaya, yəni şeirimizi yaradan insanlara böhtanlar yağıdırırsa, bunu anlamamaq çətin... Keçmiş, yəni bizdən uzaqlaşan, artıq xatırəyə çevrilən yaxın keçmiş anmaq xoşdur və biz nə o keçmişdən, nə də o keçmişdə yaradılan gözəl şeirlərdən imtina edə bilmərik. Səməd Vurğunun «Azərbaycan», «Düşüncələr», «Şair, nə tez qocaldın sən?», «Mən tələsmirəm», «Dağlar», Süleyman Rüstəmin «Ana və poçtalyon», «Cənub şeirləri», qəzəlləri, Mikayıl Müşfiqin «Duyğu yarpaqları», «Oxu, tar», «Yenə o bağ olaydı», Rəsul Rzanın «Mən torpağam», «İnsan şekli», «Rənclər» silsiləsi, Osman Sarıvəllinin «Gətir, oğlum, gətir», Əhməd Cəmilin «Can nənə, bir nağıl de», Bəxtiyar Vahabzadənin, Qabilin, Hüseyn Arifin, Qasıim Qasızmədənin, Hüseyn Kürdoğlunun, Əliağa Kürçayının, Balaş Azeroğlunun, Nigar Rəfibəylinin, Əli Kərimin, Cabir Novruzun, Məmməd Arazin, Xəlil Rza Ulutürkün, Məstan Günerin, Fikrət Sadığın, Sərdar Əsədin, Tofiq Bayramın, itkisi hələ də bizi göynədən Vaqif Səmədoğlunun, Zəlimxan Yaqubun, Ələkbər Salahzadənin, Məmməd Aslanın, Camal Yusifzadənin şeirlərinin illər boyu bizə aşılılığı o poetik sehirdən necə ayrıla bilərik? Görkəmlı tənqidçi Yaşar Qarayev məqalələrinin birində yazırıdı: «Yaddaşı olmayan ədəbiyyat - yalnız yaddaşı olmayan xalqın nəsibidir, siması olmayanın tarixi taleyi, zatı və nəсли, əslı və nəcabəti olmayanın alın yazısıdır. Ufūq, səma, göy-daş saxlamadığı kimi, mənəvi və əxlaqi boşluq da yaddaş saxlamır. Millet - genetik səviyyədə, yaddaş - ağrı səviyyəsində dərk olunmuş vəhdətdən və bütövlükdən başqa bir şey deyildir. Yalnız yaddaş olan yerdə sabitlik və tamlıq var, nəsillər və əsrlər, ilahi və bəşəri dəyərlər və sərvətlər arasında əlaqə və estafet var. Əslində, nəinki təbiət və insan, ekologiya və poeziya da yaddaşdır, həqiqi böyük poeziya - ümumbeşəri yaddaşdır». Bu gün bəzi cavanların klassikləri anlamamaq, dərk etməmək gücsüzlüyünün, acizliyinin səbəbi məlumdur, klassikanı anlamamaq müşküllüyü var ortada, amma Səməd Vurğunun, Rəsul Rzanın, Xəlil Rzanın, Bəxtiyar Vahabzadənin «inkarı» boş və mənasız təşəxxüs dən irəli gəlmirmi? Burada sözün əsl mənasında yaddaş itkisi baş verir.

Mətləbdən uzaqlaşmayaq. Öncədən belə bir sual vermişdik ki, 2017-ci ilin şeiri XXI əsr Azərbaycan insanının estetik zövqünü, tələbatını ödəyə bilirmi? Dünyaya, həyata, insana, təbiətə, gözəlliyə, real həyatda baş verən hadisələrə şeir necə reaksiya verir? Bir sözələ, şair və şeir bolluğuunda boğuluruq, yoxsa şeir bizi bu mürəkkəb dünyanın qayıqlarından xilas edir, yaşamağa, düşünməyə, sevməyə səsləyir? Həmin suallara cavab verməyin iki yolu var - ya biz 2017-ci ilin şeirlərini ənenəvi mövzuları üzrə izləməli, hər bir mövzuda yazılın uğurlu şeirləri nümunə göstərməli, sonra da bu mövzularda nəzərə çarpan qüsurları qeyd etməliyik, bir-iki kəlmə də sənətkarlıq məsələlərindən söz açmaliyiq - bu, birinci yol və deyim ki, illərdən bəri şeir təsərrüfatına belə bir baxış, rəhmətlik Aydın Məmmədov demiş, «mühasibat əməliyyatını» xatırladacaq. «Nə yaxşıdır, nə pisdir» prinsipi artıq

Ədəbi tənqidin köhnəlmış iş metoduna qayıtmaq deməkdir. İkinci yol isə 2017-ci ilin şeirlərini ədəbi cərəyanlar üzrə təhlil etmək yoludur. Vaxtilə bizim tənqidçilərdən biri 1998-ci ildən sonra meydana çıxan poeziya nümunelərini milli realist şeir, simvolik şeir, modernist şeir və postmodernist şeir bölgüləri üzrə qruplaşdırmışdı və bəzi məqbul cəhətlərinə baxmayaraq, bu bölgü Azərbaycan poeziyasının müasir vəziyyətini heç də düzgün əks etdirmədi. Çünkü o şairlər ki, modernist şeir və postmodernist şeir bölgüsünə daxil edilmişdi (Qulu Ağsəs, Ağayar Şərif), bu ədəbi cərəyanların həmin şairlərin yaradıcılığına heç bir dəxli yox idi. Bizim poeziyada simvollar, rəmzlər istənilən qədərdir, lakin bunlar bütövlükdə «simvolik şeir» cərəyanını yaradırmı? Ona görə 2017-ci ilin şeirlərini müəyyən mövzular və ədəbi cərəyanlar üzrə deyil, bizi düşündürən bəzi problemlərlə bağlı gözdən keçirəcəyik.

Azərbaycan şeirinin milliliyi, özəl xüsusiyyətləri ilk növbədə, müasir ədəbi dilimizdə öz əksini tapır. Əli Kərimin «Üçüncü atlı» poemasında rus şairi Lermontov deyir ki:

*Bu şirin dilini yaratmış güman,
İlahi damağı çağ olan zaman.
Tar üstə, saz üstə bəsləmiş onu,
İlk dəfə avazla səsləmiş onu.
Bu dildə varlığın hər sədasi var;
Bir neçə sait də düşməmiş kənar.
Nəinki hər səsi, hər yarm səsi,
Dinlə sədaların zərrəsini sən.
Bu dil təmizlikdə uşaq nəfəsi,
Gözəllik utanır bu incə dildən.*

Dilimizin gözəlliyyini, «nərmə-nazikliyini», qəlbimizin ən dəruni hissələrini ifadə etdiyini, kədərimizi, qəzəbimizi, harayıımızı, fəryadımızı ilk növbədə, şeirimizdə, bədii sözümüzdə hiss edirik. Akademik Nizami Cəfərov yazır: «Məlum məsələdir ki, mükəmməl forma həllini tapa bilməyən poeziya əsl poeziya deyil - istər əruzda, istər hecada, istərsə də sərbəst şeirdə olsun. Şairə «belə yaz, elə yaz, bu sözü, bu cümləni, bu təşbihini elə işlətmə, belə işlət» demək absurddur. Onu şair bilir, əgər bilmirsə, - demək, şair deyil. Ana dilinin keşiyində birinci növbədə məhz şairlər dururlar. Onlar ana dilini bir mərhələdən digər mərhələyə, bir dövrən digər dövrə aparırlar - Nəsimi kimi, Füzuli kimi, Vaqif kimi, Səməd Vurğun kimi». Amma bunu da gizlətmək istəməzdik ki, şeirimizə də xeyli texniki, müxtəlif elmi terminlər axışib gəlməkdədir. Şeirdə elmi terminlərin, söz və ifadələrin, riyaziyyata, fizikaya, həndəsəyə, mexanikaya aid kəlmələrin bədii təyin kimi, ya da guya mətləbə dəxli olan sözlər kimi işlənməsinin şahidi oluruq və bunların şeiri zəiflətdiyini görürük. Məsələn, gənc şair Aqşin Evrənin şeirlərində bu tipli sözlərə, ifadələrə rast gəlirik: «qövsvari dodaqların üfiqi uniforma geyinərək, yəni gülüşsüzlük erası» misralarında «qövsvari dodaq» ifadəsini anlamaq olar, bəs uniforma (mənası rəsmi paltar geymiş manej xidmətçisi) sözünü mütləq işlətmək lazımdır? Yaxud, elə həmin şairin bu misraları: «İndi bizim tale yolumuza enir zebr şlaqbaum. Şlaqbaumda canını tapşır ambulans duaları». Özünü bu cür zora salmağın bir mənası varmı? Çox təəssüf ki, dilimizdə bu tipli sözlərə, ifadələrə, əcaib terminlərə təkcə cavınların deyil, təcrübəli, artıq az-çox özünü təsdiq etmiş yaşılı şairlərin də şeirlərində təsadüf edirik. Sanki bunlara etiraz kimi Firuzə Məmmədli «XXI əsr» şeirində yazır ki, «Uzaqqörən» ədəbiyyatşunaslarının fikrincə, «izm»lərdən sonra postinsan mərhəlesi (cərəyan) başlanacaq. Əgər belə bir fəlakət baş verərsə, elə bilirəm ki, bu özünü önce əsərin dil-üslubunda göstərəcəkdir». Baxın həmin şeirə:

*Şizofrenik döyüşlər,
Postmodern söyüşlər.
Energetik görüşlər,
Diplomatik öpüşlər.
Ekstrasens xətalar,
Innovasion ədalar.
Alternativ cərimələr,
Plüralist kəlmələr,
Monoqam dərtışmalar,
Poligon atışmalar.
Kosmodrom ölkələr,
İppodrom bölgələr.
Milli kamikadzelər,
Yarımmilli mazelər.
Eksperimental maraqlar,
Degenerativ yaraqlar.
Eksklüziv fərmanlar,
Kosmopolit dərmanlar.
Laminant göydələnlər,
Mobil çərən-pərənlər.
İnternet manqurtlar,
Supersmarket anqutlar.
Tolerant teleekranlar,
Yevrovijin reklamlar.
Nə...Nə yaxşı, yenə də
Astarı üz dünyadı.
Sırrində, sorağında
Gecə-gündüz dünyadı.*

Bütün yaradıcılığı boyu şeirlərində, bəlkə, bir xarici terminə belə müraciət etməyən, həmişə dilimizin və dilçiliyimizin təəssübünü çəkən Firuzə xanımın narahatlığını başa düşürük. Təbii ki, narahat olmağa dəyər. Bakıda oturub internet vasitəsilə Avropa mədəniyyətinə yiylənmək ehtirasının zərəri göz qabağındadır. Amma Vətəndən çox-çox uzaqlarda yaşayış bizim ünlü şairimiz Məmməd İsmayıł heç bir təsirə, yabançı məlumatfüruşluğa qapılmayaraq Avropada da Azərbaycan şeirini yazar və onun şeirlərində dilimizin əzəli-əbədi saflığı da göz qabağındadır:

*Ah, cavan vaxtlarım, cavan vaxtlarım,
Aynalara baxsam, xəbər-ətər yox.
Qocalan canımda gəncliyə yer yox,
Hardasan, mən səni harda axtarım?*

*Yaşın çoxdan keçib iki otuzu,
Bəlkə də iştahın iki əllidi.
Çöpləri boşalan kibrıt qutusu,
Alişmaq adına boş təsəllidir.*

*Yazın gəlişinə əriyən qarmı,
Getsən də yolların mənzilə çıxmaz.
Əriyən qarlardan qalxan buxarmı?
Nə qədər bağırsan, səs zilə çıxmaz.*

*Ata yox, ana yox, bir oğlu birdin
Yorğunluq yolunu sarmış bu ömrün.*

**Sən otuz səkkizə çatmaz deyirdin,
Yetmiş səkkizi də varmış bu ömrün.**

XXI əsr geldi və şeirimizdə tale, ömür, xatirə, nostalgiya xətləri gücləndi, fərdi, subyektiv duygular daha çox diqqət mərkəzinə çəkildi. Azərbaycan şeirində ömürnamələr, xatirə dəftərləri, tərcüməyi-hallardan gələn motivlər poeziyada əvvəllər də mövcud idi, lakin yeni əsr bütün mürəkkəbliyi ilə insanı öz ömrü, keçmişini və indisi barədə düşünməyə sövq eləyir. Əlbəttə, bu düşüncələrdə tekçə keçmiş xatırlayıb pessimist xəyallara qapılmaq yoxdusa, keçmiş bu gün üçün xoş bir xatirə, yaşamağa stimuldursa, daha yaxşı.

Burada mübahisə doğura bilməyəcək bir məsələ barədə də söz açmaq istərdim. Bu da şeirdə «lirik mən» məsələsidir. Vaxtile, sovet dönləmində «lirik mən» - yeni şairin öz aləmi mütləq cəmiyyətdə yaşayan insanlara da aid olmalı idi. «Mən» deyəndə «biz» nəzərdə tutulmalıdır və ədəbi tənqid də çox zaman şairdən bunu tələb edirdi. Amma eyni zamanda, bunun əksinə olaraq «lirik mən» yalnız şairin öz tərcüməyi-halına, şəxsiyyətinə də aid idi. Məsələn, Səməd Vurgunun «Şair, nə tez qocaldın sən» şeirində ifadə olunan fikirlər bir şair ömrünün bəlirtiləri idi, eləcə də «Mən tələsmirəm» şeiri. Amma «Düşüncələr» şeiri tənqiddə belə yozuldu ki, burada şair tekçə özünü yox, ümumən bütün aqıl, düşünən insanların, artıq müdriklik yaşına çatmış sovet filosofunun fikirlərini ifadə edir. Rəsul Rzanın şeirləri də bu iki münasibətin hədəfi idi. «Yazlıq sənə, yazılıq, Rəsul Rza» misrası dövr edən şeir yalnız Rəsul Rzaya, onun «lirik mən»inə aid edilirdi, bir çox şeirləri «Mənə bir sərgi salonu verin», «Mən isteyirəm buludlar ağlasın, uşaqlar ağlamasın» şeirlərindəki fikirlər tekçə özünə yox, həm də ümumiyyətə şamil edildi. Belə misalların sayını yenə artırmaq olar. Əslində, tənqiddə belə bir «haçalanma» - ikili münasibət mənasız idi. Amma bu «xəstəlik» ayrı-ayrı ustاد şairlərin fikri «münaqişələri»ndə də öz əksini tapırdı. Rəsul Rzanın məqalələr toplusunun adı «Mənim fikrimcə», Məmməd Rahimin məqalələr toplusunun adı «Xalqın isteyincə» adlandırılmışdı. Bəs indi?

**Nə əvvələm, nə indiyəm,
Səksənimin içindəyəm.
Axırıncı keçiddəyəm -
Keçidimi keçim gedim.
O bulaqdan çox içmişəm,
Bu çeşmədən içim gedim.
Bir sot biçin yerim qalıb,
Bu yeri də biçim gedim.**

(Musa Yaqub)

Belə misalların sayını yüz qat artırı bilərik. Yəni «lirik mən» tənqidin bu birtərəfli sancılarından xilas olur. Biz də bu məsələyə Vissarion Belinskinin bu fikirləri ilə xitam verək: «Ürək orqanizmdən asılı olduğu kimi, yaradıcılıq da sənətkardan asılıdır. Şairin yaradıcılıq fəaliyyətinin mənbəyi onun öz şəxsiyyətdə ifadə olunan poetik ruhundadır. Şairin əsərlərinə valeh olan adamlar həmisə bu əsərlərdə nə isə özlərinə çoxdan tanış olan bir şey tapırlar, elə bir şey ki, bu onların özünündür».

2017-ci ilin şeirlərini bir başqa aspektdən nəzərdən keçirək. Bu da fərdi üslub məsələsidir. Məşhur bir kəlami yada salaq: «Üslub - bütün üslubların yaddan çıxarılmasıdır». Əlbəttə, bizim müasir poeziyada öz fərdi deyim tərzi, başqa yazarlardan seçilən, fərqlənən, yalnız özünəməxsus poetik ləfzi ilə diqqəti cəlb edən şairlər az deyil. Müasir Azərbaycan şeiri bu mənada fərdi üslub rəngarəngliyi ilə diqqəti cəlb edir. Şair hansı mövzuda yazırsa-yazsın,

onun özünəməxsus SƏSİ, NƏFƏSİ elə şeirindəki ilk misrasından hiss edilməlidir.

*Qız qalası
ölkəmizin daş bayrağı,
Əsrlərcə bayraqların salınmazı.
Əlincəmiz
Naxçıvanın baş bayrağı
Teymurlənglər ordusuyla alınmazı.*

Bu, son otuz ildə daha çox nəsr əsərləri yazan, amma arabir şairliyini də unutmayan və hələ altmışinci illərin sonlarında «Tək bircə «Durna günü şeirini yazsaydı, bu şeir ona şair deməyə yetərdi» tərifini unudulmaz Rəsul Rzadan eşidən Vaqif Nəsibin misralarıdır. Vaqif Nəsibin şeirlərində heca şeiri ilə sərbəst şeirin «qovuşması» kimi maraqlı bir proses diqqəti cəlb edir. Amma mahiyyət etibarilə, fərdi üslub baxımından o illərin Vaqif Nəsibi dəyişməyib.

*Quşların cəh-cəhi sökür bağrını,
Qatır nəğməsinə ürək ağrını.
Sevdasız bir ömrün görüb axırını,
Baharda sevgisiz yaşamaq olmur.*

*Hər tərəf çiçəkdir, hər tərəf güldür,
Mehrinə ürək qayı, o gülü güldür.
İlahi, sən məni baharda öldür,
Baharda sevgisiz yaşamaq olmur!*

Bu isə Musa Ələkbərlinin bir sevgi şeirindəndir. Hər gün onlarla sevgi şeirləri ilə qarşılaşıraq, ancaq görürsən ki, çox zaman hazır stereotiplər, şablonlar bizi məyus edir, nə qədər demək olar «Sevgidən ölürmə!», «Ağzımın içində dilim ağlayır», «Üzmə ürəyimi, gəl insaf elə», «Qarşında qul olum, əsir olum mən»... Amma nə yaxşı ki, insan münasibətlərinin bugünkü xaotik mənzərəsində Füzulidən gələn o ruh, o nəfəs hələ ki, sönməyib və Musa Ələkbərlinin indi də cavanlıq şövqü ilə yazdığı şeirlərində o ruhu, o nəfəsi hiss edirik.

*Bu dağlarda ay işığı-
çəməni bürüyən şəhdir,
Bir ahil saçında gümüşü zehdir.
Bu dağlar ay işığında
Nəsildən - nəslə saflıq aparan
Yelkənli gəmidir.
Bu dağlar ay işığında
üz-gözü südə bulaşmış
körpə kimidir.*

Bu isə Rəşad Məcidin şeiridir. Onun «Çiyələk qadın» və «Bir də gəlməyəcək» şeirlər kitabının böyük əksəriyyəti sevgi şeirlərindən ibarətdir. Amma mən onun bir təbiət şeirini seçdim. Bu şeiri R.Məcid sanki ay işığına tamaşa edərkən yazıb, elə onun sevgi şeirləri də ay işığına bələnin və Rəşad Məcidin fərdi üslubunu səciyyələndirən onun şeirlərindəki saf romantikadır.

*Qartal yuvasıydı bizim zirvələr,
Əyilməz dağların əzmini gördüm.
Hayanı dolaşdım, hara baxdım
Tanrıının sehirli rəsmini gördüm.*

*Mən orda bilmışəm sözün tamını,
Şair eləmişdi dağlar hamını.
Məmmədin, Bəhmənin ol ilhamını,
Şəmşirin hikmətli nəzmini gördüm.*

Bu misraları isə Kəlbəcər həsrəti ilə alışib-yanan Adil Cəmil qələmə alıb. Etiraf edək ki, doğma yurd həsrətini, Kəlbəcərsiz, Laçinsiz, Qubadlısız yaşayan şairlərin içində Adil Cəmilin səsi-harayı heç kiminkinə bənzəmir. Adil Cəmilin «Qarabağ» şeirini xatırlayıram: «Qarabağ - qiyamətə qalan qisas. Sulanan sulux, Qurumayan göz yaşı, Bütün dərdlərimizin başı, Yaxud, ümidimizə başdaşı. Doğanaqdan keçməyən örökən, ya da uzanan sicim».

Bir dünyasan, səni sevmək,

Torpağı sevmək kimidi.

Su içib ürək dolusu,

Bulağı sevmək kimidi.

Bəni-adəmsən, ya mələk,

İcazə ver, dinə gələk,

Sən tək savabı sevməmək,

Günahı sevmək kimidi.

Nə şirinmiş eşq bulağı,

İçdikcə çoxalır yanğı.

Sənə hər gün yalvarmağım,

Sabahı sevmək kimidi.

Zülüm imiş işiq olmaq,

İşiqlanıb uşaq olmaq,

Vallah, sənə aşiq olmaq,

Allahı sevmək kimidi...

Bu şeirin müəllifi isə ədəbi aləmdə təzə-təzə məşhurlaşan, Xaçmazın Mürşüdoba kəndində müəllim işləyən Məmməd Qədirdir. Qoşmanın, gərayının bu bürkülü bolluğuunda onun hər şeirində beləcə təzəliklər görürəm.

Bu bənzərsizliklər seriyasını davam etdirib deyə bilərem ki, müxtəlif mövzulara müraciət etsə də, şeirlərində fəlsəfi notlara, həyatın, gerçəklilikin bilməcələrini «ahəng qanunu» ilə öyrənməyə can atan Əhməd Qəşəmoğlu da, təbiətə məxsus ayrı-ayrı predmetleri obraz kimi mənalandıran, «ağac-kitabxanaların» «sirrini» açan Ağacəfer Həsənli də, aşiq şeiri havasına bürünüb Yunis İmrə, Qaracaoğlan, Ələsgər həqiqətlərini müasir təfəkkür süzgəcindən keçirən Barat Vüsal da, İbrahim İlyaslı da fərdi üslubu ilə seçilən şairlərdir.

Haçandır canımdan durnalar uçur,-

Mənim ürəyimdə payızmış, Allah.

Hərdən bu dünyani yadına salan

Mənim unutduğum o qızmış, Allah.

Bu ömür karvanı köçünü çəkir,

Ölümdü-kəfənin ucunu çəkir.

...Gördüm ki, bir soyud içini çəkir,

O da mənim kimi yalqızmış, allah.

Hər gecə yuxuma baş çəkir adın,

Yanım,- bir az isin, üşüyən qadın!

..Çərpələng düzəltim, göyə uçmadı,-

Bu ömür islanmış kağızmiş, Allah...

Bu isə Əlizadə Nurinin şeiridir. Metaforik təfəkkürlə aşılanan, yaxşı mənada «söz oyunu»nun bariz ifadəsi olan bir şeir. Hansı şeirini oxusən, Əlizadənin

orijinal təşbihləri, metaforaları ilə qarşılaşarsan. Məncə, Salam Sarvandan sonra şeirimizdə bu orijinallığı qoruyub saxlayan şairlərdən biri də Əlizadə Nuridir.

Yenə də bu bənzərsizliklər seriyasını davam etdirib artıq öz fərdi üslubu ilə diqqəti cəlb edən - son illərdə sonetlər çələngi ilə bu poetik formanı «milliləşdirən» Balayar Sadiqin, daha çox «köhnə havalarda» təzə notlar səsləndirməyə can atan Zirəddin Qafarlinin, İslam Sadıqin, İlham Qəhrəmanın, Məcnun Göyçəlinin, Əlirza Həsrətin, Sakit İlkinin şeirlərində də fərdiliyi, bənzərsizliyi hiss eləmək çətin deyil. Lirik qəhrəmanın idrakı çırpıntıları, emosional həyəcanlar, psixoloji sarsıntıları əks olunan şeirlərdən söhbət düşsə, Tərlan Əbilovun, Hüseyin Bağıroğlunun, İnqilab İsaqın artıq yetkin şair kimi formalaşdığını görürük.

Poeziyada fərdi üslubla bağlı söhbəti uzatmayıb bir başqa məsələyə də münasibətimi bildirmək istəyirəm. Musa Ələkbərli «Yaddan çıxır Qarabağ» adlı bir şeir yazıb, deyir ki: «Aman Allah, yaddan çıxır Qarabağ». Təbii ki, daha çox öz şair dostlarına müraciət edir. Əlbəttə, bu fikrə bir kimsə haqq qazandırıbilər.. Doğrudanmı son illərdə, elə 2017-ci ildə də əvvəlki illərlə müqayisədə şeirimizdə Qarabağ havası çatışmış? Doxsanıncı illərdə Qabilin, Məmməd Arazın, Cabir Novruzun, Nəbi Xəzrinin, Hüseyin Kürdoğlunun, Ələkbər Salahzadənin, Zəlimxan Yaqubun, Nurəngiz Günün Qarabağ harayı, döyüş çağırışları indi niyə səslənməsin? Amma hər vaxtin, zamanın öz şeiri olur. Vaxtile Qabil «Çadırlara alışmayın», «Mərsiyə», şeirlərini, «Ümid sənədir ancaq, Azərbaycan əsgəri» çağırışını səsləndirmişdi, Məmməd Araz «Ayağa dur, Azərbaycan» deyirdi. Çadır düşərgələrində yaşayan, yaşayan yox, zülüm çəkən soydaşlarımızın ağır vəziyyətini, yurd həsrətini mərhum şairərimiz-Vahid Əlifoğlu «Bakıdan baxanda çadır görünülmür» və Mətləb Misir «Çadır rəngləri» şeir silsilələrində ürək ağrısı qələmə almışdır. Amma indii Azərbaycan ordusu xeyli güclənib, düşmən belə bir ordunun qarşısında tab gətirə bilməz və bunu 2016-ci ilin Aprel döyüşləri də təsdiq etdi. Sadəcə olaraq Ali Baş Komandanın bir əmri kifayətdir ki, torpaqlarımızı işgaldən azad edək. Çadır düşərgələri də neçə ildir ki, ləğv olunub. Amma bir milyon soydaşımız səbirsizliklə doğma yurd-yuvalarına qayıtməq həsrətini yaşayırlar. Təbii ki, Qarabağ mövzusu şeirimizdə yenə səslənməkdədir və bu mövzuda ən çox yazıb-yaradan Ramiz Duyğunla, Ənvər Əhmədlə, Rəfail Tağızadə ilə yanaşı, neçə şairimizin də adını çəkə bilərik. Gizlətməyək ki, Qarabağ mövzusunda əvvəller olduğu kimi, 2017-ci ildə də zəif və bəsüt şeirlər çap olunub. Əlbəttə, istər zəif, istər ortabab, istərsə də həqiqi olsun, Qarabağdan söz açan şeirlərin Qarabağa məhəbbətdən doğduğuna heç bir şübhə ola bilməz. Ancaq poeziya təkcə məhəbbət üstündə qurulmur, poeziyanın öz qanunları var və bu qanunlar mövcud olmasayıdı, Füzuli ilə onun yaşadığı əsrde onlarla nəzmkarın, Mirzə Ələkbər Sabırə adı bir həcv yazanın fərqi bilinməzdi. İstərdik ki, Qarabağa həsr olunan şeirlərdə şablonlar, artıq qulaqları döyənək eləyən sözlər, ifadələr, epitetlər olmasın. Nisə Bəyimin bir şeirindən bu misraları misal götərirəm:

**Vətən göylərində şəhid tabutları uçur
sevgi qanadlarında...**
Addımlayan xatirələr
cəbhəboyu döyüşlərdə ön sıradə yeriyir,
zəfərlərdən zəfərlərə çağırıştək
inam kimi, uğur kimi
qalib kimi yürüyür...

2017-ci ilin, həm də ümumiyyətlə son illərin şeirləri haqqında bu yazıda bir neçə mətləbi də nəzərə çarpdırmaq istəyirəm.

1.Son illerin (ümumiyyətlə, ikimininci illerin) Azərbaycan şeiri ötən onilliklərlə müqayisədə hansı poetik axtarışları ilə diqqəti cəlb edir? Bu suala birmənalı belə cavab vermək olar: axtarışlar var, şairlər yeni əsrin insanını, onun mənəvi dünyasını eks etdirmək üçün yeni bədii üsüllara müraciət edirlər. Şeirimizdə bədii təsvir arsenalı güclənməkdədir. Deyək ki, altmış-yetmişinci illerdə Əli Kərimin, Vaqif Səmədoğlunun, İsa İsmayıllazadənin, Ələkbər Salahzadənin şeirlərində işlətdiyi və çox zaman formalist şairlərin tənqidində lağın qoyulan təşbihlər, metaforaları xatırlayaq: «sevgi toranı», «ölüm sözünün polyar qışı», «boynuna qol salıram saatımın, otururam ömrümün bir parçasının kölgəsində» (Əli Kərim), «Bakıda bir boxça var, adı - İçeri şəhər», «Sərçələrin soyuq hamamı», «orqan dənizi» (İsa İsmayıllazadə). İndi bu tipli o qədər bədii təsvir vasitələri işlənilir ki, kimse bunların fərqiñə varmir. Özü də yeni təşbihlər, metaforalar var ki, onların eksəriyyəti doğrudan da göz oxşayır. Və fikirləşirsən ki, bunlar altmışinci illerdə yaransayıdı, mütləq kötük tənqidinə düşcar olardı. İndi uğurludu ya uğursuzdu, baxın: «Tək qalsan otaqda, götür şam yandır, qaranlıq otaqda şam da adamdır» (Ay Bəniz Əliyar), «Bu tapmaca sərçə məndən böyüdü, Tutub dimdiyində bulud çöreyi» (Qəşəm Nəcəfzadə), «Dağılıb göylərə əlcim buludlar, Günəş yun əyirən cəhrə kimidir» (Əlirza Həsərət), «Bu gün şəhərdə şeirimi gördüm, su içirdi, siqaret çəkirdi, ağac sulayırdı körpə bir qızın ürəyində» (Zahir Əzəmət), «Gedir bir qadın, bətnində körpəsi, kürəyində ayağını itirmiş əri» (Ramil Əhməd), «Hər əsgər tabutu, bir aq gəlinliklə köçər. Əsgər deyil, sevən qızın arzularını götürüb gedər hər atılan gülə» (Emin Piri), «Sənə sarı dərtılmaqdən tikə-tikə olmuşam. Bədənim ki, ucuşan məktub parçaları» (Şəhriyar del Gerani). «Vaxt qapını döyür əski əlifbayla. Üzünə Allahın təbəssümü düşməyən sözlər küçənin ortasında cırır yaxasını» (Balayar Sadiq), «Külək buludları kart kimi qarışdırır. Vicvicə keçir gölməçələrdən, suların üzü qırışır» (Qismət) və onlarla belə misallar gətirmək olar. Əgər bunların bir qismi şeirdə doğrudan da mənəni qüvvətləndirirsə, çox yaxşı, yox əgər şairin «söz oyunu»ndan doğursa, heç bir məna ifadə etmirsə, çox pis.

2. Lakin şeirdə bədii təsvir vasitələrinin rəngarəngliyi, təzə və orijinal təşbihlərin, metaforaların bolluğu heç də o demək deyil ki, müasir Azərbaycan şeiri sənətkarlıq, forma-məzmun vəhdəti baxımından narahatlığa heç bir əsas yaratmır. Belə düşünsək, özümüzü aldatmış olarıq. Şeirimizdə hələ də ötən əyyamların miras qalan və deyək ki, artıq poetik sanbalını itirmiş ifadələr, təşbihlər, epitetlər işlənməkdədir. Əlbəttə, bunların eyni tərzdə, eyni üsulla bir şairdən digərinə, bir şeirdən başqasına ötürülür. Məsələn, «dağ» deyəndə mütləq «vüqar» təyini işlənməlidir, Azərbaycanı vəsf edəndə mütləq Koroğlu, Nəbi, Nigar və digər tarixi şəxslər yada salınmalıdır, bahara həsr olunan şeirlərdə «gül gülü, bülbül bülbülli» çağırmalıdır və s. Hər il külli miqdarda qoşma, gəraylı yazılar və bu şeir formalarında bir-birini təkrar edən və məzmunca da, forma baxımından da bir-birindən seçilməyən nümunələrlə qarşılaşırıq. Təkcə qoşmadamı, gərayıldamı, heca şeirindəmi, yox, sərbəst şeir adıyla çap olunan yazınlarda da eyni vəziyyəti müşahidə etmək olar. Son illerdə «sərbəst şeir axını» gözəçarpacaq dərəcədə güclənib. Bunu şərtləndirən amillər fikrimizcə 90-ci illerdə Qərb poeziyasının təsiriyle yaranan meyllərlə və ən başlıcası, sərbəst şeir poetikasına kifayət qədər bələdliyin olmamasıyla bağlıdır. Unudulur ki, sərbəst şeir o müelliflərin düşündüyü kimi anarxiya, başlı-başına buraxılmış sərbəstlik deyildir. Sərbəst şeir daxili ritm və intonasiyadan, misralararası möhkəm və davamlı fikir ardıcılığından məhrum olursa, o, heç cür sərbəst şeir olmur, sadəcə, söz yiğini təsiri bağışlayır.

3. Keçək şeirin məzmun planına. Bu gün istənilən Azərbaycan şairi istənilən mövzuda şeir yaza bilər və artıq QLAVLİT qadağaları olmadığına

görə istənilən mətbuatda da şeir çap elətdirə, istənilən nəşriyyatda da şeir kitabı işıq üzü görə bilər. Yazımızın əvvəlində qeyd etmişdik ki, 2017-ci ilin şeirlərindən söz açanda, bu şeirləri mövzular üzrə nəzərdən keçirmeyəcəyik. Lakin vədimizə xilaf çıxıb, belə bir təşəbbüsde olsaq, bir «tanış mənzərə» ilə qarşılaşarıq. Yazılan şeirlərin mənim hesablamama görə altmış faizi sevgidəndir. Sonra gəlir lirik mənin - şairin etirafları, onun daxili düşüncələrinin ifadəsi olan, dünya ilə, yaşadığı mühitlə, cəmiyyətlə bağlı fikirləri (əsasən şikayetlər və etiraflar), sonra gəlir gənclik illərinin xatirələri (əsasən də nostalji notlar), sonra gəlir ithaflar, sonra gəlir vətənpərvərlik və Qarabağ mövzusu, bir az da təbiet şeirləri. Şeirimizdə bəzi istisnaları nəzərə almasaq, fəlsəfi ruh, fəlsəfi düşüncə areali zəifləməkdədir. Əvəzində isə, publisistika müasir şeirin vücudunu sarmaqdadır. Təbii ki, XXI əsrin həm milli, həm də bəşəri duygularla nəfəs alan İNSANI şeirin əsas qəhrəmanına çevriləlidir, yəni bu insan nə düşünür, təkcə sevgi iləmi nəfəs alır, təkcə günün reallıqlarını, narazılıq və şikayətlərinimi şeirdə səsləndirməlidir? Vaxtilə, Səməd Vurğun deyirdi ki: «Niyə şeirimizin baş qəhrəmanı, Gah İrandan gəlir, gah da Turandan, Bəs mənim ölkəmin varlığı hanı?» İndi şairərimiz İrandan da yazırlar, Turandan da, Azərbaycandan da, Amerikadan da, Avropadan da, amma biz əksər hallarda XXI əsr Azərbaycan insanının öz obrazını şeirlərimizdə görə bilmirik.

2017-ci ilin şeirləri haqqında söhbəti heç də bədbin notlarla bitirmək istəmirəm. Xalq şairi Fikrət Qocanın keçən il «Azərbaycan» jurnalında çap olunmuş «Dağıniq duygular» poemasının son misraları ilə sözümü sona yetirirəm:

**Uğrunda ölüb-dirilmişik.
Azadlığın dadını
Hələ indi bilmışik,
Bir də ölən deyilik!!!
Biz hamımız bir canda
Bütöv Azərbaycanda
Yaşamağa gəlmışik!**



◆ P o e z i y a



Sövkət ZƏRİN

BİR ŞEİR HÖNKÜRDÜ

Tarixi Aprel döyüşləri günlərində on dörd yaşılı nəvəm qızdırma içində bayraqımızı özünnə sarıyib: "Şəhidlər ölməz, Vətən bölünməz" deyə-deyə Ermənistən səfirliliyinin qabağına getdi.

Bu gecə yuxuda ölümü gördüm,
Gözündə bir ömür çiçəkləyirdi.
Torpağa gül kimi düşən şəhidi
Qara əllərilə ləçəkləyirdi.

Yuxuda gördüm ki, Əfqanistana,
Bağdada, Şuşaya hey ölüm yağır.
Tariximə tarix Urmu gölünün
Məzarı başında Təbriz ağlayır.

Gördüm Fələstində od-oçaq sönübü,
Üstünə qırmızı qəfil qar düşüb.
Ölümün əlindən türkmən soydaşım
Doğma torpağından dərbədər düşüb.

Gördüm ki, dünyada ölümsüz ölüm
Fağırın başına döyüb girleyir.
Qarabağdan vurub Beyrutdan çıxır,
Harda müsəlman var, onu izləyir.

Gördüm ki, şimaldan şığıyan sazaq
Yaşıl arzuları yenə dondurur.

Qərbdə erməniyə züy tutun alçaq
Haqqımı dünyaya tərsə qandırır.

Ürəyim alışdı, əllərim əsdi,
Nə qələm anladı, nə kağız bildi.
Üz tutdum göylərə Tanrı da susdu,
Ağlıma gəlməyən başıma gəldi.

Dünyada görüşüb gözümdən düşdü,
Ayılıb yuxumu yoza bilmədim.
İçimdən bir şeir hönkürdü, qardaş,
Gözümü yaş tutdu, yaza bilmədim.

Strasburq, aprel, 2016

QƏRİB BİR NƏĞMƏ

*Lille-texniki Universitetin həyatını
Parisin küçə, meydanlarını Səlim bəy
Turanın yaratdığı Rəsm əsəri heykəllər
başzəyir*

Parisin məhşur "Gül bazarı"na
Baharın çiçək çağında gəldim,
Hansını oxşayım,
Hansını qoxlayım, bilmədim.
Çiçəklərin qulağına əyilib
Xoş gördük - dedim,
Çiçəklərin dilindən susqun,
Vətən duyğulu,
Vətən qoxulu
Qərib bir nəğmə dinlədim.
"Sena"nın sahilində durmuşam
Kar, lal,
Gözlərim yol çəkir
Dilimdə neçə sual.
"Sena" axıb gedir
Mənə məhəl qoymadan.
Ceyhun bəy Hacıbəylidən,
Səlim bəy Turandan bir soraq, bir ismarış
Umuram göy sularından.
Sual çox,
Cavab yox.
Düşünürəm: ikigözlü dar mənzildə
Vətən ruhunda, qəlbində,
necə ömür sürdü
böyük ürəkli insan,
Əli bəy yadigarı Səlim bəy Turan?
Parisi bəzəyən heykəllər
Sehirlədi məni,

Qəhər qoymadı dinəm.
 Qürbət soyuğunu isitdimi onu,
 Əllərilə dünyani bəzəyən
 Vətən oğlunu?
 Ciçəklər yenə oxuyurdu,
 Nəfəslərindən soydaşlarımın
 Vətən həsrəti qoxuyurdu.

04.04.2015, Strasburq

ŞEİR OLUR HƏR GECƏ

Payızların qucağında ayrılıq,
 Buludların ətəyində nəm olur.
 Qələm tutan barmaqlara nə yaziq,
 Nə yazırsa sonu yenə qəm olur,
 O qız yenə pəncərəmə söykənib,
 Kirpiyindən şüşə boyu iz düşür.
 Bəlkə elə xatirəmdi kövrəlib,
 Baxışından ürəyimə köz düşüb.
 Əsmə, külək, səndən küsgün duran var,
 Saçlarını darayardın, hörərdin,
 Havalıydı, o qız səni görməzdidi,
 Gizli gəlib pəncərəsin döyərdin.
 Yerə-göyə sığmazdı həvəsi,
 Ha qaçardı kəklik-turac izinə.
 Eheyy...deyə dərə boyu şən səsi,
 Dağa çatıb qayıdardı özünə.
 Cöhrəsində ayın-ilin həsrəti,
 Ağ kağızda misra-misra alışdı.
 O kimdisə gələ-gələ mən olur,
 Aman Allah, özü mənə tanışdı.
 Gecə keçir, nəm çılenir gözümə,
 Kövrək-kövrək boylanırıq gizlicə,
 Gəncliyimdən qayidan qız bu sayaq
 Pəncərəmdə şeir olur hər gecə.

2016

ƏSGƏR MƏKTUBU

Sənə məktub yazıram
 bir gözü mürgülü, biri açıq,
 Kirpiklərimi döyür alatoranlıq.
 Əclaflar yenə atırlar
 Bir siqaret çəkməyə,
 bir qab su içməyə vaxtim var.
 yaşı səngərin bir küncündə,
 dizimin üstündə nəm çəkmiş
 qırıq karandaşla yazıram, bağışla.
 Ovcumda bir xıisma torpaq,

bir əlimdə üçrəngli bayraq,
 əmr edir vətən,
 sənə nə göndərim bilmirəm.
 Torpaqdan, bayraqdan pay olmaz,
 Qisas qiyamətə qalmaz.
 Gümanım sevginlə çırpınan
 Ürəyimə gəlir,
 Yaşıl ümidlərimi,
 Qərənfil arzularımı,
 Bənövşə ətirli sevgimi
 Barıt qoxulu, bu kağıza büküb
 göndərirəm sənə,
 Qonşu qızı, inan sevgimə.
 Sən də onu gül kimi qoxla,
 Şəfqətinlə oxşa, sevginlə naxışla.
 Mən qayıdanadək sevda ağaçımız
 Qurumasın, yanmasın,
 Düşmənə kinim, nifrətim soyumasın,
 İstəyimi kim bitirər, bilmirəm,
 Amma, yol gözləyirəm.
 Əsgər məktubları quş olub uçar,
 Çəpərinizə qonar,
 Səni yuxudan oyadar,
 Sən də sevgini küləklərə qos
 Gecələr aya, ulduzlara de,
 Mənə çatar.
 Göylərə sancılar əsgər baxışı,
 Yollara töküller həsrət yağışı.

BƏSİMDİ

Evimdə, otağında
 uzaq bir həsrətin yalqızlığı,
 İçimdə bütöv bir ömrün boşluğu,
 Bircə yol keçən o boşluqdan,
 Qurtulsan məni döyen yalqızlıqdan
 bir ürək sevinsəm
 bəsimdi.
 Qapı-pəncərəni
 gəndən-yaxından
 döysə bir kəs,
 Qulağıma dəysə yarpaq xışltısına,
 Külək piçiltisina
 bənzər bir səs,
 Ya xəlvəti oğurlanmış
 bir udum nəfəs,
 üşüyəndə üstümə örtsəm
 bəsimdi.
 Vücludum üstünü qar basmış

buz bağlamış
dərd dağına bənzər,
Axşam-səhər dəli küləklər
Sovurub əleyər.
Təsəllim xoş bir rüzgardı.
Üzümə gülərmi bir də,
Bəxtim dinərmi bir də?
Bir şəfəq süzülə üstümə,
bir işıq düşə gözümə
Günəşin çıxdığı yerdən,
qəfil sürüşüb sən düşsən ümidimdən,
görsəm bəsimdi.

2016

GÖY ÜZÜNƏ QAYTAR

Göy üzündə bir zərrəydim, Tanrım!
Səndən qeyri heç kəs bilməz
yer üzünə necə düşdüm,
necə gəldim,
Mələklərtək günahsız idi
əzəlim ilkim.
Daş olmadım dağa dönəm,
quş olmadım bir budağa söykənəm.
Bir sulu bulaq,
bir dolu çay olmadım,
torpağın bağrında döyünmə,
Dərya, dəniz də deyildim
yosunlardan yaşıl don geyinəm
İnsan oldum: günahlı, qayğılı,
Vüsalli həsrətli,
Şair təbiətli,
Zərif duyğulu insan,
Dünyanın dərdlərinə dolan,
Göylərin paklığından uzaq,
yer adlı məkanda darixıram,
Ruhum Göy Tanrının işığında
rahatlıq taparancaq.
Tanrım, məni bu yer günahlarından qopar,
göy üzünə qaytar.

Oktyabr 2015

BAHAR TÜRKÜSÜ

Aç pəncərəni dostum
dünyanın üzünə,
Bir nəfəslik yaşamaq,
bir dəstə təbəssüm,
bir qönçə sevgi dolsun evinə,

Günəşlə tutub əl-ələ,
 Qucağı dolu sevgilə,
 bahar gəlir yenə.
 Bir xışma sevinc əkək ömrümüzə,
 Həyat gülsün üzümüzə,
 Ruhumuz sevinsin
 Nəvəmin gülüşləri kimi
 titrəyən torpağın
 ürək döyüntülərindən,
 Silkinib çıxaq bu köhnə qəmdən,
 Əl çəkək ağlaya-ağlaya üzülən ürəkdən,
 Yaddaşımızı qanadan
 Xatırə kəpənəkdən,
 Ömrümüzlə ahillaşan,
 dözə-dözə daşlaşan ağrılarımızı
 Süpürüb tökək üstümüzdən,
 Şeirimizin gözündən
 qaçsin qış mürgüsü,
 Qalsın ömrümüzün
 bahar türküsü.

may 2016

MƏN DAHA MƏN DEYİLƏM

İndi mən, mən deyiləm
 Sən görən,
 Saçlarını sevgidən hörən
 Baxışlarından, gülüşündən
 Sevinc tökülən bir qızçıqaz da deyiləm,
 Bahar paltarımı əynimdən
 Soyunmuşam,
 İndi sarı donlu,
 Solğun bənizli payız olmuşam
 ağlayan,
 Hər an, hər saat həsrətinə yağan.
 Təsəllimdi soyuq xəyallar,
 Ağrilarla yüklənmiş
 Payız köcünə oxşar,
 Məni yedəyində çəkir ayrılıqlar.
 Günəşin qürubuna gedirəm,
 yamyasıl sevgimi,
 Sınan qürurumu,
 dəfn elədiyim arzularımı
 dirildə bilmirəm,
 mən daha mən deyiləm
 Sən görən.

17.01.2016

GÖZLƏRƏM SƏNİ

O vaxtdan ay ötdü, il də dolandı,
 Həsrətin üstünə həsrət qalandı.
 Hicran sevincimi əlimdən aldı,
 Qara saçlarımı ağ naxış saldı.
 Buludtək qaraldı günüm-gündüzüm,
 Ürək qüssə çekdi, gülmədi üzüm.
 Birtəhər dözürəm desəm, yalandı,
 Yer üstə gəzirəm desəm, yalandı.
 Desəm ki gecələr yuxum qarışmır,
 Göz yaşım yasdıqda köz-köz alışmır,
 Desəm yol çəkməyə gözüm öyrəşib,
 Desəm tənhalığa üzüm öyrəşib,
 Desəm ki, qələmim, sözüm ovunub.
 Ta səbrim tovlanıb, dözüm ovunub,
 Külək pəncərəmi döyüb ağlamır,
 Həsrət kirpiyimdə qirov bağlamır
 İnanma, əzizim ağ yalanlara,
 Hər gecə varlığım şəkilir dara.
 Ürək alışanda, can odlananda
 Bəzən ümid verir acı yalan da.
 Bir həlim baxışa, bir şirin sözə.
 Bir dünya verərdim dursaq üz-üzə.
 Bu sayaq durumda qinama məni,
 Qayıtsan, ölüncə gözlərəm səni,
 Gəlsən güllü yazda, ya qarlı qışda,
 Yoluna çıxaram elə bu yaşda.
 Durnalar da dönər yuvası üçün,
 Darıxar dağların havası üçün.
 İndi mən bir quşam qanadı qırıq,
 Kərəmsiz Əsliyəm sinəsi yanıq.
 Elə ah çəkərəm yer-göy alışar,
 Bulaqlar gözümüzdə qaynayar-daşar.
 Sənsiz məkansızam, doğma yerim yox,
 Xəyalından qeyri dərdi-sərim, yox.
 Sən demə gəlməzəm, bağlıdır yollar.
 Bu yolla gedənlər gəlməz olurlar.
 Qollarım daş altda, yerim qəfəsdi
 Olanım, olmazım bir quru səsdi,
 O səslə əzizim çağır sən məni
 Səsləsən, əbədi gözlərəm səni.

Strasburq, 2014

NOTRDAM KİLSƏSİ

Kinolarda görmüşdüm
 Kitablardan sevmişdim
 Gök üzütək gurlayan

Kilsənin zəng səsini -
Notrdam kilsəsini.
Zamandan qalan izdi,
Üstü dumandı, sisdi.
Möhtəşəm divarları
Hörülüb mərhəmətdən,
Baxdıqca adam doymur
Ondakı əzəmətdən.
Gündə neçə min adam
Dilək diləyir ondan.
Dünyanın gərdişini,
Xeyir-şər hər işini,
Saysız hökmdarların
Hikkəsini hökmünü
Görüb müqəddəs kilsə,
Qucagında ovudub
Kim onu deyib, gəlsə.
Mən də sevdim təzədən
Tanıdım Jan Valjanı,
Gördüm Viktor Hüqonu
Bonapart Napoleonu.
Tarix yenə dilləndi,
Divardakı naxışlar,
Mələk-mələk baxışlar
Sanki üstümə gəldi,
Məsciddə olduğutək
Duydum haqqın səsini.
Allah evitək sevdim
Notrdam kilsəsini.

Paris, iyul 2011



Sənəm SƏBAYEL

GƏTİR GƏL

Qızılgülün qönçəsini üz, götür,
Üstündəki şəh çətrini gətir gəl.
Yasəmənin salxımını sıgalla,
Ara-axtar, gülxətmini gətir gəl.

Qatar-qatar durnalardan tel götür,
Coşub daşan dağ çayından sel götür,
Gecəyarı anadildən dil götür,
Bülbülnən gül ülfətini götür gəl.

Yamacların yaxasından iz götür,
Ocağının atəşindən köz götür,
Ağsaqqalın söhbətindən söz götür,
Şeirlərin şah sətrini gətir gəl.

Səbayel darıxır, tez ol yol götür,
Söhbətinə qatmaq üçün bal götür,
Kəlağayı, ya da tirmə şal götür,
Vüsal üçün həsrətini gətir gəl.

BÜLBÜLÜN

Dodağın çatlaşın, a gül qönçəsi,
Bağrını çatlatma sarı bülbülün.
Bəsti oxutdurdun hicran nəğməsi,
Rəhm elə, yarasın sarı bülbülün.

Gözlərindən asıb gülün əksini,
Tikanına tuş eləyib köksünü,

Zilə qalxıb, bəmə enən səsini,
Görən anlayırmı yarı bülbülün?!

Bağda gül solanda o da solubdu,
Köçün çəkib tərki - vətən olubdu.
Bir ömrünü iki yerə bölibdü,
Yarı gülün olub, yarı bülbülün.

Nə vaxt qızılğülü yada yar olar,
Bülbülün nəğməsi ahu-zar olar.
Yarandığı gündən bir arzusu var,
Gül yaxası olsun goru bülbülün.

Yaz gəldi, danişdi yaza dərdini,
Səbayel istədi yaza dərdini,
Nəğməsi söylədi bizə dərdini,
Yandırıcı özünü qorū bülbülün.

GƏLDİM

Yar verən güllü yaylığı
Çəmənliyə sərib gəzdim.
Şeh düşən gülü, zanbağı
Dəstə-dəstə dərib gəldim.

Yanağımın al rəngini,
Saçımın gül çələngini,
Gülüşümün ahəngini,
Şəlaləyə verib gəldim.

Sular gördüm lal, axmamış,
Güller gördüm soluxsamış,
Gözəl gördüm doluxsamış,
Göz yaşını silib gəldim.

Xınalı daşdan xınanı,
Bulaq gözündə aynanı,
"Sevirəm" deyən oğlanı
Nahaq yerə qırıb gəldim.

Orda durna telli idim,
Orda tuti dilli idim.
Orda ağır elli idim,
Bu yerlərə qərib gəldim.

Nələr gəlmədi başıma,
Ağu qatıldı aşıma...
Səbayeləm, bu yaşıma
Nələr, nələr görüb gəldim...





Gülnarə SADIQ

PAYIZ

Yenə payızdır,
 Yenə üzüyür ağaclar,
 Tökülür yarpaqlar,
 Torpaq soyuyur...
 İndi görəsən
 Yağışla necə yola gedirsən?
 Bilmirəm...
 Mən sənə gəlirəm,
 Çətirlə...
 Narahat olma,
 Dünyanın hər yerində
 Yağış eyni cür üzüdür adamı.
 Payız eyni cür göynədir...
 Küləklər də elə.
 Əsir sağa, əsir sola...
 Dünyada atılan bombalar kimi,
 Parçalanar körpələr,
 Bayrağa bürünən cəsədlər kimi,
 Qəlpədən düzələn bəzəklər,
 O uçuq evin altındakı diləklər kimi,
 Sevgilər kimi...
 Hər şey eynidir.
 Dünyanın hər yerində eyni cür ölürlər insanlar.

Cox çətindi-
 bir dünya insan içində tək olmaq,

Susmaq...
 Danişa - danışa lal olmaq,
 Çarəsiz baxmaq,
 Ümidsiz sevmək.
 Sakitcə ayrılməq.

Çox çətindi -
 Sevən ürəyi həbs etmək,
 Varlığına sığınarkən
 Yoxluğuna sarılmaq,
 Çətindi bu dünyanın
 danlağına tab gətirmək!

Çox çətindi -
 Kasıb ürəkli dostların
 Sədaqətli düşmənlərin,
 Qorxaq sevgilərin -
 İçində dəli bir sevgi böyütmək...

Nə gözəldi yuxun,
 Necə səssiz,
 Necə dərin...
 O qədər dərin ki,
 Çağıranda
 eşitməyəcək qədər-
 Bilirsənmi, sevgilim?!
 Yaman dəyir ürəyimə səssizliyin...

Nə ola, dilə gələ bu ürək,
 Hayqırı içindəki sükutu -
 Qırılmış ümidləri üşyan qaldıra...
 Ağıl susa, dilə qıfil vurula
 söz verilə gözlərə...

Nə ola, dilə gələ bu şair,
 Sevdiyinə şeir deyə.
 Dona baxışlar,
 qanasa da üzü gülə bu eşqin.

Nə ola, dilə gələ bu sevgi,
 əlindən bərk yapışa,
 nəfəsindən öpə,
 ruhdan düşmüş ürəyinə sığına -
 sadəcə sevə...

Sən gedəli
 Dünya məndən uzaqlaşıb,
 Anam yaman dəyişibdi,
 Oğlumuzun baxışları küsgünləşib,
 Duyğuları kürləşibdi.
 Düzünü de,
 Gecələri səmalardan mənə baxan sənmisən?
 Düzünü de,
 Ürəyimdən axıb gedən sənmisən?!
 O dünyadan buludlara en, nolar,
 O dünyadan salam gətir oğluna.
 Bir de görüm,
 ah çəkəndə
 Ahı sənə toxunurmu?
 Bir de görüm,
 baxışları yol çəkəndə
 Yollarınız toqquşurmu...

Gəncə

OXULARIN NƏZƏRİNƏ!

2018-ci İL ÜÇÜN

“AZƏRBAYCAN”

jurnalına abunə yazılışı davam edir.

“AZƏRBAYCAN”

jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,

illik abunə qiyməti 18 manatdır.


İNDEKS: 76300

◆ Sərhədsiz söz sərvətimiz ◆

Şahin FAZİL

MİR HƏMZƏ SEYİD NİGARI

**QEYRİLƏRİNİN SÖZÜ VƏ
ÖZÜNÜN GÖZÜ İLƏ**



XIX əsr Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Nigarinin həyatı və yaradıcılığı haqqında müfəssəl məlumatim yox idi. Adını eşitmışdım, lakin vətəndə doğulub qurbətdə dünyasını dəyişən bu şeyx və seyid mənə hələ müəmma olaraq qalmaqdır idi.

Bu böyük mütəfəkkir haqqında birinci məqaləmi 2004-cü ilin əvvəllərində yazdım. Şair və jurnalist dostum Əli Rza Xələfli ilə görüşmək, onunla yenə də şairanə söhbətləşmək üçün işlədiyi redaksiyaya getmişdim. Kabinetində iki nəfər türk vardı. Onların söhbətlərinə mane olmayım deyə, açığım qapını qapamaq istəyirdim ki, Əli Rza qonaqlarından üzr istəyib mənə bir kitab verərək, onu varaqlamağımı xahiş etdi. Əyləşdim varaqlaşdım, bəzi yerlərini diqqətlə oxumağa başladım. Adını çıxdan eştidiym, seyidliyini və şairliyini bildiyim, lakin əsərlərini hələ oxuya bilmədiyim bir şairin kitabı. Özü də divan kitabı. Mir Həmzə Əfəndi İbn Mir Paşa Seyid Nigari. "Xaki-payın tacı-sərim" adı ilə oxuculara təqdim olunan bir divan. Bəli, vaxtı ilə "Şix Əfəndi" kimi tanınan bir mütəsəvvifin (sufizm mistik cərəyanına mənsub şəxslər belə adlanmışdır - Ş.F.) XIX əsrde bağlılığı divan. Divanı götürüb evə gəldim. Vaxtim bir neçə gün onun mütaliəsinə sərf olundu. Vaxt itirib həzz qazandım. Möhkəm əqidə sahibi olan bir şəxsin yaradıcılığı ilə dərinində tanış oldum. Seyid Nigari. Mir Paşa ləqəbli Mir Rükənəddin oğlu Mir Həmzə Seyid Nigari. "Xaki-payın tacı-sərim". Divan.

Kitabın redaktoru Əli Rza Xələfinin həmin kitabın başlanğıcında dərc etdiyi "Hikmət işığının sehri" adlı geniş məqaləsində (37 səhifə) Seyid Nigarinin bioqrafiyası haqqında müfəssəl yazılmışdır. Məqaləsini yazarkən vaxtı ilə Əli Rzanın diqqətini cəlb edən maraqlı bir məlumat indi mənim də marağımı səbəb oldu.

Şair Abbas Abdulla Acaloğlunun məlumatı. Əlbəttə, Seyid Nigari barədə. A.A.Acaloğlu yazarı: "O, türk dünyasının sonuncu sufi şairlərdən biri və nəxşibəndi (nəqşbəndi olmalıdır - Ş.F.) təriqətinin şeyxlərdən idi... Şairin atasını Mir Rükənəddin Əfəndi, anasını isə daha çox Qızxanım adı ilə tanınan Xeyransa xanım çağırıldır. Şairin şeirlərdən və əldə edilən tarixi sənədlərdən məlum olur ki, Mir Həmzə Seyid Nigarının nəсли ilə müqəddəs peyğəmbər (ə.s) sülaləsi arasında qohumluq əlaqəsi olmuşdur": A.A.Acaloğlu sözünə davam edir:

"Seyid Nigari Qarabağda və Şirvanda hərtərəfli təhsil almışdır. O, çar Rusiyasının yeritdiyi ekspansionist siyasetinə qarşı yönəlmış müridizim azadlıq hərakatının rəhbərlərindən biri olmuşdur. Buna görə də hökumət qərara almışdı

ki, onu Sibirə sürgün etsin. Bu sürgündən yayınmaq üçün Mir Həmzə Seyid Nigari Anadoluya gedərək, burada Şirvandan köçüb gəlmış öz müəllimi İsmayıllı Siracəddin Əfəndi ilə görüşür. Bizim şairin ömrünün sonrakı illəri Anadoluda şairin öz Vətənində baş verən qaynar hadisələr fonunda davam etmişdir".

Mir Həmzə 1886-ci ilin 15 oktyabrında Xarputda vəfat etmişdir. Özünün vəsiyyətinə əsasən onu Amasiya şəhərində dəfn etmişlər. Amma ölümündən az əvvəl yazdığı bir şeirində şair vəsiyyət etmişdir ki, onu doğma Qarabağda dəfn etsinlər. Bunlar Abdulla Acaloğlunun dedikləridir. Bunlar Seyid Nigarinin tərcüməyi-halına dair müxtəsər cümlələrdir. Elə bir Seyid Nigarinin ki, barəsində tədqiqat əsərləri yazılmalıdır. Elə bir Seyid Nigarinin ki, vətənimizin qurbətdə yatan bir şəxsiyyəti, bir sufisi, bir şairidir.

Seyid Nigari haqqında, onun həyatının müxtəlif mərhələləri, habelə yaradıcılığı barədə müxtəlif məlumatlar mövcuddur. O, ilk dəfə mərhum ədib və maarifçi Firudin bəy Köçərlinin diqqətini cəlb etmiş, sonradan Feyzulla Qasımov, İsmayıllı Şıxlı, Ruqiyə Qənbərqızı, Əzizə Cəfərzadə, Məşədixanım Nemətova və Hüseynbala Mırələmov da bu seyidlə əlaqədar müəyyən fikirlər söyləmişlər. Amma mənim fikrimcə, Seyid Nigari barədə dolğun məlumatı Əli Rza Xələfli vermişdi. O yazırdı: "Seyid Nigari fenomeninin geniş araşdırılması, tam açılması üçün çox məqdarlı tədqiqat işi aparılmalıdır. Onun zəngin yaradıcılığının, böyük mənəvi aləminin hansı mənbələrdən qidalandığını öyrənməklə Seyid Nigarini dərk etmək olar".

Mən Seyid Nigari divanını oxuyarkən, onun böyük Azərbaycan şairi Məhəmməd Füzulidən ilhamlandığının döñə-döñə şahidi oldum. O, qəzəllərinin birinin məqtə (son beyt) hissəsində öz təbinin Füzuli təbi ilə "həmkar olduğunu" iftiخارla vurğulayıb, Füzulinin Bağdadı məşhurlaşdırıldığı kimi, özünün də "Qarabağ qıtəsini" "Bağdad xüttəsi" (xüttə ərəbcə ölkə deməkdir - Ş.F.) kimi şöhrətləndirdiyini şərəf hissi ilə oxucuya bildirir.

*"Ey könül, təbi-Füzuli ilə həmkar oldun,
Qarabağ qıtəsini xütteyi - Bağdad etdin".*

Seyid Nigari Anadoluda yaşamasına baxmayaraq, xəyalən tez-tez Qarabağa baş çəkir, cananını məhz Qarabağda "cüstücu" edir (axtarır -Ş.F.)

*"Cüstücu eylərəm ol mahi Qarabağ içrə,
Məcnunam ki, araram Leylini torpaq içrə".*

Böyük boy-a-başa çatlığı Qarabağ, təbiidir ki, vətənpərvər bir şair olan Seyid Nigarini daim düşündürmiş, uzaqda olsa belə, o məkanı həmişə xatırlamışdır. Özü də görün necə bir nisgilli və səmimi hissələrlə:

*"Nə əcəb dövlət imiş seyri-şikai - Qarabağ,
Nə gözəl nemət imiş səhbəti-yarı - Qarabağ,
Rəşki-müşkənbər imiş buyi-qübari - Qarabağ,
Abi-heyvan imiş ənhəri-bukarı - Qarabağ,
Kövsəri-tuba imiş çayü çinari - Qarabağ,
Aləmi-cənnət imiş darü diyarı - Qarabağ,
İndi bildim nə imiş vəsf-i-həzari - Qarabağ,
Yeridir ki, çəkərəm ah və zari - Qarabağ,
Dağlayıbdır məni bir laləüzəri - Qarabağ,
Yandırıbdır məni bir nari-Nigari - Qarabağ".*

Seyid Nigarinin bu şeiri əruzun təci janrında yazılın uzun bir müsibətnamədir desəm, səvh etmərəm. Şair "Ah, asüftəliyim zülfə-səmənsayə deyin", "Gəlin ey əhli-könül, artıb azarım, eşidin", "İltifat eyləmədi mehrsiz ol ay mana", "Yandı canım gecələr gəlmədi ol mah nə üçün?", "Dari-mehr üzrə gərək qəsdi-şirin can edəyim" deyərək, bu tərcinin hər bəndinin bu ilk misraları ilə dilbər Qarabağı və qarabağlı bir dilbəri döñə-döñə xatırlayır, Qarabağ hicranının onu dağladığını, yar hicrininsə yandırdığını oxuculara etiraf edir. Seyid Nigarinin Qarabağa həsr olunan şeirlərini "Qarabağnamə" adlandıran Ə.Xələfli yazır: "Təkcə elə onun

"Qarabağnamə"si canlı bir tarixdir. Seyid Nigari öz əsərlərində Qarabağı tez-tez xatırlayır, bu və ya digər şəkildə Qarabağa məhəbbətini izhar edir".

Bu hicranlı şair Qarabağı daim abad görmək istəyir, çünki o yer "həbibanə qara qaşına qurban olduğu" bir cananın məkanıdır ki, şair nə məkanı, nə də cananı unuda bilmir. Unuda bilmir və yana-yana belə söyləyir.

*Abad olsun Qarabağ içrə ol yer, çünkü cananın
Həbibanə qara qaşınə qurban olduğum yerdir".*

Şairin bir beysi xüsusişlə bizim nəzərimizi cəlb etdi. Sülhsevər Seyid Nigari bir görün sülh və hərb haqda necə ürək yanğısı ilə beytini qələmə almışdır:

*"Seyyid ilahikamdır, sühl gərəkdir inqiyad,
Bir qarış torpaqdan ötrü bir diyar əldə gedər".*

Bu beystə diqqət yetirən Ə.R.Xələfli də, elə mənim kimi, bütün vətənpərvər insanlar kimi Seyid Nigarini yaxşı başa düşür və yazır: "Böyük şairin Qarabağa məhəbbəti ilə bağlı danışarkən elə fikir və ifadələrə rast gəlirsən ki, sanki Qarabağın bugünkü taleyini görürsən". Bu doğurdan da belədir!

"Ah kim, sinəmə dağlar çekilib dağ üzrə" misrası ilə başlanan başqa bir qəzəli yenə də Bağdad və Qarabağ adlarından xalı deyildir və Seyid Nigarinin müqəddəs arzularından birini nəzərə çatdırır:

*"Nola rəşkavəri- əhli-dili-Bağdad olsam,
Böylə güllər ki, saçər təbi Qarabağ üzrə ".*

Şairin heca vəzni ilə yazdığı şeirlərində də Qarabağ mövzusu onu rahat buraxmir. "Bir qönçəyi-gülün tarimariyəm", Görüm // abad olsun ol Qarabağı!" diləyi ilə şair bu şeirin sonunda qarabağlı olduğunu böyük qürur hissi ilə oxuculara bildirir:

*"Nəslisi-İsmail sən, əсли ərəbsən,
Ali-Məhəmmədsən, alınəsəbsən,
Müntəxəbsən, silsileyi-zəhəbsən,
Ey Seyid Nigari, ey Qarabağı".*

Bəli, Seyid Nigari Bağdad dedikdə Füzulini, "Qarabağ" dedikdə isə özünü təqdim edir, yəni Bağdadın Füzulisi olduğu kimi, Qarabağın da Seyid Nigarisi var, özü də elə bir Seyid Nigarisi ki, əсли ərəbdir, İsmayııl peyğəmbərin nəslindəndir, Məhəmməd peyğəmbər sülaləsindəndir, seçilmiş bir şəxsdir, "qızıl silsilə"nin bir halqasıdır və əlbəttə ki, Qarabağıdır!

Yuxarıda qeyd etdi ki, Seyid Nigarinin ilham aldığı ən mötəbər qaynaq məhz Məhəmməd Füzuli əsərləridir. Hər iki şairin yazdıqları bir neçə qəzəlin mətlə (ilk beyt - Ş.F.) hissəsinə, habelə başqa beytlərinə diqqət yetirsək məgər fikrimizin sübutu olmazmı? Əziz oxucular, diqqət yetirin:

Füzuli: *"Könlüm açılır zülfü-pərişanını görcək,
Nitqim tutulur qönçeyi-xəndanını görcək".*

Nigari: *"Ellər cəm olur hali-pərişanımı görcək,
Dağlar dağılırlar tişeyi-əfşanımı görcək".*

Füzuli: *Olur qəddim düta eşqin yolunda hər bəla görcək.
Təriq əhlinə adətdir təvəzö aşına görcək".*

Nigari: *"Səda eylər kuyin kəlbə ki, mən tək binəva görcək,
Qılırlar aşınalar bir-birinə "mərhəba" görcək".*

Füzuli: *"Gər degil bir mah mehr ilən mənim təkzar sübh,
Başın açıb nişə hər gün yaxasın yırtar sübh?"*

Nigari: *"Olmasayıdı bir mehr mah ilə, əlbət, zar sübh,
Bən kimi çəkməzdə hər bir ləhzə min azar sübh".*

Füzuli: *"Xoşam kim, dəmbədəm giryan gözüm ol xakipadəndir,
Ziyani olmaz ol göz yaşının kim, tutiyadəndir".*

Nigari: "Bənim bu sərbülənd olmaqlığım ol xakipadəndir,
Gədəni sərfəraz eylər kərəm ki, padışadəndir".

Füzuli: "Ah eylədiyim sərvi-xuramanım üçündür,
Qan ağladığım qönçeyi-xəndanım üçündür".

Nigari: "Çox istədiyim canımı cananım üçündür,
Cananımı çox istədiyim canım üçündür".

Seyid Nigari başqa şairlərdən ilham aldığı kimi, başqa şairlər də Seyid Nigaridən ilhamlanmışlar. Kitabı mütaliə edərkən belə bir beytə rast gəldim:

*"İftixar etməzmiyəm kim, var sənin tək məhvəsi,
Gərçi Fərhadın Şirini, Məcnunun Leylası var".*

Məgər Səməd Vurğunun xanəndələr tərəfindən tez-tez oxunan "Var" rədifli məşhur qəzəli Seyid Nigarinin bu qəzəlinə nəzirə deyildirmi?

İndi də bir qədər Seyid Nigarinin sufizyanə şeirlərinə nəzer yetirək. Yuxarıda qeyd olunduğu kimi, bu şair sufizimi (təsəvvüf - Ş.F.) özünə ideoloji bir qayə seçmiş, sufi ideallarını şeirlərində əsas götürmüştür. A.A.Acaloğlunun "O, türk dünyasının sonuncu sufi şairlərdən biri... idi" cümləsi Seyid Nigarinin sonuncu sufi şair kimi mistik mənəvi dünyasından xəbər verir.

Məlum olduğu kimi, sufizm böyük bir dini cəryandır və onun müxtəlif qolları mövcud olmuşdur ki, nəqşbəndiyə həmin qollardan biridir. XVI əsrə yaranmış Səfəvi dövlətinin ikinci hökmdarı Şah Təhmasibin qızı Pərihan xanım da nəqşibəndiyəçi olmuşdur ki, biz keçən il elmi araşdırımlar toplusu olan "Hikmət" adlı jurnalın ilk sayında bu haqda geniş məlumat vermişik. Orada oxuyuruq: "Tarixçi Həsən bəy Rumlu şahzadə Pərihan xanımla əlaqədar maraqlı bir məsələyə də toxunur ki, o da Pərihanın nəqşbəndiyə təriqətinə mənsub olmasıdır. Qəribədir, deyilmi? 28 yaşınadək naz-nemət içərsində yaşayan, sonrakı iki ildə daim gərgin həyat tərzi keçirən, iki-üç ay Səfəvi dövlətinin, qeyri-rəsmi olsa belə, gerçək hökmdarı olan Pərihan xanım və nəqşbəndlilik hərəkatı".

Nədir nəqşibəndiyə təriqəti, kimlərdir nəqşbəndlər? Bu haqda Firudin bəy Köçərli və Rəcəb Dikiçi müxtəssər məlumat vermişlər (Bax: Əli Rza Xələfli. "Hikmət işığının sehri məqaləsi"). Bizim də nəqşibəndicilər haqqında müəyyən məlumatımız vardır ki, həmin məlumatın burada verilməsi yerinə düşərdi:

Bu təriqətin əsası Məhəmməd Bəhaəddin ibn Məhəmməd əl-Buxarı tərəfindən qoyulmuşdur. Mənbələrdə Şah "Nəqşbənd" adı ilə yad edilən Məhəmməd Bəhaəddin hicri 718, miladi 1318-ci ildə Buxarada "Qəsri-arifan" adlı yerdə doğulmuşdur. Təsəvvüf mühitində böyüyen Bəhaəddin zamanəsinin tanınmış alımları ilə görüşmüş, ocağı ziyarət yeri olmuşdur. O, hənəfi məzhəbini rəhbər tutan bir sufi imiş. (Bax: Məhəmməd Məhəmmədcəlil və Fariz Xəlilli. Mövlənə İsmayıllı Siracəddin Şirvani, Bakı, 2003, səh.105)

Bəhaəddin Nəqşbəndin Xacə Əlaəddin Əta və Məhəmməd Parsa kimi məşhur müridləri vardı. Ö, dünyaya geldiyi "Qəsri-arifan"da 73 yaşında vəfat etmişdir. Xacə Bəhaəddin Nəqşbəndi "Dəlilül-əşiqin dər təsəvvüf" (Təsəvvüfdə aşiqlərin dəllilləri), "Həyatnamə dər nəsayeh və məvayez" ("Nəsihətlər və mövzülərdə həyatname") adlı məşhur əsərlər müəllifidir. (Bax: Fərhəngi-Moin, Tehran, 2000, səh.2140).

Məhəmməd Bəhaəddin təriqətinin Hindistanda, Çində, Türkiyədə, İranda, İraqda davamçıları haqında Əli ibn Hüseyn Vaez Kaşefinin "Rəşəhate-həyat" ("Həyat gözünün qətrələri") əsərində nəqşbəndiyə şeyxləri barədə müfəssəl məlumat verilmişdir.

Məhəmməd Məhəmmədcəlil və Fariz Xəlilliye görə nəqşbəndiyə təriqətinin əsasını 11 əsas prinsip təşkil edir.

1. Vüqufi - zəmanı: hər anın və hər halın qiymətini bilmək (boş vaxt itirməmək və hər bir zamanı yaxşı dəyərləndirmək);

2. Vüqufi - ədədi: Zikr əsnasında saya riayət etmək (zikr insanın özünü haqqā yaxınlaşdırmasıdır. Zikrdə saya üstünlük verilər də, əsl olan kəmiyyət deyil, kefiyyətdir).

3. Vüqufi - qəlbi: Qəlbi oyaq saxlamaq (zikr edən adam qəlbini hər zaman Allaha qarşı oyaq saxlamalıdır. O, zikr anında sol döşünün altına baxır ki, bununla da Allah təcəllasının qəlbə dolması üçün zəmin yaratır);

4. Huş bər dəm: Nəfəs alıb verərkən qəflətdə olmamaq (huş ağıl, dəm isə nəfəs deməkdir. Huş dər dəm nəfəs alma-vermə əsnasında ayıq qalmak, qəflətdən qorunmaqdır);

5. Nəzər dər qədəm: Ayağa nəzər salmaq (mənəvi yolcu varlıq məsaflərini keçmək üçün qeyrət sərf etməlidir. Nəzər bər qədəmin sosial həyatda böyük faydası vardır. Yeriyərkən öne və arxaya baxmaq qəlb pərdələyər. Peyğəmbər (s) yeriyərkən sağa-sola baxmazdı. Ayağa baxmaqda ədəb vardır, rəsulillahın sünnetinə uyumaq vardır);

6. Səfər dər vətən: Xalq arasında ola-ola haqqā səfər (Ruhən seyr və sülük səfərinə çıxmadaqdır, xalq aləmindən haqq aləminə getməkdir);

7. Xəlvət dər əncümən: Camnat içərisində tək olmaq (müridin maddi varlığı xalq arasında olarkən belə onun haqq ilə olmasıdır);

8. Yadkərd: Zikr etmək (qəlb ilə söyləyib, dillə susmaq);

9. Bazgəst: Qayıdış (zikr edənin könlündə tovhid sirri təcəssüm edər, xalqın varlığı gözdən silinər, məqsəd olan gerçək vahid aşkar görünər);

10. Nigahdaşt: Mühafizə (Haqqın qəlb evinə girməsi, zikr edənin isə uyğunsuz fikir və düşüncələrdən kənar olmasına);

11. Yaddaş: Nigahdaştı dərindən anlamaq (dil ilə demədən Allaha dönüş halını mühafizə etmək, Zikr hüzur halına girmək və sühud halına çatmaqdır) (7,105-109).

Nəqşbəndiyyə şeyxi Cəlaləddin əl-Qumuqi nəqşbəndiyyə təriqətinin bir şəxsən başqasına ötürülməsini "qızıl silsilə" adlandırır. Onun fikrincə, bu təriqət Cəbrayıl vasitəsilə Məhəmməd Peyğəmbərə ötürülmüş, peyğəmbərimiz onu həzrət Əbübekrə, o isə əl-hac Salman Farsiyə ötürülmüşdür. Beləliklə, imamlardan Qasim, Cəfər-Sadiq, habelə məşhur şəxsiyyətlərdən Bayazid Bəstami, Əbülhəsən Hərəkani, Əbu Əli Fəramədi, Şeyx Əbu Yaqub Yusif Həmədani, Əbdülxalıq Gücdüvəni, Şeyx Arif Rıvgəri, Mahmud İncir əl-Fəqnavi, Əli ər-Ralistəni, Məhəmməd Baba əs-Səmmasi, Seyid Əmir Külal, Məhəmməd Üveysəl-Buxarı, Şeyx Məhəmməd əl Buxarı, Yaqub Cərhi, Şeyx Abdulla Səmərqəndi, Məhəmməd Zahid, Dərvish Məhəmməd, Xacə əs-Səmərqəndi əl-Amkanaki, Şeyx Məhəmməd Baqi, Şeyx Əhməd Faruqi Sirhindisi, Məhəmməd Məsum, Şeyx Səfiəddin, Seyid Nurməhəmməd Bədəvəni, Həbibullah Mərəvcəni, Şeyx Abdullah Dehləvi, Şeyx Məhəmməd Əfəndi Yaraqları, Seyid Cəmaləddin Qaziqumuqi bu təriqətin ötürүcüləri olmuşlar. Nəqşbəndiyyə təriqəti Allah-taaladan gelmişdir.

Ümumiyyətlə, nəqşbəndiyyə şeyxləri dövlət adamları ilə hər cür münasibət yaratmaqdan çəkinirdilər. İsmayıł Şirvaninin mürşidi Mövlana Xalid xəlifələrinə xıtabən deyirdi ki, "heç zaman sultanlar və dövlət rəhbərləri ilə bir işə girişməyin".

Seyid Nurməhəmməd Bədəvəni, Həbibullah Mərəvcain, Şeyx Abdulla Dehləvi, Şeyx Xalıq Süleymaniyyəvi, Şeyx İsmail Kürdəmiri, Xas Məhəmməd Şirvani, Şeyx Məhəmməd Əfəndi Yaraqlar, Seyid Cəmaləddin Qaziqumuqi bu təriqətin ötürүcüləri olmuşlar. Bu uzun siyahını verən tədqiqatçılar Məhəmməd Məhəmmədcəlil və Fazriz Xəlli li nədənsə "silsileyi-zəhəb"dən olan Seyid Nigarinin adını qeyd etməyi unutmuşlar.

Seyid Nigari şeirlərinin birində nəqşbəndlilərin çox müşkülə əlac eləyə bilmələrini belə ifadə etmişdir:

**"Bəndə düşdün, ey Nigari, çəkmə qəm,
Həll elər bəndi o Şahi-Nəqşbənd".**

Nəqşbəndiyyə təriqətinin qatı üzvü və ötürücülərindən biri olan Seyid Nigari böyük Allahdan (dəstgir), Məhəmməd peyğəmbərdən, İmam Əlidən və Şah Nəqşbənddən (Məhəmməd Bəhaəddindən) yardım diləmiş, üzünü onlara tutmuş, əlini onlara açmışdır:

*"Öylə bədhaləm ki, bəd halım görən
Tərk-i-sevda eyləyib almazmı pənd?"*

*Tutmayan damani-zülfə-zərnigar,
Məktəbi-sevdadə olmaz nəqşbənd.*

*Əl mədəd, üftadəyəm, ya Dəstgir,
Ya Məhəmməd, ya Əli, ya Nəqşbənd"!*

Mən Seyid Nigari şeirlərindən ilhamlanaraq 2004-cü ildə bir neçə nəzirə yazdım ki, onlardan birini oxucularımıza təqdim edirəm:

Seyid Nigari qəzəllərinə nəzirələr

"Bir qarış torpaqdan ötrü bir diyar əldən gedər"
Seyid Nigari

*Heç zaman fikr eyləməzdim mən ki, yar əldən gedər,
Yar getsə, bilməz idim hər nə var əldən gedər.*

*Hər dəmimdən həzz alardım, hər dəqiqəm fəxr idi,
Əllərimdən hər dəqiqə iftixar əldən gedər.*

*Yox ayağın ixtiyarı bağçanı onsuz gəzə,
Yar əldən getdiyindən ixtiyar əldən gedər.*

*Yar ilən dilbər diyarın fikri zar etmiş məni,
İntiqam alsam əduədən ahü zar əldən gedər.*

*Ağdamında iqtidarım var idi, əldən gedib,
Bilməz idim Xan Şuşamda iqtidar əldən gedir.*

*Yar getdi, üstəlik həm Qarəbağ yad əldədir,
Ya Əli, kəs yad əli ki, zülfüqar əldən gedər.*

*Şahina, düşmənlərim qoy hali olsun haldən:
"Bir qarış torpaqdan ötrü bir diyar əldən gedər".*

2.06.2004

Yuxarıda yazılınlar mənim Mir Həmzə Seyid Nigari və onun yaradıcılığı haqqında yazdığım məqaləmin çox böyük hissəsini özündə əks etdirir. Lap elə bu günlərdə yanına o böyük sufinin, mütəfəkkirin və şairin yaxın qohumlarından olan Siracəddin adlı bir şəxs gəldi. O, mənə Seyid Nigari ilə müstəqim bağlı 4 kitab gətirərək onları oxumağımı və mümkün olarsa - həmin kitablar haqqında məqale yazmağımı xahiş etdi. Qeyd etməliyəm ki, hörmətli yazıçıımız Hüseynbala Mirələmovdan da mənə elə xahiş gəlmüşdür. Yaşının çoxluğuna, gözümüzün zəifliyinə və vaxtimın azlığına baxmayaraq, qələmimi bu istiqamətə yönəltdim.

Yuxarıda yazdığım kimi, Azərbaycan klassik ədəbiyyatının XIX əsrədə yaşamış görkəmli nümayəndəsi Seyid Nigarının həyatı və yaradıcılığı haqqında müfəssəl məlumatım yox idi. Adını eşitdiyim, lakin vətəndə doğulub qürbətdə dünyasını dəyişən bu şeyx və seyid mənə hələ müəmma olaraq qalmaqdır idi.

Seyid Nigarinin geniş özbioqrafiyasını (tərcüməyi-halını) və əsərlərinin şərhini öz geniş həcmli məqaləsində qələmə alan filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli bu böyük şəxsiyyətin təvəllüdü, gəncliyi, təhsili, Qarabağ mahalının Zəngəzur bölgəsinin Ciyimli kəndində çıxaraq Xarputa, Sivasa, Amasiyaya, Məkkəyə, Mədinəyə, Şama, Qüdsə getməyi haqqında təfərruatlı məlumat vermişdir. Məqalədə oxuyurraq: "Firidun bəy Köçərli Seyid Nigarini şəxsən görmüş Axund Hacı Mirzə Əbdülkərim adlı mötəbər şəxsdən eştdiklərinə əsasən, onun uca boylu, xoş simalı, yaraşıqlı və mülayim bir şəxs olduğunu bildirir. Onun fikrincə, Seyid Nigari nə qədər ki, təbii və adəti halında şikastəxatır, həlim və üftadə nəzərə gəlirmişsə də, bir o qədər ibadət vaxtında səlata durduğu əsnada təbii halətdən dəyişdirilib başqa bir halətə düşərmış. Belə ki, kənardan onun bu haləti-əcibəsinə mütəvvəcəh olanları heyrət və əndişəyə salarmış".

Qarabağlı Şeyx Mir Həmzə Nigarinin mədh və vəsf (mənaqib) olunmasında xüsusi əməyi olmuş Mirzadə Mustafa Fəxrəddin Ağabalının əməyi yüksək qiymətləndirilməlidir. Ağabalının atası Seyid Sədəddin əfəndi Qarabağdan Amasiyaya gələrək ömrünün sonuna qədər Mir Həmzənin xidmətində olmuşdur. O, Həmzə əfəndinin vəfatından 3 il sonra 1889-cu ildə Amasiyada dünyaya gəlmişdir. Ərəb və fars dillərini Həmzə əfəndinin müridlərindən biri olan Seyid Məhəmməd Bəhaəddindən alan M.F.Ağabali 1949-cü ildə İstanbulla gələrək bir neçə vəzifələrdə çalışmış və 1972-ci il tarixində vəfat etmişdir.

Üç dildə qələm sahibi olan Ağabali az danışan, çox düşünən güclü bir tənqidçi və savadlı bir tədqiqatçı olmuşdur. Bu yeddi kitab müəllifi Həmzə Nigarinin həyatından və irşad sahəsində tutduğu yoldan bəhs edən "Hümaye-ərş" adlı xüsusi bir əsər (mənaqibnamə) yazmışdır. O, Mir Həmzə Əfəndi ilə görüşə bilməsə də, həyatının ilk dövrü Amasiyada Həmzə Əfəndinin yaxınları və sevənləri arasında keçmişdir. Müəllif əsərinin adını sonradan kitabın ilk səhifəsinin üst tərəfinə ərəb dilində "Həmzə kitabe Humaye-ərş" şeklinde öz əl yazısı ilə qeyd etmişdir. Farsca Hüma, yaxud Hümay adlanan bu əfsanəvi quşa bəzi türk lehçələrində Kumay, Azərbaycanda Hüma quşu, Humay, Anadolu türkçəsində Hüma deyilir. İslamdan əvvəlki qədim türk inanclarında da adı çəkilən Hüma quşunun ağlın kəsməyəcəyi, gözün görə bilməyəcəyi qədər yüksəklərdə və hüdudsuz bir genişlikdə yaşadığı təsəvvür edilmişdir.

Qarabağlı Mir Həmzə Nigarinin bir şəxsiyyət kimi olduqca böyük sima olması F.Ağabalının diqqətini uzun illər boyu cəlb edir və o, M.Nigari haqqında bu dahi şəxsin kimliyini xarakterizə edən qısa bir fikri oxucu nəzərinə çatdırmağı özünə borc bilir: "Mir Həmzə ilahi eşqə məhv-i-vücud etmiş, mürşidinin "Eşq" olduğunu bildirmişdir (fikir İbnül Emin Mahmud Kamal İnanındır). Bu xüsusda olduqca əhatəli bir cümləni Mir Həmzə Nigarinin müasiri olmuş tarixçi Hüseyin Nizaməddin Aması "Amasiya tarixi"nin IX-cü cildində Həzrət Pirin (Şeyx Nigarinin-Ş.F.) vəsflərini belə təsvir edir. "Qayət fazıl, ülumi-əqliyyə və diniyyədə (əqli və dini elmlərdə) mühəbəhhir (dərin bilik sahibi), qayət müşəkkil (vücudca düzgün), uzunca boylu, qalın vücudlu, əsmər bənizli, saç və saqqal qumral, əndamı qayət mütənasib, muhibb, nəzəri cazibədar, vəqur, sükutu qalib, əzayı-ixvana mütəhəmmil (dostlara əziyyət edilməsinə qarşı), həcvi şədid, Hənəfiyyülməzhəb, Xalidiyyüt-təriqət, musalli (namaz qılan), aşiqməşrəb, vəcdi-səri (tez vəcd halına girən) bir zat idi".

"Hümaye-ərş" kitabının həcmi olduqca böyükdür və müəllif onu iki il müddətində yazmışdır. Müqəddimədə oxuyurraq: "Çoxdan bəri Amasiyanın Bəyazid paşa məhəlləsində yerləşən, öz məscidinə bitişik türbədə dəfn olunmuş Nəqşibəndi şeyxlərindən əş-Şeyx əl-Hac əl-Əmir Həmzə (qadəsallahu sırahı) üçün bir mənaqib yazmaq arzusunda idim. İllərdir fikrimi məşğul edən bu ümidiimin hasil olunmasına heç cür imkan olmurdu. İster-istəməz, bu vəzifənin əhəmiyyət və qüdsiyyətini idrak edən böyük zatlar tərəfindən bunun ərsəyə

gətirilməsini gözləyir və çıxacaq əsərlərin intizarını çəkərək bu işin altına girmək istəmirdim. Fəqət bu vəzifəyə istər qələm və irfan əhli tərəfindən, istərsə də digər qardaş və dostlar tərəfindən, təəssüf ki, əlaqə görülmədi. Hər kəsin elə mənim kimi belə bir əsər meydana getirəcək şəxsi gözləməkdə olduğu anlaşıldı. İntizar dövrəsinin arzu dairəsini aşmaması, bu mübarək zatı görmüş zatların bir-bir axırət yoluna üz tutmaları səbəbilə bu işin getdikcə daha müşkül bir vəziyyətə girəcəyi anlaşıldıqda əlimdən gəldiyi qədər buna aid məlumat toplamağa başladım".

Kitabının yazılmış səbəbini təfsilatı ilə bildirən F.Ağabali Mir Həmzə Nigarinin hicri 1213-cü il (miladi 1798) tarixində "seyyidül-əvan Seyid Mir Rükənəddin əfəndi həzrətlərinin mübarək pak zürriyyətlərindən dünyaya qədəm basmasını", anasının adının "İsmətli Qızxanım" olmasını nəzərə çatdırır. Sonrası o kitabda ard-ar-dınca həzreti-pirin şəcərəsi, təhsili, "Nigari" təxəllüsünün səbəbi, onun Qafqaz mürşidi Şeyx İsmayıllı Şirvani ilə görüşməsi, Hicaza getmesi, Qarabağa qayıdışı, izdivacı, İstanbula səfəri, Ərzuruma və Amasiyaya qayıdışı, Merzifona səfəri, peyğəmbər sünneti və adətlərinə tam bağlılığı, Samsuna və İstanbula dönüşü, həbsxana həyatı, Anadoluya göndərilməsi, Xarputa sürgün olunma səbəbləri, sonrakı vəziyyəti, həmcinin vəfatının səbəbi, dəfnı və məşhur türbəsi kimi müxtəlif hissələr "Hümaye-ərş" in səhifələrində yer tutur, habelə onun yazdığı əsərlər ("Nigarnamə", "Divan", "Mənaqib-Seyid Nigari", "Farsca Divan") haqqında yiğ-cam məlumat verilir. Xeyr, bununla "Hümaye-ərş" in mündərəcatı hələ tamlanmış və ardınca başqa hissələr gəlir: Seyid Nigarinin "Öz xəlifələri" adlandırdığı məşhur əfəndlər (Qazi Osman əfəndi, Hacı Zəkəriyyə əfəndi, Xoca Mustafa əfəndi və s); Şəcərəsi zahiri və batını xüsusiyyətləri; Həzrəte-pirin təriqəti; yazılmaları. Əger mən bu məqaləmdə "Hümaye-ərş" kitabındaki bütün hissələrə dair ətraflı fikir bildirsem, düz bir neçə kitab söz olar. Odur ki, F.Ağabalının bəzi məlumatlarını müxtəsər şəkildə nəzərə çatdırmağı münasib bildim.

Məlumdur ki, Həmzə əfəndinin Çar Rusiyasının hökmüranlığı zamanı Azərbaycanda, xüsüsilə Şimal-Şərqi bölgələrindəki təsirinin qarşısını almaq üçün tətbiq edilən təzyiqlər bolşeviklərin dövründə zamanında getdikcə artmışdır. Sovet üsul-idarəsi İsmayıllı Şirvani və davamçıları tərəfindən Azərbaycanda yayılan nəqşbəndi təriqətinin təsirlərini aradan qaldırmaq üçün uzun müddət mübarizə aparmış, yüzlərlə şeyx və din xadimi edam və sürgün edilmişdir. Ateizm-dini dəyərlərə qarşı aparılan mübarizənin hədəfində ən çox milli, dini və irfani cərəyanın yaranmasına səbəb olmuşdur. O cümlədən, Həmzə əfəndinin divanlarının da oxunması yasaqlanmış və hətta onu evində saxlayanlar barəsində ağır cəza tedbirleri görülmüşdür.

Prof. Mehmet Rıhtımın ifadəsinə görə Seyid Nigari haqqında "Mənaqibnamə" yazılmasının 3 səbəbi var idi. Bunlardan birincisi, özünün şəxsən belə bir arzuya sahib olmasıdır, ancaq o niyyətini dərhal həyata keçirməmiş və gözləmişdir. Həmzə əfəndinin "yaxınında olanların bir-bir vəfat etməsi, mövcud məlumatların məhv olacağı və neçə böyük zatlar kimi onun da unudulmaq aqibətinə məruz qalacağı əndişəsi", eyni zamanda "onun kimi düşünən və eyni əndişəni daşıyan yaxın dostlarının" təşviq və israrları olmuşdur.

İkinci səbəb kimi bəzi önemli insanların bu kitabın yazılması ilə bağlı "ondan xüsusi xahiş" etmələridir.

"Hümaye-ərş" in yazılmışının üçüncü səbəbi "bəzi kəslərin ortaya çıxaraq özlerini Mir Həmzə əfəndinin vəkili-xələfi olaraq təqdim etmələri və təriqət adı altında ona yaraşmayan şəkildə yanlış fikirləri ətrafa yaymaqla maddi və mənəvi istismar obyekti halına gətirmələridir. Bu kəslər şeyxin bəzi vəziyyət və hallarını mübaliğə edərək onları ağıl və məntiq xaricinə çıxarmağa, xurafat halına gətirmələridir.

"Hümaye-ərş" kitabından 1948-ci ildə ilk xəbərdar olan şəxs tanınmış türk ədəbiyyatşunası Bəhaəddin Bəha Doğramacı olmuşdur. 2003-cü il tarixində isə

Nigarinin türkçə divanının nəşri vaxtı Azmi Bilgin adlı tədqiqatçı "Mir Həmzə Nigari" başlıqlı əsərinin giriş hissəsində "Hümaye-ərş"dən istifadə etdiyini bildirmişdir. Nəzakət Məmmədli də "Divan"ın Azərbaycan nəşrinin ön sözündə F.Ağabalinin kitabından istifadə etdiyini göstərmişdir. Əhməd Özkilinc "Mürşidi-əşq olan arif Seyid Nigari" kitabındaki mənbələr sırasında "Hümaye-əşq"in də adını çekir. Təsəvvüf tarixçisi Mustafa Kara da "Xarputda Qarabağlı bir derviş" adlı məqaləsində Bəaha Doğramacının, qeydlərindən faydalananmış, amma "Hümaye-ərş"i görə bilmədiyinə heyif silənmişdir.

M.Rihtimə görə Azərbaycanda Nigari barəsində Firidun Köçərli, Mirvari Dilbazi, Məmməd Aslan, Şamil Cəmşidov, Taryel Cahangir, Fariz Xəlli (M.Rihtim ilə birlikdə), İsmayıllı İlmezli və başqaları fikir söyləmişlər. Qeyd etməliyəm ki, "və başqaları" ifadəsi altında başqa müəlliflərin də adlarını göstərmək yerinə düşər, çünkü onların yazalarından, çox təəssüf ki, prof. M.Rihtimin xəbəri olmamışdır. Onların sırasında - Feyzulla Qasimzadə, İsmayıllı Şixli, Ruqiyə Qənbərqızı, Abbas Abdulla, Əzizə Cəfərzadə, Məşədixanım Nemət, Hüseynbala Mirələmov, Əli Rza Xələfli, Şahin Fazıl də vardır.

Xüsusi qeyd olunmalıdır ki, "Hümaye-ərş" kitabı Seyid Nigari haqqında ən dolğun və obyektiv məlumatı özündə ehtiva edən dəyərli bir mənbədir. F.Ağabali "Əş-Şeyx əş-Seyyid əl-Əmir əl-Həmzə ən-Nigari ibni-Əmir Rükneddin əl-məşhur bi Əmir paşanın ilk gəncliyi haqqında" yazır: "İbtidai həyat yaşayan bu kənddə yaşıdları və tay-tuşları kimi silah, kurşun, saçma kimi odlu silahlara həvəs edər, bunlardan alar hər zaman evində və hətta yanında saxlayarmış". Onun bu hərəkəti anasının heysiyyətinə toxunduğundan oğluna belə dedi: "Həmzə, sənə verdiyim çörəyi elə bil bir zalim qaniçənə yedirdirəm. Sənin tərbiyən üçün heç bir şeydə qüsür etmədim, əsla dəstəməzsiz bir loğma yedirtmədim, körpəliyində dəstəməzsiz süd vermədim. Halbuki, sən həramilər kimi silah və baritla oynayırsan. Sənə verdiyim əməklərə heyif olsun. Sən bu gedişlə çörək və rahat üzü görməzsən" deyərmiş (Möhtərəm anasının dilindən bu sözləri Siracəddin əfəndinin anası Əminə xanım söyləmişdir).

F.Ağabali gənc Nigarinin Qaraqaş adlı kənddə Mahmud əfəndidən təhsil aldığı, sonra "Şəki tərəfə" getdiyini, daha sonra "Osmanlı tərəfə səfər etdiyini (1836-ci il) bildirir. Kitabda Həmzənin "Nigari" təxəllüsünü özünə götürməyinin səbəbi barədə belə qeyd vardır: "Qaraqaşda (xalq arasında Qarağacı şəkilində bilinir) təhsili əsnasında Nurəddin əfəndi adlı birisinin mötəbər zövcəsi, iffətli qadınların baş tacı Nigar xanım onun hər cür ehtiyacını təmin etmiş və təhsilində lazımlı gələn yardım göstərmiş. Bu sayədə feyzə nail olmasının bu xanımın dəstəyinin təbii bir nəticəsi olduğunu nəzərdə tutaraq, adına əlavə olaraq "Nigari" təxəllüsünü götürmüş və divanında bu adı istifadə etmişdir. Bu xanımın kiçik bir köməyi üzündən adını əbədiləşdirəcək qədər edilən yaxşılığı unutmayıb haqqını verməyə çalışması onun nəcib fəzilətlərindən birini təşkil edir. Möhkəm əqidə sahibi olan Seyid Nigari Hicaza (İndiki Səudiyyə Ərəbstanı belə adlanırdı - Ş.F.) piyada gedib-qayıtmış, Rusiyaya (Azərbaycana) dönmüş, Qarabağda olarkən F.Ağabaliyə görə, "doğma torpağı olan Cicimliyə gedər-gəlməz ilahi istedəda malik olan bu zatın şöhrəti dərhal yaşadığı mühitdə yayılmış, elm və irfan təhsil etmək üçün mərifət suyuna susayan adamlar hər tərəfdən axışib onun yanına gelmişlər".

Şeyx Qarabağa gəlininin birinci ilində Bərgüşad çayı kənarında yerləşən Mir-lər kəndindən Mir Saleh əfəndinin qızı Əzizə xanımla izdivac etmiş, onunla iki ilə yaxın həyat sürmüştü. Əzizənin vəfatından sonra onun kiçik bacısı Şahnisə xanımla evlənən şeyx bu xanımdan uşaqlığı üçün Molla Məhərrəmli kəndində həqiqətpərəst fəzilət sahibi Allahverdi əfəndinin qızı Əminə xanımla kəbin kəsdirmiş və onların oğlu övladı Siracəddin əfəndi bu xanımdan doğulmuşdur.

Bundan sonra şeyxlə bağlı çox hadisələr baş vermiş, o özünü bölgə xalqın elm və irfan qazanmasına həsr etmişdi. Şuşa qalasında ləzgi xanəndənindən

olan Xasay xan Usmiyevin (Xurşidbanu Natəvanın əri - Ş.F.) malikanesində Rusiya əleyhinə keçirilən məclisdə Şeyx Həmzə, Hacı Əhməd əfəndi və Xasay xan tərəfindən bir qərar qəbul olunmuş, əgər Osmanlı-Rusiya münasibətlərində ixtilaf yaranarsa, Osmanlı hückumunun ardınca Qarabağda bu üçlüğün dərhal fəaliyyətə keçərək qəfil və ümümi bir üsyən meydana gətirəcəkləri barədə fikir səslənmişdi. Onların bu qərarı haqqında dərhal rus hökumətinə xəbər verildiyini və dindirilmə aparıldığı eşi dən Xasay xan Hacı Əhməd əfəndini Ağdaşa, Həmzə əfəndini isə Cizimliyə qaçırmışdı. Lakin öz kəndində qalmağın həyatı üçün təhlükəli olacağını bilən Həmzə əfəndi 1851-ci ildə Araz çayından keçmiş, Culfa, Təbriz, Xoy, Salmas və Urmianı arxada qoyaraq Ərzuruma gəlib çatmışdı. O, burada 500 nəfərdən ibarət alaya rəis təyin edilmiş və əvəzsiz xidmətlər göstərmişdir. Məlumdur ki, elə o vaxt Cizimlidə yuxarıda adı çəkilən oğlu Siracəddin dünyaya gəldi. Bir daha vətəninə dönə bilməyəcəyini bilən şeyx Şəkinin Qurtqaşın kəndindən olan və Ərzuruma köçən Hacı Əbdüləzim əfəndinin qızı Züleyxa xanımıla izdivac bağlayır.

Elə həmin 1855-ci ildə İstanbula gələn Şeyx Həmzə çox keçmədən yenidən Ərzuruma qayıtmış, sonra Amasiyaya getmiş, bir il yarımdan sonra yenidən Ərzuruma təşrif gətirmiş, yənə də orada duruş gətirmədən Amasiyaya gəlmışdır.

1875-ci ildə Nigarinin "Siraci" təxəllüslü şair oğlu Siracəddin vəfat etdi. Bir ildən sonra Şeyx Həmzə Amasiya əyanlarından olan Kəmərbaşızadə Hacı Mustafa əfəndinin qızı Lütfiyyə xanımla evlənir. Qeyd olunmalıdır ki, Lütfiyyə xanımın da şeirləri vardır. F.Ağabali yazar:

"1873-cü ildə Həzrəti-Pirin dünyəvi həyatında mənfi hadisələr başlanılmışdır... O iki il iniltilər arasında həyatı tərk edən yeganə oğlu Siracəddini itirdi... İki il sonra Kəmərbaşı Hacı Mustafa əfəndinin qızı ilə izdivac etməsinə görə Şəhnisə, Əminə, Züleyxa xanımlardan ayrılaraq digər bir yerdə yaşamağa məcbur oldu".

Bu dövrə Seyid Nigari əleyhinə bir sıra iftira və böhtanlar baş verdi və o, 1879-cu ildə Amasiyadan köçüb Merzifon şəhərinə getdi. Müxaliflərin hückumuna məruz qalan Seyid Nigarinin Merzifon həyatı onun uca mərtəbəyə yetişdiyi dövrlərdən oldu. Yarına coxlu ziyarətcilər axını... Amma o, Mezifonda 14 yaşlı qızı Sənihani da itirdi və Səniha "güllü libas geyinmədən bəyaz kəfənə sarıldı".

"Bir mənim könlüm deyilmiş ahu-əfəgan eyləyən"

misrasına uyğun olaraq, bu itki təkcə atasını deyil, onu tanıyanların hamisini fəğanlar içində qoydu "ağlamayan bir fərd, inildəməyən bir can qalmadı".

Nigar xanım haqqında

F.Ağabali yazar: "Nigar xanım Qaraqaş kəndindəndir. Həzrəti-Pirin ilk təhsilini keçirdiyi zamanlarda bir çox xidmətlər etmişdir. İbtidai hallarında eşq dərsini bu pakizə xanımın ruhunun nurlarından iqtibas etmesi ömründə bu mübarək xanımı unutmamasına və adını əbədiyyətə qədər yaşatmasına səbəb olmuşdur. Həmin bu xanım fitri təbietində gizli olan qüdsi yaxşılıqlar və mələki gözəllərin əksinə olaraq çirkin surətliyim. Qara-quru, təxminən ortaya yaxın boylu imiş. Fəqət nə olursa-olsun, gözel vicdana, kamil irfana, bütöv imana nail olması onun taytuşları içərisində seçilməsinə səbəb olmuşdur".

"Merzifonda Seyid Nigariyə qarşı Amasiyadakı kimi düşməncilik və ədavət görünümürdü" yanan F.Ağabali, hətta bir çox xristianın da ona hörmətkarənə münasibət bəslədiyini yazar.

Seyid Nigarının "Divan" kitabı 1880-ci ildə İstanbulda çap olundu. Bu əsərin hər tərəfə yayılması üzərinə sevənləri və müridləri arasında sevinc, müxalif tərəfdə isə nifrat və inad artırdı". O zaman Seyid Nigarının Merzifondakı fəaliyyəti əleyhinə çıxıb, bir "Qərarnamə" yazıldı. Bu sənədin məzmunu belədir: "Rusyanın [Azərbaycanın] Qarabağ əyalətindən hicrətlə Amasiya mühitinə gələn və bəzi

sadəlöhvləri özünə mürid etməyə müvəffəq olmuş Şeyx Hacı Həmzə əfəndinin günbəgün artan müridləri sayəsində əvvəlki vəziyyəti dəyişməyə başlamışdı. Öncədən bəri vicdanında qərar tapmış istiqlal fikirlərini gerçəkləşdirmək üçün hərəkətə keçmək ehtimalı tövr və rəftarından hiss edilir. Xilafet məqamına qarşı dillə təcavüzdən çəkinməməsi bunu dəstəkləyir. Haqqında ediləcək ən kiçik bir lütfkarlıq, dövlət və millət üçün böyük bələlər doğuracağı mühitimizcə tamamən anlaşılmışdır. Başında 50-60 min canını fəda edəcək müridləri vardır. Kiçicik bir işarəsi hamisini hərəkətə gətirməyə kafidir. Zəmin və zamandan istifadə etmək üçün fürsət gözləyirlər. Bu mühitdən uzaqlaşdırılmasının gizli əməlinə qovuşmaq səbəbini nəticəsiz buraxacaqdır. Bir itaətkarlıq vezifəsi olmaq üzrə bu qərarnaməmiz nizamlı yüksək mərtəbələrə çatdırıldı". (Bax: Mirzadə Mustafa Fəxrəddin Ağabali. Hümaye-ərş səh.220) Nəticədə Həzrəti-pir 1885-ci ildə ailəsi ilə birlikdə Merzifondan çıxb Samsuna doğru hərəkət etdi. O, Samsunda Abdullah Paşa mədrəsəsində iqamət etdi. Lakin yenə səfər. Bu dəfə İstanbula doğru. Sonra Xarput həyatı. Daha sonra Tokat. Malatya. Yenə Xarput. F.Ağabali yazır: "Bu il içərisində Rusiyadan bəzi zəvvvarlar Xarputa gelmiş və şeyxə bağlanmaq istəmişlərsə də, razılıq verməmişdir".

1886-ci il. 80 yaşlı Seyid Nigari ömrünün sona yetişdiyini hiss edir və cənazəsinin Xarputdan Amasiyaya aparılmasını, oğlunun qəbri yanında dəfn olunmasını vəsiyyət edir.

11 oktyabr 1886-ci il Seyid Nigari axşamüstü vəfat etdi.

Əsərləri: Türkçə Divan, Nigarname, Mənaqib və Farsca Divan

Şair Xüluси əfəndi Seyid Nigarının itkisindən çox təsirlənib belə yazmışdır:

*"Hər kim görə bərmurad olurdu,
Qəmnak isə gərçi şad olurdu.
Sultani-səriri-təxti-irfan,
Fərmanı ilə dönür bu dövran.
Mənəndi yox idi, xoşlıqadır,
Mehdiyi-zəman desəm səzadır.
Meydani-süxəndə fərdi-kamil,
Seyyid özü əmri-Haqla amil
Hər bir sözü tigi-biəmani,
Qəsd eyləsə fəth edər cahani.
...Çün oldu Nigari nami-paki,
Zər eylər o baxsa tirə xaki.
İxləs ilə bil ki, o Əlidir,
Əsrəri-Xudayı gör cəlidir.*

Şair Xüluси şeirində Seyid Nigariyə o qədər məhəbbət vardi ki, şeirdən göründüyü kimi, şeyxi hətta "Mehdiyi-zəman"ın və İmam Əlinin özü kimi tanır. Mustafa əfəndi də Seyid Nigarini aşağıdakı beytlərlə təqdim edir:

*"Mir Həmzə ən-Nigari, ey eşqin şahsüvari,
Əhrarısın zamanın, çək sən də Zülfiqarı.*

*Övladi-Mustəfasan, sərdarı-Mürtəzasan,
Hər dərdə mübtəlasan, Hüseyni-Kərbəlasan.*

*Gördü bu gözlər səni, cəzm eylədi Əlidir,
Bürhanı la fətadır, cümlə dedi vəlidir".*

Seyid Nigari yaradıcılığının ideya və sənətkarlıq xüsusiyətləri haqqında məqalə yanan filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli onun türkçə divanını araşdırıldığı zaman belə qənaətə gəlir: Seyid Nigarinin türkçə divanı öz orjinallığı ilə seçilir. Şair özü bu divanı məhəbbətlə hazırlamış, onun tamamlanmasını həyacanla gözləmiş və çox böyük uğur qazanacağına əmin olmuşdur. Şərq divan ədəbiyyatı ənənələrinə sadiq qalmaqla yanaşı, şairin bir

çox orjinal yeniliklərinə də rast gəlirik. Adətən şairlər yazılmış qəzəllərini əlifba sırasına uyğun düzənləyir və divan tərtib edirdilər. Seyid Nigari isə, əksinə, sanki hər bir şeirini divan tərtib etmək üçün yazmış və bir çox qəzəllərində hazırlanacaq divanından bəhs etmişdir:

**"Belə əltaf ilədir kim irişə payanə,
Oxunur dildə şirin, başda gəzər divanım".**

Şairin uzaqqörənliliklə dediyi bu sözlər özünü doğrultdu. Onun divanı əllərdə gəzdi, dillərdə dolaşdı, səma məclislərində oxundu. Zəngin ənənələri olan Şərq-İslam ədəbiyyatında bu qədər sevilən və xalq arasında məşhur olan divan, bu qədər böyük təsir gücünə malik şəxsiyyət çox nadir hallarda rast gəlinir. Nigari şeiri Haqqın sərr xəzinələrindən qopan sehrlə bir nəğmə kimi ruhları oxşadı, ürəkləri titrətdi, bir andaca Ədən bağçalarından əsən xərif bahar rüzgarı kimi bütün Türkiyəni, İrani, Azərbaycanı büründü. Bütün həyatı boyu Allah eşqi ilə alışış yanın, varlığı Haqq'a təslim edən bu böyük insan, Haqq aşiqi Tanrıdan gələn qeyri-adi bir təbə, ilahi qabiliyyətə malik idi. Şair öz şeirinə müraciətlə deyirdi:

**"Bir özgə məratibdəsən, ey şeiri-dilaviz,
Gəncineyi-əsrəri-Xudadanmı gəlirsən?"**

Şairin divanını oxuduqca bu sözlərin doğruluğuna bir daha əmin oluruq. Varlığını tamamilə haqqın ixtiyarına verən şair ölmədən önce ölmüş, cismini ilahi eşq alovlarında yaxıb-yandırmış, ruhən öz nigarına, yəni Haqqqa qovuşmuşdur.

Firdovsi, Mövlana Cəlaləddin Rumi, Şeyx Fəridəddin Əttar, Ruhi Bağdadi, Füzuli, Hafız Şirazi, Xacu Kirmani və s. kimi görkəmlı ədib və mütəfəkkirlərin yaradıcılıqlarına bələd olan şair onların istifadə etdikləri rəmz və obrazlardan geniş istifadə etmiş, yeri gəldikcə adlarını anmışdır.

Seyid Nigarının Mövlana Məhəmməd Füzuliye xüsusi hörməti olmuşdur. Onun "Təxmisati-bəzi-qəzəliyyati-Füzuli əl-Bağdadi rəhməti-Hadi" adı altında Füzuli qəzəllərinə yazdığı təxmislər çox maraqlıdır. Məsələn:

**"Ey sənəm, ləlin şərabı biməqal eylər bəni,
Çeşmi-xummarın müdam laübəl eylər bəni.
Surətinlə heyvətim gör kim nə hal eylər bəni,
"Heyrət, ey büt, surətin gördükdə ləl eylər bəni,
Surəti-halim görən surət xəyal eylər bəni."**

Füzulinin Həbibiyə nəzirə olaraq yazdığı məşhur "Dedim-dedi" tərkibbəndinə də Nigari nəzirə yazmışdır:

**"Ol dəm ki, ey Nigari, gözüm gördü varını,
Sərf etdi aşiqanə nə kim var, varını.
Ağlım dolaşdı, gördüm zülfə-zərnigarını,
Aldı kakılın ol dəm ki gördüm üzərini
Baxdım yüzünə, "aya, bu aymı? - dedim, dedi:
"Mənzur qıl ki, ziba Quranundurur sənin"**

Bir neçə kəlmə Seyid Nigarinin dini görüşləri haqqında

Şair hər zaman Həzrəti Məhəmməd (s.ə.s) və onun Əhli-beytinə sonsuz məhəbbət bəsləmiş və bu məhəbbəti öz şeirlərində eks etdirmişdir.

**"Allahı, Məhəmmədi və aliyi sevən dustanız,
Nə sünniyiz, nə şıə, biz xalis müsəlmanız,
Çar yarı istəriz, zira ki Mustafanın
Dustinə dustiz, vallah, xəsmaninə xəsmanız".**

Seyid Nigari peyğəmbərin (s.ə.s) əmisi ilə eyni adı daşıdığı üçün fəxr etmişdir.

**"Nigari, qəmzeyi-xunxarə söyle çox niyaz eylər
Şahidi-eşq, həmnamı-şəhidi-əmmi-peyğəmbər".**

Şairin yaradıcılığında Kərbəla mövzusu, İmam Hüseynin şəhadəti önemli yer tutur. Divanında Kərbəla şəhidlərini vəsf edən, Yezid və onun tərəfdarlarını lənətləyən bir çox şeirlərə rast gəlirik. Şair Həzrəti Məhəmməd (s.ə.s), Həzrəti Əli və Bəhaəddin Nəqşbəndini öz piri hesab edir.

**"Əlmədəd, üftadəyəm, ya dəstgir,
Ya Məhəmməd, ya Əli, ya Nəqşbənd!"**

Seyid Nigari dinin yalnız zahiri tərəfində əməl edən zahirpərəstləri kəskin tənqid edir, dində ixləsi və əməlisaleh olmağı başlıca şərt hesab edirdi.

Uzun illər sovet rejimi dövründə Seyid Nigari irsi Azərbaycan oxucusu üçün əlçatmaz olmuşdur. Firudin bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi"ndə verdiyi məlumatlardan başqa heç bir bilgiyə malik olmayan Azərbaycan oxucusu Seyid Nigari ırsından bixəbər qaldı. "Fikirləşirəm ki, bu illər ərzində bu qədər böyük təsir gücünə, poetik zənginliyə malik poeziya müasir ədəbiyyatımıza və ədəbiyyatşunaslıq elminə nələr verə bilərdi!".

Son illərdə Nigari ırsınə marağın artması çox sevindiricidir. 2001-ci ildə yazıçı-publisist Tariyel Cahangirin "Mir Sədi Ağa" kitabında bu gün də nəqşbəndilik ənənələrini davam etdirən Mir Sədi ağa nəslindən və bu nəslin görkəmli nümayəndəsi kimi Mir Həmzə Seyid Nigaridən bəhs edilir, türk tədqiqatçısı Baba Doğramacının şair haqqında tədqiqatından parçalar verilir.

2008-ci ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda Seyid Nigarının həyat və yaradıcılığı mövzusunda namizədlik dissertasiyası müdafiə olunmuşdur.

Seyid Nigari haqqında xüsusi kitab tərtib edən Tariyel Cahangir Mir Sədi Ağanın sözü ilə bir neçə tarixi faktı açıqlamış və Firidun bəy Köçərlinin Mir Həmzə Nigari haqqında yazdığı əhatəli məqaləsini olduğu kimi dərc etmişdir. Firidun bəydən sonra Baba Doğramacının, Mir Paşa ağanın, Mir Məhəmməd ağanın, Məmməd Aslanın, Nizami Məhəmmədəlioğlunun, Sabir Yaqubun, Çerkəz Məmmədovun, Poladlı Balakişi İsmayılovun, Poladlı İsmayııl Lətifovun, Fehruz Bəkiroğlunun, Siracəddinin və kitabın müəllifi Tariyel Cahangirin müvafiq məqalələri də "Mir Sədi ağa" kitabında özünə yer tutur.

Bir daha diqqətimizi Firidun Bəy Köçərlinin Seyid Nigarini təriqət ustادı kimi təqdim etməsi haqqında getirdiyi bəzi məsələlərə yönəltmək istərdik. F.Köçərli yazar: "Hacı Mirzə Əbdülkərim axundun rəvayətinə görə Mir Həmzə əfəndi təriqət götürənə kimi şeir yazmağa meylü rəğbət göstərməzmiş. Təbi-şəirliyəsi təriqət götürəndən sonra açılıbdır. Və şair öz yazdığını şeirlərinin tamamını sevgilisi Nigar adlı bir qız mədhində yazıbdır. Seyid Nigarının eşq mövzusuna marağını əks etdirən aşağıdakı beytlərə diqqət yetirin:

**"Ey eşq, ləzizi-hüsznadə,
Səndən qamu nəsrü nəzm həsna.**

**Ey eşq, cahana qülqüləndəz,
Səndən qamu huyu hayi-şeyda.**

**Ey eşq, fərəhdəhü tərəbsaz,
Səndən qamu nəğmeyi-dilara.**

**Ey eşq, şərabi-həqpərəstan,
Səndən çəkilir sədayi-Mina.**

**Ey eşq, kilidü qıflı-əsrar,
Səndən açılır qamu müəmma.**

**Ey eşq, dəlili piri-salik,
Səndən umulur vüsali-mövla.**

*Ey eşqi-xuda, xuda sevərsən,
Ver dəstimə dəsti-cami-səhba.*

*Ey eşq, Nigari dağdarın,
Çıx başına çax əyağı-sevda".*

F.Köçərliyə görə, şeir yaradıcılığında Mir Həmzə əfəndiyə şair Nəbatinin də təsiri olmuşdur. Belə ki, şairin

*"Get dolanginən, xamsən hənuz,
Püxtə olmağa çox safər gərek"*

Mirsaralarındaki vəzn və ölçü tərzində "mənəm" rədifli uzun bir şeir yazmışdır ki, həmin şeirin bir bəndində oxuyuruq:

*"Eylədim, dila, öylə bir səda,
Qopdu Bisütun, oldu kim, həba,
Dedi rəhnüma "afərin" manna,
Böylə kuhkən bir mənəm, mənəm".*

Baba Doğramacı tədqiqatçı Mahmud Kamal bəyin "Son dövr türk şairləri" əsəri üçün yazdığı məqaləsində Seyid Həmzə Nigarının tərcüməyi-halını xülasə şəkilində belə yazar:

"Qaraqasda təhsili də ikən Nurəddin əfəndi adlı birisinin arvadı olan Nigar xanım Həmzə əfəndinin təhsili xüsusda çox kömək etmiş, hər cürə ehtiyacını təmin etməkdə müavinət göstərmiş, onun elm sahibi olmağına səbəb olan bu xanıma qarşı şükran borcunu vermək üçün "Nigari" adını özünə təxəllüs götürmiş və şeirlərində onun adını əbədiləşdirmişdir".

Baba Doğramacı sonra Mir Həmzənin Türkiyənin Merzifon adlı şəhərindəki həyatı, İstanbulda başına gələnlər, Amasiya və Xarput sərgüzəştləri, əsərləri barədə məlumat verərək yazar:

"İlahi eşqə çatan bu şəxs eşq qayəsində çox yüksək dərəcələrə nail olduğundan, hər şeyin eşq məhsulu olduğuna etiqad etmişdir".

Mir Həmzə Nigari "Divan" da olan və başqa şeirlərində Nigari xanımı tez-tez xatırlayır:

*"Başqa degil, aləmi-dareyndə
Vəsli-Nigarımda təmənna bana".*

Yaxud

*"Rəşki-behiş, yəni Qarabağdə
Atəşə yakdın bəni, ey Gülnigar".*

* * *

*Abad olsun Qarabağ içrə ol yer, çünkü cananın
Həbibanə qəra qaşınə qurban olduğum yerdir.*

*Abad olsun ki, bəndə var haqqı gahü bigahi,
Nigari-nazəninə məstii-mehman olduğum yerdir".*

Başqa beyt:

*"Nigari-nazəninimdən gözəl bir namə gəlmışdır,
Əsiri-türreyi-tərrarinə şahnamə gəlmışdır".*

Seyid Nigarini təkcə "Nigarnamə" deyil, başqa mövzular da özünə dəfələrlə cəlb etmişdir. Məsələn:

*"Xəyalatılı gülgəsti-Qərabağı gəzər könlüm,
Gəlür kim, kuyi-düdarə qalur, zövqi-murad eylər".*

Yaxud:

*"Əgər ərzi-üzar eylərsən, ey məh, zərrə tək xurşid
Nigari, Daşbulaq, Günbəd, Qızıldağ, Abi-ağ oynar".*

Nəzakət Məmmədliyə görə, şair burada Abi-ağ dedikdə Ağsu şəhərini nəzərdə tutmuşdur.

Ümumiyyətlə, Nigarinin şeirlərində torpaq və çay adları tez-tez xatırlanır. Məsələn Araz çayı:

*"Zahid kibi ərbabi-könül xüskləb olmaz,
Ceyhuni anın, Nili, Fəratı, Ərəsi var".*

Məsələn Tərtər çayı:

*"Ol lə'lidir aramın, ol arizi-gülfamin
Ol dəm ki, düşər yadə çeşmindən axan Tərtər".*

Seyid Nigari Hafız Şirazını "arifi-Şiraz", Şeyx Əttarı "hüd Hüdi-Əttar" adlandırır.

Şair əsasən asan dilli şeirlər yazsa da, kitablarında onun qəлиз qəzəllərinə də təsadüf olunur:

*"Şeydalığımı bais bir kakılı-ənbərdir,
Bir qəddi-sənubərdir, bir lə'li-şirinlərdir.*

*Gəh məst qılur ləlin, gəh zövq verür canə,
Zira meyi-əhmərdir, qəndabi-mükərrərdir.*

*Xaki-qədəmin, ey can, kibriti-əhmərdir.
İksirdir ol cöhvər, ol kibriti-əhmərdir.*

*Hər hərfi-sözün əhləq, bin canə dəgər, əmma,
Şəhdabi-ləbi-lə'lin, rəşkavəri-Kövsərdir".*

Şairdə özündən razılıq və özünü tərif hissələri çoxdur:

*"Ey Mir Nigari, bu əsrəri-İlahidir.
Nəzm eyləyəlim, cəm'et, olmaz belə bir gövhər".*

*"Şəhdabi-məariflə sərşar gəzər camın,
Ey Mir Nigari, ey xoşləhcə, şiringoftar".*

*"Nə desək məcmuyi-Mir Nigariyə"? - dedim,
Bir cahangirdir ol, şahi-divandır" dedilər".*

Seyid Nigarinin məşhur Şeyx Şamil haqqındaki fikirləri də nəzəri cəlb edir:

*"Mərdi-mərdanə o qaplansifəti-Moskof ilən
Eyləmək cəngü cədəl şiri Dağıstanə-düşər".*

Şairin heca vəznli şeirləri də vardır və fikrimizcə, o, Vəqif-Vidadi ənənələrini davam etdirən sairdir. Məsələn:

*"Neylər dərsü bəhsı, əbəs məqali,
Neylər səltənəti, cahü cəlalı?
Bulubdur bir dövlət, yoxdur zavalı
Kimin sərində var sayeyi-sevda.*

*Tərk eylə kirdarı, tərk eylə kari,
Tərk eylə dövləti, tərk eylə vari,
Bəs degilmə sana, Seyid Nigari,
Şükr eylə dəmadəm, ülfəti-Mövla?"*

**"Necə ağlamayım, qılmayıf feryad?
Giriftarəm, eşqin binəvasiyam.
Leylinindir Məcnun, Şirinin Fərhad
Bən də Şahnigarın mübtəlasiyam.**

**Neylərəm dünyani, neylərəm malı
Neylərəm kəşmiri, neylərəm şalı?
Bəndəvani-eşqəm, zülfün pamalı
Sərvəri-xubanın bir gədasiyam".**

Qəribədir ki, Seyid Nigari heca vəznində də qəzəl yazmışdır. Məsələn:

**"Bağı-məlahətin gülüzarisən,
Əmiri-Həmzənin Şahnigarisən.**

**Gün kibi hüveyda, aşikarədir
Seyidi-şeydanın şirinkarisan...**

**...Degiləm tanımaz bilirəm səni,
Seyid Nigarının gözəl yarışan".**

Şeirlərindən göründüyü kimi, şair tarix elminə də mükəmməl bələd olmuş və bir neçə tarixi şəxsiyyətin adını çəkmişdir:

**"Bəzmi-üşşaqə ki, ol yarı-cəfacuy gəlür,
Şəhri-Bağdadə, sanasan ki, Hülakuy gəlir".**

**"Bilməm ki, nə aləmdir eşq aləmi kim, hər dəm
Bir zövq bulubdur kim, Mahmud qul ilə oynar".**

Seyid Nigarinin "Nigarnamə"si haqqında: Hər şeydən əvvəl qeyd olunmalıdır ki, Mir Nigarinin bu əsəri onun daim ilhamlandıığı Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının bəhrində (hərəc) qələmə alınmışdır. Füzulinin əsəri kimi Nigarinin əsəri də müxtəllif forma və məzmunlu şeir hissələrini özündə əks etdirir. Füzuli "Leyli və Məcnun"dakı hər şeir hissəsini müxtəllif ünvanlarla təqdim edirse, Nigari də sanki onu yamsılayır, amma bu poemalar arasında quruluş baxımından fərqlər də vardır. Məsələn, M.Füzuli sözə "Dibacə" ("Ön söz") ilə başlayır, S.Nigari isə mətləbə birdən-birə keçir. Füzulidə oxuyuruq: "İlahi, Leyliyi-sirri-həqiqət sərapərdeyi-vəhdətdən iqtizayı-zühur edib, təcəllayı-cəmalilə fəzayı-surəti müzəyyən etdiğdə və Məcnun ruhi sərgəsteyi-badiyeyi-qəflətdə ikən ol şəş'əşyi-cəmali görüb, inani-ixtiyari əldən getdiğdə..." Seyid Nigari isə sözünüə belə başlayır:

**"Ey saqiya, mehri zövqüm artır,
Həmdanə kəlamə şövqüm artır.
Həmd ilə ola müdəm varım,
Şükr ilə ola müdəm karım.
Qıl kami-cənanımı icabət,
Ta qalmaya qeyri karə hacət..."**

Füzulidə sonra Allaha xitabən üç rübai gəlir. S.Nigari isə sözünə rübaiziz başlayaraq əsərinin ilk hissəsinə başlıq (ünvan) yazmaqla gələcək fikrinə Allaha xitabən məsnəvi ilə davam edir:

**"...Ey Bari-Xuda ki, xəstəhaləm,
İmdad elə kim, şikəstəhaləm.**

*Feyzi-hünərim ədəmdir, amma,
Mənzurin olursa ər, bu məna
Əlbəttə, olur o bəndə zahir,
Bən də oluram ana məzahir..."*

İndisə başlıqlara diqqət yetirin: Hər iki şair hər bir məsnəvi hissəsinə qafiyələnmiş nəsr (nəşri-müsəccə) ilə ad qoyur:

M.Füzuli: "Bu, həzrəti-izzətdən həmd ilə istimdadı-mətalibdir və asarı-şükr ilə istid'ayı-səbri-laibdir". S.Nigari: "Bu, rövzeyi-həmdi-neməti-rəhmanidən bir nümunə və bağçeyi-sükri-ən'ami-sərnədaidən bir şəmmə nümayışdır". Əlbəttə, M.Füzulinin nəşri-müsəccə'si daha düzgün qafiyələnir və əlavə sözlərdən xalıdır.

Sonra S.Nigari yazır:

*"Ey tutiyi-təb", bir qəzəl de,
Şükranə şərabi iç şəkər ye".*

M.Füzuli isə xüsusi başlıqlarla məsnəvisini davam etdirir. Hər iki şair sözə minacat (Allahın tərifi) və merac gecəsinin təsvirini yazmaqla başlayır, oxucunu zənginləşdirir, onların hər ikisinin nə't (Peygəmbərin tərifi) adlandırılın vəsfı də yox deyildir. Poemaların yazılmış səbəbi belə göstərilir: M.Füzuli:

"Bu səbəbi-nəzmi-kitabdır və baisi-irtikabi-əzabdır:

*Saqi, tut əlim ki, xəstəhaləm!
Ğəm rəhgüzərində payimaləm.
Sənsən məni-mübtəlayə ğəmxar
Səndən özgə dəxi kimin var?
Müşkü'l işə düşmüşəm, mədəd qıl,
Mey hirsı ilə bələmə rəd qıl!
Həll eyləyə gör bu müşkülüti,
Kəm etmə qulundan iltifati!"*

S.Nigari:

Səbəbi-nəzmi-Nigarnamə:
*"Saqi, kərəm eylə, dur əyağə,
Yandırma gel atəsi-fəraigə.
Bən aşiqi-suzi-binəvayəm,
Pək təşnəyi-şərbəti-Xudayəm...
...Eşqin əsəri budur ki, aşiq
Tərk eyləyə hər xələf ki, layiq.
Yəni ki, hekayəti-diləfruz,
Ya bu ki, rəvayəti-cigərsuz.
Ya bu ki, hədisi-eşqdən həm
Nəzm eyləyə xubtər dəmadəm...
...Çün böylə dedi xəyalı-püxtə,
Bildim ki, bu kar, kari-süxtə.
Ol dəm ki, dedi xəyalı-bitə,
Bir böylə əsər gərək hüveyda,
Verdi bana bir həvəs şirintər,
Aldım ələ kilki-eşqi-xoştər,
Ol ləhzə girişdi karə xamə,
Dedi, yazayım "Nigarnəmə"*

Bir məsələni də qeyd etmək istərdim: Şübhəsiz ki, "Leyli və Məcun" poeması Füzuli yaradıcılığının ən yüksək zirvəsidir. Akad. Həmid Araslı yazır: "İlk dəfə dahi Azərbaycan şairi Nizami tərəfindən yazılıb, sonra bir çox şairlərin qələmə aldığı bu mövzunu Füzuli yenidən işləyib, əvvəlki Leyli-Məcnunlardan fərqli olaraq yeni, yüksək qiymətli və orijinal bir poema yaratmışdır". S.Nigari də təsəvvüf ideyalarını özündə eks etdirən yüksək səviyyəli poema qələmə almışdır ki, biz onun qiymətini sənətkarlıq baxımından Füzulinin "Leyli və Məcnun"

əsərinin qiyməti kimi çox yüksək olmadığını bildirməklə, zənn edirəm ki, yanlışlıqda yol vermirik. Düşünürəm ki, S.Nigarinin "Divan" kitabını tam qətiyyətlə Nigari yaradıcılığının zirvəsi hesab etmək daha obyektiv olar. "Nigarnamə"ni ustalıqla tədqiq edən N.Məmmədli yazar: "XIX əsr Azərbaycan ədəbiyyatının gözəl örnəklərindən olan bu məsnəvi dövrün ədəbi dil və üslub xüsusiyyətlərini, Seyid Mir Həmzə Nigarinin təsəvvüfi görüşlərini ifadə etmək baxımından böyük əhəmiyyətə malikdir".

N.Məmmədli sözünə davam edir: "XIX əsr Azərbaycan ədəbiyyatında gözəl örnəklərindən olan bu məsnəvi dövrün ədəbi dil və üslub xüsusiyyətlərini, Seyid Mir Həmzə Nigarinin təsəvvüfi görüşlərini ifadə etmək baxımından böyük əhəmiyyətə malikdir".

"Leyli və Məcnun" və "Nigarnamə" poemalarının bitməsi barədə də bir neçə söz demək istərdim: M.Füzulinin farsca "Təmamiyi-süxən" və "Cəvabi-məsələ", S.Nigarinin isə ərəbcə "Xatimə" adlandırdığı son hissələrdə hər iki şair öz əsərlərinin sonunu yenə də Allaha və elə özlərinə müraciətlə bitirir.

M.Füzuli yazar:

Təmaiyi-süxən

*Saqi mütəğəyyir oldu halim,
Söyləşməyə qalmadı məcalim!
Minbəd ziyadə vermə badə,
Rəhm eylə ki, sərxoşam ziyadə!
Xoş əşfət ilə keçirdim əyyam,
Bilmən ki, nolur işim sərəncam?
Sərmayeyi-ömr getdi əldən,
Sud etmədim etdiyim əməldən.
Fəryad bu cövrdən ki, gərdun
Əhvalimi eylədi digərgün...
...Ey tutiyi-bustani-göftar,
Sərrafi-süxən, Füzuliyi-zar!
Aldanma, əgər sipehri-laib
Tən ilə sənə dedisə kazib.
Əşarə yaman deyib usanma,
Sərmayeyi-nəzmi səhl sanma!
Sözdür gühəri-xəzaneyi-dil,
İzhari-sifati-zatə qabil!
Can sözdür, əgər bilirsə insan
Sözdür ki, deyərlər, özgədir can
Billah, bu yamanmıdır ki, hala
Əmvatə söz ilə verdin əhya?
Məcnun ilə Leyliyi qılıb yad,
Ərvahlarını eylədin şad?*

"Nigarnamə"nin "Xatimə"sində isə oxuyuruq:

*"Ey Mir Nigari", ey qədəhxar,
Ey məsti-müdəmi-eşqi-dildar,
Aləmdə əgər ki var əşya,
Allahdan özgə yoq təmənna.
Allah deyüb rizasın istə,
Eşqinə girib liqasın istə,
Ey tutiyi-zövqi-pürhəlavət,
Vey bülbüli-gülşəni-məlahət.
Tuğrayı-məlahəti təmam et,
Xeyrülbəşərə səlamü-tam et".*

Seyid Nigarinin "Çaynamə" əsəri haqqında

Mirzadə Mustafa Fəxrədin Ağabani nədənse S.Nigarinin "Çaynamə" əsərindən bəhs etməyərək yazar: Şairin türkçə olaraq Divan, Nigarnamə, Mənaqib adı ilə üç və bir ədəd farsca Divanı ki, cəmi dörd mənzum əsəri vardır". Amma N.Məmmədli tamamıyla haqlı olaraq şairin "Divan" kitabına "Çaynamə" adlı mənzum alleqorik məsnəvisinin də daxil olduğunu bildirib yazar: "Əsər çay dəsgahı, Samovar, Çaydan, Lumu, Bal, Qaymaq, Südqabı və s. alleqorik obrazların bir-biri ilə mükaliməsi şəkilində verilmişdir. Fikrimizcə, Cəlil Məmmədquluzadə "Çay dəsgahı" adlı birpərdəli dramını da bu əsərin təsiri ilə yazmışdır".

"Çaynamə" poeması da həzəc bəhrində yazılmış, ayri-ayrı fəsilər Füzulinin "Leyli və Məcnun" əsərində olduğu kimi bir-birindən başlıqlarla ayrılmışdır. Məsələn: "Bu gülüstani-həmdi-rənadən bir güldəstə və bustani-şükrə-zibadən bir şəmameyi-dilbəstədir". Yaxud: "Bu cənnətistani-şahənşahi-ənbiyadən bir dəstə gül və çəmənistani-sərvəri-əsfiyadən bir güldəstə-bəhcətəfzayı-dildir".

"Çaynamə"nin başlanğıcındaki Allah mədhindən (Minacat) misralar:

*"Aləmlərə ey verən nizami,
Həmdim sanadır, şükrə təmami.
Bən acizi-həmdəm, ey kərəmkar,
Nə şükrə edəyim sana səzavar?..
...Sən istəməsən, məcalim olmaz,
Rəftarə, sözə məqalim olmaz.
İstərsən əgər olur məqalim
Rəftarı-şirintərə məcalim...
...Ey padişəhi-kərəm, kərəm qıl,
Göftarımı xubü möhtərəm qıl!"*

Əlbəttə, Allahın tərifi olan minacatdan sonra klassik poemalara uyğun olaraq, peyğəmbərin tərifi, yəni nət gəlir.

*"Səndən dilərəm ki, ey şəhənşah,
Təbimi dəmadəm et nəzərgah.
Ta kim nəzərinlə ola agah
Əsrari-səlate, ey şəhənşah
Ey cameyi-kəlmeyi-məarif,
Vey kənzi-xəfiyə cümlə arif...
...Hər ləhzə bana nəzər qıl, ey şah,
Gövtarı-dürudim ola hərgah.
Hər dəm sana bin səlatım olsun,
Hər ləhzə bu varidatım olsun".*

Sonra "Çaynamə"nin yazılmış səbəbi, samovarın tərifi, suyun tərifi, dudkeşin, çaynikin, çayın tərifi gəlir.

Bundan sonra müəllifin çay, şəker, limon, süd və ürəkaçan qaymağı dostarına göndərməsi fəsləri gəlir və şair fəslin sonunda hüma quşuna belə deyir:

*"Pərvaz elə, tut rəhi-Xətayı,
Dogru yürü, eyhə xətayı.
Ol dəm ki, irşidin ol diyarə
Ol mədəni-müşkü nafəkarə,
Təşrifinlə qamu fərəhbal,
Ahular edər səni stiqbal,
Didarinə can nisar edərlər,
Göftarına bəxş-i-var edərlər".*

Sonra hüma quşunun qaymaq tələbi ilə Azərbaycana qayıtması.

*"Cəhd eylə müdam, eylə teyran,
Səy et, gecə-gündüz eylə dövran.*

*İncimə, cəfayi-rahə tab et,
Mətlubi-tərəqinə şitab et.
Əzm eylə diyari-Şirvani,
Qət eylə rəhi-Azərbaycanı.
Bir yerdəyəm isrnidir Qarabağ
Cənnət yeri, abü şirü qaymaq.
Bir məvzəi-xoş, fərəhfəzadır,
Dünyaya behşit desəm, səzadır.
Bir mülki-vəsi, səvadi-əzəm,
Sünbülləri piç-piçü dirhəm.
Qərbiyyəsi-Gögçə, gahi-xuban,
Şərqiyyəsi Badikubi-Şirvan,
Sərhəddi-Cənubisi Ərəsdır,
Gürcidi Şimalı, xoş nəfəsdir".*

Ən axırda Qarabağa ucuş və o vilayetin təsviri olduqca maraqlıdır.

*"Bu dairənin içində guya
Bir mərkəzi-can olubdu peyda...
...Ovlağı şirin kəmandarani
Məhbubi gözəl, qaşı kəmani.
Ənfasi-həvası ənbərəfşan,
Səhraları lahzari-nüman.
Yaylağı inayəti-İlahi,
Məcmueyi-xub xeyməgahi.
Toprağı əbir, gülü giyahi
Rəşkavəri-nafd qönçəgahi.
Hər canibi səbz, hər tərəf bağ
Anın üçün ismidir Qarabağ".*

Seyd Nigarinin farsca "Divan"ı haqqında bir neçə söz

Bu Divan hazırda bizim əlimizdə olmadığı üçün F.Ağabanının "Hümayı-ərş əsərindəki bəzi fikirləri öz məqaləmə gətirməklə kifayətləndim. Qeyd etməliyəm ki, elə F.Ağabanının özü də, etiraf etdiyi kimi, fars dilini yaxşı bilmədiyi üçün S.Nigarinin farsca "Divan"ı haqqında öz sözünü deyə bilməmiş, "məşhur ədib, möhtərəm fazıl" Amasiya valisi Xoca Kamil əfəndinin mülahizələrini, həmçinin "hikməti-zövqiyəye arif və ilahi əsrara vaqif" Xoca Bəhaədin əfəndinin bu kitabın ümumi görünüşü haqqındaki ifadələrini qeyd etməklə kifayətlənmişdir. O, yazır: "Bu iki zat ki, hazırda həyatdadırlar, Həzrəti-Piri əyani şəkildə görmüşlər. Heç şübhə yox ki, maddi, mənəvi varlığını məndən daha yaxşı görmüş və anlamışdır".

S.Nigarinin heca vəznli şeirləri

Şairin heca vəzni ilə yazdığı şeirlər əsasən qoşma janrında yazılmış və Qasım bəy Zakir, Vaqif və Vidadi ənənələrini davam etdirir.

*"Neylər dərsü bəhsı, əbəs məqali,
Neylər səltənəti, cahü cəllalı?
Bulubdur bir dövlət, yoxdur zavalı
Kimin sərində var sayeyi-sövda.*

*Tərk eylə kirdarı, təkr eylə kari,
Tərk eylə dövləti, tərk eylə vari,*

*Bəs degilmi sana, Seyyid Nigari,
Şükr eylə dəmadəm, ülfəti-Mövla?"*

Yaxud:

*"Sinəmə çəkilən qara dağımdır
Yandıran aləmi gör nə çağımdır!
Qara bağım qanlı Qarabağımdır
Gözlərimdən axan yaşı-tərimdir..."*

*...Tükənməzmi dərdin, yoxmu bir çarə
Yaxılursan şamü səhər odlarə,
Səbr eylə biçarə, ey günü qarə,
Ey Seyyid Nigari, Mövla kərimdir".*

Yaxud:

*"Kəsilüb taqətim, qalmayub aram
Nə çarə eyləyim bir kəbki-xuram
Açıbdur sinəmi, görünür yaman
Seyr eylin yaramı, dılfikarımı..."*

*...Artubdur möhnətim, artubdur narım,
Atəşi-həsrətlə yaxılmış varım.
Ey Seyyid Nigari, kəsilməz zarım
Görməyincə ruyi-Gülnigarım"*

Seyid Nigari qoşmalarında möhkəm bağlılığı və ürəkdən sevdiyi Nigar xanımı ümumiyyətlə Nigar, bəzən də gah Şahnigar, bəzən də Gülnigar adlandırır:

*"Divanə könlüm tək oldu divanə
Hət kim gördü isə Şahnigarını
Nə çarə, biçarə oldu pərvanə
Canı yanmış yaxdı arü varını".*

Yaxud:

*"Rəşki-behişt yəni Qarabağdə,
Atəşə yaxdın bəni, ey Gülnigar".*

S.Nigari hətta heca vəznində də qəzel yazmışdır.

*"Bağı-məlahətin gülüzərisan,
Əmiri-Həmzənin Şahnigarisan..."*

*...Gün kibi hüveyda, aşikarədir
Seyidi-şeydanın şirinkarisan...*

*Degiləm tanımaz bilürəm səni,
Seyyid Nigarının gözəl yarisan".*

Hörmətli oxucu, vaxtilə Seyid Nigari haqqındaki bir məqaləmin sonunda Mir Həmzə Seyid Nigarinin qəzəllərinə yazdığım dörd qəzel-təzminimi sizə təqdim etmişdim. İndi bu məqaləmin sonunda onun qəzəllərinə müraciət edərək yazdığım qəzel-təzminlərdən birini diqqətinizə yetirirəm.

*"Əlində, ey sənəmsima, könül kim, bir ayaq çəkmiş
Olub sərməstü səhrayı, özün eldən iraq çəkmiş".*

*Fələk kövrü vüsal zövqündən əskik olmayırla bəzən,
Verər qiymət vüsalə öylə aşiq ki, fəraq çəkmiş.*

*Yetimlikdən uzaq etsin İlahi Yerdə hər fərdi,
Yetimlik kövrünü tənha qalan hər bir uşaq çəkmiş.*

*Uman ilham pərisindən şe'r şair-varaq istər,
Hükum eylərsə qurd, əlbət çoban qardaş çomaq çəkmiş.*

*Mənə ağ gün nəsib etmiş fələkdən raziyam xeyli
Ki, üstündən qəra zülfün bəyaz rəngli boyaq çəkmiş.*

*Dağı tərpətməyə qadir olan olsa-Məhəmməddir!
Məhəmməd getməsə dağə gələr dağ, meyli dağ çəkmiş.*

*Hanı Şah İsmayıllı, indi hanı Qacar yenə gəlsin,
İgid yoxdurmu bir vaxtlar qılınc çalmış, bıçaq çəkmiş?*

*Qaranlıqda nur axtarmaq nəsib olmur hər insanə,
O şəxs üçün dua et ki, qaranlıqda çıraq çəkmiş.*

*Qəzəl bağım təmizlənmiş alağ sözlərdən, əlbəttə,
O bağ torpağı münbitdir ki, bağiban alağ çəkmiş.*

*Qulaq dərtilmasa hərdən, yolu şagird azar, Şahin,
O ustaddan xoşum gəlmış ki, şagirddən qulaq çəkmiş.*



◆ P o e z i y a



Təranə VAHİD

QİYAMƏT NƏĞMƏSİ

... İynənin gözündən
zaman axıb keçdi...
tarix çapıb keçdi,...
ömür baxıb keçdi...
İynənin gözündən indi də
dəvə ikiqat olub
keçməyə hazırlaşır.

Diz çökən dəvənin önündə
diz çökək,
yalvaraq, yaxaraq,
tövbə edək.

Başqa əlac yox,
başqa yol yox...

İynənin gözündən
dəvə keçəndə
zaman axmayacaq,
tarix çapmayacaq,
ömür baxmayacaq.

İynənin gözündən
dəvə keçəndə

Adəmlə Həvvə
günah köynəyi
əynində,
eşq yükü çıynində
yeni bir dünya axtaracaq,
dünya
xəcalətdən

əriyib
sapa dönəcək,
İynənin gözündən dəvə keçəcək...

İçimdə cillə soyuğunu
Çölümndə od
Vətənsizlik, təxminən belə hissdi:
donsan od isitməz
yansan su söndürməz.

YUXUNUN EVERESTİ

...Birnəfəsə çıxdım pillələri...
gərək ki, pillələrin sayı,
ürəyimin döyüntüsü qədəriydi.
Birnəfəsə çıxdım pillələri,
o yerə ki,
Orda gecə yoxuydu,
Orda gündüz yoxuydu
Orda vaxtı divardan asmamışdılar,
Orda ölümü başa qaxmırıldılar.
Tanrı dərgahında sakitcə, qəmli
toxuyurdu dünyani
suları, meşələri, dağları, adamları,
bizi toxuduğu kimi.
Ara-sıra tər-təmiz dualar
Yeddi qatı keçib
dərgahda ətir saçırkı,
Tanrı duaları çiçək kimi yığıb
Havadan asırkı...
Birdən ürəyimin döyüntüsü
ayağımın altından qaçıdı,
yuxum qaçıdı...

YERDƏYDİM.

Vaxtı divardan
asmışdılar,
ÖLÜMÜ
başımızın üstündən,
nə adamlar
tanrıya oxşayırkı,
nə gördüğüm dünya
dünyaya...

HƏYAT

Ayrılığı sapa düzdüm,
birləşsin deyə,
Həsrəti içimə çəkdir,

kirisin deyə.
 Ürəyimdə dərd
 cüçərtdim,
 böyüsün deyə,
 Ölümə azadlıq verdim -
 yaşasın deyə
 Adım həyat, məskənim Yer,
 Yaradanım Allah...

Məhəbbətə -
 ölümün gözü ilə bax
 Onda görəcəksən
 işiqla qaranlığın fərqini.
 Ölümə -
 məhəbbətin gözü ilə bax,
 onda biləcəksən
 yaşamağın qiymətini
 hər ikisində
 öz gözünlə bax,
 qorxma - bu həyatdı.

2011-Cİ İLİN QAR OVQATI

I.

Qar ağır, ağır-agır,
 Yollar buz,
 Adamlar nəşəli
 Pay verir
 sevənlərə
 göylərin çiçəkləri...

II.

Qar ağır ağır-agır
 qoca dilənçinin əlinə,
 evsizin kirpiklərinə,
 uşağın ovcuna
 bir az ehtiyatla qonur;
 üşüdər deyə...

Qar ağır ağır-agır,
 Bir azdan
 torpağı
 bələyəcək,
 torpaq bir də
 yazda,
 yazda
 diriləcək...
 qar çiçəyi açanda...

... Uşaq vaxtı şeirlər yazardım. Sonra müharibə başladı. Mərmilər, qəlpələr şəftəli rəngli zərif dünyamı daşıtdı. İlk şeir dəftərim orda qaldı, evimizdə... Düşmənlər evimizi yandıranda şeirlərim də yandı... Bir müddət şeir yazmadım. Duyğularımı nəsrə çevirdim. Amma hərdən qəlbimin piçiltülərini budamağa əlim gəlmir. Cəsarət edib o piçiltüləri sizinlə bölüşürəm. Axi mənim nə vaxtsa şeir dəftərim vardi...

XOCALININ RƏNGİ

Hisslərim Xocalı rəngində
qara çərçivədə
elə bil əsir Qarabağdı,
əsir.
Ruhum Xocalı rəngində
əlsiz, ayaqsız
başsız
körpə ruhlar dolaşır
səmasında
kimi anasını,
kimi oyuncağı,
kimi olmayan ayağının
ayaqqabısını axtarır...
sonra... hisslər qarışır,
körpələr itir
bozluqda...
Qəlbim Xocalı rəngində
özü boyda yara,
özü boyda ağrı,
özü boyda ağrı...
Xocalıya azadlıq! Xocalıya ədalət!
Xocalıya işiq!
Yaddaşım Xocalı rəngində
365 günü kədərli,
O gün yaddaşımda buz bağlamış,
gözləri oyulmuş, boynu sindirilib
çiyninə düşmüş
dodağı soyuqdan uçuq atmış
xocalılı uşaq "dirildi".
Dedi
Nə yerdə,
nə göydə
tapa bilmirəm anamı.

Kimə deyim dərdimi,
 Roma papasına?
 Yalan danışdım hamı kimi
 Dedim:
 anan Xocalıdadı,
 Anan Xocalıdı
 Dünya baba
 səsimizi eşitsə
 Xocalı azad olsa....
 İnanmadı, inanmadı
 böyüklerin yalanına...
 Qarabağım Xocalı rəngində
 torpağı, daşı, adı
 yaralı,
 Ah, yaziq Xocalı,
 yaziq Xocalı!!!

NİSBİ HÜNDÜRLÜK

Hər kəs ata bilər özünü
 göyün yeddinci qatından,
 ağacın başından,
 evin damından.
 Bu uçmaq sevdası deyil,
 məşq də deyil,
 zarafat da deyil...
 Özünü yerə çırpmaq
 etirazın ən çılpaq formasıdır
 həqiqətin özüdü
 yaşamağa gülməkdi
 Amma adamlar var ki,
 hər gün öz içindən
 atır özünü.
 öz içində
 intihar edir min kərə.
 Buna nisbi hündrlük deyirlər.
 Mən axırıncı dəfə dünən səhər
 içimdəki hündürlükdən atdim
 özümü
 xeyallarım param-parça oldu
 arzularım yerə dəyib
 şüşə kimi cingildədi...

hisslərim donmuşdu,
 gözlərim naməlum boşluga dikilmişdi
 içimdə son istək çırpınırdı:
 ölmək!
 Ölmədim...
 siz də ölməyəcəksiz
 Həyat nisbi hündürlükdən

yıxıla-yıxıla yaşamaq, -
yavaş-yavaş ölməkdi.

QADIN VƏ TORPAQ

Budanmış ağaç,
qanadı qırılmış quş,
öləzimiş ocaq,
kimsəsiz qadının
cizgiləridir
bütün bunlar...
Kimsəsiz qadın
gecələr ömrünün
boş səhifələrinə
arzularını hörər.
Günəş gülümsəyər,
çiçəklər bitər.
ömür
bağçasında.
Arabir yağış da yağar
arzularına,
göy qurşağı
görmək ümidiylə
boylanar səhərə...
Dan yeri ağarış
gecəyə
ilmə-ilmə hördüyü
arzularını sökər,
kimsəsiz qadın
qorxar,
səksənər.
Yeni bir gün başlar
həyatında...
hər ötən kimsəsizliyinə
bir daş atar,
kimsəsiz qadın
qorxar,
çəkinər,
sonda,
sonda...
torpağa sığınar.
Adamların daş atlığı,
alçaldığı,
unutduğu
qadının alınından
torpaq,
torpaq öpər.
Əzilməyin,
tapdanmağın,
unudulmağın

nə olduğunu
bilən torpaq...
Axı qadın
həm də elə
torpaqdı...

XATIRLATMA

Bütün haqqı yeyilən insanlara ithaf olunur
Çırılıb küsdürülülmüş
tut ağacına oxşayır
haqqı yeyilən adam.
Qolları yanına düşər,
gözləri torpağa dikilər.
Hönkürüb ağlamağa
xırım-xırda bəhanə gəzər...
Kimsə bir ovuc su səpər yaralarına,
kimsə qırılmış budağından yelləncək asar,
dünyagörmüşün biri
gövdəsinə sıgal çəkib
piçildayar:
- Darixma...
Haqqı yeyilən ağaç
baxışlarını torpaqdan qaldırıb
səmaya baxar...
Çırılıb küsdürülülmüş
tut ağacına oxşayır
haqqı yeyilən adam,
budaqları budanmış,
barı oğurlanmış...
Tut yeyəndə lütfən
çırılımiş ağacı da xatırlayın
bir də,
bir də
haqqı tapdananları...





Nəzakət MƏMMƏDLİ

GÖYDƏN BİR ULDUZ AXDI

Göydən bir ulduz da axdı bu gecə,
Qarışdı gecənin qaranlığına.
Ömrü başa vurdı o da beləcə,
Çatmadı səhərin aydınlığını.

Kimi karvanından aralı qaldı,
Kimin bəxti söndü, şamı qaraldı,
Kimin qapısını görən qar aldı?!
Göydən bir ulduz da axdı bu gecə.

Göylərdən endirdi öz ulduzunu
Yerdə bəxt ulduzun tapa bilməyən.
Axan ulduzutək yumdu gözünü
Üzünə bircə yol bəxti gülməyən.
Qovuşdu bəxtilə o da beləcə,
Göydən bir ulduz da axdı bu gecə.

SORAQ ELƏ

Nəyi harda itirdin, heç özün də bilmədin,
İndi düşüb yollara, axtar itirdiyini.
Aç, ara bilirsənsə
Özün öz əllərinlə vurdugun bu düyüni.
Yolları çıraq elə, illərə soraq elə.
Gördüm deyən olmasa, göylərə soraq elə.
Axtar, tapa bilməsən, ümidi soraq elə.
Soraq et yaddaşının vicdan məhkəməsinə.
Hakimi də özün ol, müttəhimi də özün.
Həqiqətin gözünə barı düz baxsın gözün.
Dilinə yalvar-yapış, sorusun ürəyindən:

"Necə itirdim görən?"
 Ümiddən bir də soruş, tapa bilərəm, denən?!
 Qaranlıqda bir ümid işığı var izində.
 Axı, niyə itirdin?
 Axı, necə itirdin?
 Bir də soruş özündən.

YURD HƏSRƏTİ

Çatlayır nar kimi sinəmdə ürək,
 Qədrini vaxtında biliydkik gərək.
 Kaş külək olaydım, dəli bir külək,
 Əsəydi üstündə sözüm yurdumun.

Qara qayasına dağ qalam deyib,
 Dağlara uçulmaz ağca dam deyib,
 Çopur daşına da öz balam deyib,
 Qalandı üzündə izim yurdumun.

Təbrizi, Dərbəndi daladı getdi,
 Göyçəni odlara qaladı getdi,
 Şuşanı yad əllər taladı getdi,
 Üstündə olmadı gözüm yurdumun.

Dərd üstə qoyulmuş qaraca taxtdı,
 Bu da bir taledi, bu da bir baxtdı,
 Bölünüb yüz yerə gör bir nə vaxtdı,
 Yanında qaradı üzüm yurdumun.

Yolunda kəsilən, eh... baş olaydım,
 Dərdinə-sərinə sirdəş olaydım,
 Düşmənə atılan bir daş olaydım,
 Qurbanı olaydım özüm yurdumun.

GÖZÜN YADDAŞI

Gözüm su içmədi ağlım kəsəndən,
 Gözümün tutduğu sözümdən düşər.
 Ayrılıq deyilən gözəgörünməz
 Yaş olub görünər, gözümdən düşər.

Eşitmək yaxşıdır, bundan yaxsı
 Bir dəfə göz ilə görməkdi, bildim.
 Hər anı kərpic tək gözün əliylə
 Yaddaş divarına hörməkdi, bildim.

Yeri də, göyü də qamarlayıbdi,
 Bu kimin gözüdü yeyir, eləcə...
 Leylinin gözləri min illərdi ki,
 "Kül oldum eşqimdə", - deyir eləcə.

Gözünün səsindən qulaq tutulur,
Bu kimin gözüdü İraqdan baxır?
Çıxası gözlər var - Qarabağdadı,
Oymalı gözlər var, qıraqdan baxır.

Gözlərim göylərə dikilib qalıb,
Nə gördü yaddaşa hörsün qayıtsın?
Əllərim yetməyən, sözüm çatmayan
Tanrıını bircə yol görsün, qayıtsın.

AMANDI

Gözəllərdə vəfa olmaz, bilirsən.
Vəfasıza könül vermə, amandı.
Gözəlinkyi işvə-nazdı, vəfa yox,
İşvə-nazı qəlbə hörmə, amandı.

Naz süzülər kirpiyindən, qasından,
Üz qurumaz gözlərinin yaşıdan,
Atıb gedər, ağlın çıxar başdan,
Yıxar səni başda tirmə, amandır.

Hər ağızdan adına bir söz çıxar,
Eşitdikcə ürəyinə köz yaxar.
Saray tiksən tez uçurub, tez yıxar
Qara gözdə qara sürmə, amandı.

PAYIZ

Əl çəkib hər yana qızılı payız,
Ağaclar soyunub yaşıl donunu.
Üzünə ölümün sarısı çökən
Yarpaqlar gözləyir ömrün sonunu.

Baş çəkib bu "evdar" payız küləyi
Yenə də dərəni, düzü dolandı.
Ərköyün uşağa dönübü göylər,
Bir kəlmə deməmiş gözü dolandı.

Düşüb yol gedirəm ömür boyunca,
Hər yanda önmə çıxır bu payız.
Bacımın ağaran telindən düşür,
Anamın qəbrindən baxır bu payız.

Bu payız elə bil acığa düşüb,
Yayın günəş rəngin pozur beləcə.
Hayana çatırsa, sarı qələmlə,
Özünün adını yazır beləcə.

Onu çox gözləyib nişanlı qızlar,
Kim deyir əlləri boş gəlib payız?
Bərəkət fəslidi, toylar fəslidi,
Açın qapıları, xoş gəlib payız.

BU DAĞDAN

Ay el-obam, o dağ sənsən, bu dağ mən,
Bir kökdənik, ağaç sənsən, budaq mən,
Sinəmizə çəkdirilən bu dağdan
Dağ əriyər, heç nə qalmaz bu dağdan.

Yarın küldü, od düşməmiş yarına,
Səbr eylə, qoy yanıqların sarına,
Şıgal çəkib dərd könlünün barına,
Bar gözləmə, ta qurumuş budaqdan.

Heç bitməzmiş dildə bitən dileklər,
Ələnərək göydə oynar ələklər,
Ocağını söndürübə fələklər,
Nə umursan bəxt deyilən çıraqdan?

Son ümidin bada gedər beləcə,
Hamı kimi o da gedər beləcə,
Yar dediyin yada gedər beləcə,
Yada dönüb, boylanarsan qıraqdan.

Gün-gün ötən aya, ilə əl eylər,
Əcəl bizə uzaqlardan "gəl" eylər,
Qoca dünya dediyini bil, eylər,
Ötüb gedər, heç nə qalmaz o çağdan.

KÜSMÜŞƏM

İynənin ucu qədər qalan ümid izimdən,
Hərdən heç görünməyən ümidi dən küsmüşəm mən -
Mən səndən küsməmişəm.

Mənimçün dərilməyən çiçəklərdən küsmüşəm,
Murada yetmədiyim diləklərdən küsmüşəm -
Mən səndən küsməmişəm.

Gözlərində gizlənən yalanlardan küsmüşəm,
Ürəyimdə yiğilib qalanlardan küsmüşəm -
Mən səndən küsməmişəm.

Əllərim küsüb səndən, daha yanmaq istəmir
Özgə sığalı ilə alışan əllərinin atəşində, odunda...
O əllər küsüb səndən,

Mən səndən küsməmişəm.

Dilimdə qəhərlənən sözlərim küsüb səndən,
Neçə yol, neçə cığır, izlərim küsüb səndən.
Mən səndən küsməmişəm.

Sevdamızdan dil açan nəğmələr küsüb səndən,
 Xatirəyə çevrilən illərim küsüb səndən -
 Mən səndən küsməmişəm.
 Küsmüşəm öz baxtından, fələk quran taxtından,
 Ömrü külək tək qovan zamanımdan, vaxtından -
 Mən səndən küsməmişəm.
 Mən səndən küsməmişəm.



Əfsanə RƏVAN

SƏNİ MƏNDƏN ALAN ŞƏHƏR

Hansı küçə, hansı tini dolanım,
 Hardan keçim, gözlərimə dəyəsən?
 Şəki boyda həsrət mənə sarılıb,
 Buraxmaq da istəmir heç, deyəsən.

Yaşadığım bu şəhəri biraz da,
 Sənə görə sevə-sevə gəzirdim.
 Sanırdım ki, çıxardacaq qarşıma,
 Görməyəndə bu şəhərdən bezirdim.

Elə bil ki, səni mənə gətirən,
 Bu şəhərin küçələri deyildi.
 Gəzdiyimiz Axundzadə parkı da,
 Bızsız sanki avaradı, veyildi.

Sənin kimi bu şəhər də yanıldır,
 Sənin kimi hissərimlə oynadı.
 İndi mənim sənə qarşı nifrətim,
 Çox deyil ki, elə Şəki boydadı.

Şəki



Firəngiz SABİRQIZI

Ayaqla yol arasıyam,
Təpik vurub toz qaldırdım.
Səkkiz hərfin içindəyəm,
Gör nə qədər söz qaldırdım.

Uşaqam mən də neynim,
Yelləncəyin içində.
Kəndir qırılsa neynim,
Otuz dördün içində.

Ağladım düşdün gözümdən,
Üzünü necə sevim.
Ağ günə çıxa bilmirəm,
Qayıt gecəni sevim.

İndi çəpərlər daşdır,
Daşını tök ətəyindən.
Allahın ətəyi yoxdur,
Gel yapışaq ipindən.

Mən ölüm, mən dirilim,
Səni yaşayım, vətən.
Bir şəhid kürəyində,
Səni daşıyım, vətən.

Gözünün yolları uzun,
Gözündən keçə bilmirəm.
Elə hey sənə gəlirəm,
Özümdən keçə bilmirəm.

Bu get-gəl çilingağacdır,
Atdın, ürəyim qırıldı.
Mən səni görən günü,
İti baxışım yarıldı.

İki bölünən üzəm,
Teatırın gerbi kimi.
Filim bitdi pərdə enir,
Adamların dərdi kimi.

Ulama çaqqal balası,
Məni də hürmək tutur.
Təzə ulduz doğulanda,
İlanı gülmək tutur.

Döyüb əzmədilər məni,
Asıb kəsdilər, anam.
Hər gün üstümə ağlayıb,
Məndən küsdülər, anam.

Mən azıb çıxaram günəşin üstə,
Qaynar nəfəsimdə dan yeri qanar.
Bir səhər süfrəsi açaram sənə,
Süfrənin üstündə dan yeri qonar.

Susanda, danışanda
Dodağına yiğilim.
Məni elə üfür ki,
Qucağına yixılım.

Quba



Ramiz DUYĞUN

GECİKDİM

Düz olmadı ömür yolum,
Mənzil başına gecikdim.
Məni ötdü sağım-solum,
Yalın qaşına gecikdim.

Aşığım itdi çımlıkdə,
Gözlərim qaldı yemlikdə.
Çox yubandım yetimlikdə,
Bahar yaşına gecikdim.

Dedilər bayramdı, toydu
Hər kəs tonqalını qoydu.
Könlüm xülyalara uydu,
Bayram aşına gecikdim.

Heç bilmədim ki nə etdim
Mən özüm özümdə itdim.
İçimdə yuxuya getdim,
Ömrün dışına gecikdim.

Bes yerə ayrıldı sözüm,
Dağ kimi yarıldı sözüm.
Qından gec sıyrıldı sözüm,
Söz yarışına gecikdim.

Ömür sürdürdüm yata-yata,
Toz-torpağa bata-bata.
Gecikdim şöhrətə, şana
Zəfər marşına gecikdim.

HƏYAT FƏLSƏFƏSİ

Nə istəsək eyləyirik,
Gündə qarala-qarala.
Qar yağır, şəh cıləyirik,
Ömrə darila-darıla.

Dağı - daşı düzləyirik,
Quzuları küzləyirik.
Sonumuzu gözləyirik,
Bağrı yarıla - yarıla.

Ağac başında göyərir,
Yaya, qışa sinə gərir.
Yaşıl budaqda can verir,
Lumu sarala - sarala.

Axıb keçir aramızdan,
Tamımızdan, yarımızdan.
Deşib keçir yaramızdan,
Araz qıvrıla-qıvrıla.

Talelər var qırıq - qırıq,
İçində sizlər hicqırıq.
Ömürdü də yaşayırıq,
Harda qırıla-qırıla...

ƏLİMİ ÜZMÜŞƏM

Nəfəs almağım da mənə güc gəlir,
Mən səndən əlimi üzmişəm, dünya.
Ayağa duranda başım gicəlir,
Mən səndən əlimi üzmişəm, dünya.

Sənə əyilmərəm mənə əyil sən,
Baxanda görünən gözəl şəkilsən.
Qohumum, əqrəbam, doğmam deyilsən,
Mən səndən əlimi üzmişəm, dünya.

Verdiyin vədələr köpüklü sabun,
Duz-çörək qoymağa yox təmiz qabın.
Evini yixırsan kasıb-kusubun,
Mən cəndən əlimi üzmişəm, dünya.

Yaxşı tanıırsan qəlbə korları,
Gözəl toxuyursan incə torları.
Irəli çekirsən rüşvətxorları,
Mən səndən əlimi üzmişəm, dünya.

Düz olar sən əsl adını yazsan,
Bir üzü qarlı qış, bir üzü yazsan.
Qohumbaz, tayfabaz, mafiyabazsan
Mən səndən əlimi üzmüşəm, dünya.

Olmuşam mağardan, toydan, düyündən
Böyük meydanların hayatı-küyündən.
Qüvvədən düşürəm mən günü-gündən,
Mən səndən əlimi üzmüşəm, dünya.

Mənimlə işin yox, dərdi-sərim var,
Hələ açılaşıcı ox səhərim var.
Qabaqda çox böyük bir zəfərim var,
Mən səndən əlimi üzmüşəm, dünya.

DÜŞMƏNİN GÖZÜ VAR BAYRAĞIMIZDA

Bərk qalayın, tonqalımız gur olsun,
Düşmənin gözü var bu çağımızda.
Alovumuz burum-burum burulsun,
Düşmənin gözü var ocağımızda.

Hər günümüz düşmənlərdən bac alsin,
Bac aldiqca düşmənimiz alçalsın.
Bayraqımız ucaldıqca ucalsın,
Düşmənin gözü var bayraqımızda.

Ürəyimiz, bəbəyimiz od yurdu,
Bu vətənin hər qarışı Ağ nurdu.
Hər şöləmiz yağıllara od vurdu,
Düşmənin gözü var çıraqımızda.

Biz qalxan eyləyək hər dağımızı,
Ovxarlı saxlayaq yarağımızı.
Pozmaq istəyirlər növraqımızı,
Düşmənin gözü var növraqımızda.

Bu torpağın hər qarışı təbərrik,
Düşmən bilsin biz vahidik, biz birik.
Hər birimiz yenilməyen bir ərik,
Düşmənin gözü var torpağımızda.

BİLMİRƏM

Cavanlıqda həsrətinə dözürdüm,
Qocalmışam, indi dözə bilmirəm.
Nə olsayıdı yola verib çözürdüm,
Qocalmışam, indi çözə bilmirəm.

Həsrətin dolanbac tükənməz yolsa,
Nə olar həsrətin kasası dolsa!?
Həsrətdən imtahan götürən olsa,
Verim mi?.. Düşmüşəm üzə bilmirəm.

Mənim olmasa da mənlik olubdu.
Mənim olubdusa sənlik olubdu.
Həsrət çox məchullu tənlik olubdu,
Hansından başlayım... düzə bilmirəm,

Məni ilan kimi çalıbdı həsrət,
Ayağı altına salıbdı həsrət.
Gücmü, qüvvəmi alıbdı həsrət,
Üç addım, beş addım gəzə bilmirəm.

Gözlərim axtarır Dilbər yarımı,
Adı dodağında əzbər yarımı.
Həsrəti yandırıb qanadlarımı,
Duyğuntək göylərdə sözə bilmirəm.



♦ İ n c e s ə n ə t

İsrafil İSRAFİLOV

Teatr sənətinin “əzəl mübtədası”



İlk aylarını yaşadığımız 2018-ci ildə Azərbaycan milli teatrının yaranmasının 145-ci ili tamam olur.

Antik dövrdən başlayaraq dünya xalqlarının teatr mədəniyyəti dramaturgiyanın mövcudluğu ilə əlamətdar olmuş və bu əzəli, tarixi-ədəbi şərt günümüzdə də öz gücünü saxlamaqdadır. Maraqlıdır ki, antik dövrün teatrinə yeni məzmun verən Yunanıstanda Aristotelin, Romada Terensinin, Avropada, o cümlədən İngilterədə Şekspirin, Fransada Molyerin, İtaliyada Pirandellonun, Rusiyada Qoqolun yaradıcılıq nümunəsində komediya bir ədəbiyyat növü olaraq Azərbaycan teatrinə ana bətni kimi munis və doğma olmuşdur. Bəli, M.F.Axundzadənin misilsiz istedadından və millətseverliyindən yoğrulan milli dramaturgiyamız bu günlər 145 illiyini qeyd edəcəyimiz teatr sənətimizin yaradıcısı, S.Vurğunun təbirincə desək, “əzəl mübtədası” olmuşdur.

Bu gün müstəqillik ovqatından güc alan ədəbiyyat və sənət milli-mənəvi dəyərləri yeni dövrün yeni insanların əldə etdiyi misilsiz nemət kimi uca tutur, onu bədii yaradıcılığın başlıca ideya-estetik mənası hesab edir. Odur ki, yeni, müstəqil Azərbaycanın poeziyası, nəşri kimi dramaturgiyası da bütün əvvəlki məhdudiyyət çərçivələrini qırıb, prinsipcə tamamilə yeni yaradıcılıq üfüqlərinə üz tutub, mövzu, problematika, konflikt elementləri ilə bərabər bəşəri qayıqlarla yaşayan, zəngin mənəvi aləmində multikultural dəyərlər bəsləyən bədii surətlər yaratmaq səyləri ilə daha mənalı görünmək iddiasındadır.

Bəllidir ki, poeziyadan və nəsrən fərqli olaraq, dramaturgiya yalnız ədəbiyyat növü olmaq dairəsindən çıxbın incəsənətin bəzi sahəlerinin də həyat fealiyyətini təmin edir. Özəlliklə, teatr sənətinin başlanğıc əsasını məhz dramaturgiyanın təşkil etdiyi hər kəsə məlum olan həqiqətdir. Yəni bütün bədii forma təzahürlərində dəyər qazanan teatr sənəti dramaturgiyaya möhtacdır.

Bizim bu gün, necə deyərlər, hazırlına nazir çıxdığımız teatrın bir sənət sahəsi olaraq, eramızdan əvvəl, antik adlandırılın dövrdə məhz dramaturgiyanın təsirilə təşəkkül tapdığını kim bilmir?! O dövrdən yüzilliklər keçsə belə, teatr sənəti min bir bədii forma kəşf edib, ifadə dəyişikliklərinə məruz qalsa da, neçə-neçə “izm”lərin təsirinə düşsə də, dramaturgiyanın teatrın cismindəki canı olmaqla bu sənətin insanlara yönəlik mahiyyəti dəyişməz qalır.

Milli teatrımızın M.F.Axundzadənin dramaturgiyası sayəsində təşəkkül tapıb uzun illər ərzində özünün sənət həqiqətini cəmiyyət içərisində

təsdiqləməsi, məhz həmin ədəbi qida ilə bəslənib, ciddi bədii uğurlara nail olması yuxarıda qeyd etdiklərimizin mədəni tariximizdə təsdiqidir.

Mirzə Fətəlidən Elçinə qədər, yeni XIX əsrden XXI əsrə qədər, sözün əsl mənasında mürekkeb dövrlər və mərhələlər keçmiş milli dramaturgiyamız, 1850-ci illər (M.F.Axundzadənin ilk pyeslərinin yazılışı illər) istisna olmaqla, daha dəqiq desək, 1873-cü ildən başlayaraq, milli səhnəmizin ən etibarlı hamisi, ən sədaqətli müttefiqi olmuşdur. Məhz dramaturgiyamızın uzun onilliklər boyu cəfakesliklə həyata keçirdiyi "donor" funksiyası nəticəsində Azərbaycan teatri ayağa qalxmış, bütün siyasi, iqtisadi, inzibati sıxlıtlara baxmayaraq, inamlı addımlamış, bu günümüze gəlib çıxmışdır.

Məlum ədəbi-tarixi faktlara istinadən demək olar ki, ötən dövr ərzində Ə.B.Haqverdiyev, N.B.Vəzirov, Ü.Hacıbəyli, A.Şaiq, H.Cavid, C.Cabbarlı, C.Məmmədquluzadə kimi ədiblərimiz milli səhnə sənətimizin inkişafı naminə böyük fədakarlıq nümunəsi göstərmişlər. Ədəbiyyatımızın, xüsusilə, dramaturgiyamızın milli teatr sənətinin mövzu və janr istiqmətindəki axtarışlarına hərtərəfli dəsteyinin bariz sübutları olan əsərlərin müəllifləri kimi M.Ibrahimovun, M.Hüseynin, S.Vurğunun, İ.Əfəndiyevin, Ə.Məmmədxanlıının, S.Rəhmanın, İ.Qasimovun xidmətləri ədəbiyyat və teatr tariximizdə müstəsnə əhəmiyyət daşıyır.

Yuxarıda adlarını qeyd etdiyimiz ədiblərimizin hər birinin əməyini yüksək qiymətləndirməklə bərabər, onlardan üçünün: Ü.Hacıbəylinin, C.Cabbarlıının, İ.Əfəndiyevin yaradıcılığı xüsusilə təqdir edilməlidir. Çünkü ötən əsrin I yarısında müsəlmani teatrın ədəbi əsası olan ilk milli librettoların yazılması, dram sənətinin və faciə janrının səhnə sənətindəki inkişafının təmin edilməsində Ü.Hacıbəyli və C.Cabbarlı kimi həmin əsrin 60-ci illərindən başlayaraq milli teatrımızın repertuar zənginliyini böyük ləyaqətlə təmin edən İ.Əfəndiyev də teatrın "evinin adamı" olmuşdur. Çağdaş ingilis teatri haqqında dünya şöhrətli rejissor P.Brukun söylədiyi: "Bizim Esxilin və Şekspirin iş üslubundan xəbərimiz yoxdur. Amma onu bilirik ki, evdə oturub öz fikirlərini kağıza köçürən müəlliflə teatr və aktyor alemi arasında bağlılıq getdikcə təxminini, daha formal olur"¹ - mülahizəsilə İ.Əfəndiyevin: "Məncə, dramaturq evdə, otaqda, yazı masasının arxasında deyil, teatrda yetişir"² - fikri tamamilə üst-üstə düşür. Məlum həqiqətdir ki, vaxtılı C.Cabbarlı, sonralar İ.Əfəndiyev məhz belə dramaturqlar idilər. Bir zamanlar repertuar zənginliyi qayğısı çəkən, teatrın yeni dramaturgiya ilə təmin olunması narahatlığını yaşıyan A.İsgəndərov da o fikirdə idi ki, "öz ətrafında 15-20 dramaturq toplamış bir teatr hər il müasir mövzuda yazılın, həm də müxtəlif janrda olan 4-5 yeni pyesi yüksək sənətkarlıqla tamaşaşa qoymasa, bu o deməkdir ki, həmin teatr həyatdan geride qalır, zamanla ayaqlaşa bilmir."³

Elmi-nezəri fikir tariximiz sübut edir ki, dramaturgiyamızın teatr sənətinə təsiri məsələləri, istər ədəbiyyatşunaslıqda, istərsə də teatrşunaslıqda çoxsaylı tədqiqatların predmetinə çevrilmişdir. M.C.Cəfərov, Ə.Sultanlı, B.Nəbiyev, Y.Qarayev, C.Cəfərov, M.Məmmədov, M.Allahverdiyev, İ.Kərimov kimi alimlerimizin bu sahənin zənginləşməsinə verdiyi töhfələr ədəbi və teatr ictimaiyyətinə yaxşı məlumatdır. Bu məqamda Ə.Sultanlının "Azərbaycan dramaturgiyasının inkişaf tarixindən", C.Cəfərovun "Azərbaycan Dram Teatri", M.Məmmədovun "Azəri dramaturgiyasının estetik problemləri" adlı tədqiqatları yada düşür və həmin tədqiqatların praktik teatr fəaliyyətinə səmərəli təsiri minnətdarlıq hissi doğurur.

Ə.Sultanlının dramaturgiyanın müxtəlif nümunələrinin Azərbaycan səhnəsində müşahidə edilən "ənənəvi" rejissorluğun dil kasadlığı kimi izah

¹ Брук П. Пустое пространство. Москва, Прогресс, 1976, с.68

² Əfəndiyev İ. Söyü zaman deyəcək. "Mədəniyyət" qəzeti, 1991, 20 fevral

³ İsgəndərov A. Yaradıcılıq əməkdaşlığı. "Ədəbiyyat və incəsənat" qəzeti, 1958, 18 oktyabr

ediriksə, C.Cəfərovun “teatrin dramaturgiyadan incik qalması”⁴ faktını mövzu, problematika və janr müxtəlifliyi baxımdan milli dramaturgiyanın istər kəmiyyət, istərsə də keyfiyyət göstəricilərinin hələ o zamanlardan başlayaraq aşağı səviyyədə olmasının, beləliklə, “teatrla dramaturq arasındaki qarşılıqlı təsir və zənginləşmənin”⁵ baş tutmamasının təsdiqi kimi dəyərləndirə bilirik. Çünkü teatr sənətinin yaradıcılıq həyatına bələd olmayıb, naşılıqdan qaynaqlanan “cəsaretlə” yarımfabrikat yazılarını, “ağillı” söz güləşdirmələri dialoq bilib, pyes yazdıqlarını güman edənlərin rejissor və aktyor sənətinə vurduqları ziyanlar göz qabağındadır. Maraqlıdır ki, fizikada yeni bir qanun keşf etmək heç kəsə asan gəlmir, bunun üçün xüsusi bılık və istedad tələb olunduğunu hamı bilir. Amma səhnə əsərləri yazmaq bir çoxlarına asan görünür, bunun üçün xüsusi biliyin və istedadın gərək olduğu həmin şəxsləri narahat etmir. Halbuki, teatr sənəti öz-özlüyündə mürəkkəb, çoxcəhətli və çətin, H.Cavidin sözü ilə desək, “cabuq ram edilməyen” bir elmdir.

Dramaturji yaradıcılıqda dilektantlılığı pisləyən A.N.Tolstoy həmin fikri daha tutarlı qeyd edib yazar: “Nə üçün musiqici, bestəkar kontrapunktun başgicəlləndirən harmoniya elmini öyrənmədən opera tamaşaşa qoymağa cəsarət etmir. Amma biz səhnə qanunlarını bilmədən buna (pyes yazmağa - i.l.) cürət edirik? Axi dramaturgiya elmi musiqi elmindən heç də asan deyil.”⁶ Müasirimiz olan dünya şöhrətli rejissor P.Bruk da məsələyə eyni ciddiyətlə yanaşır, “hətta teatrin yox, nə deyəcəyinin qayğısına qalan dramaturq belə, əlifbadan başlamalı, səhnə sənətinin təbiəti barədə düşünməyə məcburdur.”⁷

Digər bir misal: N.Poqodinin “Mənim dostum” adlı pyesi tamaşaşa hazırlanarkən aktrisa M.İ.Babanovaya epizodik “ağlayan qadın” rolü tapşırılır. M.İ.Babanova rolu alıb soruşur ki, o nə üçün ağlamalıdır? Müəllif cavab verməyə söz tapmir. Çünkü o bunu düşünməmiş pyesi yazış teatra verməklə işini bitmiş hesab etmişdir. N.Poqodin məqalələrinin birində öz-özünü tənqid edərək yazar: “Bunun necə oynanacağını düşünmədən yazmaq olmaz. Amma biz belə yazırıq.”⁸

Göstərdiyimiz örnəklərdən aşkar olur ki, dramaturqun hasilə yetirdiyi məhsulun faydalılıq dərəcəsi onun praktik teatr sənəti ilə bağlı olmasından asılıdır. Çünkü dramaturq da rejissor kimi eyni bədii problemlərlə üzləşir.

Hər iki sənətin uğurlu əməkdaşlıq fəaliyyəti teatrin potensialının ideya-estetik simasını müəyyənəşdirir, bədii mövqeyini təmin edir. Həmin sənətlərin, xüsusilə, dramaturgiyanın qüsurlarının milli teatrın yaradıcılıq həyatının faydalı iş əmsalına vurduğu zərərlər barədə tənqidin nəzərindən qəçməyan çoxsaylı nümunələr mövcuddur.

Ötən əsrin ortalarında diqqətçəkən mənzərəni qeyd edən tənqid yazar ki, “50-ci illərin hələ lap əvvəllərindən aydın oldu ki, dramaturgiyanın ciddi qüsurları ilə barışan teatr özünün ənənəvi bədii mövqelərini əldən vermək və sənətcə aşağı diyirlənmək qorxusu qarşısında qalır. 50-ci illərin ortalarında teatrların vəziyyəti daha da pisləşdi, zəif tamaşaların sayı artdı və bu nəinki yalnız ayrı-ayrı uğursuz quruluş və təribatlara, həm də səhnə mədəniyyətinin ümumi səviyyəsinin aşağı düşməsinə getirib çıxardı.”⁹

Tənqidin toxunduğu həmin məsələ bu gün bir ibret olaraq diqqət çəkməli, milli teatrımızın bir zamanlar az əhəmiyyət verib nəzərə almıldığı, nəticədə məruz qaldığı yaradıcılıq itkilərinin başlıca səbəbi kimi öyrənilməlidir.

⁴ Cəfərov C. Azərbaycan Dram Teatri. Bakı, Azərnəşr, 1974, s.

⁵ Allahverdiyev M. Teatr tənqididə və müasirlik. Bakı, Işıq, 1996, s.91

⁶ Толстой А.Н. Избранные сочинения в 6-ти томах. т.6. Москва, Советский писатель, 1953, с.521

⁷ Брук П. Пустое пространство. Москва, Прогресс, 1976, с.75

⁸ Погодин Н. "Советское искусство", 1933, 14 февраля

⁹ Cəfərov C. Azərbaycan teatri. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1974, s.251

Yuxarıda bəhs etdiyimiz görkəmli alımların və sənət xadimlərinin mülahizələrinin söyləndiyi vaxtdan təxminən yarım əsrden artıq vaxt keçməsinə baxmayaraq, həmin problemlərin hələ də qalması qəribə deyilmi? Halbuki, bu gün teatrlarımızın repertuarında Elçin, Əli Əmirli, Firuz Mustafa, Vaqif Səmədoğlu, Kamal Abdulla, Afaq Məsud, Hidayət Orucov, Əfqan, Hüseynbala Mirələmov kimi ədiblərimizin çoxsaylı pyesləri yer tutur. Bundan başqa, necə deyərlər, üfüqdə İsmayıł İmanov, Natella Osmanlı, Şəbnəm Xeyrulla, Samir Sədaqətoğlu, Mehman Musabəyli kimi yeni nəsil dramaturqların görünməsi nikbinlik oyatsa da, fakt faktlığında qalır və həmin pyes bolluğu belə, milli teatr sənətimizin dramaturgiya "iştahını" təmin etmək üçün yetərli deyil. Təkcə onu demək kifayət edər ki, ölkəmizdə fəaliyyət göstərən iyirmi yeddi teatrın hər birinə mövsüm ərzində bir orijinal pyes lazımdırsa, onda nə az, nə çox iyirmi yeddi pyesə ehtiyac olduğu bəlli olar. Əlavə edək ki, bu zaman söhbət sadəcə kəmiyyət göstəricisindən gedir. Halbuki yüksək dramaturji istedadla yoğrulmuş əsərlərin qılığının problemi də yuxarıda qeyd etdiyimiz kimi, yeni məsələ deyil. Nəzərə almaq lazımdır ki, çağdaş dövrün dramaturgiyası "mövzu aktuallığı"nın əsəratından çıxmaq, yer kürəsinin sakini olan insanın bəşəri düşüncələrindən daha çox onun dünyani dəyişəcək əməllərinin teatr vasitələri ilə təqdimini əsas götürür. Bu zaman dramaturgiya ədəbi qayğılarla yanaşı, səhnə sənəti qayğılarını da çəkməlidir. Həmin dramaturgiya ədəbi-estetik konstruksiya etibarilə mükəmməl olmaqla bərabər, "səhnəlik", "teatrallıq" kimi kateqoriyaları bədii prinsip kimi əsas tutmalıdır. Bu isə dolayısı ilə o deməkdir ki, hər bir istedadlı dramaturq öz yaradıcılıq potensialının teatr sənəti sırlarına dərindən bələd olmaqla uğurlu realizəsinə nail ola bilər.

Sübut etməyə nə lüzum var ki, ölkəmizin müstəqillik dövründə yaranan səhnə ədəbiyyatı yeni mövzular, yeni üslublar, forma və məzmunca, həmçinin prinsipcə fərqli, yeni mütərəqqi ideya-estetik mahiyyət kəsb edən teatr sənətinin ədəbi qidası olmalıdır. Ataların "su dirilikdir" deyiminin hikmətini səhnə sənəti ərazisinə keçirib, məna ünvanını dəyişib, eyni məntiqlə deyə bilərik ki, dramaturgiya teatr üçün dirilik mənbəyidir, onun həyatını təmin edən əsas nemətdir.

Zamanla öz təsdiqini tapmış həqiqətdir ki, teatrın dialektik təbəti daim axtarış həvəsində, tapıntı arzusundadır. Belə bir axtarış səylərini o, dramaturgiyadan da umur. Təəssüf ki, bu gün dramaturgiya yaradıcılığı sahəsində yeni mövzu, üslub və janr axtarışları, konfliktqurma ustalığı ilə bərabər, səhnə dilinin zənginliyi baxımdan ciddi problemlərin mövcudluğu müşahidə edilməkdədir. Müəllifin ideyasını və teatrın estetik məramatını ifadə etməli olan müasir səhnə qəhrəmanlarının İ.Əfəndiyevin dediyi kimi, "mükələməsində sözaltı mənalara, eyhamlara, işarələrə, nazik psixoloji girinti-çıxıntılarla çox nadir hallarda rast gəlirik."¹⁰ Səhnə əsərlərində yeni forma, dərin məzmun, fikirlərin miqyas genişliyi əvəzinə bəzən "aktuallıq" möhtəkirliyi, konyuktura azarı bəzi müəlliflər üçün başlıca meyara çevrildi. Qəribədir ki, ötən əsrde teatrın o zamankı yaradıcılıq həyatı ilə bağlı söylənən: "... orta səviyyəli və pis tamaşalardan səhnə yenə korluq çəkmirdi. Ən xoşagəlməz cəhət o idi ki, bu cür pyeslər "müasir mövzu" pərdəsi altında teatra yol tapırdı"¹¹ - sözlərinin ifadə etdiyi fikirlər bu gün də gündeme gelir.

Ötən əsrde keçirilən dramaturgiya məsələlərinə həsr edilmiş neçə-neçə müşavirələrdə başqa xalqların dramaturgiyasında pyeslərin ədəbi-bədii keyfiyyəti baxımdan geridə qalma əlamətləri olduğu, Azərbaycan

¹⁰ Əfəndiyev İ. Son illərdəki dramaturgiyamız haqqında. "Azərbaycan" jurnalı №2, 1952

¹¹ Cəfərov C. Azərbaycan teatri. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1974, s.246

dramaturgiyasında isə bu geriliyin ikiqat hiss edilməsi həyəcanla bildirilir və mövcud vəziyyətin teatr prosesinə, onun inkişaf sürətinə mənfi təsiri qeyd edilirdi. Bu zaman o da qeyd edilirdi ki, teatrların repertuar tərtibində müşahidə edilən prinsipsizlik, bəzi hallarda isə mövzu təkrarları ilə bərabər janr yeknəsəkliyi yaradıcılıq prosesinin daxili ziddiyətlərindən xəbər verir. Ən əsası, teatrлara qəbul edilən, səhnəyə yol tapan pyeslərin əksəriyyəti yalnız formal ədəbi qanunlara riayət etməklə yazılan pyeslər olduğu üçün onların son nəticədə təcəssüm işi səmərəsiz qalır. Və gizli deyil ki, milli səhnəmiz ayri-ayrı illerdə, xüsusən ötən əsrin 90-ci illərindən başlayaraq məhz bu qəbildən olan pyeslərin işgalinə məruz qalıb, geriləməyə düşcar edildi.

Formal dramaturgiya qanunlarına əsaslanan belə pyeslər gah dövlət sifarişi kimi, gah da müxtəlif yollarla teatra yol tapdı. Belə olan halda, yeni G.Tovstonoqovun dediyi kimi, “biz dramaturgiya qanunlarına riayətlə yazılan, amma problemləri kiçik olub, həyatı əslində olmayan kimi əks etdirən müasir pyes üzərində işləməli olduqda məğlubiyyətə uğrayırıq.”¹²

Aktual mövzunun arxasında gizlənməyi “həqiqi sənətə yabançı meyil” hesab edən İ.Əfəndiyev XX əsrin 60-ci illərindən başlayaraq milli dramaturgiyamızı “mövzu aktuallığı”nın əsarətindən çıxarmağa nail oldu. Onun dramaturgiyası ədəbi qayğılarla yanaşı, səhnə sənəti qayğılarını da çəkməklə ardınca gələn qələm sahiblərinə örnek oldu. Məhz İ.Əfəndiyevin dramaturji yaradıcılığı sayəsində teatr sənətinə gələn həyat həqiqətlərinin bədii həqiqətdəki inikası, istər teatr ab-havasını, istərsə də bilavasitə səhnə yaradıcılığının estetik məzmununu və istiqamətini büsbütün dəyişdi. Bir zamanlar monumental qəhrəmanlıq poetikasının sədaqətli təmsilçisi olan A.İsgəndərovla yollarının ayrılması İ.Əfəndiyevin tamamilə yeni ədəbi-estetik prinsiplərin bərqrər olacağı üsluba doğru irəliləmək niyyəti ilə bağlı idi. Onun “tənha yelkəni”(M.Lermontov) yeni üfüqlərə can atıldı. Orada indiyədək düşüncəyə və dile gəlməyən bədii həqiqətlər, həqiqi hislər, səhnə dramatizminin bətnindən ədəbiyyatın və teatrin övladı olaraq doğulan, sonralar lirik-psixoloji adlandırılacaq üslub onu özünə tərəf çəkirdi. Bu, bir yazıçı kimi onun böyük ədəbiyyat qarşısında yerinə yetirməli olduğu tarixi missiya idi.

Bu üslubda yaratdığı əsərlərin ədəbi ləyaqətlərindən qaynaqlanan səhnə obrazları teatrin ideya-estetik fəlsəfəsini dramatikləşdirdi, rejissorları prinsipcə yeni səhna ifadəliliyinə imkan yaradan teatr vasitələri axtarışına həvəsləndirdi. Məhz həmin dramaturgiyanın sayəsində T.Kazımov, M.Haşimov, A.Kazımov, Ə.Quliyev, C.Səlimova, A.Nemətov, M.Fərzəlibəyov, V.İbrahimoglu, H.Ataklışiyev kimi rejissorların istedadlarının sənətkarlıq xüsusiyyətləri aşkarlandı.

Əgər nisbət fərqini əsas götürmüş olsaq, deməliyik ki, bu dramaturgiyanın aktyor yaradıcılığına faydası daha əhəmiyyətli oldu. Bundan sonra saxta oyun üslubu, süni hissiyyatlar, deklamasiya, ştamplar, heykəl pozaları və s. səhnədən birdəfəlik “sürgün” edildi, aktyorlar səhnədə “adam dilində” (T.Kazımov) danışmağa, sənətlərinin palitrasındaki bütün boyalardan sərbəst istifadə etməyə başladılar.

Bəlli bir həqiqətdir ki, hər bir dramaturqun şəxsiyyətinin və istedadının böyüklüyünü teatr məhz aktyor sənəti vasitəsilə təzahür etdirir.

Yeni teatr fəlsəfəsinin yaranması, rejissor metodikalarının, aktyor ifaçılığının fəaliyyət və ustalıq diapazonunun formalaşması prosesinin məhz istedadlı dramaturgiyadan birbaşa asılılığını sübut etmək, müxtəlif arqumentlər göstərmək artıqdır. Sübut etməyə ehtiyac yoxdur ki, yalnız ədəbi-bədii ləyaqətləri ilə seçilən və C.Cəfərovun təbirince desək, “müasirlik ruhu zəngin

¹² Товстоногов Г. Круг мыслей. Л., Искусство, 1980, с.95

olan”¹³ pyeslərin yaranması milli teatr sənətimizin inkişafını təmin edə bilər. Bu, olduqca mühüm məsələdir, çünki teatr “öz zəmanəsinin görən gözü olduğu üçün, zəmanə onun vasitəsilə özünü görə bilir.”¹⁴

Yaşadığımız XXI əsrдə azərbaycançılıq məfkurəli yeni milli dramaturgiyanın inkişaf meyilləri müşahidə edilmir. Aydın məsələdir ki, sözügedən məsələ rəqlamentləşdirilə bilməz və onun inzibati üsullarla inkişaf etdirilməsi mümkün deyil. Konyukturanın bədiiliyə meydən oxuduğu şəraitdə sosial sifarişin susqunluğu, naşılığın norma, stampın oyun üslubu kimi təqdimatı teatrın yerində saymalarının başlıca səbəbləridir. Dramaturgiyanı süni yolla formalasdırmaq mənasız olsa da, onu stimullaşdırmaq yollarının axtarılması perspektivli görünür.



OXULARIN NƏZƏRİNƏ!

2018-ci İL ÜÇÜN

“AZƏRBAYCAN”

jurnalına abunə yazılışı davam edir.

“AZƏRBAYCAN”

jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,

illik abunə qiyməti 18 manatdır.

İNDEKS: 76300

¹³ Cəfərov C. Azərbaycan Dram Teatri. Bakı, Azərnəşr, 1974, s.

¹⁴ Rollan R. Soçineniа v 14-ti tomox.t.14. Moskva, Qoslitizdat, 1958, s.73

◆ Tənqid və ədəbiyyatşünaslıq ◆

Gülgün ƏLİYEVƏ

Klassik türkmən poeziyasında Nəsimi obrazı



Türk xalqları ədəbiyyatına qüvvətli təsir göstərmiş ədəbi şəxsiyyətlərdən biri Seyid İmadəddin Nəsimidir. Onun yaradıcılığı bütün Yaxın Şərqi ədəbiyyatında, o cümlədən türk xalqlarının bədii yaradıcılığında güclü əks-səda vermişdir. Xüsusən, Türkiyə, türkmən ədəbiyyatında Nəsimi poeziyasına, onun özünəməxsus fəlsəfi görüşlərinə maraq heç zaman azalmamışdır. Bu da bir həqiqətdir ki, Nəsiminin təkcə zamandaşları deyil, eyni zamanda, poetik ənənələrinin davamçıları və sonrakı nəsillər həmişə dahi sənətkarın bədii əsərləri ilə yanaşı, onun fövqəladə, yenilməz şəxsiyyətindən və cəsarətindən də heyvətlənmişlər.

Nəsiminin təkrarsız həyat yolu və heç kiminkinə bənzəməyən tərcüməyihali da onun Şərqi xalqları içərisində misilsiz dərəcədə məşhurlaşmasına bilavasitə təsir göstərmişdir. Bu mənada bədii əsərləri həm də ədəbi şəxsiyyəti Nəsimi qədər nüfuz qazanan və ideallaşdırılan ikinci bir sənətkar Şərqi aləmində tapmaq və misal gətirmək mümkünsüzdür.

Qardaş Türkmenistan da Seyid İmadəddin Nəsiminin geniş şöhrət qazandığı və sevildiyi ölkələrdən biridir. Əminliklə söylemək mümkündür ki, türkmən xalqının ən çox sevib dəyərləndirdiyi, hətta ideallaşdırıldığı qüdrətli sənətkarlardan biri, klassik türkmən ədəbiyyatının ən məşhur klassiki Məhtimqulu Fəraigidirsə, ikincisi, heç şübhəsiz, Seyid İmadəddin Nəsimidir. Türkmen xalqının yalnız klassik ədəbiyyatında deyil, folklorunda da böyük sevgi ilə vəsf olunan qüdrətli şairlərdən biri məhz Nəsimidir. Azadlıqsever və üsyankar şairin nəinki ən məşhur obrazları, gözəl və ürəyə yatan əsərləri, həm də özü və taleyi də müxtəlif xalq dastanlarında və qoşqularında tərənnüm olunmuş, onlara dəfələrlə müraciət edilmişdir. Məhz buna görə də, Nəsimi obrazını türkmən xalq yaradıcılığında axtarmağın və araşdırmağın çox mühüm nəticələr verəcəyi inkar olunmazdır.

Klassik türkmən poeziyasında isə Nəsimiyə müraciətlər hədsiz çoxdur. Türkmenistan Elmlər Akademiyasının Əlyazmalar fondunda saxlanan və 1710-cu ilə aid olan bir əlyazmada Ağməhəmməd adlı bir şaire məxsus, təxminən, 1250 misradan ibarət poemanın mövcudluğu haqqında görkəmli türkmən ədəbiyyatşunası, professor Nəzər Qullayev məlumat verir. Həmin poemada həm Mənsur Həllacdən, həm də Seyid İmadəddin Nəsimidən bəhs edilir.¹

¹ N.Qullayev.Gündoğanın böyük şairi. Ön söz. Bax: Seyid İmadəddin Nəsimi. Şeirlər. "Türkmenistan" nəşriyyatı, Aşqabad, 1972. s. 16, (Türkmen dilində).

XVIII əsr türkmən ədəbiyyatının klassiki Nurməhəmməd Əndəlibin yaradıcılığında da Nəsimiyə müraciət mühüm yer tutur. Müəllifin “Risaleyi-Nəsimi” adlı dastanında böyük Azərbaycan şairi Seyid İmadəddin Nəsiminin və Mənsur Hellacın obrazları böyük sevgi və ehtiramla yaradılmışdır. Ədəbiyyatşunas alımların həm də “Nəsimi” dastanı adlandırdığı bu əsər Türkmenistanda geniş yayılmışdır. Yüz misraya yaxın bu poemada Mənsur Hellacın və Nəsiminin həyatı və taleyi həqiqətə uyğun tərzdə təsvir və vəsf olunur. “Risaleyi-Nəsimi” dastanı aşağıdakı misralarla başlanır:

*Həzrəti-Qəhhari, yiyyəm zülcələl,
Yoxdur onun birliyinə qilü-qal.*

*O bircə, yeganə ərər bizəval,
Fərdü-səməd, qadir ərər haqtəal.*

*Qadirü-rəzzaq ərər ol biməsəl,
Yoxdur onun edən işinə bədəl.²*

Nəsimi ilə klassik türkmən poeziyası arasındaki dərin və möhkəm bağlantılara öten əsrin 50-60-ci illərində bir sıra Azərbaycan ədəbiyyatşunasları da diqqət yönəltmişdilər. Məsələn, filologiya elmləri doktoru, professor Araz Dadaşzadə “Məhtimqulu və Azərbaycan poeziyası” adlı məqaləsində türkmən şairlərinin Nəsimiyə marağını araşdırarkən, Nurməhəmməd Əndəlibin “Risaleyi-Nəsimi” dastanından da söz açır: “Yeri gelmişkən, demək lazımdır ki, tədqiqatçıların göstərdiyinə görə, ümumiyyətlə, türkmən şeirinin inkişafında Nəsiminin rolü az olmamışdır. XV əsrə Türkmenistanda Nəsimi ən çox yayılmış bir şair idi. Sadə şeirləri və faciəli həyatı Nəsimini geniş xalq kütłələrinə sevdirmişdi. XVIII əsrin görkəmli türkmən şairlərindən olan Əndəlib hətta “Nəsimi” adlı bir poema da yazmışdı. Məhtimqulunun Durdu şairə deyisməsindən də Nəsiminin türkmənlər içərisində çox şöhrət qazanması görünür. Məhtimqulunun “Ol kim idi dabanından soydular” sualına Durdu şair “Nəsimidir dabanından soydular” cavabını verir”.³

Nurməhəmməd Əndəlibin “Risaleyi-Nəsimi” dastanında ümumi girişdən sonra Mənsur Hellac haqqındaki misralar gəlir. Şair Şeyx Mənsur və Nəsimi qissəsini söyləməkdən böyük qürur duyduğunu ilhamla ifadə edir:

*Ondan sonra qılaq bir qissə ağız,
Xudadan olsa tövfiqi-sərəfraz.*

*Ki qalsın bizdən ol kim yadigarı,
Oxuyan yad qılar dostu-yarı.*

*Məqaməti-Nəsimi, şeyx Mənsur,
Qılıram nəzmi-türki, gəl, oxu, gör.*

*Var idi kim Misir şəhrində bir nur,
Əzəldən övliya ol, adı şeyx Mənsur.*

*Kiçiklikdən xudayıım xub yaratmış,
İbadət-taətə mərğub yaratmış.⁴*

Nəsimi obrazına Nurməhəmməd Əndəlib bütün yaradıcılığı ərzində müraciət etmişdir. Onun başqa lirik və epik əsərlərində də Nəsimi xatırlanır,

² Nurməhəmməd Əndəlib. Şeirlər, poemalar, dastanlar. Bakı, MBM, 2011, s. 123. (Kitabın redaktoru: akademik Rafael Hüseynov).

³ Araz Dadaşzadə. Məhtimqulu və Azərbaycan poeziyası. “Azərbaycan” jurnalı, 1960, №9, səh. 143-150.

⁴ Nurməhəmməd Əndəlib. Şeirlər, poemalar, dastanlar. Bakı, MBM, 2011, s. 128.

onun poetik rəşadəti və əfsanəvi şəxsiyyətindən bəhs olunur. Böyük şairin "Leyli və Məcnun" dastanında da müəllif Nəsimidən bəhs edib. Poemanın müqəddiməsində biz aşağıdakı cümlələri oxuyuruq: "...və yenə əllərini Kəbenin qapısına sürtüb, münacat edib ağladılar. Hemin gecə Seyid Nəsimi yuxusuna girib, Mirseyidə deyir: "Allah-təala sənə bir oğul övladı verdi. Ol oğul bizim fərzəndimiz olacaq, bizim kimi divanə və dəli olacaq. Onun övladı olmayıcaq. Amma qiyamətə qədər adı qalacaq və yeddi iqlimdə məşhur olacaq. Adını Qeys qoyarsınız. Allah-təala padşaha da bir qız övladı əta etdi. Onun adı Leyli olacaq, hüsni və camalının şöhrəti yeddi iqlimə gedib çatacaq. Sənin oğlunun divanə və dəli olmasına bu qız səbəb olacaq" deyib qeyb olur".⁵ Göründüyü kimi, böyük türkmən şairinin Seyid İmadəddin Nəsimiyə hərarətli münasibəti və məhəbbəti açıq-aşkar nəzərə çarpmaqdadır. Özünün üsyankar və hürufi görüşlərinə görə bütün İslam şərqi ölkələrində yalnız həyatı boyu deyil, faciəli ölümündən sonra da adı və əsərləri təqiblərə, təzyiqlərə məruz qalan böyük Nəsimini cəsarətli türkmən şairi ideallaşdırmaqdandan çəkinməmişdir. Halbuki, Mənsur Hellac da, Seyid İmadəddin Nəsimi də başqa müsəlman ölkələrində olduğu kimi, Türküstanda da siyasi və dini hakimiyyətlər tərəfindən qadağan olunmuş şəxsiyyətlərdən sayılmışdır. Bütün bunlara baxmayaraq, təkcə Nurməhəmməd Əndəlib (1660-1740) deyil, klassik türkmən ədəbiyyatının Dövlətməhəmməd Azadi (1700-1760), Məhtimqulu Fərağı (1724-1807), Durdu şair, Qurbanəli Maaruf, Molla Nəfəs, Mahmud Qayıb, Şeydayi (1730-1800), Abdulla Şahbəndə (1720-1800), Seyidnəzər Seyidi (1775-1836), Məmmədvəli Kəminə (1770-1840), Qurbanburdu Zəlili (1780-1852) və başqa görkəmli türkmən klassikləri həmişə Nəsimi adına və obrazına sonsuz sevgi və sayqlarla yanaşmış, qardaş Azərbaycanın böyük sənətkarını ürekdən vəsf etmişlər.

Böyük türkmən şairi Məhtimqulu Fərağının yaradıcılığında da Nəsimi obrazına dəfələrlə müraciət edilmişdir. Azərbaycan ədəbiyyatşunaslığında Məhtimqulunun Seyid İmadəddin Nəsimi haqqındaki məşhur misraları barəsində ilk dəfə görkəmli tədqiqatçı Salman Mümtaz məlumat vermişdir. Onun "Türkmən şairləri" adlı məqaləsində Məhtimqulunun məşhur el şairi Durdu Şeyxlə sual-cavabı misal tərzində getirilmişdir.⁶ Akademik İsa Həbibbəyli Salman Mümtazın həmin məqaləsindən bəhs edərkən aşağıdakılari qeyd etmişdir: "Salman Mümtaz bu məqaləsində gələcəkdə türkmən şairlərinin yaradıcılığı haqqında məqalələr yazıb "Maarif və mədəniyyət" jurnalında dərc etdirəcəyindən bəhs edərək yazar: "Türkmən ədəbiyyatı ilə azəri türklərini və Azərbaycan "Maarif və mədəniyyət" ilə türkmən əllərini aşına və tənvir etmək bugünkü vəzifələrimizin ən ümdələrinin biridir və bunu nəzər-etibarə alaraq bu nömrədən etibarən türkmən şair və şairlərdən bəhs etməye səy edəcəyik. İlk əvvəl türkmənlərin filosof şairi olan Məhtimqulu ilə Durdu Şeyxin bir-birilərinə müəmma tərzində verdikləri sorğu və qaytarçıları "Maarif və mədəniyyət" oxucularına təqdim edirəm". Məqalənin sonunda Salman Mümtaz Məhtimqulu ilə Durdu Şeyxin bir-birilərinə müəmma tərzində verdikləri 12 bəndlik sorğu-qaytarçılarının Azərbaycan dilinə uyğunlaşdırılmış variantını vermişdir".⁷ Məhtimqulu və Durdu Şeyx arasındakı həmin sual-cavab aşağıdakı bəndlərdə ifadə edilmişdir:

⁵ N.Qullayev.Gündoğanın böyük şairi. Ön söz. Bax: Seyid İmadəddin Nəsimi. Şeirlər. "Türkmənistan" nəşriyyatı, Aşqabad, 1972, s. 18.

⁶ S.Mümtaz. Türkən şairləri. "Maarif və mədəniyyət" jurnalı, 1923, №8-9, səh. 9-10; S.Mümtaz. Azərbaycan ədəbiyyatının qaynaqları. Tərtib edəni: f.e.n. Rasim Tağıyev. Bakı: "Yazıçı", 1986, səh. 313-316.

⁷ İsa Həbibbəyli. Məhtimqulu Fəraqinin ədəbi irsi və əsərlərinin Azərbaycanda nəşri haqqında söz.Bax: Görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin yaradıcılığı Azərbaycan ədəbiyyatşunaslığında. Elmi-tədqiqi məqalələr toplusu. Bakı, "Elm və təhsil", 2017, səh. 10.

Məhtimqulu:

*Oı nəmədir yemədilər, doydular,
Oı nəmədir uluq günə qoydular.
Oı kim idi dabanından soydular,
Şair olsan, şundan bizə xəbər ver.*

Durdu Şeyx:

*Oı didardır, yemədilər doydular,
Oı namazdır, qiyamətə qoydular,
Nəsimini dabanından soydular,
Bizdən salam olsun, cavab şöylədir.⁸*

Məhtimqulunun yaradıcılığında bir çox Azərbaycan və Şərqi şairlərinin, o cümlədən Nəsiminin adına və obrazına rast gəlinməsi təsadüfi deyildi. Çünkü bir mütəfəkkir sənərkər kimi Məhtimqulu Azərbaycan və Şərqi şairlərinin ədəbi ənənələrinin, onların bilavasitə poetik ırsının təsiri altında formallaşmışdır. Böyük türkmen şairinin bədii əsərlərində Azərbaycan klassiklərinin adlarının və obrazlarının tərənnüm olunmasının səbəblərini akademik İsa Həbibbəyli aşağıdakı kimi izah edir: "Yaradıcılığı ilə yaxından tanış olduqda, onun görkəmli Azərbaycan şairlərinin əsərlərindən yaradıcılıqla bəhrələndiyinin şahidi oluruq. Şair öz şeirlərində döñə-döñə görkəmli Azərbaycan şairlərindən dahi Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, böyük Füzulinin adını çəkmişdir. Məhtimqulu Fərağı "San olsam" adlı şeirində Şərqiň məşhur şairlərindən Əbu Seyid, Ömrə Xəyyam, Həmədani, Firdovsi, Hafız, Cəlaləddin Rumi, Əbdürrəhman Cami ilə bir cərgədə dahi Nizami Gəncəvinin adını yüksək ehtiramla yad edir, Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof Əfzələddin Xaqanının (1126-1199) "Mədain xərabələri" əsərindən söz açır. Başqa bir şeirində isə dövründən şikayətlərini dili gətirən şair fikirlərini şərh etmək üçün Nəvai və Firdovsi ilə yanaşı, Nizami Gəncəviyə də üz tutur"⁹. Həqiqətən, böyük türkmen şairinin "Xunlar tökərlər gözündən" qəzelində müəllifin yuxarıda vurğuladığı fikirlərin təsdiqini görürük. Şair öz dəndlərini və iztirablarını tərənnüm etmək üçün Nizami və Nəvainin məşhur obrazlarına, onların müqəddəs və mötəbər sandığı ulu şəxsiyyətinə müraciət edir:

*Dərdlilər dərdimi görə, utanarlar özündən,
Təbib əhli çarə tapmaz, xunlar tökərlər gözündən.
Görə aşıqlər bu odu, unudar öz atəşin,
Çıxar dağú-daşlar üstə, Məcnunu tapmaz düzündən.*

*Bir telinə yarımin əhli müsəlman dustaq olar,
Kafirlər istəyib ədalət, zarlayıb gedərlər izindən.*

*Eşitsə Nəvai, Nizami, Firdovsi qılan zarımı,
Tərki-dünya eyləyib, hamısı keçər sözündən.¹⁰*

Klassik Şərqi şeir mədəniyyəti və Nəsimi ilə Məhtimqulu Fərağının dərindən bağlılığını bir sıra görkəmli Azərbaycan və Türkmenistan ədəbiyyatşünasları öz tədqiqatlarında vurğulamışlar. Akademik Teymur Kərimli "Türk əllerinin böyük sənətkarı" adlanan məqaləsində aşağıdakı mühüm elmi mülahizələri

⁸ S. Mümtaz. Türkmen şairləri. "Maarif və mədəniyyət" jurnalı, 1923, №8-9, səh. 9-10.

⁹ İsa Həbibbəyli. Böyük türkmen şairi Məhtimqulu Fərağı və Azərbaycan ədəbiyyatı. Bax: Görkəmli türkmen şairi Məhtimqulu Fəraqinin yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığında. Elmi-tədqiqi məqalələr toplusu. Bakı, "Elm və təhsil", 2017, səh. 40.

¹⁰ Məhtimqulu Fəraqi. Seçilmiş əsərləri. Bakı. "Elm və təhsil", 2014, səh. 96.

irəli sürür: "Hər bir xalqın mədəniyyət və ədəbiyyat tarixində elə dahi şəxsiyyətlər yetişir ki, zaman keçdikcə onlar xalqın mədəni-mənəvi simvoluna, vizit kartına çevrilir. Qədim Yunanıstanda bu Homer, İranda Firdovsi, Azərbaycanda Nizami, Özbəkistanda Nəvai, İngiltərədə Şekspir, Rusiyada Puşkin olmuşdur. Bəşəriyyətin yetirdiyi bu cür dahi şəxsiyyətlərin sırasında qardaş türkmən xalqının böyük oğlu Məhtimqulunun da özünəməxsus şərəfli yeri vardır. Tərəddüd etmədən demək olar ki, Məhtimqulu Fəraqı özünəqədərki Yaxın və Orta Şərq ədəbiyyatının və mədəniyyətinin bütün ideya-estetik məziyyətlərini tam mənimsemış bir fikir adamı, öz poeziya sələflərinin layiqli xələfidir. Özündən əvvəlki şairlərin yaradıcılığını hörmətlə qiymətləndirən Məhtimqulu bəzən poetik hiperbolə yolu ilə müəyyən yaradıcılıq məsələlərində, xüsusi ilə də lirikada, hicran oduna yanan aşiqin acınacaqlı halının tərənnümündə onlardan da üstün olduğunu dilə gətirə bilən şairdir".¹¹

Məhtimqulunun "Bəndi oldum" qəzəli böyük sənətkarın Nəsimi dünyası ilə bağlılığını açıq-aydın göstərən əsərlərindən biridir. 8 beytlik bu qəzəldə müəllif öz iztirablarını aydın şəkildə və cəsarətlə ifadə etmişdir. Öz qəzelində Məhtimqulunun Nəsimi obrazına müraciət etməsi də şair cəsarətinin bir təzahürüdür. Həqiqətən, şairin şəxsi faciəsini, onun həyatında misilsiz rol oynamış bu ayrılığı və mənəvi iztirabları vəsf etmək üçün Nəsimidən başqa və ondan da uğurlu bir bənzətmə tapmaq çətindir:

*Mengli xanım, əyyamından qorxub, gedə bilməz oldum,
Göz ilə qara qaşından ələ düşüb, bəndi oldum.*

*Cəlladlar mən bəndi qulu zəncir ilən bənd eyləyir,
Gər ki, sən də əl tutmasan, naəlac can neyləyir.*

*Nəsimi tək soyub məni, itlərə şam qılar indi,
Leş üstündə çalağanlar cəngi-savaş salar indi.*

*Sümüklərimi yelsovurub, veyil yerə vasil eylər,
Bəndi qalan əziz canı bil, duzəxə hasıl eylər.¹²*

Bu qəzəldəki mürekkeb mənəvi iztirablar və insani yaştılardan bəhs edən akademik İsa Həbibbəyli Məhtimqulu və Nəsiminin talelərini müqayisə edərək, aşağıdakıları qeyd edir: "Bu misralardan görünür ki, Məhtimqulu Fəraqı yaşadığı dövrün qorxulu olduğuna işaret etmiş, ona da Nəsimi kimiağın işgəncə verilə biləcəyini nəzərə çarpdırılmışdır. "Neyləyim, biçarəyəm" adlı şeirində isə fələyin zülm etdiyi zəmanədə Nəsiminin dabanından soyulduğunu, özünün Mengli adlı sevgilisi əlindən alınaraq, "iki gözünün oyulduğunu", Nəsimi kimi zülmə düşər olduğunu, el içində rüsvay edildiğini bildirir".¹³

Görkəmlı ədəbiyyatşunas alimin toxunduğu "Neyləyim, biçarəyəm" şeiri də Məhtimqulu və Nəsimi münasibətlərini aydınlaşdırmağa kömək edir. Müəllif bu şeirində də özünün dözülməz mənəvi ağrılarından və iztirablarından bəhs edir. Məhtimqulu öz əziz sevgilisi və həyatının mənası Mengli xanımdan ayrılığa tab

¹¹ Teymur Kərimli. Türk ellərinin böyük sənətkarı. Bax: Görkəmlı türkmən şairi Məhtimqulu Fəraqının yaradıcılığı Azərbaycan ədəbiyyatşunaslığında. Elmi-tədqiqi məqalələr toplusu. Bakı, "Elm və təhsil", 2017, səh. 51.

¹² Məhtimqulu Fəraqı. Seçilmiş əsərləri. Bakı. "Elm və təhsil", 2014, səh. 93-94.

¹³ İsa Həbibbəyli. Böyük türkmən şairi Məhtimqulu Fəraqı və Azərbaycan ədəbiyyatı. Bax: Görkəmlı türkmən şairi Məhtimqulu Fəraqının yaradıcılığı Azərbaycan ədəbiyyatşunaslığında. Elmi-tədqiqi məqalələr toplusu. Bakı, "Elm və təhsil", 2017, səh. 40.

gətirə bilmir. Düşmənlərin ondan aldığı bu qisas, onun mənəviyyatına və gələcək həyatına endirilən bu zərbə böyük sənətkar tərəfindən amansız və müqayisə edilməz bir faciə kimi dəyərləndirilir. Beş bənddən və ümumilikdə iyirmi misradan ibarət olan bu şeirin hər bir sətrində dözləməz iztirabların istisi, bu misilsiz faciənin şairin həyata və dünyaya münasibətinə qüvvətli təsir göstərdiyi bariz surətdə nəzərə çarpır:

*Neyləyim mən, bu fələyin zülmü ilə qalmışam,
Dəydi başa, getdi huşum, neyləyim, biçarəyəm.
Bədi-səba əsib gəldi, vurdu canım, ölmüşəm,
Dəydi başa, getdi huşum, neyləyim, biçarəyəm.*

*Mengli xanım aldı getdi cismim içrə canımı,
Sormadan iqbalı fələk tikdi hicran donumu.
Bir nakəsə bəxş etmiş fələk Mengli xanımı,
Dəydi başa, getdi huşum, neyləyim, biçarəyəm.*

*Ağılı olmaz, kəsər huşum başdaşımdan ayrılib,
Ağlim çasdı, başım boşdur, gör, huşumdan ayrılib,
Çətinlikdə qalib qan ağlaram, qardaşımdan ayrılib,
Dəydi başa, getdi huşum, neyləyim, biçarəyəm.¹⁴*

Şairin yaşadığı mühitdə vəziyyəti o qədər ağır və dözləməzdır ki, o öz dərd-lərinə bir məlhəm tapa bilmir. Müəllifin hayatı və feal iştirakçısı olduğu ictimai-siyasi hadisələr, XVIII əsrдə bütün Türküstanda, o cümlədən türkmənlərin həyatında baş verən mürəkkəb və ziddiyətli proseslər böyük şairin şəxsi həyatında da güclü əks-səda verir. Məhtimqulunun ailəsində baş verən müxtəlif itkiler və faciələr, xüsusən, onun həyatı qədər sevdiyi Mengli xanımın zor gücünə əlindən alınması şairin qəlbində misilsiz bir zəlzələ yaradır, onun mənəvi aləmini bu sarsıcı zərbə xarabazara çevirir. Şair öz ağrılarını və düşdürüyü vəziyyəti doğru-düzgün ifadə etmək üçün Nəsimidən başqa uyğun və münasib obraz tapmaqda çətinlik çəkir. Bununla o düşdürüyü vəziyyətin çıxılmazlığını və mübarizə apardığı qüvvələrin nə qədər amansız olduğunu nəzərə çarpdırmaq istəmişdir. Ümumən, şeiri oxuyarkən, xüsusən, aşağıdakı misraları nəzərdən keçirərkən biz böyük türkmən şairi Məhtimqulunun da öz şəxsi-mənəvi həyatında və ictimai-siyasi mübarizələrində Şərqiñ ən böyük üsyankar şairlərindən biri, şəhid Nəsimi qədər keçilməz maneələrlə qarşılaşdığını, onun həyatının Nəsimi qədər və Nəsimi dərəcəsində dəfələrlə təhlükələrə məruz qaldığını aydın təsəvvür edə bilərik. Müəllifin şeir davamında sanki bir-birini davam etdirərək və dərinləşdirərək işlətdiyi poetik ifadə və ibarələr - "fələyin zülmü", "dəydi başa", "getdi huşum", "vurdu canım", "ölmüşəm", "aldı getdi cismim içrə canımı", "fələk tikdi hicran donumu", "kəsər huşum baş daşımdan ayrılib", "ağlim çasdı", "huşumdan ayrılib", "çətinlikdə qalib qan ağlaram" və s. şairin dəhşətli mənəvi əzablarından xəber verir. Şeirin son iki bəndində isə müəllif aləmdə rüsvay edilib, "iki gözünün oyulmasından", el içində gəzməyə artıq üzünün olmamasından, misilsiz dərdlərin əlində və əsirliyində əzildiyindən bəhs edir. Bu misralarda şairin faciələrinin əks-sədasının yeddi iqlimə çatmasından, bu dünyadan, bu dünyanın hər şeyindən vaz keçərək dad-fəryad eyləməsi, həqiqətən də, Məhtimqulunun Nəsiminin şəhidliyini mənəvi-psixoloji müstəvidə yaşadığını və bu mənada öz böyük sələfi ilə taaledə olduğunu açıq-aşkar göstərməkdədir. Eyni zamanda, öz şeirində müəllifin Nəsiminin adını və faciəli taleyini xatırlatması, öz düşdürüyü vəziyyəti, öz faciəsini Nəsiminin qisməti ilə müqayisə etməsi bir bədii şisirtmə, mübaliğə kimi dəyerləndirilməməlidir. Məhtimqulu və

¹⁴ Məhtimqulu Fəraqi. Seçilmiş əsərləri. Bakı. "Elm və təhsil", 2014, səh. 151.

Nəsiminin taledaşlığı müəllifin bu şeirində, xüsusən, əsərin son bəndlərində bədii-fəlsəfi və həyati-psixoloji cəhətdən kifayət qədər əsaslandırılmışdır.

*Nəsimini dabanından soydular da, qoydular,
Məni alemə rüsvay edib, iki gözüm oydular.
Eldə-gündə yoxdur üzüm, pünhanımı aydilar,
Dəydi başa, getdi huşum, neyləyim, biçarəyəm.*

*Məhtimqulu, yeddi iqlim zar ilə qan ağlayıb,
Özünü qafil eyləyib sən, daim pünhan ağlayıb,
Tərk eylədi malı-mülküñ, gəlib hicran ağlayıb,
Dəydi başa, getdi huşum, neyləyim, biçarəyəm.¹⁵*

Məhtimqulunun Nəsimi obrazına dəfələrlə müraciət etməsinin əsasında məhz bu uyğunluq və həməhənglik yatır. Yəni ictimai-siyasi və fəlsəfi görüşlərinə görə Məhtimqulu Nəsimidən uzaq olsa da, öz şeirlərində o, böyük sələfini həmişə sonsuz sayqı və məhəbbətlə xatırlayır. Məhtimqulunun nəqşbənd təriqətinə, Nəsiminin isə hürufi təriqətinə mənsub olması onların mənəvi yaxınlığına və ünsiyyətinə qətiyyən mane olmamışdır. Dünyagörüşlərindəki bu fərqlər isə xüsusən həmin dövrlər üçün böyük əhəmiyyətə malik səbəblər idi. Son dərəcə maraqlıdır ki, Nəsiminin hürufi dünyagörüşü onun xələflərinin böyük şairə hərarətli münasibətinə, demək olar ki, ciddi təsir göstərə bilməmişdir. Dahi şair və mütəffekkir, eyni zamanda, sabitqədəm nəqşbənd Əlişir Nəvai də və bir çox görkəmli özbək şairləri də, nəqşbənd Məhtimqulu və bu təriqətə mənsub bir sıra böyük türkmən şairləri də Nəsimidən hürufi olduğuna görə üz چəvirməmiş, təkrarsız taleyinə və gözəl şeiriyyətinə görə dahi Azərbaycan şairini ürəkdən sevmiş, həmişə yüksək qiymətləndirmişlər.

Məhz buna görə də, bu iki böyük şairin yaradıcılıq əlaqələrindən bəhs edərkən bu cür həssas məqamlara ehtiyatla və tarixi həqiqətlərə uyğun şəkildə yanaşmaq zəruridir. Bu mənada Seyid İmadəddin Nəsimi və Məhtimqulu Fəraiginin yaradıcılıq əlaqələri, onların ədəbi-tarixi xidmətləri xüsusü diqqət tələb edən elmi problemlərdən biridir. Yuxarıda getiridiyimiz misallardan aydın şəkildə görünür ki, Məhtimqulu öz yaradıcılığında bütün böyük Şərqi klassiklərinə olduğu kimi, Nəsiminin yaradıcılığına, şəxsiyyətinə və taleyinə sonsuz ehtiram və sayqı ilə yanaşmışdır. Amma burada məsələnin bir cəhətini qeyd etməliyik. Məhtimqulu bir mütəffekkir və filosof şair kimi Nəsiminin əqide və məsləkini bölüşmürdü. Əger Nəsimi Şərqdəki ən radikal təriqətlərdən biri olan hürufilik tərəfdarı idisə, Məhtimqulu tamamilə başqa bir təriqətin - nəqşbəndliyin təbliğatçısı və tərənnümcüsü idi. Bu haqda Məhtimqulu yaradıcılığının bir çox tədqiqatçıları ayrıca bəhs etmişlər. Məsələn, görkəmli türkmən ədəbiyyatşunası, Türkmenistan Elmlər Akademiyasının müxbir üzvü Annaqurban Aşırov "Məhtimqulu Fəraqı" adlı məqaləsində onun nəqşbəndilik təriqəti ilə six bağlı olduğundan bəhs edərək yazar: "Məhtimqulunun Buxaradakı Kökəldəş mədrəsəsində oxuması barəsində də məlumat var. Bu məlumatı şairin:

*Bir gecə yatırdım səhər vaxtında,
Bəhavəddin adlı divanə gəldi-*

deyilən sətirləri də təsdiqləyir. Məhtimqulu Bəhavəddin Nəqşbəndiyə xüsusi hörmət etmişdir. Hətta şair özünün şairlik ilhamını da Nəqşbəndi ilə əlaqələndirir:

*Bir gecə yatırdım, şah Nəqşibəndi,
Kərami cuş eyləyib, bir nan gətirdi".¹⁶*

¹⁵ Məhtimqulu Fəraqı. Seçilmiş əsərləri. Bakı. "Elm və təhsil", 2014, səh. 151.

¹⁶ Annaqurban Aşırov. Məhtimqulu Fəraqı. Bax: Məhtimqulu Fəraqı. Seçilmiş əsərləri. Bakı. "Elm və təhsil", 2014, səh. 462.

Görkəmli türkmən ədəbiyyatşünası Annaqurban Aşırovun Məhtimqulunun nəqşbəndilik təriqəti ilə əlaqələrindən bəhs edərkən, bildirdiyi aşağıdakı elmi mülahizələr də Nəsimi və Məhtimqulu münasibətlərini dərinlən dərk etmək üçün mühüm əhəmiyyətə malikdir: "Məhtimqulu sufiliyin nəqşbəndilik qoluna inanmışdır. Sufiliyin bu qolu vətənsevərlik, azadlıq uğrunda mübarizələri təqdir etmişdir. Onun coşğun vətənsevərliyinin formallaşmasına sufiliyin bu yolu da müəyyən dərəcədə təsir edib. Məhtimqulu öz dövründə gözəl təhsil almış və Şərq ədəbiyyatını əsaslı surətdə öyrənmişdir. Şair "San olsam" adlı qoşmasında Əbu Seyid, Ömer Xəyyam, Firdovsi, Nizami, Hafiz, Nəvai kimi məşhur şairləri böyük hörmətlə yad edir".¹⁷ Görkəmli türkmən ədəbiyyatşünasının bu istiqamətdəki düşüncə və mülahizələri böyük türkmən şairinin Şərqiñ dahi mütəffekiri Nəsimiye olan səmimi və qızığın məhəbbətini daha yüksək qiymətləndirməyimizə təkan verir.

Nəsimiye böyük məhəbbətinin əsasında Məhtimqulunun həm də böyük şair yaradıcılığından və onun bədii sənətkarlığından öyrənmək ehtiyacının da dayandığını qeyd etmək zəruridir. Türkəlli poeziyanın ən böyük ustadları kimi tanınmış Seyid İmadəddin Nəsimi, Mövlana Lütfi, Əlişir Nəvai, Şah İsmayıllı Xətayi və Məhəmməd Füzuliyyə Məhtimqulunun marağının və ehtiramı sonsuz idi. Böyük şairin Azərbaycan ədəbiyyatı ilə əlaqələrinə, xüsusən, Nəsimiye münasibətinə məhz qeyd etdiyimiz ədəbi amillərin qüvvətli təsir etdiyini Azərbaycan və türkmən ədəbiyyatşünasları da vurgulamışlar. Məsələn, filologiya elmləri doktoru, professor Araz Dadaşzadə "Məhtimqulu və Azərbaycan poeziyası" adlı məqaləsində aşağıdakı mülahizələri nəzərimizə çatdırır: "Məhtimqulunun türkmən, Vaqifin isə Azərbaycan poeziyası və ədəbi dilinin inkişafında oynadığı rol, demək olar ki, eynidir. Hər ikisi ədəbi forma və dil cəhətdən milli ədəbiyyatlarda müəyyən bir inqilab yaratmışlar. Hər ikisi klassik Şərq şeirini yaxşı bilməklə bərabər, öz xalqının folkloruna, aşiq şeirinə dərindən bələd olmuş, əsl ilhamlarını ondan almışlar..."

Hələ XIV-XVI əsrlərdə Nəsimi, Xətayi və Füzuli kimi Azərbaycan dilində yanan, milli şeir dilini zənginləşdirən klassik şairlər yetişmişdir. Biz Nəsiminin, Xətayının, Əmanının sadə şəkildə, heca vəznində şeirlər yazdığını görürük".¹⁸

Ümumən, XVIII əsr türkmən ədəbiyyatına, xüsusən də epik poeziaya Nəsiminin təsiri güclüdür. Həmin yüzilin görkəmli nümayəndələrindən biri Qurbaneli Marufun "Seyfəlmələk - Məthalcamal" dastanında əserin baş qəhrəmanı Seyfəlmələk öz sevgilisine sədaqətini və vəfadərliyini bildirmək üçün Nəsiminin xalq içərisində geniş yayılmış məşhur obrazına istinad edir. Marufun "Dövlətyar" və türkmən ədəbiyyatının qızıl dövrü - XVIII əsr poeziyasının görkəmli nümayəndələrindən biri Şeydayının "Gül-Sənubər", Şahbəndənin "Şahbəhram" dastanlarında da Şeyid İmadəddin Nəsiminin obrazına rast gəlirik.

Azərbaycanın tanınmış ədəbiyyatşünası, bir vaxtlar Türkmənistanda da fəaliyyət göstərmiş Salman Mümtazın verdiyi məlumatlara görə, Qızılısdan (Krasnovodsk) bir el şairindən toplanmış qoşquların arasında da Nəsiminin faciəli taleyi ilə bağlı misralar mövcuddur:

*Nəsimini dabanından soydular,
Saman tixib, darvazada qoydular,
Yeddi gündə haqlığını duydular...¹⁹*

Klassik türkmən poeziyاسında təkcə Nəsiminin şəxsiyyəti, faciəli həyatı və bədii irsi məşhur olaraq qalmamışdır. Böyük şairin yaradıcılığı qardaş xalq

¹⁷ Annaqurban Aşırov. Məhtimqulu Fəraqi. Bax: Məhtimqulu Fəraqi. Seçilmiş əsərləri. Bakı. "Elm və təhsil", 2014, səh. 463.

¹⁸ Araz Dadaşzadə. Məhtimqulu və Azərbaycan poeziyası. "Kommunist" qəzeti, 1989-cu il, 26 oktyabr.

¹⁹ Salman Mümtaz. Seyid İmadəddin Nəsimi. Bakı, 1926, s. 8

ədəbiyyatına həm də güclü təsir göstərmişdir. Yalnız bunu söyləmək kifayətdir ki, klassik türkmən poeziyasında Nəsimiye müraciət etməyən, ondan ilhamlanmayan müəyyən bir şairi göstərmək çətindir. Nəsiminin əsərləri, rədif və qafiyələri türkmən şairlərinin dilinin əzbəri olmuşdur. Nizami, Hafiz, Sədi, Nəvai, Şah İsmayıł Xətayı və Məhəmməd Füzuli ilə yanaşı olaraq, Nəsiminin qəzəlləri də qədim türkmən şeiriyyətinin son üç yüz illik poetik təcrübə və ənənələrində yaşamışdır. Bütün görkəmli türkmən ədəbiyyatşunasları Nəsimi yaradıcılığı ilə türkmən ədəbiyyatı arasındaki uyğunluqlara dəfərlərlə diqqəti cəlb etmiş, bu məsələyə öz tədqiqatlarında müxtəlif aspektlərdən yanaşmışlar. Məsələn, bu cəhətdən tanınmış türkmən ədəbiyyatşunası, prof. N.Qullayevin Seyid İmadəddin Nəsiminin əsərlərinin 1972-ci il Aşqabad nəşrinə yazdığı geniş həcmli ön söz diqqətəlayiqdir.²⁰ Həqiqətən də, Nəsiminin bir çox qəzəllərini türkmən şairlərinin əsərləri ilə müqayisə edərkən son dərəcə gözəl və heyrətamız bir mənzərənin şahidi oluruq.

Seyid İmadəddin Nəsimi yaradıcılığı türk xalqları ədəbiyyatına, o cümlədən klassik türkmən poeziyasının formallaşmasına və inkişafına həyatbəxş təsir göstərmişdir. Bütün görkəmli türkmən klassiklərinin, Dövlətməhəmməd Azadidən, Nurməhəmməd Əndəlibdən, Məhtimquludan tutmuş Abdulla Şahbəndəyə, Molla Nəfəsə, Zəliliyə, Qayibiyə, Məmmədvəli Kəminəyə və başqalarına qədər eksər türkmən şairlərinin əsərlərində Nəsimi ruhu eks-səda vermişdir. Nəsiminin adının və əsərlərinin uzun əsrlər boyu bu dərəcədə sevilməsi, hətta ideallaşdırılması və müqəddəsleşdirilməsi dahi şairin və mütəfəkkirin təkcə türkmən ədəbiyyatında deyil, bütün türkmən xalqının qəlbində əziz və mötəbər obrazının yaranmasına, yüz illər keçsə də, unudulmamasına səbəb olmuşdur.



²⁰ N.Qullayev. Gündoğanın böyük şairi. Ön söz. Bax: Seyid İmadəddin Nəsimi. Şeirlər. "Türkmənistən" nəşriyyatı, Aşqabad, 1972, s. 3-81.

◆ K l a s s i k i r s i m i z d ə n ◆

Abdulla bəy Divanbəyoğlunun bədii nəsri



Abdulla bəy Divanbəyoğlu... XX əsr Azərbaycan ədəbiyyatının inkişafında bu görkəmli yazardının və maarif xadiminin xidmətlərini heç də unutmaq olmaz. O, keçən əsrin əvvəllərində romantizm ədəbi cərəyanının təşəkkülü və formalaşmasında az rol oynamamışdır. Ədib "Köçərilərin həyatının müşahidələrinə dair", "Əbdül və Şahzadə", "Ardoy dərəsi", "Can yanğısı" əsərləri ilə şöhrət qazanmışdır. Bu əsərlər arasında "Can yanğısı" povesti bədii sanbalı və səviyyəsi ilə seçilir. Görkəmli ədib, professor Mir Cəlal Paşayev yazırıdı: "Can yanğısı" bir çox cəhətdən dövrü üçün xarakter əsərdir. Burada Viktor Hüqo romantizminin, xüsusilə J.J.Russo baxışlarının təsiri açıq görünməkdədir. Əsərdə ictimai mühit çirkablı bir adam kimi, təmiz adamların qatili kimi təsvir olunur. Şəhər, texnika, mədəniyyət, müasir ictimai əlaqələr pislənir. Bunlara qarşı kənd idilliyası, saf təbiət, ibtidai əkinçilik, maldarlıq həyatı, köhnə kənd idealizə olunur. Ruqiyyənin ailəsi və kəndi parlaq və yüksək bir nümunə kimi görünür. Ruqiyyə, müəllifin fikrincə, bu gözəl aləmin timsalıdır. "Mədəni" insan isə bu pak məxluqu zədələyir, pozur, öz pis əxlaqi ilə məhv edir".

Povestin süjeti şəhərli Əhmədlə təbiətin saf qoynunda boy-a-başa çatan Ruqiyyə arasında olan sevgi və ailə macərası üzərində qurulmuşdur. Ruqiyyə ilə Əhmədin məhəbbət əhvalatını qəfildən müəllifin qarşısına çıxan dərviş qiyafəli bir adam - Əhməd nəql edir. Süjetdən məlum olur ki, vətənin azadlığı və səadəti uğrunda hökumətə qarşı çıxan Əhməd həbsə alınarkən suya atılıb qaçıq və bu zaman güllə yarası alır. O, yaralı halda bir müdədət dağlıarda, meşələrdə daldalanır. Nəhayət, bu güzəranından bezərək dağda-daşda yaşamaqdan əl çəkmək, yenidən insanlarla yaxınlaşıb onlarla ünsiyyət tapmaq qərarına gəlir. O, dağlar qoynunda yaşıyan bir ailəyə rast gəlir. Qoca ər-arvad və onların yeniyetmə qızları Ruqiyyədən ibarət ailədəki şəfqət dolu münasibət sanki Əhmədin köhnə yaralarına məlhəm olur. O, bu ailəyə bağlanır, Ruqiyyəyə meyil salır. Qızın da, əvvəllər ondan uzaq dolaşmağa çalışsa da, Əhmədə laqeyd qalmadığını duyan gəncin növbəti addımları daha cəsarətli olur. Nəhayət, Ruqiyyənin

valideyinləri, bir qədər tərəddüd etsələr də, gənclərin ailə qurmalarına xeyir-dua verirlər.

Ancaq evlənəndən az sonra Əhmədin sıxıntılarını, get-gedə ondan soyuduğunu hiss edən Ruqiyə bir gün ona dərdini açmasını xahiş edir. Cavan ər-arvad arasındaki qısa dialoq Ruqiyənin daxili aləmini, öz eşqinə sədaqətini və fədakarlığını təsəvvür etmək üçün maraqlıdır.

«Bir dəfə dedi: - Nədir dərdin, Əhməd! Dərdinə məni də şərik et.

Əvvəl bir istədim deyəm ki, bir dərdim yoxdur, amma aldatmağı rəva görmədim və dedim:

- Dərdim böyükdür, sən çəkə bilməzsən.

Cavabında:

- Sənilə birlikdə birə on da olsa taqətim var, - dedi».

Bu dialoqdan bir daha aydın olur ki, Ruqiyə Əhmədin, ona bəslədiyi məhəbbətin yolunda hər cür fədəkarlığa və əzaba hazırlıdır. Onun sevgisi də böyüdüyü mühit kimi saf və iddiasızdır. O, Əhmədə olan məhəbbətindən güc alaraq valideynlərinə belə cavab verir:

“İndi fikir edib anladım ki, özümü öldürsəm, Əhməddən ayrı düşərəm, qiyamət ayrisı olaram. Özümü həlak etməkdən bilmərrə daşınmışam. Əhməd hayana gedərsə, o yana gedəcəyəm fikrində bərk qərar tutmuşam”.

Ruqiyənin öz məhəbbətini bu cür açıq-açığına və cəsarətlə müdafiə etməsi öz dövrü üçün Azərbaycan ədəbiyyatında bir yenilik idi. A.Divanbəyoğluna qədər ədəbiyyatımızda belə cəsarətli qadın obrazı yaranan ədibə rast gəlmirik.

Əhməd isə sonrakı hərəkətləri və davranışını ilə Ruqiyənin məhəbbətinə layiq olmadığını göstərir. Get-gedə Ruqiyədən soyuyur və onu öz həyatında artıq bir əşya hesab edir. Hətta sevgilisinin xəyanətindən və ona qarşı vəhşiyənə, kobud münasibətlərindən dərdə düşüb vərəm xəstəliyinə tutulan Ruqiyənin can ağrılarını azaltmaq, ona ən adi insani münasibət, şəfqət belə göstərmək üçün heç nə etmir. Əksinə, tezliklə Ruqiyənin ölüm aradan çıxmاسını arzulayır. Əvvəl dərin məhəbbətlə sevdiyi xəstə Ruqiyənin “Əhməd, mən təngnəfəs oldum, nəfəs almağa burada hava da yoxdur. Mən darixıram”, - sözlerinə cavab olaraq belə deyir: “Allahı sevirsən, başımdan əkil, xəlqə yarayan hava buna yaramaz oldu. Səndən ötrü burada bir ayrı havamı lazımdır? Get, harda ölürsən, Öl. Mənim başımı, beynimi aparma...”

Dervişin - Əhmədin dediyinə görə, onu yenidən şəhərə gətirən qəlbində tügyan edən Vətən məhəbbəti idi. Etiraf etdiyi kimi, Ana yurdda onu sevən, gözləyən bir kimsəsi qalmamışdır. Bununla belə, Vətən Əhmədi qüvvətli bir cazibə ilə özünə çekir. Bu haqda Yaşar Qarayev yazar:

“Can yanğısı” romanında... Vətən məhəbbəti və qadın məhəbbəti qarşı-qarşıya qoyulur və bu dəfə Vətən-qadın təkbətəkində müəllif üstünlüyü qadına yox, vətənə verir: maraqlıdır ki, əsərdə ilk dəfə vətənin və məhəbbətin - meşəyə - təbiətə məhəbbətin «Şəhər məhəbbəti» üzərində aşkar üstünlüyü görünür. A.Divanbəyoğlu maarifçi romantikanın təbiət və vətən kultunu, hər ikisini vəhtətdə tərənnüm edir».

Doğrudur, vətən Əhmədi çekir. Ancaq o, vətən üçün gözə dəyən bir iş görmür, yalnız kəsbkarlığı ilə məşğul olur. Əvəzində yolunu azır,

mənəvi-əxlaqı uçuruma yuvarlanaraq Ruqiyyəni də özü ilə birgə fəlakətə sürükləyir. Ruqiyyə də vətəni, doğma obası, təbiətin havası üçün darıxır, öz rahatlığını onun qoynunda görür. Maraqlıdır ki, bu iki vətəndən biri - təbiət qoynu hər iki gəncə səadət və xoşbəxtlik bəxş edirsə, şəhər həyatı onları fəlakətə sürükləyir. Müəllif yenə üstünlüyü ilkin təbiət fəlsəfəsinə verir. Hadisələrin inkişafından da məlum olur ki, qəhrəmanların uğursuzluqları sanki onların düşdükləri mühitin təsiri ilə meydana çıxır. Əhməd Ruqiyyə ilə evlənənə qədər də, evlənəndən sonra da şəhərdə yaşadığı dövrlərin hər ikisinin sonu fəlakətlə nəticələnir. Ruqiyyəni həm mənən, həm də cismən itirdikdən sonra onun şəxsi faciəsi qat-qat artır. Düşcar olduğu faciədə günahını dərk edəndən sonra deyir: "Ruqiyyə məhv oldu, fövt oldu... Yanım birdən-birə boşaldı, dünya gözümüzdən düşdü, qəza məni səhraya saldı, mənə nə qaldı? Əvvəlki halım, əvvəlki biyaban, əvvəl nə idim, kim idim, indi də o oldum! Niyə fikrimi ağlıma, ağlımı xəyalıma satdım".

"Can yanğısı" povestinin cəlbədici süjeti, bitkin kompozisiyası vardır. Əsərin təhkiyə üsulu da uğurludur. Dilin ahəngi situasiyalara, obrazların əhvalinə, keçirdikləri ruhi-mənəvi sarsıntı və düşüncələrə uyğundur: "Halımı qan, ömrümə yan, ol biiman, xabi-qəflətdən oyan", "Yanım birdən-birə boşaldı... qəza məni səhraya saldı, mənə nə qaldı?..", "Ömrümün çırağı, canımın dayağı, könlümün sorağı, baxtımin gülüstəni Ruqiyyə idi! Ruqiyyə!" Burada nəzərə çarpan şeiriyyət danışığın şirin və təsirli olmasına kömək edir. Yaxud: "Ömrümə külüng çaldı, qırdım, gülüstənim yixib yandırdım... Gözümüz qarası, ciyərimin parası, taxtim, bəxtim, səltənətim, tacı-sərim, qonça gülüm, bülbülm Ruqiyyə idi! Ruqiyyə!.."

"Bəşərsən, zəhmətkeşsən, halını qan, ömrünə yan, olma biiman, xabi-qəflətdən oyan, dəmbədəm deyən Ruqiyyə idi! Ruqiyyə!.. Qəza məni səhraya saldı, mənə nə qaldı? Böylə vurdur qəza, halım oldu fəna..." və s. nitq nümunələri surətin daxili aləmini, onun keçirdiyi həyəcan və iztirabları, onun daxili təlatümlərini, can yanğını hissə-emosional ifadə edir.

"Can yanğısı" əsəri birinci şəxsin - sentimental qəhrəmanın dilindən söylənilir və sentimentalizmin estetik təbiətinə uyğun olaraq təhkiyəni rəvayət, nağıletmə yolu ilə inkişaf etdirir. Əsərdə həm obrazların təsviri və danışiq tərzləri, həm təbiət təsvirləri, həm insanların bir-birinə, xüsusən elat camaatının Əhmədin hərəkətlərinə, Ruqiyyənin onun üzündən çəkdiyi əzaba, keçirdiyi sarsıntılarla bəslədiyi qorxu və heyret qarşıq nifrətin təzahürü və s. həm də süjetin inkişaf mərhələləri sənətkarlıqla təsvir və təqdim edilmişdir. Əsərdə təbiət təsvirləri qəhrəmanların əhvalinə, fikir və duygularına, talelərinə uyğundur. Məsələn, dərviş öz həyat hekayəsini danışib qurtarandan, "Ruqiyyə ruhunu tapşırı", deyib öz peşmanlıqlarını emosional şəkildə ifadə edəndən az sonra dağın dalında göy guruldayır. Dərin fikir və xəyal aləminə dalan dərviş bu gurultudan diqqətini cəmləşdirər-cəmləşdirməz, göy daha şiddətlə yenidən gurlayırlar, sanki dərvişin əməllərinə öz qəzəbini ifadə edir.

Maraqlıdır ki, təbiətin bu şaqquşlı-gurultusu, bu çovğun-yağışı hər kəsə onun əhvalinə, ictimai-mənəvi mövqeyinə uyğun münasibətdə olub, hərəyə bir cür təsir edir; əger dərviş bu çaxnaşmanı öz günahları müqabilində başa düşür və müəllif də məhz belə qəbul edirsə, dağ

adamları təbii bir qayğı və təlaşla öz məşguliyyətlərinə davam edir; kimisi çöldəki heyvanların harayına tələsir, kimisi sərdiyi qurutu yığır və s. Bütövlükdə “Can yanğısı” povestində insanla təbiət, onların ilkin təbii saflıq və ülviliyi vəhdətdə götürülmüşdür. Burada təbiət sanki qəhrəmanların talelərinə, hiss və duyğularına, ağrı-acılara şərık olur, günahlarına, mənəvi-əxlaqi xətalarına da münasibətini bildirir. Təbiətin insanlarla davranış və münasibətlərinin xarakterini hər kəsin əməli müəyyənləşdirir. Təbiət Ruqiyənin taleyinə yas tutub ağlayır, nalə çəkir, Mələyi ovundurur, dərvish Əhmədi dərbədər edir. Təbiətin qəzəbi ruqiyələrin, şahzadələrin, nisələrin və hüququ tapdalanan, ömrü yanan, faciələrə düşər olan digər Azərbaycan qızlarının, qadınlarının talesizliklərinə, nəticədə millətin tərəqqi və inkişafının həyatın qeyri-müəyyənliliklərinə yuvarlanmasına həzin sentimental bir ağı kimi səslənir.

“Can yanğısı” 1926-cı ildə kitab halında nəşr ediləndə ədəbi və elmi ictimaiyyət onu maraqla qarşılıdı; “Kommunist”, “Yeni fikir” qəzetlərində əsər haqda məlumat verildi, ona münasibət bildirildi.

Yazıcıının “Duman” hekayəsi də (1904) sentimental üslubda yazılmışdır; özünün orijinal təhkiyəsi, koloritli təsvirlərinə görə diqqəti cəlb edir. Avtoqrafi ədibin arxivində saxlanan dörd hissəli bu əsər “Abdulla bəy Divanbəyoğlu Qazağı” imzası ilə yazılmışdır.

Hekayənin süjeti Murad bəyin oğlu Həmid bəyin ömür yolu və arzuları, duyu və düşüncələri, bibisi qızı Səyyarə ilə ülfət və iltifatları, anası Sədət xanımın vəfatından yana hüznlü, pəjmürdə və ümidsiz hali, yasa gələn arvadların onu, yoxsa atası Murad bəyi evləndirməyin vacibliyi barədə söhbətləri, Həmid bəyin arzularından əl üzəməsi və s. üzərində qurulmuşdur. Anasının vəfati onsuz da iradəcə zəif, xarakterə sentimental olan Həmid bəyi daha da ümidsizliyə qərəq edərək, həyatdan küsdürmüştür. Yasa gələn arvadlar isə Sədət xanımı ağlamaqdan, Mürad bəy və Həmid bəyin yaralanmış könlünə məlhəm qoymaqdansa, digər məsələlərin «həlli» barədə mübahisə edirlər. Bunları eşidən Həmid bəyin yaşamağa, dünyanın gözəlliyinə olan son ümid və inamı da sönüməyə, qırılmağa başlayır... Ancaq bu ərəfədə Murad bəyin qonşu kənddəki bacısı Pəri xanımla onun qızı Səyyarə xanım da yasa gəlirlər... Səyyarə xanım dayısı oğlu Həmid bəyi sakitləşdirmək, dərdinə şərık olmaq üçün qolundan tutub onu yan otağa aparır.

Ədib bu iki gəncin iltifat və ünsiyyətini canlı və obrazlı təsvir etmişdir; o biri otağa keçəndən sonra Səyyarə “ipək şalını üzündən atdı, iki dənə sabah ulduzuna bənzər gözlərə rast gəldilər. Bu baxışdan Həmid bəyin ürəyi işiqlandı. Elə bil ki, bahar ayının sabah günü onun üzünə doğdu. Soyuq çımlı onun bədəninə düşdü...”

Bu görüş və iltifat bayaqdan özünü ələ ala bilməyen Həmidə sanki qol-qanad, təskinlik verir. Üstəlik də onda həyat eşqi ümid qığılçımları yaradır. Professor Mir Cəlal Paşayev iki gəncin bu görüş səhnəsini təhlilə çəkərkən yazır: «Gənc gözəl Səyyarənin hərarətli əlləri Həmid bəyin əlinə toxunduqca incə, zərif, mehriban səsi eşidildikcə Həmid bəyin vəziyyəti dəyişir. Qızın ərkyana və cəsarətli nəvazişləri Həmid bəyin qəmlərini dağıdır.

Bu nəvazişdən, duydugu illiq və şəfqətli təmasdan dəyişilən Həmid bəy Səyyarə xanımın ağlayacağına belə dözməyib onu - «Səyyarə,

dəxi bəsdir, heyifdilər, bu dürr dənələrini axırı fəna adamdan ötəri tökmə» - deyə sakitləşdirməyə çalışır.

Bu hal bədbin anlarda dünyani da, insanı da bir heç, toz hesab edib hər şeydən əl üzən Həmid bəyin canlı həyata qayıtdığının əlamətidir. Lakin Həmid bəy Səyyarə xanımı fələkdən onun üçün doğa biləcək gün hesab etsə də, bu sevdanın baş tutacağına ümidi yoxdur; Həmid bəyin bibiləri xanımsız evin tez bir zamanda bərbad olacağı qənaəti ilə Murad bəyin, yaxud da Həmid bəyin evləndirilməsinin münasib olması üstə mübahisə edərkən məlum olur ki, atası Səyyarə xanımı dayısı oğluna adaxlayıbdır.

Demək, Həmid bəylərin - gəncliyin gələcək taleləri, onların həyat və fəaliyyət yollarının aqibəti hələ duman içindədir. Bu dumanı dağıdacaq hər hansı bir qüvvədənsə əsər-əlamət yoxdur. Ona görə mövcud vəziyyətdən doğan sentimentallıq həm baş qəhrəmanın - Həmid bəyin təbiətindən, həm də ilkin təbiət daşıyıcısı olan, Ana itkisindən gənc qüvvələrin mübarizə əzminin, demək olar ki, yoxluğundan doğur.

Abdulla bəyin, əvvəlki əsərləri kimi, xalq həyatının, adət-ənənələrin, dünyagörüşü və cəmiyyətdəki sosial-mədəni yerinə görə hər bir surətin koloritli təsviri "Duman" hekayəsi üçün də səciyyəvidir. Bu təsvir və təqdimatlarda ədəbin incə müşahidə və bədii təcəssüm qabiliyyəti, Avropa mədəniyyətinə, xüsusən Avropada qadınların hüquq və azadlıqlarının təminat səviyyəsinə onun rəğbət və qibəsi aydın duyulur.

1904-cü ildə qələmə alınan "Duman" hekayəsində gənc qüvvələrin, yeniliyin sosial-mədəni və ictimai-əxlaqi uğurunu çulğalamiş Dumanın "Ardoy dərəsi"ndə xeyli seyrəldiyinin, dağılmağa doğru üz tutduğunu şahidi oluruq. Yazıldığı tarix göstərilməsə də, əsərin məzmunu, qəhrəmanların nisbətən fəallığı, daha geniş fəaliyyət meydanına çıxməq cəhdləri hadisə və proseslərin inkişaf tempi "Ardoy dərəsi"nin "Duman"dan sonrakı dövrün məhsulu olduğunu söyləməyə əsas verir. Onun adına gəldikdə isə əlyazmasında hekayənin adı "Ərdoy" yox, "Ardoy dərəsi" şəklindədir.

"Ardoy dərəsi"nin qəhrəmanı Mehdinin dostu da təbiət vurğunuudur. O da fürsət düşən kimi dağların, ana təbiətin qoynuna can atır. Ancaq bu dərələrdə, ormanlarda, dağların arasında, göy qübbəsinin altında səssiz-səmirsiz, izsiz-soraqsız qalmağın, məişət xirdalıqları içinde itibatmağın əleyhinədir. Onun arzusu xalqın, o cümlədən, yarımköçəri həyat sürən elat camaatının ümümbəşəri mədəniyyətə, yüksək intellektual səviyyəyə sahiblənməsidir. Çünkü onun qənaətinə görə, "mədəniyyətimiz hələ şəhərdən kənara çıxa bilmir, elm xadimləri şəhərin ehtiyacı naminə məşguldurlar, kənd yaddan çıxıbdır". Halbuki, bu yerlər öz gözəllikləri, bollu-bərəkətli saf təbiəti, göz oxşayan, ürək açan mənzərələri, ruha can verən havası, bulaqları ilə hər cür diqqətə layiqdir. "Gün çıxan tərəfdə Qarayazı çölü, onun dal tərəfində Sac dağı abi dumana bürünmiş, ondan da o yana başı qarlı Alayüz dağları qübbə asimana dirək kimi durmuş, şimal tərəfdə Burcalı düzü açıq süfrə kimi görünür, qara şumlar, sarı tarlalar, böyük bağlı-bağatlı kəndlər onu bəzəmiş, günbatan tərəfdə Lalvər dağı qarlı bəyaz başını göyə ucaltmış..."

Mehdi təbiətin qoynundan, ilkinliyin təbii harmoniyasının cazibəsindən uzaqlaşa bilmir. Sanki bütün bu ilkinlikdən qopmaq

ictimai-mədəni xətaların başlanğıcıdır. Ona görə dostunun qınaqlarına belə cavab verir: “Əzizim, sən də mənim kimi köçəri oğlu köçərisən; amma sən köçəri həyatını unutmaqdasan, amma mən bunu istəmirəm. Dilican məhliqalar ilə sənə, çənli dağları mənə ... Ömrümün bu yayını göy dağlar belində, soyuq bulaqlar üstündə, çobanlar arasında, mələr mal və qoyun içində keçirmək isteyirəm. Könlüm dumanlı dağları, şəhli otları, göy gurultularını, göz qamaşdırın şümsədləri arzu edir. Könlüm havalanıb məni oraya aparır. Mane olma, xəta edərsən.”

Mehdi cəmiyyətdə gedən hər hansı yenilik, tərəqqi və tərpənişdən xəbərsizdir. Ona görə dostunun işıqlı gələcək barədə nikbin fikirlərinə “Sən bunu hansı dağın başından görürsən?” - deyə təsəvvürünə belə getirə bilmir. O, dostunun haradasan? Səsin niyə çıxmır? sualına cavab olaraq bildirir ki; “Haradayam? Unutdunmu? Unut... Harada olduğumu sana söylüyüm: Beşiyimizdəyəm, yurdumuzdayam; səsim çıxmır deyirsən, yox, çıxır, dərin dərələr, sarp qayalar səsimə səs verir, uçan quşlar, qaçan ceyranlar səsimə səs verir...”

Mehdinin bu xoşbəxtliyi, beşiyində, yurdunda tapdığı ruhi-mənəvi rahatlıq, ictimai fəaliyyətsizlik, söz yox ki, fransız maarifçiliyinin ilkin təbiət nəzəriyyəsindən, Jan Jak Russo fəlsəfəsindən, onun sentimental təbiətindən irəli gəlir. Bu baxımdan o, ən səciyyəvi xüsusiyyətlərinə görə XIX əsr rus ədəbiyyatındaki sentimental qəhrəmanlara oxşayır. Mehdinin ictimai həyatda olduğu kimi, şəxsi həyatında görünən ümidsizlik, cəsarətsizlik, passivlik də onun sentimental təbiətindən qaynaqlanır.

“Duman”dan fərqli olaraq, “Ardoy dərəsi”ndə milli-ictimai şürurda, az da olsa elmə, mədəniyyətə, azadlıq və istiqlaliyyətə hesablanmış meyil və marağın “şəfəqləri görünür”. Ölkədə Stolipin irticasının hökm sürməsinə baxmayaraq, sosial-siyasi atmosferin yaxın gələcəkdə aydınlaşacağına bəslənən inam da bunu deməyə əsas verir. Oxucu inanır ki, tezliklə Ayrım Qasım da, onun həmfikirləri də “Ardoy xofu”ndan hər mənada xilas olacaqlar. Bu xilasılma onları daha geniş və işıqlı fikirlər, arzu və əməllər dünyasına, azadlığa qovuşduracaqdır.

Alxan BAYRAMOĞLU



İlham QƏHRƏMAN

TAPMACA SEHİRİ



Şifahi xalq ədəbiyyatı ta qədimdən günümüzəcən mənsub olduğu xalqın ruhunun butası, sığınacaq yeri olmuşdur. Xalqın yaradıcılıq ruhu küll halında daha çox folklorda özünü təcəssüm etdirir və qoruyur. Bildiyimiz kimi, Azərbaycan folklorunun bir çox janrları müəllif sarıdan anonim sayılır. Demək, bu yaradıcılıq növünün formallaşmasında bütövlükdə xalqın - yəni, bizim hər birimizin nənə və dədələrimizin təfəkkürü iştirak edib desək, yalan olmaz. Hansı sənət nümunəsi anonimdir o, xalqın şəriki malidir, yəni, o hamiya məxsusdur, ona təklikdə heç kəs yiylənə bilməz. Elə buna görə də folklor bizim hamimizə əziz və müqəddəsdir. Görəsən, yaşılı nənələrimizin bir qılıçı altında, o birini uzadaraq yun didə-didə, cəhrə əyirə-əyirə söylədiyi bayatıların, laylaların, söyləmələrin, körpə səveləmələrinin nə qədəri bu gün bize gəlib çatıb?! Dədələrimizin kotanın macından yapişaraq öküzləri şum yerində hohalaya-hohalaya dediyi holavarların, əlində koğalı əl ağacı (çomağı), başında qılı papağı, əynində yapıcısı dağlar qoynunda tənha çobanın dediyi sayaçı sözlərdən bu gün nə qədərinə yazılı sahiblənmışik?! Uşaqların səhv və düz hərəkətlərinə baxan anda, ya başqa bir münasib məqamda ürəklərindən təpib dillərinə çıxan zərb-məsəllərin, atalar sözlərinin hamısı bu gün folklor kitablarında yazılı yer tuturmu?! El yiğnaqlarında, xeyir məclislərində təbiətində şuxluq olan nənə və dədələrimizin hər bir adamın hərəkət və xarakterik cizgilerinə, tutduğu işə uyğun məqamında dediyi tağəllilərin, letifələrin, bəzəmələrin hamısı yaddaşdan-yaddaşa keçibmi (burda sual həm də vulqar mənə ifadə edən dadlı-duzlu lətifələrimizə aiddir, heyf ki, onları toplamaq istəyən abrına bürünüb qolunu yanına salmalı olur)?! Bura keçmişdə qara damlarda məmə deyəndən, pəpə deyənə hamının toplaşlığı məclislərdə el aşıqlarının gəndən geşt eləyib söylədiyi dastanları, nənələrin söylədiyi nağılları da əlavə etsək, əlimizə çatmayan mətnlər üçün keçirdiyimiz təəssüf hissinin nə qədər çox olduğunu fərqində olarıq. Bütün bu sadalanan folklor janlarının nümunələrinə baxanda ulularımızın ağlığının nə qədər iti olduğuna, sözü yerliyində demək bacarığına mat qalırsan. Babalardan qalma, bizi öz sehrində mat qoyan xalq yaradıcılığı növlərindən biri də tapmacalarımızdır. Bizim tərəflərdə tapmaca deməyə tapmaca satmaq deyirdilər. Tapmaca məclisi bu sözlərlə başlayardı - gəlin, tapmaca sataq. Tapmacalar daha çox uzun qış gecələrində baba və nənələrimiz tərəfindən vaxtı uşaqlara maraqlı etmək üçün qoşulurdu (satılırdı). Tapmaca yaratmaqdə məqsəd uşaqların zehnini, əqlini

inkışaf etdirmək, onlarda sözü eyhamdan anlamaq qabiliyyəti aşılamaq üçün bir vasitə idi. Tapmacalar forma etibarıyla sərbəst olur - deyək ki, onlar bayatı kimi bir qəlibə oturmurlar. Onlar bəzən bir sətirdə:

Dörd dərviş bir quyuya daş atır.

(Inək - dörd əmcəyi və süd vedrəsi),

bəzən iki sətirdə:

O nədi ki, gecə-gündüz yol gedər,

Bircə qarış yol gedər.

(Saat),

bəzən də bir bənddə və daha çox sətirdə meydana çıxa bilir:

Zər zərə yapışar,

Zər divara yapışar.

Zərgər getdi gəlmədi,

Zər divardan qopmadı.

(Açar, qifil).

Yəni, tapmacalarımız məzmun etibarıyla eyni olsa da, forma etibarıyla fərqli ölçü və biçimdə olurlar. Balaca vaxtı Laçında olanda tapmacaların ibtidai forması uşaqlar arasında geniş yayılmışdı. Bu tapmacaları uşaqlar dialoq şəklində deyirdilər. Tapmaca satan uşaq belə başlayardı:

-Mən görən nədən?

Onun tapmaca satdığı uşaqlardan biri sualla cavab verirdi:

-Əslİ nədən?

Tapmaca satan gördüyü bir əşyanı, ya canlıını nəzərdə tutub, məsələn, belə deyirdi:

-Bir dənə, bir dənə quşdan?

Tapmaca satandan başqa hamı gözüylə tapmacanın cavabını (quşu) gəzirdi. Düz cavabı tapan (burda görən) başlayırdı tapmaca satmağa. Yəni udan uduzan qaydasına əməl edilir, ardıcılıq özünü qoruyurdu. Mənə görə bu tapmacalar klassik tapmacalardan fərqli olaraq göz tapmacalarıydı. Burda cavabın tapılmasında insanın iti ağılından çox, onun iti gözləri işə yarayırdı. Daha bir tapmaca oyunu isə "Həngülümpüş" adlanırdı. Onu uşaqlar belə oynayırdılar - bir nəfər əlində bir kiçik əşya (düymə, qəpik, çöp, daş) götürüb iki əlini də arxasına aparırdı. Əlindəki əşyanı əlinin birində gizlədəndən sonra iki əlinin yumruğunu da qarşısındaki oyuncuya təref uzadıb deyirdi: tap görüm hansı əlimdədi? Qarşidakı uşaq belə edirdi - əlini əvvəl bir yumruğa, daha sonra o biri yumruğa vurub deyirdi: həngülümpüş, bunu yum, bunu aç. Tapsa, udurdu, tapmasa, əvvəlcədən kəsilmiş şərti yerinə yetirməliydi. Bu, daha çox uşaqların fəhminə hesablanmış oyun idi - daha doğrusu, bəxtə-bəxt. Uşaqlar üçün düşünülmüş bu tapmacalar (göz tapmacaları, "Həngülümpüş"), oyunlar gələcəkdə onların ağıl tapmacalarının cavabını tapmaq üçün bir məşq idi. Bütövlükdə isə tapmacaların alt qatında həyatın insanı gah uğura, gah da uğursuzluğa düşər edəcəyi fəlsəfəsini körpəlikdən uşaqlara başa salmaq, onları buna hazırlamaq dayanır. İnsanın ağıl, iti zəka, güclü müşahidə qabiliyyəti tələb edən tapmacalarımız onu yaradanların ağılinin nə qədər iti olduğunun bariz nümunəsidir. Bu tapmacalar cavabı olan, əşyanın, canının, bitkinin, təbiət hadisəsinin və mücərrəd məfhumun şəklini üstüortülü şəkildə sözə o qədər dəqiq çəkir ki, adam heyrət etməyə bilmir.

Fikrimizə söykək üçün misallara baxaq -

cavabı əşya olan tapmaca:

Uzun qız oba gəzər.

(Oxlov),

cavabı canlı olan tapmaca:

Tutdu, tutdu tubulğa,

Tutda bitər tubulğa.

*İçindən bir zoğ çıxdı
Nə tutdu, nə tubulğa.
(Qatır),
cavabı bitki olan tapmaca:
*Bir gilə mərmər başı,
Yandırır dağı-daşı.
(İstiot),
və ya
Qızıl qaya yellənir,
Məmələri sallanır.
(Zoğal),
təbiət hadisəsini təsvir edən tapmaca:
*Həmər ha həmər
Şah belində kəmər,
Ayaqları yerdə,
Göydə qulun əmər.
(Göy qurşağı, şimşək, yağış, torpaq),
müzərrəd məvhumin əlamətini verən tapmaca:
*Qənddən şirin,
Baldan şirin.
Tərəzidə çəkilməz,
Bazarda satılmaz.
(Yuxu).****

Göründüyü kimi, tapmacalarda cavabların əlamətləri mətnində üstüörtülü şəkildə dəqiqliklə verilmişdir.

Aşağıdakı tapmacaya fikir verək:
*Bir hana qurdum,
Ağ uzatdım,
Qırmızı toxudum,
Qara kəsdim.
(Böyürtkən)*

Təbiət hadisəsinin əvvəldən axıra xalçaçılıq sənətinə bu cür ustalıqla bənzədilməsini, yaraşdırılmasını düşünən insan şairdi. Bu, obrazlı düşüncənin məhsuludur. Tapmaca satan tapmacanın cavabını tapmalı olidlara ciğallıq (dəbbəlik) üçün heç bir yer qoymur. Ya düz cavabı tapırsan, ya da düz cavab səslənəndən sonra uduzmağınla barışırsan.

Tapmacalar cavablarına görə də fərqlənirlər. Dediymiz kimi, tapmacalar haqqında bəhs edilən canlı və ya cansızın əlaməti üzərndə qurulur. Bəzən bu əlamət konkret olur və tapmaca bir cavablı tapmaca olur. Məsələn, şeir şəklinde deyilən bu tapmacanın cavabı konkretdir:

*Ay ağalar, gəlin gedək,
Karvanınızı sürün gedək,
Səksən səkkiz qapıya
Bir qifili vurun gedək.
(Qəbiristan)*

Yəni, belə demək mümkünsə, bu nümunə bir cavablı tapmacadı. Haqqında bəhs edilən canlı və ya cansızın bir və ya bir neçə əlamətinin üstündə qurulan, hər hansı təbiət hadisəsinin əlamətlərini ardıcılıqla verən tapmacalar çoxcavablı tapmacalar olurlar:

*Dilim-dilim nar,
Diziməcən qar.
Uçdu bir keklik,
Qondu bir dilbar.
(Xırman: Sünbül, heşan, püfə, buğda)*

Ustalıqla qurulmuş bu tapmacada yaxın keçmişin xırman hadisəsi əvvəldən -axıra sadalanır və onun dörd cavabı var. Tapmaca həm də məhsul yetişdirən insan əməyini tərənnüm edir.

Ele tapmacalarımız var ki, onlarda şeir şirinliyi, ritm, hətta qafiyə də var:

Tap tapmaca

*Tapdı maca,
Əmrəli-saqqallı qoca.
Əkdim nöyüt,
Bitdi söyünd.
Yarpağı tut,
Başı armud.
(Pambıq - qozası, məhsulu).*

Gəlin çoxsətirli və qafiyəli tapmacalara belə bir orjinal yanaşma edək - onların cavabını ad yerinə qoyub şeir kimi oxuyaq:

Güzgü

*Tap-tapı,
Dəmir qapı,
Xan bağı,
Şah ölkəsi.*

Dəyirman

*O tayda bir qurd durub,
Dişini dişinə vurub.
Cümlə-cahanı yeyib,
Yenə yerində durub.*

Nar

*Hacılar haca gedər,
Cəh vurar gecə gedər.
Bir yumurta içində
Yüz iyirmi cücə gedər.*

Mücerred və indi modern adıyla yazılan şeirlərin ən gözəl nümunələridir bu tapmacalar.

Tapmacalarda xalqımızın ruhu, onun xarakterik cizgiləri də öz əksini tapır. Mənə elə gəlir ki, aşağıdakı tapmacanı babalarımız deyiblər və "xanım" sözü mətndə elə belə yer almayıb.

*Bir balaca fint daşı,
İçində xanım aşı.
(Findiq)*

Nəzakət qaydalarına görə babalarımız ən gözəl, dadlı şeyləri zərif cinsin nümayəndələrinə - nənələrimizə yaraşdırıblar, onlar üçün əldə ediblər. Bu tapmaca ulu babalarımızın qadına münasibətinə bariz nümunədir.

Vaxtilə valideynlərimiz tapmaca ilə uşaqlara buyruq buyururdular. Əvvəldən kəsilmiş şərtə görə uşaqlara tapmaca satılırdı, cavabı tapa bilməyən durub su gətirməyə getməliydi, ağacdan meyvə dərməliydi, atı nalbəndə aparmalıydı, bağın, bostanın yolağasını tutmalıydı və s...

Göründüyü kimi, folklorumuzun tapmaca janrında çox mətləblər gizlənib, biz onun fəhmimiz görə bilən qədərinin burda şərhini verdik. Hər bir folklor mətni özündə bir sırr qoruyur. Ona görə də olduğumuz məkanda bu nümunələrin xalqdan toplanıb xalqa qaytarılması xeyirxah iş sayılmalıdır. Gələcəkdə xələflərimizə biz sələfləri haqqında bu mətnlər daha çox məlumat ötürürəcək. Şifahi xalq ədəbiyyatının bir missiyası da elə budur.

Zəruri qeyd: yazıda "Laçın folkloru" kitabındaki ədəbi mətnlərdən istifadə olunmuşdur.



◆ K i t a b l a r , r ə y l ə r ◆

Ələddin ƏZİMLİ

EŞQİN CAZİBƏSİNDƏ

**Mənzərə Sadıqovanın “Qadınlar və
kişilər” kitabı ilə bağlı düşüncələr**



“Qadınlar və kişilər” hekayələr kitabı Mənzərə Sadıqovanın ilk kitabı deyil. Onun hekayə və povestləri, həmçinin publisistik yazılarını əks etdirən digər kitabları da var. Tənqidçilərin, elə qələm dostlarının da çox nadir hallarda xatırladığı bu xanım yazarın özünəməxsus dəst-xətti, təhkiyə tərzi və həyat hadisələrinə yanaşma üsulu var. Onun hekayələri həm mövzusuna, həm də forma-sənətkarlıq xüsusiyyətlərinə görə seçilir. “Qadınlar və kişilər” kitabındaki hekayələri müəllifin illerdən bəri yazış-yaratdığı nəşr nümunələridir. Bu hekayələrdə mənəvi-əxlaqi problemlər, qadın-kişi münasibətləri işığında müasir insanın duygusu və düşüncələri, qarşılığı və düşüncələri, qarşılıqlı münasibətlər, məhəbbət, gözəllik, dostluq haqqında hekayətlər əks olunur.

Kitab “Eşq” hekayəsi ilə başlayır və insan həyatının ən ülvi, ən müqəddəs duygusu olan bu ali hissin müasirlərimizin həyatında mənəvi-etik dünyasında yaradığı xoş anlar ve təzadalar haqqında təəssüratlar oyadır. Elə söhbətimizə “Eşq” hekayəsindən başlayaqq.

“Nadir içdikcə dəniz sərxoş olurdu”. Coxlarının təsəvvür belə etmədiyi qeyri-adi hadisələrin oxucunu ilk anda şok vəziyyətinə salması maraqlı başlanğıcdır. Uzun illər sovet oxucusunun bu tipli gerçəkçi duyğulardan kəndə qalması XXI yüzilin tamamilə yeni ahəngindən və çalarından xəbər verir. Kimin üçün necə?! Bax, hekayənin əsas ideyası da, demək olar ki, bununla bağlıdır. Necə? Bəli, qulaqlarda qəribə səslənən yeni deyim tərzi məhz bununla izah edə bilər.

Yaşça sevgilisindən xeyli böyük olan Nadirlə Nilufərin arasında yaşanan eşq macərası orijinallığı, qeyri-adi motivasiyası, bəzi məqamlarda açıq-saçıqlığı ilə diqqəti cəlb edir. Təbii ki, hər şeyin eşq üstündə qurulması, hadisələrin sürətlə cərəyan etməsi, dəniz qıraqında yüzlərlə adamin gözünün qarşısında öpüşmə səhnəsinin verilməsi qeyri-adi görünür. Ancaq XXI əsrin ritminə çox uyğundur. Hekayədə Nadir nazir, Nilufər universitet tələbəsidir. Onlar bir-birlərini delicəsinə sevirlər. Hansısa bir mahnında deyildiyi kimi, “bu da aşk hekayesi”. Sonu faciə ilə bitən eşq macərası. Hekayədən bir parçanı misal gətirək:

- “Ürəyində sevilməyin sevincini yaşayan Nilufər qələmə çevrilmiş taxta parçasını Nadirin əlindən alıb dənizə tulladı. Sevgilisinə sarıldı. Zarafat deyildi, bu boyda nazir millətin içinde ona eşq elan etmişdi.”

Qayıdaq əsas mətləbə. Artıq dəniz yavaş-yavaş arxada qalır. İstirahətə gələnlər evlərinə tələsirlər. Bu dəm qəfildən avtomobil qəzası baş verir. Üç

maşın dəhşətli qəza törədir. Fil dişi rəngində "Lexus" ikitərəfli zədələnir. Kiminsə maşından salamat çıxmazı möcüzə olardı. Heyrət dolu eşq macərası belə acınacaqlı faciə ilə başa çatır.

Hekayənin mövzusunu melodramaya imkan versə də, müəllif hadisələrə soyuq-qanlı yanaşır. Hər şey - Nadirlə Nilufərin həyatı, eşq dolu dünyası beləcə başa çatır. Bir yolluq... Amma həyat öz axarı ilə davam edir. İnsanlar yenə də dəli-cəsinə sevir və sevilməyə can atırlar. Sanki bunu bugünkü həyat tərzi dikte edir...

"Eşq"ın maraqlı obrazlarından biri də müasir qadınlarımızın prototipi olan, Nadirin həyat yoldaşı Elnarədir. Yüksək vəzifələrdə işləyən ərinin dəstəyi ilə universitet rektoru mərtəbəsinə yüksələn bu qadın iki ləyaqətli oğul böyüdüb, karyerasını qurub, ərinə sadıqdır, lakin ona qarşı çox soyuq davranışır, əsas huşu-fikri öz işindədir. Elnarənin işlə ailə arasındakı tarazlığı qoruya bilməməsi əri Nadiri kənarda sevgi axtarmağa vadar edir.

Hekayənin məziyyətləri sırasında müəllifin bədii dilini, fərdi üslubunu və orijinal bənzətmələrini xüsusi qeyd etmək istəyirəm. Əsərdən parçalara diqqət edək:

- "Nilufər, mənim Nilufərim! Sən ağaç olsan, Nadir o ağaçın altında çürüyən meyvə olmaq istəyər. Torpaq olsan, qar yorğanıyla sənin üstünü örtüb, şaxtadan-ayazdan qorumaq istəyər.

Nilufər, hərəmiz okeanın bir tayında olsaq və okeanın üstünə duman sallansa, mən gəmi olub yenə sənə doğru üzərəm... Bil ki, atmosferin ozon qatını yarib keçsən, raketə çevrilib ardınca Günəşədək uçaram... Yağış olub göydən yağsan, torpaq olub səni canıma hopduraram... Alovə çevrilsən, odun əvəzinə özümü sənin ağuşuna ataram...

Sən çox bəyəndiyin "Lexus"a çevrilib səyahətə çıxsan, mən yol olub təkerlərinə döşənərəm... Dənizə çevrilsən, ada kimi qoynuna sığınaram... Aysberq olsan, suya dönüb səthini siğallayaram...

Söz olsan səsə, musiqi olsan nota çevrilib tərkibinə daxil olaram. İkimizin birliyindən ecazkar mahnişalar yaranar... İnformasiya xisləti daşısan, elektron vasitəyə çevrilib səni öz məkanımın hüdudlarında əsir saxlaram. Səni kimsəyə vermərəm!.. Kometa olub kosmosdan düşsən, kainat olub səni bağrıma basaram. Bizdən törəyən meteoridlər milyon-milyon illər Yer kürəsinə məhəbbət çiləyər!.."

Ümumiyyətlə, Mənzərə Sadıqovanın nəşri orijinal təşbeh, epitet, metafora, bədii təzadıllarla zəngindir. Yazıçı insan xarakterini açmaq üçün Azərbaycan dilinin imkanlarından, təkmənəli və çoxmənəli leksik vahidlərdən məharətlə istifadə edir. Onun əsərlərində fikrin obrazlı ifadəsi, nitqin incəliyi, zərifliyi bədii təsir gücünü qat-qat artırır. Bəzi cümlələr şeir kimi qafiyələnir. Oxucu yorulmur.

"Qadınlar və kişilər"in ən maraqlı əhvalatlarından biri də "Ehtiraslar labirintdə" adlanır. "Eşq" hekayəsi ilə müqayisədə bir çox nüansların dəyişdiyi bu hekayədə məişət münasibətləri bir ailədə baş verənlərin timsalında tamamilə dəyişərək ictimailəşir, bəzi məqamlarda mövqe döyüşünə çevirilir. Güclü olan tərəf zəif tərəfi əzir. Ta ki haqq ortaya çıxana qədər.

Əsərdə təsadüf etdiyimiz labirint sözü çoxmənalıdır. Eşqin və xəyanətin labirintdə çirpinan Bənövşə çıxılmaz məngənəyə düşür. Lakin labirintdə çirpinan təkcə o deyil. Epizodik surətləri çıxmak şərti ilə hekayədəki obrazların hər biri öz xarakterinə uyğun labirintə düşür: Aslan eşqbazlıq labirintində həlak olur; onun bacısı Nura (Nuriyyə) mal-mülk hərisliyinin labirintdə min cür fitnə-fəsada əl atır; cavan oğlunu itirmiş Svetlana ana həqiqəti öyrənmək yolunda yanlışın da labirintinə düşərək haqsızlığa rəvac verir; Səriyyə nənə nəvəsi Nuriyyə ilə gelini Bənövşənin arasındaki münaqişənin labirintdə ədalətli hakim olmağa çalışır və s. Beləliklə, ehtiraslar coşa bildikcə coşur, labirintdən labirintə düşür.

Hekayədə həyatın çətinliklərinə qələbə çalan Bənövşə (Fiona, Fia) xeyli qəribəliklərə rastlaşır. Həyat yoldaşını itirəndən sonra ən yaxın qohumları tərəfindən üz döndərilən, daxili sarsıntılarla baş-başa qalan yeni qadın qəhrəmanımız - Bənövşə əsərdə öz səadətinə qovuşa bilməsədə, məhəbbət labirintindən kənarda qalmır. Uzun illərin məyusluğundan sonra qismən də olsa, azad həyata qədəm qoyur. Bu mürəkkəb epizodlar yazıçı tərəfindən ustalıqla qələmə alınıb. Bənövşənin mətanəti, dəyanəti, eşqə sadıqlıyi hekayədə ciddi həllini tapır.

Əri Aslandan həyatının ən ağır zərbəsini almış olan bu gənc qadının əsərin sonunda ona dəyər verən bir Kişinin yanında olması haqsızlıqlar üzərində qazandığı zəfərin təcəssümü kimi diqqət çəkir. Müasir həyatın zövqünü lazımlıca duyan bu cütlüyün bizə qeyri-adi gələn sevgisi oxucu nəzərindən yayılmır. Reallıqla irreallığın yaratdığı həqiqət, bax, bu eşq səhnələrindən ibarətdir. Hər kəsin anlaya və duya bilmədiyi sevgi və məhəbbət duyğularının təcəssümü...

“Eşq”in baş qəhrəmanı Nilufərdən fərqli olaraq “Ehtiraslar labirintdə” hekayəsinin baş qəhrəmanı Bənövşə gizli eşq macərası yaşamağa məhkum edilir. O, həyatın dadını-lezzətini çəkinə-çəkinə çıxarır. Buna da yaxın qohumunun tövsiyəsi, dəstəyi ilə nail olur. Əks halda, oğlunu həyatının mənası hesab edən Bənövşə özünü diri-dirə məzara göməcəkdi. Yəni, əri Aslandan sonra bu qadın məhrəm duyğulara birdəfəlik “əlvida” demişdi.

Kitabdakı “Qadın” və “Kişi” hekayələri də araşdırduğumuz mövzudan çox uzaq deyildir. Daha çox eşqin diqqətindən müəyyən qədər kənarda qalması ilə diqqəti cəlb edən bu iki hekayənin qəhrəmanları düşüncə tərzi və həyata yanaşma üsulları ilə o biri əsərlərdəki obrazlardan seçilir.

“Karusel”, “Tale oyunu” hekayələri insanları təmizliyə, saflığa çağırış nidaları ilə doludur. Bu hekayələrin də qəhrəmanları həyatın keşməkeşlərində haldan-hala düşən kişiler və qadınlardır. “Tale oyunu”nda ağır və məşəqqətli həyat yolu keçəsə də namusuna-qeyrətinə toz qondurmayansəksən bir yaşı Zülqədər Azərbaycan qadınının sədaqət, vəfa simvoludur. Bu obraz milli xüsusiyyətlərimizi layiqincə təcəssüm etdirir. İstedadlı yazıçı Mənzərə Sadıqova öz yazı manerasından, tutduğu yoldan, əsas kredosundan yan keçməyərək qəhrəmanlarına və onların həyat yoluna sadıq qalır. Reallığa uymayan sonluqlar uydurmur. Bu da yazıcının istedadından xəbər verir.

Kitabda hər şey yerindədir, qadın-kışi münasibətlərinə yaşadığımız dövrün prizmasından işq salan hadisələr öz axarında gedir. Eşq dünyası, eşq əhvalatları yerli-yerində bir-birini əvəz edir. Yazıçı ilk cümləsindən son cümləsinədək öz qələminə və qəhrəmanlarının qəlbini sadıq qalır.

Yeri gəlmışkən, qeyd edim ki, müəllifin digər hekayələri maraqlı süjet və obrazlarla diqqəti cəlb edir. Acızləmiş ziyalının faciəsini göstərən “Sıfır nöqtəsində”, sosial problemlərin ailə münasibətlərinə təsirindən sözaçan “Azadlıq qoxusu... və qorxusu” hekayələri dərin məzmunu ilə oxucunu düşündürür. Soydaşlarımızın kurort macəralarını təsvir edən “Qafqazlılar kurortda” hekayəsi də maraqla oxunur.

Eşqin cazibəsinə daha geniş sferadan baxmağa imkan verən “Üçbucaqda gedişlər” povesti Nigar obrazının timsalında müasir Azərbaycan qadınının dəyanətini, ictimai mühitdəki mövqeyini, həyat burulğanında milli mentala sadıq qalmaq bacarığını nümayiş etdirir.

Oxuları düşündürə biləcək “Qadınlar və kişilər” kitabı əsasən ləyaqətli kişilərimiz və namuslu qadınlarımız barədə ürek açıqlığı ilə yazılmış sanballı nəşr nümunəsidir.

Bu kiçik yazının sonunu belə bir nikbin təəssüratla bitirmək istəyirəm: yeni, daha maraqlı nəşr əsərlərinin intizarındayıq, Mənzərə xanım!



◆ Kitab rəfi



SABİR RÜSTƏMXANLI AKADEMİKİN SON ƏSƏRİ Bakı, "Sabir Yazarlar Ocağı", 2017


Xalq şairi Sabir Rüstəmxanının bu romanında son ictimaiyyası hadisələr fonunda milletimizin yüz iller boyu keçirdiyi faciələr öz əksini tapır. "Akademikin son əsəri" Azərbaycan xalqının üzləşdiyi yeni bir fiziki və mənəvi repressiyaya - genetik savaşa həsr edilib.



ŞƏDDAT CƏFƏROV ÖTƏN İLLƏRİN ƏHVALATLARI Bakı, "Gənclik" nəşriyyatı, 2017

"Ötən illərin əhvalatları" kitabı Azərbaycanın ilk poliqrafçı alimi Şəddat Cəfərovun seçilmiş miniatür hekayələrini əhatə edir. Bu hekayələrdə yazıçı həyatın real hadisələrini özünəməxsus bir üslubda təsvir edir.

Pedaqogika üzrə fəlsəfə doktoru Ş.Ağayev kitaba ön söz yazmışdır.



ADIN AZADLIQDIR Bakı, "Xan" nəşriyyatı, 2017

"Adın Azadlıqdır" kitabı Güney Azərbaycan şairlerinin şeirlərindən ibarət bir antologiyadır. Bu, "Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Kitabxanası" seriyasından 20-ci kitabdır. Topluda Güney Azərbaycanda yaşayan Alma Muğanlıının, Aydin Arazin, Elyad Musəvinin, Kamil Qehremanoğluunun, İsmayııl Mədədi Osalının, Nəsim Cəfərlinin - bir sözlə, 43 müəllifin şeirləri ilə tanış ola bilərsiniz.

Layihənin rəhbəri və redaktoru Sayman Aruzdur.



SEYHUN HACIBƏYLİ SEÇİLMİŞ ƏSƏRLƏRİ Bakı, "Elm" nəşriyyatı, 2017

Kitaba Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri - yazıçı, publisist, tərcüməçi, nasir və ictimai xadim Ceyhun Hacıbəylinin (1891-1962) mühacirət illərində qələmə aldığı bədii-publisistik əsərlər və elmi araşdırmalar daxil edilmişdir. "Hekayələr və siporis", "Memuarlar", "Elmi araşdırmalar", "Publisistika" adlı bölmələrdə C.Hacıbəylinin yaradıcılığı öz əksini tapır. Bu əsərlər fransız dilindən tərcümə edilmişdir.

Cildin məsul redaktoru Nikpur Cabbarlı, tərcüməçisi və ön sözün müəllifi Abid Tahirlidir.




QƏZƏNFƏR PAŞAYEV ƏDƏBİ ESTAFETLƏRDƏ KEÇƏN ÖMÜR

Bakı, "Təhsil" nəşriyyatı, 2017

Bu kitab görkəmli elm xadimi, professor Qəzənfər Paşayevin anadan olmasının 80 illiyinə həsr edilmişdir. Topluda Qəzənfər Paşayevin 2012-2017-ci illərdə müxtəlif qəzet və jurnallarda çap olunan məqalələri, resenziyaları və məktubları təqdim edilir. Bu yazıldarda klassik və müasir ədəbiyyatımızın problemləri, ədəbi şəxsiyyətlərin yaradıcılığı və s. məsələlər eks olunur.

Filologiya elmləri doktoru Ş.Alışanlı kitaba "Filoloji fikrimizin görkəmli nümayəndəsi" adlı ön söz yazmışdır.




NATIQ MƏMMƏDLİ BEKKETƏ SALAM

Bakı, "Araz" nəşriyyatı, 2017

Natiq Məmmədli yeni əsrin əvvəllərində ədəbiyyata gəlmışdır. Onun hekayələri və romanı artıq işq üzü görüb. Yeni - "Bekketə salam" kitabında müəllifin 10 hekayəsi verilib. Bunlar son illərdə qələmə alınmışdır: "Bize ürək göndərin", "Tutuquşunun günahı", "Xəlbir", "Kişilər ağlaması", "Sevgi məbədində qətl", "Bekketə salam", "Tiflis yolcuları", "Şuşa dumani", "Professor və samuraylar" və "Teoloji müəllimi" hekayələri müasir həyatın, gerçəklilikin hadisələrindən söz açır.

Kitabın redaktoru Fuad Babayevdir.



ƏLYAR SƏFƏRLİ SEÇİLMİŞ ƏSƏRLƏRİ

Bakı, "Elm və təhsil" nəşriyyatı, 2017

Əliyar Səfərli Azərbaycan klassik ədəbiyyatının görkəmli tədqiqatçılarından biri idi. Bu kitaba mərhum professorun üç monoqrafiyası daxil edilmişdir.

"Məsihi" monoqrafiyası XVII əsrin görkəmli şairi Məsihinin həyat və yaradıcılıq yoluundan söz açır.

"XVII-XVIII əsrlər Azərbaycan epik şeiri" monoqrafiyası üç fəsildən ibarətdir. Bu əsərdə müəllif XVII-XVIII əsrlərdə meydana çıxan epik şeirimizi tədqiq edir. "Məhəmməd Füzuli" monoqrafiyası isə dahi şairimizin yaradıcılığı (janrlar üzrə) haqqındadır.

Kitaba akademik İ.Həbibbəyli və A.Mirzəyev ön söz yazmışlar.



ŞÖHLƏT ƏFŞAR POEMA - TRİLOGİYA

Bakı, "Nurlar" nəşriyyat - poliqrafiya mərkəzi, 2016

Şöhlət Əfşarın "Poema - trilogiya"sı bir neçə ədəbi-bədii, publisistik kitablarından sonra oxucularla 6-cı görüşündür. Poemalarda müasir həyatımızın ziddiyətləri, Xeyir və Şərin tarixi mübarizəsi, haqq-ədalətin qorunması, insan psixologiyasının ictimai-siyasi mühitlə əlaqələri poetik dillə şərh olunur, şair irs-varislik əlaqələrini qorumağa çalışır.

